

**YADIGAR TÜRKEL**




**Nizami Gəncəvinin  
siyasi və dini-ideoloji baxışları**

YADIGAR TÜRKEL

NİZAMI GƏNCƏVİNİN  
SİYASI VƏ DİNİ-İDEOLOJİ  
BAXIŞLARI

A2 f - 259408



Bakı - 2010

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu Elmi Şurasının 1 mart 2010-cu il tarixli 3 sayılı (politologiya şöbəsinin 11 noyabr 2009-cu il qərarı) qərarı ilə çap olunur.

**Elmi redaktoru:** **Əlikram Tağıyev**  
fəlsəfə elmləri doktoru, professor

**Redaktoru:** **Zahid Məhəmmədoğlu**

**Rəyçilər:** **Faiq Qəzənfəroğlu**  
fəlsəfə elmləri namizədi

**İbrahim Ağahüseynli**  
siyasi elmlər namizədi

**Ərəb dili məsləhətçisi:** **Əmirşah Babaşah oğlu**  
**Fars dili məsləhətçisi:** **Saleh Əlidostu**

Kitabda Nizami Gəncəvinin siyasi və dini-ideoloji baxışları araşdırılıraq, onun böyük azərbaycançı, türkçü, islamçı, qafqazçı ideoloq olduğu göstərilmiş, «Beşlik»indəki başlıca ideyalar ensiklopedik yönə toplanmışdır.

**ISBN: 978-9952-445**

© «Təkənur» nəşriyyatı, 2010.

## NİZAMI GÖNCƏVİNİN «BEŞLİK»İNDƏKİ SİYASI BAXIŞLARI

«Dünya şairlərinin müəllimi» Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) insanlığın yetirdiyi ən böyük bilginlərdəndir. O, 1141-ci ildə Azərbaycanın qədim Gəncə şəhərində doğulub, ömrünün sonuna kimi burada yaşamışdır. Tarixin az-çox bu sakit dönməndə önce Səlcuq türklərinin, sonra isə soy və siyasi davamçıları Azərbaycan atabəylərlə Şirvanşahların hakimiyətində olan «tarixi-coğrafi Azərbaycan» torpaqları, demək olar, bir dövlətdə birləşdirilmiş, iqtisadiyyat, bilim (elm) və mədəniyyət gəlmişdir.

Politologiya elmində hər hansı dövlət, siyasi, milli-etnik, dini, sosial dəstə-qrup, qurum-təşkilat və başqa insan birliliyinin maraqlarının qoruyucusuna, siyasi fəaliyyətin ideoloji əsaslarını hazırlayıb yayan, qoruyan insana ideoloq deyilir.

Bənzərsiz yaradıcılığı ilə «Şərqdən Qərbədək tanılmış» Nizami Gəncəvi də çağının ictimai-siyasi olaylarını bədii-tarixi əsərlərində hərtərəflü güzgüləndirən, açan, açıqlayan görkəmli türkçü, islamçı, azərbaycançı, qafqazçı ideoloqdır. Bu dörd milli ideya «Türklər kimi atını qabağa çəkən» Nizami Gəncəvinin «Beşlik»ində (Xəmsə) ən yüksək «düzəlkədə qoyulmuşdur.

Dünya mədəniyyət tarixini arasında Homerdən Firdevsiyə, Şekspirdən Puşkinədək heç kimin, «kitablarını başdan ayağa gövhərə tutduran» Nizami Gəncəvinin «Beşlik»ində poemalara tay olan ədəbi əsərlər yazmadığı görünür: «Saf şeir yaratmaq Nizaminin işidir», «bu sənətdən şöhrət axтарma, çünki o, Nizamılə sona çatmışdır».

«Ruhaniələr məhəlləsində sultanların taxtı kimi bir taxt quran» Nizami Gəncəvi ilk poeması «Sirlər xəzinəsi»ndə «mən fəhmi çağırıb ədəbsizliyinə görə tənbəh etdim» desə də,



elə bil böyük həyat yolunun başlandığını duyaraq: «Söz almazından qılınc düzəldib dalımcı gələn şairlərin hamisiniń başını vurmuşam. Hələ indiki səviyyəmdə tayim olmasa da, mənim rütbəmin başı yənə də ucalacaqdır. Mən ən yüksək zirvələrə uçaçağam. Ola bilsin öz himmətimdən də qalxacağam» deyərək, dəyərləri ədəbi-bədii, tarixi-siyasi, fəlsəfi, əxlaqi, dini-ideoloji əsərlər yaratmışdır.

Saysız ardıcılları poemalarının adı, vəznilə çoxlu əsərlər yazuşalar da, heç biri «öz yüksək himmətindən yuxarı qalxmış» Nizaminin səviyyəsinə çata bilməmişdir.

Dünya elm tarixində sonrakı nəsillərə yunan bilgini Aristotel qədər təsir edən ikinci bir alim, filosof yoxdur. Mədəniyyət tarixində də ondan sonra gələn şeir-sənət adamlarına «sözü göyo qaldıran» türk Nizami Gəncəvi kimi təsir etmiş başqa bir şair-bilgin yoxdur.

Türklərin Laçın tayfasından olan Əmir Xosrov Dəhləvi ustası Nizami Gəncəvinin «əgər bir mahir sənətkar cəmiyyətdə insanların başlarını bəzəyarsa, onların ayaqlarını bəzəməyə də bir sənətkar lazımdır» sözlərlə öymüş, onun böyüküyü qarşısında ancaq «Türklərin qiyməti çox olsa da, hindlinin də özüna görə qiyməti var» deyə bilməmişdir.

Azərbaycan Cümüriyyətinin qurucusu, dövlətin və Milli Azadlıq Hərəkatının baş ideoloqu Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan şairi Nizami» anıtında yazır: «Hafızdən sonra İran klassiklərinin son ən böyük ustadlarından Əbdurrahman Cami də Nizamini öymüşdür. «Baharistan»ında yazdığı «Nizami» maddəsində «açıq olan fəzilət və kamalının şərh və izaha ehtiyacı yoxdur. «Pənc-gənc» adlı əsərinin o qədər gözəlliklər və incəliklər doldurmuşdur ki, bu şərəf heç bir kimsəyə nəsib olmamışdır. Böylə bir əsər bəlkə də, bəşər qüdrətinin yetişənməyəcəyi bir xariqədir» deyir.

«Göy quşu» Nizami Gəncəvinin siyasi məsələlər güzgünlənmış əsərləri «Şərəfnamə» və «İqbalnamə» adlı iki bö-

yük kitab olan «İskəndərnamə» ilə «Xosrov və Şirin» poemalarıdır. «Sirlər xəzinəsi», «Leyli və Məcnun», «Yeddi gəzəb» əsərlərində də siyasi-ideoloji məsələlər yer ayrılmışdır.

«Beşlik» Azərbaycanın türk milli-siyasi tarixinin nəzmlə yazılmış ən yaxşı bilik qaynaqlarındandır.

«Söz candır» deyən Nizami «Sirlər xəzinəsi»nin «Mənzum sözün mənsur sözdən üstünlüyü» bölməsində «söz qoşmaq sırrının pərdəsi peyğəmbərlik pərdəsinin bir kölgəsidir», «təzə və köhnə, canlı nə varsa mənə - söz cadugərinə məstun oldular» deyərək, şeirlə yazdığı bədii-tarixi əsərlərinin dəyərinin yüksəkliyini qeyd edib, «şeirilə nəzmin də üstündə durduğunu» söyləyir.

Şeirlərini «ana sevgisilə bəsləyən» Nizaminin «Beşlik»da toxunduğu əsas siyasi konular (mövzular) siyaset, siyasi münasibətlər, ədalət, ədalətli şah, şahın hökuməti ardıcıl dəyişməsinin gərəkliliyi, ədalətli ölkə, dünya hökmranlığı, dünya dövləti, dünya sülhü, yurdun toxunulmazlığı, ölkə dolandırmaq, insansevərlik-humanizm, insan haqlarının qorunması, xalqın azadlığı, zülm-zorakılıq və zorbalığın qəbul edilməməsi, türkçülük, azərbaycanlılıq, qafqazılılıqdır.

Sovet dönməmində «tarixin zərgəri» olan bu bilginin əsərlərinin öyrənib açıqlarkən siyasi-ideoloji nədənlərdən çoxlu yanlışlara yol verilmişdir.

Biz bu kitabda onların bir çoxunu düzəltməyə çalışacaq.

Yer üzündə həyat proseslərini təmin edən əsas amillərdən biri canlıların qıcıqə cavab reaksiyasıdır. Canlılar bu bacarıqları ilə özlərini qoruyur, nəsillərini davam etdirirlər.

Toplumların, xalqların, millətlərin həyatı da bu qanuna tabedir. Yer üzündəki uzun təkamül proseslərində həyatın bütün sahələrində durmadan çalışıb toplumun energisini ən yüksək həddə kimi artırıb bilən millətlər yaşayır, bu gərginliyə dözməyən, yaşaya, qoruna bilməyənlər ölüb gedirlər.



Həyat proseslərində toplumda işlek milli ideologiyanın oluşturulması da çox gərklidir. Milli ideologiyası, özünü qoruma mexanizmləri olmayan millət başsız atlıya bənzəyir.

Bu gün Azərbaycan türkərinin, azərbaycanlıların Azərbaycan Respublikası adlı dövləti, az-çox kökləşmiş azərbaycanlıq adlı milli ideologiyası olsa da, millətin ideoloji özü-nüqoruma mexanizmləri zəifdir.

Bu nədəndən sovet dönməmində Azərbaycan, türk, islam tarixi və mədəniyyətilə bağlı tərədilimşə yanlışların, qarayaxmaların çoxu hələ də düzəldilməmişdir.

Millətüstü-superettik siyasetlər yayan yağılar 200 ildir yalanlar uydurur, türklərə-azərbaycanlılara, müsəlmanlara nifşətlər yağıdırırlar. Yaratdıqları siyasi-ideoloji durumda elə bil təkcə onların danışmaq haqqı vardır. Tarix boyu az qala dünyanın yarısını qurub, böyük mədəniyyətlər yaratmış türklərinsə danışmaq haqqı yoxdur.

Bu gün elə bir ana çatdırılmışdır, min illərlə türklərlə qardaş kimi yaşamış müsəlman kürdləri də onlarla düşmən etməyə çalışır, kürd siyasetçilərini gah ABŞ-a, gah da Avropanı çağırıb təlimatlandırır, uydurmalar yazib çap edirir, ağillarına gələni danışdırırlar.

Bir türk bilgini bir söz deyəndə isə qarğı-quzğun kimi üstüna töküür, onları suçlu göstərməyə çalışırlar.

Biz bu kitabda olaylara demokratik Azərbaycan Respublikasının hər hansı senzor və basqidan uzaq, ruhi-mənəvi azad bilim adamı kimi yanaşacaq, Azərbaycanı, «söz cədəri» Nizami Gəncəvini, türkləri, islam dinini, Qafqazı, haqqı-ədaləti qorumağa çalışacaqıq.

Öncə «Beşlik» və «Xəmsə» sözləri haqqında.

«Üzü nurlu» Nizami «Xəmsə» adlı əser yazmamışdır. Onun ölümündən çox sonra poemalarını bir yerə toplayıb çağın «əlm dili» olan ərəb dilindəki «Xəmsə» adı ilə çap etmişlər.

«Xəmsə» türk dilində «Beşlik» deməkdir. Ruslar da «Xəmsə» yox, «Pyateritsa» deyirlər.

«Beşlik» sözü «Azərbaycan Sovet Ensiklopediyası»nda da işlədilmişdir (1983).

Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami» kitabında «Beşlik» sözünü işlədiyini görəndən sonra bir neçə il önce yazdığını fikrin düzgünlüyünə inamımız da-ha da artı.

Azərbaycan türkləri, azərbaycanlılar «Xəmsə» yox, «Beşlik» desələr daha düzgün olar.

Mehmed Fuad Körpülü yazar: «... Hissiyyatının riqqət və dərinliyi, üslubi ifadəsinin sənət və zərfliliyi etibarla ciddən misilsiz bir şair olan Gəncəli Nizami sonralar «Pənc gənc» ümumi adı altında cəm olunan beş məsnəvisilə sələflərini ötüb keçərək bu vadidə bir çox xüsusiyyətlər göstərmiş və əskiləri adətə unutdurmuşdur. Əski məsnəvilərdə söz və qasıyyə, tərtibə, ədaya böyük bir etina sərf edilməyərək, sadəcə, hekayə ilə iqtifa olunurdu, halbuki Nizami şəkildə və əsasda-ki bu qüsurları izalə etdikdən başqa təhkiyədə də daha artıq qüvvət və sənət göstərmiş, xülasa bu tərzə ən mükəmməl şəklini vermişdir».

«İskəndərnamə» poemasından filoloji tərcümə: «Bir da-ha o, İraq mülküna gəldi, Öz evinə qayıtməq fikrinə düşdü. Bu anda Azərabadğan hökmardan azadələr kimi bir çapar gəldi: «Dünya padşahı dünyani ram etdi, sətəmin adını dünyadan götürdü. Nə üçün Ərmən işlərində süstlük eləyir? O ölkədən heç soraq tutmadı! Sənin sübhünə bu ölkə yaxındır. Bəs nə üçün o, gecədən də qaranlıqdır? Ərməndə atəşə pərəstiş edirlər, başqa padşaha itaət edirlər. Abxazda Ad nəslindən bir pəhləvan vardır. Rüstəm döyüşünə də yadına gətirməz. Bu atlının adı Dəvalidir. Qəzəblı şirin dörśini boğazından çıxarıf. Ərmən qoçqaları onun havaxahıdır. Onun rəsminə tabe, ona bel bağlamışlar. Hamısı onun sağlığına

bada içər, vilayətin xəracını alıb ona aparar. Əgər şah ona hücum etməsə, bu mülkü bizdən alacaq. Cahandar bu qol zorundan xəbər tutunca, qoşunu Babildən Ərmənə çəkdi. Bu bulaşıqdan o, ölkəni təmizlədi. Ərmən Rum şahının xoşuna gəldi. Qəbahət rəsmini ondan götürdü, mobidlə oduna pərəstiş adətini də. Oradan Abxaza şəbxun elədi» (1983-ci il çapı).

Bu mətnlə Abdulla Şaiqin şeirlə tərcüməsini tutuşturaq: «Oradan atını İraqa sürdü, Yunana dönməkçün hazırlıq gör-dü. Böyük Azərbaycan hökmədarından bir elçi galərək dedi: «Hökman, nə üçün ram etdin bütün dünyani? Sildin ruzi-gardan zülmü, tüg-yanı? Verdin hər ölkəyə qurtuluş, aman, Ermənistən (?) nədən çıxdı xatirdən? Doğduğun şəhərə bu yaxın ölkə nə üçün bürünsün qaranlıq kölgə? Ermənistən oda ibadət edər, Başqa padşaha itaət edər. Orda Ad nəslindən bir pəhləvan var, qüvvəti Rüstəmin gücünə çatar. Adı Dəvalidir, hər bağıri yarır, aslan dərisindən yosun qoparır. Ermənistəndəki bütün igidlər yalnız bu padşasha boynunu əyər. Hər kəs bada içər onun adına, yaxın ölkələrdən bac gəlir ona. Ordunla bu səmtə hücum etməsən, ölkəni, şübhəsiz, alacaq biz-dən». Hünərdən, gücdən söz açınca ona, Babildən at saldı Ermənistana. Ölkədən yuyaraq fitnəni, qanı, Rum şahı xoş-ladı Ermənistəni. Silindi ortadan hər bir köhnə iş, mobidə ibadət, oda pərəstiş. Ordan da tez hücum etdi Abxaza» (1982-ci il çapı).

Ən böyük saygıya layiq, millətçi, dövlətçi, azərbaycançı, Azərbaycan Cümhuriyyətini ürkədən sevmiş, öymüş, fars dilini yaxşı bilən türklərdən biri Abdulla Şaiqin qanlı sovet rejiminin ideoloji sıfarişlə tərcümə etdiyi «İskəndərnamə»nın bu parçasını şeirlə nədən belə çevirməsinin kökləri aydınlaşdır.

Abdulla Şaiq illər boyu qəliblənmış, Rus dövləti və mason ideyalarına yaranan bu erməni uydurmalarını dağıtmaga az da olsa çalışsaydı, rus çarizminin Qafqaza və Azərbay-

cana doldurduğu, bolşevizmin də ələltisi, kötüyi olan haylar (ermənilər) ona millətçi damgası vurdurub, onsuz da «müsa-vatçı» sayılan dəyərli şəxsiyyəti insan üydən «bolşevik də-yirmanı»na atdırardılar.

Azərbaycan türklerinin XX yüzildəki tarixində belə hal-lar olduqca çıxdı.

Sovet dövlətinin bir az «yumşaq» illərində yaşmış, bu gün saygı ilə andığımız filoloji tərcüməçilərin də çoxu Güney Azərbaycandan gəlməşdi. Onların da totalitar rejimin ideoloji ehkamlarını qırmaq qüdrəti yox idi.

Yağı rejimindən çox asılı olan bu insanlar tarixi-siyasi olaylara azad politoloq alım kimi yox, ideoloji basqı altında işləyən dilçilərtək yanaşılınar. O illərdə Sovet İttifaqında tək-tək adamlardan başqa, kimse siyaset elminin də nə olduğunu bilmirdi.

Biz «İskəndərnamə»nın fars dilindəki mətnini diqqətlə öyrənib orada «Ad nəslindən» yox, «adi nəsildən bir kürd» yazıldığını müəyyənləşdiridik.

«Şərq məsnəviyazanlarının şeyxi» Nizami Gəncəvi yuxarıdakı sözlərlə hakimiyyətə irsi haqqı olmayan, adı təbəqədən, «qara camaat»dan çıxmışların Azərbaycanda (Ərmən-də) törətdikləri qanunsuzluqdan, hakimiyyəti əla keçirməyə çalışmalardan yazar.

Sözlərin fars dilində ikili oxunuşundan «Ad nəсли»ndən də ola bilər.

«Quran»ın «Hud» surəsinin 59-cu ayəsindəki bilgilər fikrimizi bir az da dəqiqləşdirdi, dərinləşdirdi: «59. Bu Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, onun pey-ğəmbərinə qarşı çıxdılar, başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular», «60. Beləliklə, dün-yada da, qiyamət gündündə də lənətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad (Allahın mərhəmatindən) kənar (uzaq) oldu».



Bu bilgilərlə göyə qaldırdığı şeirlə tarixi irəli-geri çəkməkdə (anaxronizmdə) də təyi olmayan, «gülü şəkərə bulayan» Nizami Gəncəvinin yaşadığı çağdakı siyasi, dini olayları tutuDursaq, islam dinini qəbul etməyən, hakimiyətə ırsı haqqı olmayan, üşyançı, kafir - Ad (yəhudü) tayfasından bir igid və ya kürdün (yezidi) Azərbaycan hökmədarından dövlətin bir bölgəsini almaq istədiyini yazdığı anlaşılr.

Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan şairi Nizami» kitabında yazır: «Müsəlman Qafqazı ilə xristian Qafqazı arasındaki bu qarşılıqlı ünsiyəti biz çağının ən böyük müməssili Nizamidə də görürük. Hissən türk və müsəlman olan şairin ən gözəl məxluqu - Şirvanın qafqazlı bir erməni prinsesi olusu təsadüfi olmama gərəkdir... Bu «Dərbənd dənizi» havalisində (yan-yörsində) «Gülüstən»ın (Orta çağ adəbi qaynaqlarında «Gülüstən» Şirvan ilə Aran tərəflərinə deyilməkdədir. Bakılı Abbasqulu Ağanın məhşur tarixi əsərinə verdiyi «Gülüstanı-İrəm» adı da bu gələnəkdən irəli gəlmış bir ilham əsəri olsa gərəkdir) bəri tərəfində hökmədarlıq edən kraliça Şemiraminin (Nizaminin «Məhin Banu» deyə tərcümə etdiyi bu Şemirami Avropa ədəbiyyatında Semiramis adı ilə mərufdur) qardaşı qızı və vəliəhdidir.

Məhəmməd Əmin Rəsulzadə kitabın başqa bir yerində isə: «Turan qəhrəmanı Əfrasiyab» Nizaminin nəzərində İran qəhrəmanı Keyxosrov dəyərindədir. «Xosrov və Şirin» əfsanəsində kraliça Şemirami qardaşı qızı və vəliəhdidir prinses Şirinə aşiqi Xosrova qarşı ehtiyatlı davranışması için öyd verirkən, «O Keyxosrov isə biz də Əfrasiyabiq» deyir. Biz erməni kraliçasının arzusu ilə edilən bu qarşılaşdırmanın şəxsən şairə aid ölçü və təqdir olduğu meyandadır».

Yevgeni Bertels də «Böyük Azərbaycan şairi Nizami» əsərində oxşar fikirlər söyləmişdir.

Aqafangel Krimski Avropa alimlərinin «gövhər naxışlı mürçünün söz ustası» Nizami Gəncəvi haqqında yazdıqları-

nın çoxunun boş sözlər, yalan-palan, yanlış düşüncə ürünü olduğunu deyib bir neçəsini düzəltərə də, «Nizami i yeqo sovremenniki» adlı əsərində bir sıra yanlışlara yol vermiş, «Xosrov və Şirin»dəki Ərmən sözünü Armeniya kimi çevirmişdir, mətnində isə Ərməndir: «Bütün ölkə Arrandan Ərmənədək o qadının hökmünə tabedir».

«Nizaminin tərcüməyi-halının anlaşılması etkiləmiş gülunc linqvistik dəlaşığı Baher törətdi» deyən Aqafangel Krimskinin dərindən araşdırmadan pəhləvi dilinin fars dilinin Gilanda danışılan bir ləhcəsi olduğunu yazmasını, eləcə də İranla bağlı «qədim fars mədəniyyəti» sözünü işlətsə də, onun nə olması haqda bir söz, bir nişan göstərə bilməməsinə öyrənən oxucu cərəyanlarına orientalizm, özlərinə də orientalistlər deyilən xristian-mason, rus şərqşünaslarının Şərq mədəniyyəti üçün gördükleri yaxşı işlərin dəyərini kiçitmədən, etdiklərinin çoxunun doğrudan da yalan-palan, boş sözler olduğunu görür.

B.A. Dornun əsaslandığı Həmdullah Qəzvini yanan kimli, pəhləvi dili Xəzər dənizinin güneyindəki Gilanda danışılan bir ləhcə idi, Arran və Şirvanda bu dildə danışılırdısa, burada və ya başqa bir yerdə 1925-ci ildən sonra ingilislərin türk-fars düşmənciliyi salmaq üçün Qacarlar türk dövlətinin yerində yaratdığı İran şahlığının əfsanəvi Keylərin pəhləvi dilində niyə bir söz, bir nişan qalmayıb?

Guya fars olan əfsanəvi Keylərlə sonrakı Sasanilər belə böyük mədəniyyət yaratmışdlarsa, savadsız dedikləri Toğrul onların qüdrətli dövlətlərini «5-10 köçəri elatı» ilə necə dağda bılardı?

Dağıdıbsa, demək, onların dedikləri şey dövlət yox, doğrudan da əfsanə olub. Dağıdıbsa, demək, türkərin daha böyük hərbi-siyasi, iqtisadi, mədəni, milli-mənəvi gücü-qüdrəti olub. Deməli, əfsanəvi Keylərlə Sasanilər haqqında uydurlanınlar doğrudan da yalan-palan əfsanə, fars-mason özülliyidir.



Bələ adamlar, «gül sözlü» Nizami deyən kimi, «əfsanədən başqa bir bılık qanızmazlar».

Düşüncəsi dolaşdırılmış əziz oxucu da bu kitabı oxuduqca bir çox gerçəyə çatacaq.

«Dil açdım, dəri dilində dürlər saçdım» deyən Nizami Gəncəvi 800 il qabaq «İqbalnamə»nın «Kitabın başlangıcı» bölümündə bir sözü də uyğun olmayan dəri (fars-tacik) və pəhləvi dillərinin ayrı dillər olduğunu göstərir: «Yunan filosoflarının başçısı dağ mədənindən cəvahiri bələ çıxarı: «Bir dəfə dünyani gəzmiş o şah gəzməkdən tozu çarxa qaldırdı. Uzaq yoldan yunan torpağına gəldi. Onunla da öz ilk vətənəniñ işiq verdi. İstirahətdən elmlə məşğul olmaq fikrinə düşdü. Alimlə (Aristotel) tədqiqatı başladı. Düşüncəsilə fələyin beynini dəldi. Gizlilərin bağlı qapılarnı açdı. Yunan, pəhləvi və dəri dillərində sözda başlıqla nişan axtardı. Şahların fars dilində dəftərindən, su kimi əzbərdən yadında olanlardan, hər yer-yurdun başqa dillərində olan, istər yunan cinsindən, istərsə də rum cinsindən (əsərləri) buyurdu ki, filosofların hamısı elmə aid nə varsa tərcümə etsinlər».

Məhəmməd Əmin Rəsulzadə də fars və pəhləvi dillərinin ayrı dillər olduğunu yazar: Nizamidən əvvəl «Xosrov və Şirin», «Həft peykər», «Leyli-Məcnun» konuları əski kitablarada qismən ərəbcə nəzm, qismən də farsca, pəhləvica və ərəbcə nəşr halında bulunurdu. Nizami ilk dəfə olaraq onları özünə xas sənətlə nəzm etmiş və rəngli şeirlər canlandırmışdır».

«Sirlər evinin xəzinəsinə gövhər yiğan» Nizaminin «Yeddi gözəl»də yazdığı «pars mədəniyyətli pəhləvixanlar çəng ahəngilə «Pəhləvi» oxudular», ərəb şairləri dürt kimi saf şeirləri rübabın nəğməsilə oxudular» sözleri oxucunu dolaşdırda da bilər. Ancaq saygılı oxucu dərindən baxarsa, bunun dil yox, mahni anlamında işlədildiyini anlayar. Söz bu anlamda «Beşlik»də bir neçə yerdə işlədilmişdir.

«Sehirkar sözqoşan» Nizami son anıti «İqbalnamə»ni yazarkən bilgin bir insan olduğundan, fars və pəhləvi dillərinin ayrı-ayrı dillər olduğunu da yazmışdır.

«Söze can verən» Nizami Gəncəvinin hayatı və yaradıcılığını araşdırılmış irəlidə adı çəkilən Vilhelm Baher Avstriya-Macaristan İmperatorluğu ordusunun hərbi rəvvini idi.

Bu gün bizimə gətirilən oyunlardan sonra dilimizdən bir sorğu qopur. XX yüzilin lap ortalarına kimi bir neçə avropanı şərqsünas mason, gözüdöyməzlər «dünyanı təkbaşına saxlamaq olmaz» deyən Nizami Gəncəvini tanımasayıd, «söze ucalıq verən» Nizami, Azərbaycan, türklər, ya da bütün Şərq nə itirəcəkdi? Heç nə!

İçimizə mədəniyyət dostları adı altında gələn bu adamların törətdikləri pisliklər, yaratıqları dolaşıqlıqlar verdikləri xeyirdən yüz dəfələrlə çıxdır.

Məsələn, son dönmədə Rusiya Elmlər Akademiyasının Etnologiya, Antropologiya İnstitutunun baş elmi işçisi V.A. Şnirelman bəlli tarixlərdə neçə-neçə böyük dövlətlər qurub danılmaz mədəniyyətlər yaratmış Azərbaycan türklərinin tarix və mədəniyyətini danan, onları əskildən, xəyanət, satqınlıq və kimlərinə kötəyi olmağı dünyada yaşamaq yolu, milli mənəlik göstəricisi etmiş hayları isə haqlı sayan bir «kitab» yazmışdır.

Azərbaycan MEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun fəlsəfə tarixi bölümünün müdürü, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə «heyvandarlıqdan doktorluq dissertasiyası yazmış» bu «mason»a yazdığı cavabla onun şüurunun doktorluq dissertasiyasındaki varlıqlarla eyniliyini göstərmişdir.

Saygılı oxucu kitabın «Qaynaqlar» bölüməsinə baxsın.

Yevgeni Bertels də «dünya ədəbiyyatında misli görünməmiş mükəmməl bir əsər» sayıldığı Xosrov və Şirin poeması barədə fikirlərini açıqlarkən Orta çağın bəzi qaynaqlarında



karşılaşılan Ərmən sözünü Ermənistən kimi vermişdir. Əs-lində isə, ərəb qaynaqlarındaki Ərmən «Tarixi-coğrafi Azərbaycan»ın bir parçasıdır.

Yevgeni Bertelsin «dünya ədəbiyyatında misli görünməmiş mükəmməl bir əsər» baxışını bir az dərindən araşdırıq.

«Mənim yaratdığım bakirə mənaların misli yoxdur, onların boyu ölçüsündə paltar yoxdur» deyən Nizami də «Xosrov və Şirin» əsərinə «Bu munis şəkil mələz bir gözəldir, atası hindu, anası nazəndə türkdür» deyib, yüksək qiymət verir.

«Doğu və Batıda Günəş kimi bəlli bir ruh» olan Nizami Gəncəvi «İskəndərnəmə»nin başlangıcında «Mən bu dastanı yazdım ki, qiyamətə qadər əbədi qalsın», sonunda isə bu əsərdə «Yüksək sözləri ki, mən bu yarı olmuş namədə öz bakır fikrimdən çox xərc eylədim. Əgər inciləri ki, mən bu namədə düzəmşəm, hər fasıl başına yenidən bağlamışam. Yenə da onları sapa düzələr, bu boyunbağı düzəldən sap incilərlə dolar. Gözəl sözlərin ayrıca siyahısı, hikmət qanunundan bir dəftər olar... Mən bu saza elə ipək tel çəkdim ki, səsi Zöhranın avazından daha xoş oldu. Harada ki, bir yanlışa rast gəldim, onu həqiqət zivərila bəzədim. Söz ki, gerçəkliyə aparıb çıxarmadı, Aya təkəyə vursa da xardır. O qocaman bəzəkçi (Firdovsi-Y.T.) orada həqiqət sözlərində yanlışlıq etmişdi, yanlış deyilmışləri yenidən təzələdim» deyir.


«İskəndərnəmə» «Xızrdan qulaq qəbul etməyən sərr alan» Nizami Gəncəvinin şah əsəri, «Beşlik»in qızıl tacıdır!

Sözün «şahlar şahı» Nizami Gəncəvi dünyani Makedoniyalı İskəndərin adından ədalət və təkallaklı dinlə idarəetmə hikmətini göstərmış, dünyadan «bütün pislikləri qovduğunu», «zülmün qapısını taxtalaşdırı» dünyəvi baxışlarını açıqlamış, «Xosrov və Şirin»də dediyi «Adəm oğlunun bilmədiyi bir çərə yoxdur, o yalnız ölümün qarşısında çərəsizdir» deyib, İskəndərə «Mən o birgünlik uşağa bənzəyirəm ki, öldü, dünyani görməmiş canını tapşırı. Bütün dünyani yuxarıdan

və aşağıdan görmüşəm, hələ də gözüm baxmaqdan doymamışdır. Otuz altı il deyil, ağər bu, otuz min il olsa belə... Ömrü qəflətlə başa vurmadım, onu ancaq ağıl və hünər yolu ilə keçirdim. Hər bir elmdən bir dəftər oxumuşam... Ölüm qapısını açmağa çara bilmirəm. Gəlin torpağı qızılı çevirən İskəndərin camına əlac tapın» dedirtməklə insanlığa insanlıq yolunu göstərir.

Aristoteldən Hörmüzdədək bilginləri arayıb, bəlkə məni bu dərddən qurtardılar desə də, heç kəsdən yardım ala bilməyən İskəndər «Bunlar boş sözdür, bu yerdə allahın adını yad etmək gərək. Bəlkə o məni əzabdan azad etdi... Mən anadan çılpaq doğulmuşam, məni yenə torpağa çılpaq tapşırı... Mən o quşam, məmləkət mənim dağımıdır. Elə ki getdim, cahan niyə mənə görə yas saxlasın? Çox mənim kimilərini doğdu və tez də öldürdü... Əgər zülm etmişəm, mənə halal edin, çünki zülmkarları da öldürmüşəm. Mənim qara tabutum torpağa qoyulanda... Başa topraq sovurmaq əvəzinə mənim bağışlanmağım üçün dilinizi işa salın» deyərək, «O dünyada nə yaxşılıqlar etməmişdi ki, dünya onu incitdi və yaxşılıq etmədi. Nəhayət, elə ki, o çəkilib pərdənin arxasına getdi, dünyanın ədalətsizliyindən ürəyi incik getdi... Bir qul ki, onun kəfəsinə atır tökdü, qapığı qızıldan olan tabutu onu yerləşdirdi. Bədən ki, öldü və əndam gümüş kimi oldu, atırlı kəfəsin və qızıl tabutun nə saydası? Şah əmr vermişdi ki, tabutdan onun bir əlini qıracağı çıxarsınlar, onun əlinə boş torpaq töksünlər» və «Carçı hər yana xəbər verdi ki, dünyanın yeddi ölkəsinin hakimi... dünyanın hər xəzinəsindən yük bağladı, əlində torpaqdan başqa bir şey yoxdur. Siz də dünyadan köçəndə bu torpaq diyarından bir ovuc qara torpaq aparacaqsınız» sözlərlə bütün dünyani tutmağa çalışan bugünkü xristian-mason doymazlarına insanlıq dörsü verir.

Tarix boyu Oğuz xandan Çingiz xana, Əmir Teymura kimi bütün böyük türkələr dünyənin insan yaşayış dördə bi-



ri - «rub-i məskun» deyilən Yer kürəsində əbədi ədalət yaratmaq istəmişlər. Bu da insanlığın qarşısızlaşmaz bir arzusudur, ideyası, gizlini - sırıdır.

«İnsan allahın işığından» işıqdır deyən Nizami «Xosrov və Şirin»da Xosrovu islam dınınə çağırın Məhəmməd «peygəmbərin məktubu»nda demişdir: «Özündən keç, çünki say qanununda sənin kimi yaranmışların sayı yoxdur. Yer kainatda bir tozdur. Onun da bu dördə biri yurdumuzdur. İraq o sakin olduğumuz dördə birin hissəsidir... Müqayisə yolu ilə diqqətlə bax, yaradılışa öz həddini və miqdarını bil. Gör allahın böyüklüyü qarşısında yaradılmışların möhv olmaqdan başqa nəyi var?... Şəhadət ver ki, aləmin (bir) allahı var. Nə bir yerdədir, nə də bir yerə ehtiyacı var... Odda qalmışan, bu yaxşı deyil, müsəlman ol, oddan qurtar».

«Əbədi salnamələrə əbədi naxışlar vuran» Nizami «Yeddi gözəbi haqqında isə deyir: «Bu elə bir (əsər) deyildir ki, bir neçə vaxtdan sonra uca fələk onun üstüne qələm çəkə bilsin. Çünki yedddi min il orzında yeddi adviyyə ilə bir qazan elə yemək bişirmişəm ki, onu nuş etsən, sənin canını cuşa gatırər».

Buna görə də biz ancaq «dünya durduqca sözü duracaq» Nizaminin «Xosrov və Şirin»a gözəl desək, «Sirlər xəzinəsi», «Leyli və Məcnun», «Yeddi gözəb», «İskəndərnəmə» dil açıb - Bəs biz? deyərlər.

Məhəmməd Əmin Rəsulzadə də «Beşlik»dəki əsərlərin dəyərindən danişkən məsələyə oxşar yanaşmışdır: «Nizami fantaziyasının ölçüsü bax budur. Bu ölçüyə (əndazə) sadıq qalan şair «İskəndərnəmə»ni «Məxzənül-əsrar»ındakı hikmətləri və «Xosrov və Şirin» ilə «Həft peykər»indəki sənəti, «Leyli və Məcnun»undakı ruhi təhlil ilə yoğuraraq həm sənət, həm də fikir baxımından yüksək olan bu olğun əsərini vücuda gətirmişdir. Elə bir anıt əsər ki, onu «nə zaman unutdurur, nə yaqmurlar yixar, nə də rüzgarlar uçurur».

«Tarixi-coğrafi Azərbaycan»ın qədim ərəb qaynaqlarında qeyd edilmiş sınırlarına baxaq: «Həmədan haddinin ibtidasından ta Zəncana və Əhərə və axır Dərbəndi-Xəzərə çıxınca bunlara Azərbaycan deyirlər. Şərqdə Deyləm və bəzi cəbəl (dağ) şəhərləri, cənubda İraq və bəzi cəzirə (ada) şəhərləri, qərbdə Ərməniyyə və bəzi Rum məmləkəti, şimalda Aran və Bəhri-Xəzərə müntəhi olur. Paytaxtları Ərdəbil, Şirvan və Təbriz. Azərbaycana məxsus şəhərlər - Xosrov, Səlməs, Cəzə (Gəncə), Naxçıvan, Berdənc, Xoy, Xoyənə, Urmiya, Marağa, Ucan, Məyanic, Mərənd, Muğan, Bərzənd, Bərdə, Sultaniyyə».

«Söz almazdan qılınc düzəldib dalınca gələnlərin başını vuran» Nizami Gəncəvi də «Sirlər xəzinəsi»nın Ərzincan hakiminə yazdığı «İslam padşahı Məlik Fəxrəddin Bəhram Şah ibn Davudun tərifisi» başlığında onun hökmranlıq etdiyi, «Tarixi-coğrafi Azərbaycan»ın qərbindəki Ərmənin (filoloji çevirmədə Ermənistən yazılıb) Rumun yanında yerləşdiyini deyir: «O, qüdrətdə şahların sərvəridir. O öz biliyilə zəmananın ən söhrətlisidir. O, cahan mülküնü hamiya paylayandır. O, həm Ərmənin padşahıdır, həm də Rumun şahıdır».

Ərzincan hakiminə deyilən bu sözlər bir tarixi faktı da xatırlamağın gərkliliyini deyir. Müsəlman türklərin Anadoluda siyasi hakimiyəti əla keçirdiyi dönmədə Bizans imperatoru Suriyada yaşayan hayların katalikosuna məktub yazıb onları Anadolunun içərilərində yerləşməyə çağırmış, burada yayılmalarına şərait yaratmışdır.

Yevgeni Bertels yazır: «Şapur Ermənistana gəlir, qaldığı monastırda rahiblərdən Şirinin yoldaşları ilə bərabər olduğu yeri öyrənir, bunların gəzdiyi yera yaxınlaşır... Xosrovun aylığına dözə bilməyen Şirin Şəbdiz adlı yüyükər ata minib Ermənistəndən qaçıır... Xosrov Ermənistəna çatır. Məhin Banu qardaşı qızının yox olmasından çox xissət edirə də, əziz qonağı qəbul edir və qış paytaxt olan Bərdədə keçir-



məyi ona təklif edir... Şirin obrazını yaratmaq üçün Nizami-nın müsəlman aləmindən xaricə çıxmazı və öz nəzərini xristian Qafqazına salması maraqlıdır. İstər Şirinin, istərsə də onun ağıllı bibisi məlikə Şəmیرəmin obrazının, məşhur gürçü gözəli Tamara haqqında Nizamidə olan məlumat sayəsində meydana gəldiyinə şübhə etmək olmaz».

Azərbaycan türklerinin XX yüzildə yetirdiyi ən böyük milli ideoloqu, Məhəmməd Əmin Rəsulzadəni də belə və da-ha qədim uydurmalar aldıdır.

Cox dəyərli əsərini qurbanbdə - Buxarestdə, İstanbulda, Almaniyada, «mühacirət hayatının çəkilməz şərtləri içərisində» yanan Məhəmməd Əmin Rəsulzadənin bəzi məsələlərin tarixi köklərilə dərindən uğraşmaq imkanı olmamışdır. O, «Azərbaycan şairi Nizami» anitunda bir çox tarixi, ideoloji yanlışları düzəldib yeni ideyalar versə də, «Xosrov və Şirin»dəki Ərmənin («Xosrov və Şirin»in professor Həmid Məmmədzadənin filoloji tərcüməsi) 1981-ci il çapında Nizami Gəncəvinin yazdığını kimi, Ərmən yazılıb), Şirinin, Məhin Banunun, Dəmirqapı-Dərbəndin, bütövlükdə Qafqazın ermənilərlə heç bir siyasi, milli və tarixi bağlılığının olmadığını sübut etməyə çalışmayıb.

Bu çatışmazlığı duyan Məhəmməd Əmin Rəsulzadə yazı-mdır: «İllərin məhsulu olsa da, vasitələrin çox da tam olmadığı şərtlər içində doğulan bu əsərinin müəllif, istər-istəməz, əskikliklərdən uzaq qalmadığını qaneder. Oxucularından dilədiyi ən səmimi şey bu əskiklikləri ona bildirmələridir. Bu surətlə Nizami haqqında bizdə zətən əskik bulunan məlumatın tamamlanmasına xidmət etmiş olurlar».

Azərbaycan, millət, yurdumuz qarşısında böyük məsliliyyət daşıdığını bilən, özünün dediyi kimi, «Milli Azərbaycan davasının tarixi rəhbərliyini içəridən aldığı bir missiya ilə üzərində daşıyan» milli ideoloq məsələyə bir də qayıdıb, anitın «Nizamiyə borcumuz» başlığında yazar: «Bu vəzifədən

biza düşən hissəni başarmaq üzrə, tasarladığımız və savaş çə-ğının doğurduğu güclüklərlə, qaynaqları görmək imkanının darlığı üzündən istənilən olğunluğu bulduğuna çox da qane olmadığımız bu səhifələrin Nizami ildönümüñə ərmağan edilməsindən başlıca məqsəd türk gəncliyində Azərbaycanın bu böyük şairinə qarşı ilgi oyandırmaqdır».

Milli ideoloq «Azərbaycan şairi Nizami» anitina yazdığı «Mənzum bir xülasə»də Məhin Banu və Şirinlə bağlı ona ki-mi deyilmiş, inana bilmədiyi fikirləri: «Məhin Banu ağıllı bir sultandır, muğanhıdır, qadın bir hökmrandır» sözlərlə düzəltmişdir.

Sovet dönməndə dinən susdurulur, danışan öldürülürdü. Milli, dini, siyasi-ideoloji nədənlərlə yaradılmış belə uydurma və yalanların kökləri isə, ən azı, «tarixçi» Simokattaya gedib çıxır, Əslən misirli olduğu yazılan Simokatta VI-VII yüzillərdə yaşayib. O, Şirinin Bizansda doğulub, xristian dinnindən bir rumlu olduğunu yazmışdır.

Professor Qulamhäuseyn Beqdəli «Şərqi ədəbiyyatında Xosrov və Şirin mövzusu» kitabında VII yüzilin 70-80-ci illərində Suriyada yazılmış, yazarı bəlirsiz bir qaynaqda Şirinin xristian dinindən, rum millətindən olmasının yazıldığındən deyir.

Qulamhäuseyn Beqdəliyə görə, bu fikir çox da düzgün de-yildir. Bir erməni müəllifa əsaslanan professor yazar: «Erma-ni mənbələrində isə Şirinin adı ilk dəfə VII əsrə yaşışmış ke-şış Sebosun tarix kitabındə çəkilir... Sebos Şirinin xuzistanlı olduğunu qeyd etmiş, hansı millətə mənsub olduğundan söz açmamışdır. Lakin xristian olduğunu tösdiq etmişdir. O yazar: «...Xosrov çoxlu atəşpərəst qadınlar alındığına baxmaya-raq, xristian qadınlarından da nikah etmişdir. O, Jujistan (Xuzistan) məmləkətindən Şirin adlı olduqca gözəl bir xristian qızla evlənmişdir... O, Şirini «xatunlar xatunu» etmişdir».



«İşıqli ürək və təmizqanlı» Nizami Gəncəvi özünün ruhi-mənəvi baxışlar sistemini yaratmış, yazdığı əsərlərində üstünlüyü gerçək tarixə, çəgə uyğun olaraq hər yerdə türk millətinə vermiş, onların böyük tarixini yazmışdır.

«Meylini aqla bağlamış» Nizamının «nəzəri» Rumdan İrana, İraqdan Türküstana, Misirdən Zəngibara, Hindistan-dan Çinə, Çindən Tibetə, Bulqardan Rusa, Qızılay qütbündən qaranlıq ölkəyə kimi bütün dünyani ən yüksək düzəydə dolaşır.

XXI yüzildə - bilgi çağında yaşayan oxucu «hər bir elmdə əvəzsiz» Nizamının dünya haqqında verdiyi bilgilərdən, bilikdən heyrətlənir.

«Hər bir inca fikir üçün tez qələmə ol atan» Nizami sözə Əlbürz dağından Kürə, Şəttülərəbdən Ceyhuna, Zərdüşt ayınlarından Qəndəhar bütxanələrinədək əvəzsiz bədii «rəsmilər» çəkir, çağdaş alimlərin yüksək elmi-texniki vasitələrlə 2007-ci ildə dəqiqləşdirildikləri «Nil çayının başlangıcı»ndan Qanq çayına kimi, şor şulu Çin dənizindən, acı sulu Zəngibar dənizinə kimi» dünya və yaranış haqqında çox dəyərli bilimsal, fəlsəfi fikirlər söyləyir.

«Bizdən əvvəl heç kəs belə nübar verməyib» deyən Nizamının «Beşlik»ində irəlidə alınmış Xuzistan uzağın nişanı, göstəricisi, bənzətməsidir.

«Köhnə dastanlardan xəbər verən» Nizami Gəncəvinin «Beşlik»da bütün millətlərin həyatından çox yüksək düzəydə danışıdıği poemaları, başda «Xosrov və Şirin» də olmaqla, Azərbaycan, türk ruhunda yazılmış böyük mədəniyyət anıtlarıdır. Bu anıtlarda o, hər yerdə üstünlüyü türkə, türklərə vermişdir.

Məmməd Əmin Rəsulzadə «Azərbaycan şairi Nizami» anıtında hər kəsin görə bilmədiyi, görsə də demədiyi, bəzən də paxılılıqdan gizlədiyi bu ruhu görmüş, duymuş, çox yüksək düzəydə yazmışdır. Biz də bu kitabda «Beşlik»dakı Azar-

baycan, türk ruhunu bir az da geniş açıqlamağa çalışacaqıq.

«Qədim dastanları bilən» Nizami «Xosrov və Şirin» poemasında çeşidli yollarla Şirinin türk olduğunu yazar. Qardaşı qızı Şirinə öyündə verən Məhin Banu bu gün də davam edən türk ruhumuza, milli ləyaqətimizə, dilimizə uyğun danışır: «Səni vəfali və namuslu görsə, el qaydası ilə gəlib səni məndən istər. Namuslu qız kimi dünyada adın çəkilər, dünya şahlığı sənin olar. O, aydırsa, biz günəşik, o, Keyxosrovdunda, biz Əfrasiyabiq», yəni o, farsların başçısı Keyxosrov soyundandırısa, biz də türklərin, Turanın başçısı Alp Ər Tunqa soyundanıq.

Hansısa bir «erməni kralıçası»nın özünü türklərin başçısı sayması ağlışigan deyil, gerçək tarix və ədəbi gələnəklərlə uyuşmur. Çünkü tarix boyu bu yerlərdə fiziki və siyasi qüvvə türklər olmuşdur.

Rumun da, İranın da qoşununun əskərlərinin çoxu türklərdir. Bəziləri buradaki türk sözünü iigid deyə yozsalar da, bənzətma yənə çağın hərbi-siyasi nişanının, simvolunun türklər olduğunu göstərir. Ruslarla savaşda türklərin bu qüdrətindən yararlanmaq istəyən Makedoniyalı İskəndər deyir:

«Rus döyüşündən mənim qorxum yoxdur, çünkü dağ başından çoxlu sel axar. Xəzər dağlarından Çin dənizinə qədər hər yeri türklərlə dolu görürəm. Türkər rumlularla qohum da deyil, ruslara rumlularдан daha çox kin bəsləyirlər. Həmin bu keçidə türk oxları ilə rusların ayağına qabar salmaq olar».

Sözdə, fikirdə Məhəmməd peyğəmbər kimi, «sözündə mahmudluğa çatmış» Nizami bu sözləri elə belə, boş yərə deməyib. Çağın hərbi-siyasi gücü belə idi: «Ərəbistanda, İranda, Rumda və Rusda qılınc türklərin əlindədir və onların qılıncının qorxusu ürkələrdə bərk yerləşib».

Bir sıra bilim adamları Makedoniyalı İskəndərlə Rusların savaşını anaxronizm adlandırırlar. Onların fikrincə, mi-



laddan qabaq Rus olmayı. Amma bu fikir çoxlu suallar doğurur.

«Xəzinədən cəvahir paylayan» Nizami Gəncəvi kimi ürfani-ruhi-mənəvi bir qüdrətin Rus uydurmağa nə ehtiyacı var idi?

Heç bir tarixi qaynaq da rusların IX yüzildə bir neçə gündə doğub-törədiyini yazmır. Onlar bu çağdan Rus adı ilə siyasi birləşmə kimi tarix səhnəsinə çıxmışlar. Bu Rus sonralar xristian rahiblərin saxtalaşdırıldığı salnamələrdəki, romanovlar dönməndə və sovet alimlərinin xristian Rusu türkdən, Qıpçaqdan (Cöl) ayırmalar, rusların kökündən, soyundan türk silmək üçün quraşdırıldıqları «Ryürix rusu» deyildir.

«Heç kəsə pis gözə baxmayan» Nizami «İskəndərnəmə»ni yazdığı çağda «Yerdə xristianlıq yox idi» deyir.

Dini baxışlara görə, xristianlıq sonralar İsa peyğəmbərə Göydən endirilmişdir.

Bir sır Avropa tarixçiləri rusları Skandinaviya varyaqları ilə bağlayırlar. Ancaq bunu da Rus barədə tam düzgün bilgi saymaq olmaz.

Rus bu yerlərdə yaşamış daha qədim etnosun, toplumun - cəmiyyətin, iqtisadi, siyasi birliyin addıdır.

Rusun adını qədim qaynaqlarda gündögündən günçixana kimi çeşidli bölgelərdə qarşılaşılan etrusklardan almaq ehtimalı da çoxdur.

«İskəndərnəmə» poemasındaki Rusların başçısı Qıntal, döyüşən Rus pəhləvanlarının adı Kupal (Qıntalın qohumu) və Cudərədir. Qıntal yeddi Rus elindən (Xəzər, Burtas, İsu, Eylaqlı, Qıpçaq, Ərk, Alan) qoşun yığır. Qaynaqlar Xəzər, Burtas, Eylaqlı, Qıpçaq, Ərk və İsunun (isquz-quz-oğuz-skif) türk soyulu olduğunu yazarlar.

«Beşlik»də Rus sözü bir etnos kimi yox, Rus və Burtas elləritək ayrı-ayrı da verilmişdir. Onlar ya ortaqlı, müttəfiq,

ya da ayırdırlar. Makedoniyalı İskəndər deyir: «Dünyada nə Rusdan, nə də ona uymuş Burtasdan bir əsər qoymayacağam».


Məsələ bu kitabın konusu deyildir. Ancaq bilim adamları bu yönədə yazılmış qaynaqları araşdırmaqla yeni-yeni həqiqətləri ortaya çıxarmahıdlırlar.

«İskəndərnəmə»də Çin xaqanı «Əfrasiyab mülkünün varisi»dir, yəni türkdür.

Büyük Səlcuqlular dövlətinin otuz il baş vəziri olmuş, «haqqtanıyan» Nizaminin də «Yeddi gözəl»də «Adı Məlikşah olan padşahın Nizamülmülk kimi dinsevər xacəsi vardi» sözləri, «İqbalməmə»də isə «Məlik İzzəddinin mədhi» başlığında «Bir vəziri var tədbirdə Nizamdan artıq, tam layiq ad qazanmışdır. Şah Məlikşah kimi hamı olduğu üçün onun vəziri ikinci Nizam olmalıdır»้ายüğü ilə xatirladığı Nizamülmülk (1017/8-1092) də «Siyasətnamə» əsərində Sultan Məlikşahın soyunun Əfrasiyaba - Alp Ər Tunqaya gedib çatdırığını yazar.

«Gövhər mədəni» Nizami türk qürurundan, eləcə də türklərin dünyadakı yüksək adını kiçitməmək üçün düşmənləri na: «Necə mən Daranın qürurunu sindirdim, o, alçaq Furun məkanında nələr etdim» kimi ağır sözlər yağıdır. Makedoniyalı İskəndəri Çin xaqanı ilə ehtiyatla danışdırır: «Yəğmaya və Çinə ona görə gəlmışəm ki, əlimə Yəğma və Çin gözəli salam. Mənim özümün də çoxlu incilərim var, çinli və yəğmali qulamlarım var. Göydən yer üstünə aşağı düşmək İrandan Çinə gəlməkdən qat-qat yaxşıdır. Ey Çin türkü, beynində nə varsə boşla, axı sən tufan qarşısına circaq tutursan».

«Siləncabdan, Fərqanədən, Xırxızdan, Çaçdan, Qaşqardan» «zər kəmərlı pəhləvanlar çağırıb», «ordu dəstələrinə» birləşdirəndən sonra «ürəyini toxtdadan», «polad bir dağ kimi yerindən tərpənib» İskəndərin «az-çox iki mənzilliyiñə» çataraq hərbî qərargah quran «xanlar xanı» Rum şahının



«əhvalını doğru öyrənmək» üçün casus göndərib: «Qoşunu Çin hüduduna ona görə çəkdim ki, Turan mülkünü ələ keçirəm» deyən Makedoniyalı İskəndərdən «gecə-gündüz xəbər tutur».

Xaqqan casusun İskəndər haqqında: «Cahan onun biliyindən və ədlindən rahatlanır... O, hər bir zaman tanrıya sığınar» sözlərindən sonra savaşdan çıxılır: «Xaqqan bu müdriklikdən xəbər tutunca, haqq verən şövkətdən qorxdu. Şahla sülh üçün ürəyi yumşaldı. Onu görmək həvəsinə gəldi. Döyüşmək arzusunun yolunu kəsdi».

Xaqqanın fikrinə, «ağıl sahibinə zor-qüvvət sahibilə teztələsik davaya girmək yaraşmaz», «düşməncilik tanrıını sınamaq demək»dir. Buna görə də: «Məndən Çin taxtını, Turan tacını istəsen, bu bəndə sənin fərmanından dönəməz. Lakin mənimlə dostluqdan keçərək, mənə ata yurdumu bağışlamasan, adının möhürüనü qəbul edərəm, satın alınmamış qulun olaram. Nə ziyanı vardır, şahın mülkündə xeyirxah bəndələr daha çoxalar. Sən Çində kin-güdərət paltar geymə. Qoy sənin qəbanda bir qırışq da olmasın» deyir.

Makedoniyalı İskəndər Çin xaqqanının bu və başqa fikirlerini öyrənəndən sonra «İran torpağından bura hərb üçün gəlmədik. Çin Ceypalına qonaq gəlmmişik» deyib, savaşdan və istədiyi altıllıkh vergidən əl çəkir. İskəndər xaqqana məktubunda da birillik vergini bağışlamışdı.

«Çin ipəyinə naxışlar vuran nəqqas» Nizami Gəncəvi anıtın bu yerində Yevgeni Bertelsin «Xosrov və Şirin» poemasında gördüğüne bənzəyən çox gərgin psixoloji səhnələr yaratmışdır. Türk xaqqanının onu aldadıb savaşa gəldiyini goran İskəndər: «Başladı türklərə nifrat deməya: Fitnəsiz anadan bir türk doğmamış. Çinlidə həmişə qaşlar qırışar, heç vaxt peymanını onlar gözləməz. Qədimdə nə qədər doğru demişlər: «Çinlilərdə nə ahəd var, nə də ki vəfa». Dargözlük onların sıfətidir. Vüsəti başqalarının gözündə görərlər. Belə

olmasaydı, belə bir sülhü nə üçün buraxıb düşməncilik yolu na düşdün?... Mən bilmirdim ki, məhbəbatınız kindir. Çinlinin ürəyi ayri-üyürdü. Çindəki türklərdə vəfa olsayıdı, dünyanı qəbalarının qırışığında saxlayardılar».

«Mən sənmaram, sinsəm da kamilləşərəm» deyən Nizami Gəncəvidən yüz il qabaq yaşamış Mahmud Qaşqarlı da Türk xaqqanının İskəndəri qorxuzmaq üçün onun qoşunun ön sıralarına «gecə basqını» edib yendiyini, sonra isə sülh bağladığıni yazmışdır.

Türklerlə bağlı bu olayların oxşar veriləsi tarixi, siyasi, milli bəlgilərin düzgünlүүünü və ədəbi gələnəyi göstərir.

«Xosrov və Şirin» poemasının «Xosrovun Bəhramdan qaçıb Ərmənə getməsi» bölümündə «Bəhramın qılıncı qarşısında məğlub olduqda, şahmatda uduzmuş oyunçu kimi, hansı xanəyə ayaq basdı, ona kiş verdilər. Min hiylə rənglə, yolla cığırla, özünü Azərbaycana (Bir sıra qədim qaynaqlarda «Tarixi-coğrafi Azərbaycan»ın indi İran İslam Respublikasında qalan bölümünə Azərbaycan deyilib, quzeyi isə çox vaxt bölgələrin adı ilə - Şirvan, Muğan, Ərmən - Aran-Arar, Xəzərlər və b. adlanıb) çatdırıldı. Oradan da Muğana tərəf mənzil saldı» yazılmışdır.

Poemanın «Xosrovun Ərmənə çatması» bölümündə isə deyilir: «O, gül kimi, dağının sərhədində çatdı. Nəsimindən sərhədçilər xəbər tutdular... Oradan Muğana tərəf yollandı, Muğandan da Xəzərlərə sarı keçdi».

Məndən «Sasanilər dönəmi»ndə Ərmənin sınırlarının bəlli olması və orada əsgər durması aydınlaşır.

«Gövhərdəzənlərdən xəbər verən» Nizami Gəncəvi «İskəndərnəmə» poemasında hayların yaşadıqları əsas yerlə bağlı irəlidə dediklərimizi «Çindən, Xarəzmdən, Qəznə və Qurdan qoşun yiğib» İskəndərlə savaşa gedən Daranın «Qoşunu atəştək Ruma apardı, çatlığı yerlərdə bayquş ulaşıdı, coşqın dəniz kimi Ərmənə (çevirən yanlış olaraq Ermənis-



tan yazıb) girdi» sözlerilə təsdiqləyir.

İskəndərlə Daranın m.ö. 331-ci il oktyabrın 1-2-də oldu-  
ğu deyilən «Qavqamel döyüşü» olubsa, Babilistanda (İkiçay-  
arası, Mesopotamiya), XX yüzildə ingilislərin dağıdılan Os-  
manlı imperatorluğunun torpaqlarından dünyada xristian-  
mason siyasetlərini yeritmək, «qaynar nöqtə»lər yaratmaq  
üçün düzəltdikləri İraq Respublikasının Cəzirə düzündə  
olub.

«Yenidən köhnəyədək dehqan tarixindən dastan yara-  
dan» Nizami yazar: «Mosulun yerləşdiyi Cəzirə düzü istira-  
hat yeridir, xoş düşərgədir. İki tacidərin toqquşması orada  
idi».

Buranın da əhalisinin çoxu türklər idi. Ancaq buraların  
milli tərkibi XX yuzulin 2-ci yarısında, özəlliklə də 2003-cü il-  
də Amerika Birləşmiş Ştatları İraq Respublikasını tutandan  
sonra hərbi-siyasi oyunlardan, olaylardan çox dəyişdirilib.

İskəndərin Dara ilə savaşa gəldiyi yol, bizlər bir yana,  
çağdaş Avropa alimlərinə də yaxşı bəlliidir. Onlar bu haqda  
sənədli film də çəkmışlər. Bu yol Türkiyə Cümhuriyyəti  
İraq Respublikası arasındaki «Habur sınır qapısı»ndandır.

Ruma, İskəndərlə savaşa gedən Daranın ordusu 5-10  
gündük yolu qoyub, Şapur kimi «Xosrovdan ayrılib bir aya  
Şirinin yanına çatdi. Çöldən, biyabandan keçib sürətlə Ər-  
mən dağlarına çatdi» parçasında deyildiyi kimi getməzd. Hayların Rumda yaşadıqları yerlər isə yuxarıda göstərilirdi  
İraq yolunun üstündədir.

Ermənilərin saxtakar ideoloqlarının «Mən (Zəngiçay),  
mənim Erasx (Araz çayı) bacım, bizim böyük bacımızla  
(Volqa çayı ilə) Xəzərin dalğaları arasında doğma anamızın  
bətnində birləşərik» sayıqlamalarına baxmayaraq, XX yüzil-  
dən coğrafi anlamda işlədilən Ermənistən sözü bəlli tarixlər-  
də heç vaxt siyasi dəyər qazanmamış, Ermənistən kimi işlən-  
məmişdir. Hayların bəlli tarixlərdə, 11-ci yüzulin 80-ci illərin-

də Araňq dənizinin qiylarında Kiliya deyilən yerdə yarat-  
diqləri dövlətcik bir neçə ildə dağılmışdır. Bu Kiliya da in-  
diki Hayastan Respublikasından min kilometrlərlə uzaqdır.

Ərəb alimi Təbəri (IX-X yüzil) Azərbaycanın «Xəzərlər  
məməkəti» olduğunu yazmışdır.

Xəzərlər adlanan türklərin qadim və orta çağda onlar-  
dan çox uzaqlarda - Rumda yaşayan hayrlarla heç bir dərin  
ilişkisi olmamışdır.

Bizdən 850 il qabaq yaşamış «mirvari dənizi, cəvahir mə-  
dəni» Nizami Gəncəvi «İskəndərin Ərəbistana getməsi və  
Kəbəni ziyarət etməsi» bölümündə də Ərmənin «Tarixi-coğ-  
rafi Azərbaycan»ın ayrılmaz bir parçası olduğunu filoloji  
tərcüməsini irəlidə verdiyimiz parçada açıq-aydın yazımsıdır.

Ərmənistən hökmətləri və ya özünü «hay» adlandıran  
hansısa bir erməni yox, Azərbaycan hökmətləri abxzazların  
Ərmən vilayətini ondan ala biləcəyini deyir. Azərbaycan  
hökmətlərinin fikrincə, vilayətin vergisi Abxaza yox, qanunu  
padşaha - Azərbaycan hökmətlərinə verilməlidir, çünki türk-  
lərin ulu babası Oğuz xan yaratdığı ilk dövlətin adını Azər-  
baycan qoyub. O, sonralar ərəblərin Ərmən adlandırdıqları  
ölkənin də baba yurdyu Azərbaycanın bir parçası olduğunu  
hamidan yaxşı bilir!

«Aləmin pərgarında bilici mənəm» deyən Nizami abxzaz-  
ların «qol zoru»ndan, pişliklərindən qurtulmanın ölkənin  
«buluşqandan təmizlənməsi» adlandırır.

Sovet dönməndə abxzazlara yanlış olaraq gürcülər deyib-  
lər. «Dünya görmüş söz ustası» Nizami «Xosrov və Şirin»da:  
«Başını gürcü teli kimi kəsdilər» yazar, «Leyli və Məcnun»da  
isə gürcünü göyə bənzətmışdır: «Bu tellerini sallamış gürcü-  
dən gündüz telin ucu kimi kəslidi».

«Qeyri-adı» Nizami deyləmılərlə bağlı da çox gözəl ox-  
şar bir bənzətmə işlədib: «Deyləm kəkilli axşam».



Abxaz SSRİ döñəmində Gürcüstan SSR-ə verilmiş indiki Abxaziyadır.

«İskəndərnəma»dəki Duvalı gürcülərin yox, Abxazın başçısıdır.

Kristian-mason şərqşünas-siyasətçilər belə saxtakarlıqlar edib gerçek tarixi dolaşdırılmışlar.

Məsələn, Orta çağ yazarı İbn Bibi «Türkmənlər məmləkəti» yazar, orientalist-şərqşünas Yevgeni Bertels çağın bu tarixi gerçeyini dəyişib «Rum və Bizans» edir.

«Uca taxtin sapına mirvari düzən» Nizami Gəncəvi də gələcək nəsillərə «Türküstən dirəyi» Alban dövlətinin sınırlarını göstərir.

Biz türklərin ən böyük, qutsal «Dədə Qorqud» kitabında aydın verilən bu sınırları yaxşı öyrənməliyik.

Gerçek tarix biliciləri sayıları az olan gürcülərin daha çox dağlıarda yaşadıqlarını, XIX yüzildə xristian Rusiya imperiyasının işgalindən sonra onların yardımı ilə aranı enib torpaqlarını getdikcə böyüdüklərini, XX yüzildə Stalinin türk eli Borçalını da verməklə onlara Gürcüstan SSR qurdugunu yaxşı bilir. «Beşlik»də Abxazın «Tarixi-coğrafi Azərbaycan»dan uzaqlığının göstərilməsi də çox şeyi aydınlaşdır.

Türklərin bugünkü Gürcüstan Respublikasının torpaqlarında gözü yoxdur, əksinə, Azərbaycanla Türkiye ona böyük yardım edirlər. Ancaq gürcülər də türklərə münasibətdə arası sapdıqları yanlış istəklərindən əl çəkməli, Qafqaz birliyinə çalışmalıdır.

Dərbənd dənizinin yanında yerləşən Ərmən atəşpərəstdir, büt pərəstdir - «O tarəfdən büt pərəstlərin Günsəsi (yəni Şirin)...») doğmuşdur.

Belli olduğu kimi, türklərin yaşadıqları yerlər 10 milyon kvadrat kilometrdən çoxdur. «Boylarının sayını ulu tanrıdan başqa kimsə bilməyən» bu millətin ellərinin bəzisi «Dədə Qorqud» boyalarındakı müsəlman Oğuzlarla savaşan Qıp-

çak məliklər kimi büt pərəst (Göytənriçi), başqları xristian, atəşpərəst idi. Haylar isə heç vaxt atəşpərəst olmadıqlarını deyirlər. Bu da onların Ərmənə heç bir bağlılıqlarının olmadığını bir daha göstərir.

«Sözün Toqan şahı» - qızılqusu Nizami də «canı ilə boşladıyı» «Xosrov və Şirin» «gəlininin falını» «Türk Şirin»ın adına vurmuşdur.

«Zəmanənin natiqi» Nizami Gəncəvi «Çin (türk) ədalı nəzmi»lə çəkdiyi Qəndəhar büt xanasının təsvirində: «Cənnət təbiətli bir şəhərə çıxdı ki, türklər ona «Fərrux behişt» deyirlər» ifadəsilə də türklərin bu bölgələrdəki tarixi hökmranlığını, yayıldıklarını göstərir.

Türklərin Qəznəlilər «dünya dövləti» onların buradakı yaxın tarixidir.

Sovet dövründə Azərbaycanda və bütünlükə SSRİ-də ilər boyu Şirvanşah Axsitanın əfsanəvi Keylər soyundan olması beyinlərə yeridilirdi. Bu işdə gerçek tarixdən çox Firdovsinin «Şahnamə» poemasındaki əfsanələrə və «söz xəzinədər» Nizaminin «Leyli və Məcnun» poemasındaki Şirvan şahı Axsitanın Nizamiya məktubunun yanlış, ideoloji yozumuna əsaslanılmışdır. Bu yanlış yozum Səməd Vurğunun şeirlə tərcüməsində Axsitan (Ağsartan) şahın dilindən dediyi «Türk dili yaraşmaz şah nəslimizə, Əskiklik gətirər türk dili bizi!» sözlərilə mütləqləşdirilmiş, ideolojiləşdirilmişdir.

Ağsartan şahın bu sözləri XX yüzildə çoxlu çəkişmələrə, yozum-yorumlara nədən olmuşdur.

Akademik Aqafangel Krimski V. Luqovskoy və Səməd Vurğunun redaktorluğu ilə çap olunmuş «Antologiya Azərbaycanskoy poezii» (M., 1939) kitabında Ağsartanın sözlərinin şeirlə yanlış çevrildiyini yazmışdır.

Aqafangel Krimskinin beytin rus dilinə tərcüməsini eynilə veririk: «Vernost naşa ne otliçaetsya tyukskimi. (Potomu) slova na tyurkisi lad ne podabaet nam».



Yevgeni Bertels «Nizami və Füzuli» kitabında Vəhid Dəstgirdinin bu sözləri belə yozduğunu yazır: «Mənim sədəqətləmə sözüm türk Sultan Mahmudunkutək deyil və pozula bilməz. Buna görə də türk sultanlarına yaraşan sözlər biza layiq deyil. Biz yüksək Kəyan soyundan olduğumuzdan bizi öyen sözlər də yüksək olmalıdır».

Ruslarla savaşındaki qələbəsindən sonra şairlərin xaqan, yəni xanlar xanı dedikləri «şəniböyük» Nizaminin də «dünya xaqanı, Günsə kölgəli Şirvanşah, nə Şirvan, hətta İran şəhriyari, bütün şəhriyarların başçısı, Keyqubad məqamlı Keyxosrov, söz şahı Axsitan» və başqa adlarla ödüyü, özünü «söz sərrafı» sayıb uca tutan Ağsartan kimi bir hökmədar «Ey qulluq halqasına məhrəm» dediyi bir şairə məktubunu Vəhid Dəstgirdinin yozduğu səviyyəsiz sözlərlə başlamaz!

Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan Şairi Nizami» anıtinın «Vəhid Dəstgirdinin yorumları» bölümündə bu aşırı fars millətçisinin belə uydurmalar yaza biləcəyini göstərmişdir.

«Yaxşı addan başqa yaxşı ad yoxdur» deyən Nizami Gəncəvi «Beşlik»ında Sultan Mahmudu bir neçə dəfə ucalıq bənzətməsi kimi vermiş, «Xosrov və Şirin»da meraca gedən Məhəmməd peyğəmbərə «xoşbəxtlikdən Mahmudluğa çatmışdır» deyərək, «İqbalməmə»da Məlik Nüsratəddinə «Mahmud kimi, ağıllı, bilikli, təvəzükardır» demişdir.

Ola bilar Vəhid Dəstgirdi bu sözlərini «İqbalməmə»nın «Təzim xitabı» başlığındakı «Nizami bağından bir qədəh bədə Keykavus ayınılı içəsən. Tusvari nəğməli o qədəhlə sən «Şahnamə»nın haqqını Mahmuddan alasan. Hesab et ki, iki göhna mədənin iki varisi var. Səxavətə varis sənsən, sözə mən. Əgər borc əvvəlcə verilməmişsə, varisin haqqı var varisdən istəsin. Mən elə demişəm ki, heç kəs elə deməyib. Sən isə onu et ki, onu da gizlətmək olmasın» sözlərinə dayanaraq uydurmuşdur.

Burada «Mənim dənizimdən iki gövhər çıxdı» deyən Ni-zaminin Sultan Mahmudun adını çəkməklə şaha dolayı ilə öz «Şahnamə»sinin haqqının yüksəkliyini anlatdığı görünür.

Yevgeni Bertels Vəhid Dəstgirdinin bu uydurmasını rədd edib şeirin başlangıcını bir az düzgün anlasa da, işə Ağsartanın guya Kəyanlış soyundan olması baxımından yanlışlarından yanılır: «Bu bəti belə anlamaq olar: türksaya-ğı deyilmiş sözlər biza uyğun deyil, yəni türklərə verilə bila-cek əsərlər biza yaraşmır». Şəxsən mən bunu «biza antişubi, ortodoksal-müsəlman» mövzuları garək deyil» konusuna yönəltməyə meyilliyməm».

Yevgeni Bertelsin masonuluq yayan bu son cüməsini araşdırıraq.

Ağsartan heç vaxt şəməzəb ola bilməzdi. Azərbaycan əhalisinin, demək olar, hamısı süni müsəlman idi - safii. Özəlliklə də Şirvan. Sayılı oxucu kitabın «Beşlik»dəki dini-ideoloji baxışlar bölümündə bu məsələ ilə bağlı yetərli bilgi ala-caqdır.

Bax bələ! Kitabdan-kitaba köçürülüb zaman keçidkən «mütələq həqiqət»ə çevrilən uydurmalar, yozum-yorumlar, yalanlar!

«Yanlışları həqiqət zivərlə bəzəyən» Nizami «Yeddi gözəl»in «Kitabın yazılışının səbəbi» bölümündə «Baldan şirin söz yaratdığım üçün, rəvadırımı (böyüklərin) səxavəti mənə qulaq asmasın? Eh, səxavət və sözdən neçin dəm vururam? İş taledədir, mən isə heçəm. Əqrəb də Qövsə bənzəyir. Mahmudun simiciliyi və Firdovsinin aliaçıqlığı. Əsədini Əbudüləf nəvaziş edərkən tale və taleyə (ümid bəsləyən) bir-birilə düz göldilər. Mən nə danışıram, bu məndən nə danışıqdır?» da yazımsıdır.

«Dünyanın sehrikar şairi» Nizami Gəncəvi «Leyli və Məcnun» poemasının «Kitabın nəzmində səbəb haqqında» bölümündə yazır: «Bir gün şadlıq və seadətlə Keyqubad se-



vincindəydim. Hilali qaşlarım açılmış, Nizami «Divan» (qarşıma) qoyulmuşdu. Bəxt güzgüsü mənimlə üz-üzə... Könkümdən keçir ki, işləmək zamanıdır. Tale yoldasdır, bəxt köməkçim, nə vaxta qədər boş qəfəsdə (işsiz) oturacağam, dünən ya işlərindən kənardə qalacağam?... Dünyanın sazi ilə oxumalı. Dünya onunla uyuşanlardır... Tərslik axtaran hər bir təbiət, tərs pərdə kimi tərsinə danışan olar. Ey tale, əgər sən alicənabsansa, məndən bir iş istə! Mən belə bir sal açarkən, (bəxt) ulduzu da keçməkdə imiş. Xoşbəxt zəhmət çəkən də elə çəkməlidir ki, dövlət verən də hey dövlət versin. Bu zaman çapar gəlib çatdı, şah həzrətlərinin əmrini göttirdi».

Şirvanşah Axsitan «öz gözəl xətilə mənə yazılmış son dərəcə gözəl on-onbeş satır» yazmışdır: «Ey qulluq halqasına məhrəm! Dünyanın sehirkar şairi Nizam!.. İstəyirəm ki, Məcnun eşqi xatırına, sədəfdəki inci kimi bir söz deyəsan. Bacarsan, bakıra Leyli kimi, iki-üç bakıra söz deyəsan. Oxuyub deyim: bu şəkərə bax! Başımı tərpədəm ki, başimdakı tacə bax!... Bu kəlam bütün əsərlərin şahıdır. Ona söz sarf etməyə dəyər. Fars və ərəb dili bəzəyilə bu təzə galını bəzəyəsən! Bilirsən ki, mən söz sərrafiyam. Təzə beyüləri köhnəsin-dən ayıra bilirəm. Onda-on vurmaqdə məharətin var, onda-beş vurmağı boşla! Bir bax gör ki, təfəkkür mücrüsündən kimin həmayilinə inci düzərsən! Türkçəlik bizə vəfəli olmağın sisəti deyil. Türkəvara deyilmiş söz bizə layiq deyil. O adam ki, yüksək nəsəbdən doğulmuşdur, ona yüksək söz lazımdır.

Elə ki, şahın halqası qulağıma keçirildi, huşum ürəkdən beynimə vurdu. Nə həddim var idi ki, əmrən boyun qaçıram, nə gözüm görüdü ki, xəzinəyə yol tapam. Ömrümüzün süstüyü, halının zəifliyindən başımı itirib nə edəcəyimi bilmədim. Məhrəm bir adam yox idi ki, sırrımı deyim. Bu əhvalatı açıb şərh edim» (filoloji tərcümə, 1981-ci il çapı).

Şeirin farscasındaki, çəkişilən «Tokane sefat vəfaye ma nist, Torkane sefat səzaye ma nist» sözlərini fikirlərimizi da-

ram etdirmək üçün ayırırıq.

Hər hansı şeiri, bədii mətni başqa dilə çevirərkən sözlərin, anlamların hər iki dildəki yük tutumlarının onların mili və ictimai psixologiyadakı yerinin tapılması, düzgün qarşılığının tapılması ən birinci istək olur.

Əsərləri başdan-başa türk ruhu, Azərbaycanla bağlı «cadu xəyallı» Nizamının burada yazdığı da Azərbaycan, türk ruhunda böyük hər bir türkə açıq-aydırındır.

Torkanəsefat Azərbaycanda ictimai şüurda indi də qalan türkəsayağılıq anlayışıdır və Ağsartan şah «türkəsayağılıq bizim özəlliyyimiz deyildir, türkəsayağılıq bizə yaraşır» deyir.

Türkəsayağılıq, türkəçərə və b. anlayışlar bu gün də türk dilində işlənir, anlamları da bütün türklərə, azərbaycanlılırlara aydırındır.

Bu sözlərin sovet ideoloqlarının dediyitək, Axsitan şahın fars olduğu üçün türk dilinə pis baxması kimi açıqlamaq böyük yanlışdır.

Yevgeni Bertels çox yaxşı bildiyimiz tarixi bir həqiqəti yazar: «İç Asyanın siyasi gəlişimi yeni İran dilini - yəni farsca-canı - dənişmə dilləri farsca olmayan millətlər və qövmlər üçün ədəbi dil halına qoymuşdur. Farsca bu millətlər üçün XVIII yüzil Avropasındaki fransızca kimi, idarə edən yüksək sınıf dili olmuşdur. Buna görə, yeni İran ədəbiyyatını sözün geniş mənası ilə yalnız fars ədəbiyyatı deyə almaq doğru olmaz. Bu ədəbiyyat İranın olduğu kimi, Hindistanın, Orta Asyanın, qismən Türkiyənin və Əfqanistanın da ədəbiyyatıdır».

Çağın ovqatına uyğun, ərəb, fars dillərində təhsil almış, özünü «söz sərrafı» sayan, buna görə də: «Bir bax gör ki, təfəkkür mücrüsündən kimin həmayilinə inci düzərsən», «belə gözəl dastanı deyərkən, nəzm təfəkkürünü zəiflətmə» deyən bir şahın türk olsa da: «türkəsayağılıq bizim özəlliyyimiz de-



yıldır, türkəsayaqlıq biza yaraşmır» deyib, əsəri onda-beş yox, onda-on vurmaq üçün ərəb və fars dillərilə bəzə deməsi töbüdür.

Bunu rus təhsil və tərbiyəsi görmüş, indi də ingilis dilinə yönələn adamların başçılıq etdiyi, «avrovizm», «atlantizm», «regional perimetr» siyasi dövlət kursu elan edilmiş bugünkü Azərbaycan Respublikasında da görürük.

Çağdaş dünyadan çox yerində belədir. Burada adı olmayan, şışirdilməli, yasaqlanmalı bir şey yoxdur. Bu, illər boyu yeridilən türksevməz, millətüstü siyasətlərin yaratdığı adı ictimai psixologiya, böyük milli bəladır.

Buna görə də Azərbaycan Respublikasında yad millətin dilində təhsil almış, özgələrin qanunları, adət və gələnəklərlə tərbiyə edilmiş adamlar millətə başçılıq etməməli, özəlliklə də dövlətin mənəviyyat sahələrinin başında durmamalıdır.

«Sözün xalıqi» Nizaminin «Beşlik»ində də bu sözlərimizi təsdiqləyən örnəklər vardır.

Özü də yeni bir «gəlin bəzəmək» arzusu ilə dövlətdən sıfariş gözləyən, məktubu oxuyandan sonra: «Nə həddim var idi ki, əmrədən boyun qaçıram» deyən şair «Sənin Nizamiya nəzər salmağın səadət gətirib, adını yüksəltdi. O da sənin sarayının keşikçisidir. Sənin sayında mübarək üzlüdür» deyərək, «Coş ey könül, coşmaq çağdır. Dünya sözdeyəni niyə susmuşdur?! Bu gün söz meydani mənimdir» yüksək ovqatı ilə Axsitanın «Min eşqnamənin üstü qələmin ucu ilə bəzəndi. Bu kəlam bütün əsərlərin şahıdır, ona söz sərf etməyə dəyər» istəyinə uyğun, «yenİ gəlin»ini bəzəməyə başlayır, şahla arasında xoş münasibət yarandığından, əsərin «Şahzadənin tərif-i və oğlumu ona tapşırmaq» bölümündə «Atasına nəzər salmasan da, qardaşının qayğısına qalasan. Ona tam nəvazış ilə adına həmişəlik bir maddi rüsum salasan ki, heç kəsə ehtiyacı olmasın, (xəcalətdən) başı aşağı və gözü (bir şeyin) dalınca olmasın!» xahişini edir.

«Şahlar məclisinə yenilik verən» Nizami başqa türk sultانları, şahları kimi rus quldurlarını, axınçılarını yenəndən sonra saygı ilə xanlar xanı - xaqan deyilən Axsitan şahın oğlundan da yaxşılıqlar gördüğünü «İskəndərnâmə» poemasının «İskəndərin Keyxosrovun mağarasına getməsi» bölümündə xatırlamışdır: «Sən həmin tac bəxş edənsən ki, o tac-dardan, atanın taxtından yadigar qaldın. Şadlıqla gün keçirmişlər köçüb getmişlərsə də, sən şadlıq et. O tac sahibləri gediblərsə də, sənin tacın var. Qırqovul qanadı kimi bu əlvən bağda nə gül qalacaqdır, nə də sərv özü. Əgər o qamətlı sərv ağacı Axsitan şah getdişə də, bu gülüstəndə sən həmişə yaşıl qal. Əgər o məni öz nemətindən bəhərmənd etmişdisə də, yerdən göyə qədər ucaltmışdisə də, sən daha çox nemət verdin, daha da ucaldın. Bağın qapısını üzümə bağlı qoymadın. Fələk yer üzünə naxışlar vurunca, qoy sənin üzünə şadlıq qapısını bağlaması. Zəmanə sahibi olan kərimlərdən mən təkcə sən qalıbsan, sən əbədi qal».

«Yaşıl bağa fərş döşəyən» Nizaminin türk dilində yazdığı şeirlər biza gəlib çatmamışdır. Şirvanşah Axsitan da «şirin sözlü» Nizaminin «farsdilli» olduğunu bildirdi.

Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan şairi Nizami» anıtinin «Doğu islam mədəniyyətinin üç ortağı» bölümündə yazır: «Məşhur ərəb tarixçisi İbni Xəldunun daha XIV yüzildə qeyd etmiş olduğu üzrə, islam mədəniyyəti sadə, ərəblərin yaratdığı bir əsər deyil, islam dininə girmiş millətlərin barabər yapıdları bir binadır».

İslam mədəniyyətinin bu xüsusiyyəti Doğuda, islam dünəyinin özündən bəhs etdiyimiz bu qismində gözü daha çox carpmاقdadır.

«La literature Arabes» adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız müəllifi Hart miladi VIII yüzildəki ərəb mədəniyyətinin durumundan bəhs edərkən ərəb olmayan ünsürlərin təsirlərini bilmək bələdirtir. Bu dövrdə «İllahiyat



ılı hüquq bilgileri ərəb olmayanların təsirində idi. Bunun ki-  
mi, idarə məqamları, dövlət mənsəbləri və adliyyə işləri dəxi,  
onların əlində idi, ədəbiyat da onlar tarəfindən yazılırdı».

Doğu islam mədəniyyəti onu yoğuran ünsürlərdən üç  
milli amillə six bağlıdır.

Ərəblərlə bərabər onlar qədər, bəzi xüsuslarda hətta on-  
lardan daha çox islam elm və ürfanına çalışmış farslarla türk-  
lər vardır. Bu iki irqdən yetmiş böyük islam şəxsiyyətlərinin  
dünyaca bəlli adları cildlər doldurun yazınlara konu olmuşlar.

Bu qədər da deyil: İslam mədəniyyətinin Doğudakı irəli-  
ləməsində ərbəca ilə bərabər farsca və türkcənin da müəyyən  
rolları vardır. Birər duyğu, düşüncə və bilgi vasitəsi olmaq  
üzrə, tarixcə bəllənmiş dövrlərdə bu iki dilin baxıssı, ədəbiyyat  
sahəsində və o vasitə ilə Doğu islam mədəniyyətinin ir-  
ləməsində genişlənməsində çox önemli təsirləri olmuşdur.

Sovet dönməndə «İskəndərnəmə»də «dəri dilində şeir  
yaratmaq da Nizamiyə layiqdir» demiş Nizaminin uzun illər  
şüurlara yeridildiyi kimi, «Leyli və Məcnun»un türkcə yox,  
fars və ərəb dililə bəzədilməsi tələbindən narazılığı fikri də  
şüurlara yeridilmişdir. Ancaq əsərin diqqətlə öyrənilməsi bu-  
nun yanlışlığını göstərir: «Ela ki şahın halqası qulağıma ke-  
çirildi (şahın məni öz qulu saydığını bildim), huşum üzərkən  
beynimə vurdur. Nə həddim var idi ki, əmrən boyun qaçı-  
ram? Nə gözüm görürdü ki, xəzinəyə yol tapam. Ömrümün  
süslüyü, halımın zəifliyindən başımı itirib nə edəcəyimi bil-  
mədim. Məhrəm bir adam yox idi ki, sırrımı deym»...» İndi  
ki, dünya şahı tələb edir, bu kitabı mənim adımla bağla... Be-  
lə gözəl dastanı deyərkən, nəzm təşəkkürünü zəiflətmə!... Elə  
ki, ciyərparəmin ürək verdiyini eşitdim, ürəyimi oda yaxdım,  
ciyərimi paraladım... Bu nadir incini axtararkən, ayağım tük  
qədər belə sürüşmədi.

«Sözün zirvəsinə bayraq sancan» Nizami Gəncəvinin  
«Leyli və Məcnun»u yazmaqdan çıxarılmış uydurma «türk-

sevməzlilik» yox, konunun çəkici olmamasıdır.

«Asimanda təbil döyən» Nizami çox gözal bəzədiyi  
«Xosrov və Şirin» «gəlin»indən sonra belə quru, soyuq ko-  
nunu yazmaq istəmədiyi də açıq-aydın yazır: «Ey aynaüz-  
lü, dəmir iradəli (oğul). Ancaq nə edim ki, hava iki rönglidir.  
Fikir geniş, sinəm isə dardır. Əfsanə dəhlizli təng (darısqal)  
olarsa, sözün gedib-gəlməsi ləng olar. Sözün meydani geniş  
olmalıdır ki, ilham at çapa bilsin! Bu əhvalat məşhur olsa da,  
sevinc hissi ondan uzaqdır. Şeirin mayası sevinc və nazdır.  
Şeir bu iki amildən möcüza yaradır. Pərişanlıq, bənd və zən-  
cir (olan yerdə) söz çilpaq və cansızıcı olar. Həddindən artıq  
bəzək vurmaq da, rəvayətin üzünü korlayar... Elə ki, ciyərpa-  
ramın ürək verdiyini eşitdim, ürəyimi oda yaxdım, ciyərimi  
paraladım».

«Düzungün tarix yanan» Nizami Gəncəvi «Yeddi gözəl»  
poemاسında deyir: «Mənim gileyim gileyənə bildiyim kəşlər-  
dəndir, mənim türklüyü həbəşlikdə almırlar. Odur ki, mə-  
nim dadlı dovgəni yemirlər», yəni bu qara, qaranlıq, geri  
qalmış, mühafizəkar ortamda - həbəşlikdə yaratdığım gözəl-  
likləri, ucalıqları - türklyü anlamırlar, türkcə yazdığını oxu-  
murlar.

«Səndən gələn şərbət də, zəhər də xoşdur» deyib allaha  
üz tutan Nizami «Leyli və Məcnun»da həbəşliyin qaralıq ol-  
duğunu açıq-aydın bildirmişdir: «vücudum həbəşidirsə, sən  
yaradıbsan».

Məhəmməd Əmin Rəsulzadə də «Azərbaycan şairi Niza-  
mi» anıtında illər boyu şışirdilmiş bu məsələyə önmə verme-  
yib sıradan bir olay kimi baxmış, oxşar bir fikri açıqlarkən:  
«Həbəşlik»dən məqsəd mütəəssiblərin qara cəhaləti,  
«Türk»cəsəndə məqsəd də dühəsinin məhsulu olan yüksək dü-  
şüncələridir. Siz istərsiniz bu şikayəti şairin yaşıdığı dövrə  
türkcə yazmanın daha adət olmayışı üzündən duyuğu təs-  
süf deyə yorun» demişdir.



Filoloji tərcüməçilər isə klassik Şərq şeirində qaranın, qaranlığın bəlli həbəşlik bənzətməsini Həbəştan kimi veriblər.

«Pak ürk və qalib bəxtli» Nizami «Leyli və Məcnun» poemasının «Kitabın sonu barədə» bölməsində Axsitanı bəzi ağıllı məsləhətlər verir. Bu məsləhətin bir parçasını Mübariz Əlizadə ilə Rüstəm Əliyevin tərcümələrindəki ayrınlıqları göstərmək üçün veririk.

Mübariz Əlizadə (1981-ci il çapı): «Sənin üçün nəsihət verən olsa da, bu nəsihətçidən də allahın köməyi ilə sübhə xas olan iki-üç kəlmə eșit!...İşini bilməkdə ayıq şahsan! Bacarsan, bir az daha da ayıq ol!».

Rüstəm Əliyev: «...Z-in nasehe-nosrəte-ilahi Beşnoy dose hərfə sobhqani...Bidar şəhi be kardanı. Bidar tork şou ər təvani...Bu allahdan kömək alan nəshin sübh vaxtı iki-üç sözünü eșit...İş bilməkdə ayıq bir şahsan, bacarsan sayıq bir türk ol!».

Rüstəm Əliyev «ayıq ol» sözünü «Türk ol» kimi tərcümə edib. Məhəmməd Əmin Rəsulzadə də «ayıq ol» yazır. Biz də əlimizdəki nüsxədə «ayıq ol» deyildiyini müəyyənləşdiridik.

Rüstəm Əliyevin əsaslandığı mətn düzgündürsə, Axsitanın türk olmasayı, şahın qulluq halqasını geymiş Nizami «sözün xalqı» yox, kim olursa olsun, cəsarət edib ona «Türk ol» deyə bilməzdı.

«Leyli və Məcnun» poemasındaki: «Bu tayfanın ilkin dövrə qədər şahlığı nəsildən-nəslə silsilələnmişdir. Bir-birinin ardınca davam edən nəsl, nə qədər insan var, şah ardınca şah olacaq» - sözləri də Şirvan şahı Axsitanın əfsanəvi Keylərdən olduğunu göstərmək üçün yazılmayıb.

«Xosrov və Şirin» poemasının Şapurun Şirinin gözəlliyyindən danışması və Xosrovun ona aşiq olması» bölməsində: «Dağlığın o tərəfində bir neçə mənzillikdə, Dərbənd dəniziinin limanı yerləşən yerdə şahlar nəslindən bir qadın hökm-

ranlıq edir. Onun qoşununun səsi İsfahana çatır. Bütün ölkə Arrandan Ərmənədək o qadının hökmünə tabedir...O hökmədarın adı Şəmiradır, Şəmiranın mənası Məhin Banudur» yazılmışdır.

Əhməd Zəki Vələdi Toqan «Azərbaycan» kitabında Məhin Banunun peçəneq kəngərlilərində olduğunu yazar.

Məhin sözü türkçə böyük deməkdir, qaynaqlarda Məhin Banu, bəzən də Məhinbanu kimi yazılmışdır.

«Böyük Banu»nun haylara nə qatışacağı ola bilər? Mılladdan qabaq ən azı VII-VI yüzilliklərdən Dəsti-Qıpçaq, Dəsti-Xəzər türklərin yurdudur. Dəmirqapıdan güneyə, gündoğana doğru bütün yerlər, Bakı və Muğan Xəzərlərin ididir.

«Ari» təyfəsi olduqlarını deyən farslarla ermanılər bəlli tarixlərdə qüdrətli siyasi toplum kimi bu yerlərdə yaşama-yıblar. Buna görə də «tarixin zərgəri» Nizaminin «Leyli və Məcnun»dakı sözlərini türk Məhin Banuların davam edən şahlığı Adəmdən bəri nəsildən-nəslə silsilələnmişdir kimi anlaşılmalıdır.

Qaynaqlardakı «Xosrov və Şirin» əsərində Məhin Banu-Şirin xətti» Azərbaycanın əfsanəvi tarixinin inikası kimi qələmə alınmışdır» sözlərinin əksinə o, Azərbaycanın gerçek tarixini göstərir.

Azərbaycan alimi, professor Elməddin Əlibəyza də «Nizami və tariximiz» kitabında fikrimizi təsdiqləyir: «Nizami Gəncəvi bizim güclü və etibarlı tarixçimiz, onun əsərləri Azərbaycan tarixinin gözəl səhifələridir».

Tarix boyu bütün böyük dövlətlərdə, imperiyalarda əyalət hakimləri bölgənin sayca çox olan millətindən qoyulurdu. Bu, gerçek siyasi bir gələnəkdir.

«İskəndərnəmə»də İrani tutan (?) Makedoniyalı İskəndərin məsləhətləri ora yerli hakimlərin qoyulmasını düzgün sayırlar. «Tarixi-coğrafi Azərbaycan»ın da «əsas milləti» türklər idi.



Məhəmməd Əmin Rəsulzadə yazar: «Sədə, şairlər deyil, nəşillərini «Kəyanılör»a bağlayan Şirvanşahların saray və ailələrinə belə, türkənin girdiyini görürük. Xaqani bir mərsiyyəsində Alçıçək adındakı Şirvan prinses(sa)ına ağlamışdır. Qızına türkə ad qoyan bir hökmədarın sarayında türkə dənmişlədiyi nə məlum?!...».

Aqsartan (Ağsartan) türk-qıpçaq adı fars deyiminə uyğunlaşdırılıb Axsitan, Əxsitan kimi yazılmış şah, fars olsayıdı, qızına türk adı - Alçıçək (Alpcıçək də ola bilər) qoyardı mı? İndi türk dilində Alçıçək-qırmızı çiçəkdən çox Qızılıgül işlənir. Türkler bu gözəl Alçıçək, Alpcıçək adını yenidən uşaqlarına qoymalıdır.

Yevgeni Bertels isə belə bir şey udurur: «Şirvanın ədəbi hayatı başqa cür idi. Şirvanşahlar soylarını Bəham Çubinla, başqa sözlə, islaməqədərkə İran şahları ilə bağlayırdılar. Təkcə bu onları fapsdilli ədəbiyyatı qorumağa, yaşatmağa məcbur edirdi. Bəlkə də bu dil onların möşətində boyuk rol oynamırıdı, ancaq onlar bu dili öyrənir, anlayırlar».

Çin xaqanını çağırın ordubaşı Bəhram Çubin Turan türkdür. Abxazdan alınmış bir gəlinin Şirvanşahın sarayındaki dili dəyişəcəyi də anlamsız udurmadır.

Aqafangel Krimski isə Axsitan adındakı hərfərin yerini dəyişməklə Ağsartanı gürcü sözünə çevirir.

Dünya «sazının ərgənununu çalan» Nizami Gəncəvinin «rum sənətkarlığı ilə Gəncədə sikkələdiyi» əfsanələrdəki farsların hansısa Keylərdən törəməsi barədə heç bir tutalqa yoxdur.

Çağın bütün hökmədarları özlərini əfsanəvi Key nəslindən sayırdılar.

«İskəndərnəmə»də, hamı kimi, Bərdə hökmədarı Nüşabə də Kəyansoyluluğu ilə öyünür. «Beşlik»dəki şahların sultanların bənzətməsi Keydir, Cəmşiddir və Əfrasiyabdır və b.

«Təbi və sözü düz» Nizami Gəncəvi «İskəndərnəmə»nın

«İskəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi» bölümündə Bərdəni öyəndən sonra deyir: «Əvvəl gündən onun adı «hərəm» idi, in迪ə öyrəndən Bərdə deyə çağırırlar. Bu abad diyarda böyükər yurdunda zəmanə çoxlu xəzinə gizlətmüşdür... Bu qədim xəzinənin gözətcisi hakim qadındır ki, adı Nüşabə».

Bərdə anlayışı haqqında çoxlu baxışlar vardır. Tarix elmləri doktoru Qasim Hacıyevin «Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi» kitabında bəlli qaynaqlardakı baxışlar toplanıb incələnmişdir.

Qaynaqları tutuşdurən araşdırıcı deyir: «Görünür, Nizamınin «İskəndərnəmə» poemasındaki Bərdə hökmədarı (Nüşabə) surəti də İskəndərin müasiri olmuş Alban çar haqqında antik müəlliflərin verdikləri məlumatlara söykənir» (s.31).

Ərəb sözü hərəm - qutsal yer, ziyanətgah deməkdir.

Fransız alimi Elize Reklyü 1906-ci ildə Sankt-Peterburqda çap edilmiş «Çelovek i zemlya» (İnsan və yer) kitabında yazır: «Etnik elementin öyrənilməsi Pamirlə Mesopotamiya arasında ən qədim tarixi dönenlərdən sanki bir-birinin içində yerləşmiş semit, ari və dil baxımından onlara tamamilə əks olan Turan irqlərinin yaşadığını göstərir. Semitlər yalnız Zaqroş dağlarının ətəklərinə qədər yerləşdikləri halda, ari və turanlılar yaylaya sahib olmaq üçün bir-birilə mübarizə edirdilər. Bu torpaqları onların hansının əvvəl tutduğunu isə sübut etmək mümkün deyil.

Haqqında danışacağımız «qədim turanlılar» Xəzər dənizinin cənub-şərqindən İran yaylasına qalxıb, Atropaten və Qədim Midiya ərazisini məskunlaşdırılmışlar. Onlar cənubda Suzian vadisinin böyük bir hissəsini də məskunlaşdırılar. Daha sonra Mesopotamiya ovalığına enən turan mənşəli «akkadlar» və ya «dağlılar», çox güman, cənubdan və ya cənub-qərbədən gələn çeşidli etnik elementlər qarışmış semitlərlə qarşılaşdırılar.



Heredot «Tarix» kitabında (I-10) midiyalıların 6 nəslini sayıır. Bu adları araşdırın Opert və Lenorman onlardan ancaq birinin «ari tayfası» olduğunu müəyyənləşdirdilər. Bir başqası - «maq xalqı» və ya «üstünlər» də yəqin «ari» mənşəli olmuşdur. Digər dörd etnik qrup, çox güman, oturaq əkinçilər və köçəri çobanlara bölünən həmin «turan əsasını» təşkil etmiş əkinçi əhalidən ibarət olmuşdur.

Hələ 26 yüzil önce Arazla İran yüksəkliyi arasındaki dağlıq ərazilədə heç bir ari qarışığı olmayan əhali maskunlaşmışdı. Əhaməni hökmardarlarının əmrlə daşlara yazılış Miyəya yazılılarındakı bütün dövlət və idarəcilik sözləri dönenin ali təbəqələrinin ari danışq tərzində - qədim fars dilində yazılmışdır.

İran yaylasının şimal-qərb hissəsinin əhalisi ari olmayan dildə danışmağa davam etdiyindən farsçıları bu dili də imperiyanın rəsmi dillərindən biri kimi qəbul etdilər (Bu dili islam dini yayılandan sonra ərab sözlərlə dolmuş çağdaş fars dililə qarışdırılmamalı). Bu gənə kimi rast gəldiyimiz qayaüstü yazıların üç dildəki mətnlərində fars dilindən sonra ikinci yer tutan, dil mütəxəssislərin türk danışığı kimi qəbul etdikləri dil, Miyəya və ya Anzanit dili Miyəya imperiyasının qədim gələnəkli xalq danışq dilidir. Bu dil daş sütunlarda yazılın dörd dil arasında Babilistan dilindən daha hörmətli yerdə durmuşdur. Ondan və Babilistan dilindən sonra Misir mətni gəlir.

Spigelin qeyd etdiyinə görə, mütəxəssislər arılərin işgal etdiyi qədim Miyəyanın iki yerində, yalnız ölkə əhalisinin danışığı bir dildə qeyd-şərtəsiz Turan mənşəli yazıya rast gəlmişlər. Alımlar Miyəyanın qarışq əhalisində bu iki etnik elementin hansı nisbətdə olduğunu bu gün kimi müəyyənləşdirə bilməyiblər. Ancaq biz Qərbi Avropa dillərilə farsların ari dilinin mənşə ümumiliyinə görə təbii ekoistik duyğuların təsirilə İran yaylasında həm say, həm də siyasi meydanda bi-

rinciliyi qeyri-iradi olaraq farslara veririk... Turan deyərkən, daha geniş mənada Asiyənin bütün şimal hissəsi, Şimal buzlu okeanı və Bering dənizinə qədər ərazi başa düşülür... Farslar da yəhudilər və yunanlar, bir az da bəzi başqa xalqlar kimi ancaq özlərini bəşərin ən alısı bilib, ilahi məxlüq sayırlar. Qalan millətlər isə hətta insan adlanmağa haqqı olmayan aşağı canlıların yığınıdır. Bu mənada Firdovsinin «Şahnamə» əsəri əslinde qəhrəmanlarla divlərin, xeyirləş-sərin, xeyirin göstəricisi İranla, şərin simvolu Turanın müqəddəs savaşını əks etdirir. Bəzi antropoloji qaynaqlarda «turanlılar» adı ilə hətta Asiyənin şimalında yaşayan bütün xalqları adlandırırlar. Çağdaş elm də İranın qədim əhalisinin uyduğu bu cur məşgəliyyət və ideyaların təsiri altındadır».

Fars millətçisi Əbü'lqasim Firdovsi «Şahnamə»ni yazan dan sonra bu əfsanələr getdikcə «tarixi»ləşmişdir.

Firdovsi «Şahnamə»də yer üzündəki bütün mədəniyyəti - odun tapılmasından ev heyvanlarının əhliləşdirilməsinə, Novruz bayramından tibbədək hər şeyi əfsanəvi fars şahları Keyuməs, Huşəng, Təhmuras və Cəmşidin yaratdığını «sənədləşdirib» yazar: «Fəridun bələbəl aləmi üç yərə, bu sırrı əyan etdi möbidlərə. Biri Rumi Xavər, biri Türkü Çin, üçüncü əigid yurdı İrənzəmin. Salınca nəzər şah Səlm oğluna: - Halaldır - dedi Rumi Xavər ona. Buyurdu: götürsün qoşun durmadan Şahənşah kimi şərqə olsun rəvan. Oturdu Kəyan təxtinə Səlm şad, ona xalq «Xavərxuda» verdi ad. Baxıb Turra, Turanı verdi ona ki, şahlıq edə Çinlə Türküstana. Fəridun ayırdı qoşun Tur üçün, Qoşunla yol aldı Çinə Tur o gün».

Bu sözlər tarixi gerçeklikdən uzaq əfsanə, aşırı fars millətçilərinin xəyalı «dünya dövləti qurmaq» ideyasının təsviri dir.

Məhəmməd Əmin Rəsulzadə yazar: «Firdovsinin «Şahnamə»sindən sonra «Yusif və Züleyxa» konusunda lirik bir



dastan yazdığını məlumdur. Fəqat, bu əsərinin müqəddiməsində milliyətçi fars şairinin vaxtı ilə, yazılışı ilə «Əcəmi dirlədiyinə» qane olduğu öz «Şahnamə»sinin rədd etdiyini çoxları bəlkə də bilməzlər.

Halbuki bu bir həqiqətdir. Klassik İran ədəbiyyatı ilə uğraşanlara maraqlı analiz konusu olacaq bir həqiqət.

Şair «ömrünün yarısını xərcleyərək, Rüstəmin adını dünyaya yaymaq dəliliyinə» ciddi peşmandır.

O bu, «öyri yolu tərk etmiş, doğrusunu bulmuşdur, bu yoldan bir daha sarpmayacaqdır».

Firdovsi öz-özüne söz verir: «bir daha padşahlara yaxınlaşmayacaq və dastan yazmayacaq», bir daha «boşboğazlıq etməyəcək», çünkü «bütün bu dastanlar kökündən yalandır və iki yüzü bir ovuc torpağı dəyməz».

«Sözün sağırsına dağ çəkən Nizami» bu əfsanələrin tarix-iləşməsində bəlkə Firdovsidən də böyük rol oynamışdır. «Yeddi gözəl»i adına yazdığı Əlaəddin Körpə Arslana xeyridəda yazır: «Qəlbimin bağından sənə bir meyvə verirəm ki, südə qatılmış bal kimi şirin və yağılıdır... Hər bir əfsanə ayrılıqda bir xəzinəxanadır, əfsanə deyil. Hansı bədənin donu qisaydisa onun qəddini öz nəzmimlə uzatdım. Hansının ki, uzunluğu həddən artıq idi onu öz sənətimlə qisaltdım. Bu töhfəni gözələyanlı etdim».

«İskəndərnama»də isə: «Şeir zinətini ondan azaltsam, onu bir neçə beyt də yazaram. Dünyanı fəth edən şahın tutduqlarını bir vərəqlə tamamlaya bilərəm», «Bu xəzinələr kitabında dünya sirlərindən çoxlu xəzinələrin açarını gizlətdim» deyir.

Aqafangel Krimski yazır: «Sultan Mahmud «Şahnamə» dastanını anlamayıb haqqını xəsisəsinə ödəmişdir. Buna görə saraydan qaçan Firdovsi xəsis sultana satira yazmışdır: «Mahmud qul oğlu yox, şah nəslindən olsayıdı, mənim başıma şah tacı qoyardı».

Firdovsinin bu sözləri psixiatriyadaki özünübüyümə xəstəliyini göstərir.

Bir vaxtlar Sultan Mahmuda «Beşikdə, hələ qurumamış dodaqları ilə anasının döşünü əmən körpə, ilk sözünü «Mahmud» qiğıldayır» yazan Firdovsinin sultandan yüksək pay ala bilmədikdə ona təhqirlər yazması məddahın mənəvi kicikliyini göstərir.

Qaynaqlar Sultan Mahmudun sayrayında Ünsürinin başçılıq etdiyi, sınaqdan çıxıb rəsmi sənəd almış 400 nəfərdən çox şairin olduğunu yazırlar. Onlar ancaq baş şairdən sənəd alandan sonra özü də yaxşı şair sayılan Sultan Mahmudun qarşısına çıxa bilərdilər.

Buna görə də Sultan Mahmudun «Şahnamə»ni anlamadığını yazmaq gülündür. Sultan Mahmud əsərinin 988 beytini də özündən qabaq yaşayan şair Daqiqinin kitabından köçürmüş aşırı fars millətçisinin ərəblərə böyük təhqirlər yazdıqdan, türklərisə aşağıladıqdan haqqını qızılı yox, gümüşlə vermişdir.

Firdovsilər alışqan, eyforik düşüncələrlə ağlına gələnləri yazımaqla nə isə böyük bir iş gördüklorını düşünürlər. Ancaq yanılırlar. Firdovsinin «Şahnamə» dastanı tarixi gerçeklik, sənət, dünyəvilik, insansevərlik baxımından çox da böyük əsər deyildir. Ağlı başında olan, böyük sənətin nə olduğunu anlayan hər bir kəs bunu yaxşı bilir.

Nə atası, nə də özü bəy, zadəgan olmayan aşırı fars millətçisi Firdovsinin Sultan Mahmudun guya qul olması ilə bağlı təhqiredicili sözlərinin də millətlərəsi düşməncilik yaymaqdan başqa bir şey olmadığını Nizamülmülkün «Siyasətnamə»də geniş yazdığı gerçək olaylardan kəsib düzəldiyimiz sözlərlə rədd edirik.

Qaynaqlar torpaqlarının sınırları da aydın bəlli olmayan Samanilərin fars sülaləsi olduğunu yazırlar.

Nizamülmülk yazır: «...Samanilərin dövrünə qədər də



bələ bir qaydaya riyət edilirdi: xidmət, istedad və ləyaqətlərinə görə qulamların dərəcələri artırılırdı.

Qulam alındıqda o bir il piyada xidmət etməli, rikabda zindənic qəbəsi geyməli idi. Bu qulamlara bu bir il içerisinde ya gizli, ya aşkar ata minməyə icazə verilməzdi, mənsəyidilər cəza alardılar. Bir il xidmət etdikdən sonra visaqbaşı hacibə deyərdi, hacib isə ona bir türk atı, cilov və sadə örkən verilməsinə əmr edərdi.

Bir il at və qamçı ilə xidmət etdikdən sonra belinə bağla-  
maq üçün ona qaracur (qurşaq) verərdilər. Beşinci il bəzəkli  
yəhər, ulduzu cilov, darai qəba və halqalı toppuz alardı. Al-  
tinci il rəsmi libas, yeddinci il birnəfərlik on altı mixli çadır-  
alar, üç qulam da onun ixtiyarına verərdilər, başına qara gü-  
muş keçə papaq qoyar, əyninə Gəncə libası geyər, visaqba-  
şı ləqəbi alardı.

Sonra hər il cah-cəlalını, mənsəbinə, dəstəsinin sayını ar-  
turıldırılar, olardı dəstəbaşı və hacib. Əgər hər yerdə şöhrət ta-  
pıb istedad və ləyaqətlə olsayıdı, böyük bir iş yerinə yetirəs-  
di, adamlarla yola getməyi bacarıb ağasını sevən olsayıdı,  
otuz beş yaşına çatmayıncı ona əmirlilik verməz, vilayət tap-  
şırmazdılardı.

Samanilərə qul olub, onların tərbiyasını görmüş Alptə-  
kin otuz beş yaşında Xorasan sərkərdəliyini aldı. O, çox mə-  
tanətli, sədaqətli, qoçaq, tədbirli, xalqla yola getməyi bacar-  
an, dəstəsinin hayına qalan, səxavətli, süfrəsiçi, duz-çö-  
rək verən, allahdan qorxan, samani xisəltli bir adam idi. İl-  
lərlə Xorasanan valisi olmuş, iki min yeddi yüz qul və türk  
qulamı var idi.

Bir gün otuz türk qulu almışdı, onlardan biri də Məhmu-  
dun atası Səbüktəkin idi. Alınmasından üç gün sonra o, qu-  
lamların arasında durmuşdu, bu zaman hacib irəli gəlib de-  
di: «Visaqbaşı olan filan qulam rəhmətə getdi, onun çadırını,  
pal-paltarını, dəstəsini, mirasını hansı qulama verməyi

əmr edirsiniz?».

Alptəkinin gözü Səbüktəkinə sataşdı və dedi: «Bu qula-  
ma bağışladım». Hacıb dedi: «Ey ağam, heç üç gün olmaz ki,  
siz bu qulamı almısınız, hələ bir il də xidmət etməyib, halbu-  
ki bu rütbəyə çatmaq üçün yeddi il qulluq etməlidir. Bunu  
necə ona vermək olar?».

Alptəkin dedi: «Mən dedim, qulamçıqaz eşidib baş əydi,  
bağışladığımı geri götürən deyiləm!».

Visaqbaşının var-yoxunu ona verdilər. Sonra Alptəkin  
öz-özünüə fikirləşdi: Bu necə oldu ki, yeddiillik bir xidmətin  
dərəcəsi təzə alınmış, yeniyetmə, kiçik bir qulama çatdı? Gö-  
rünür, bu əsil-nəsəbli Türküstan zadəganlarındandır, ya işdir  
gətərib gələcəkdə xoşbəxt olacaqdır.

Sonra onu sınaqdan keçirməyə, müxtəlif adamlara sifa-  
riş göndərməyə başladı və dedi: «Mənim dediklərimi təkrar  
et!».

Hamisini təkrar etdi, bir dənə də sahv buraxmadı. Sonra  
dedi: «Get cavabını gətir». Cavabını vaxtında, gözlənildiyin-  
dən daha yaxşı gətirdi.

Gündən-güna onun imtahandan daha yaxşı çıxdığını gö-  
rən Alptəkin get-gedə ürəyində onu daha çox sevməyə başla-  
di, suçuluğu (sicilini) ona tapşırıdı, öz yanında xidmətdə sax-  
ladı, on qulam da onun ixtiyarına verdi. Hər gün onu irəli çə-  
kirdi.

Səbüktəkin on səkkiz yaşına çatıldıqda artıq onun dəstə-  
sində iki yüz igit qulam var idi. Hamisə da Alptəkinin xasiyyətini  
götürmüştülər.

Bir gün Alptəkin Xələc və türkmənlərə gedib onlardan  
alınacaq vergiləri toplamaq üçün iki yüz qulam ayırdı, Sə-  
büktəkin də onların içərisində idi.

...Alptəkinin xoşuna gəldi, dedi: «Doğru deyirsin!». Sonra onu hey irəli çəkdi.

...Bu zaman Xorasan əmiri Nuh bin Nəsr öldü. Alptəkin



Nişaburda idi.

...Hər gün belə sözlərdən çox dedilər, şah oğlunun ürəyinə xal saldılar. O, Alptəkina nifrat etməyə başladı. Alptəkin çoxlu üz istədi, hədiyyələr göndərdi, qulluq göstərdi, fayda vermedi, bu qubar şah oğlunun ürəyindən silinmədi. Bədxah adamlar hər gün aranı qarışdırır, şah oğlu get-gedə daha pis olur, Alptəkina qarşı qəzəb və kini artırdı.

...Sonra Mənsura dedilər: «Alptəkini öldürməyinca şahlıq edə bilməyəcək, hakimi-mütləq ola bilməyəcəksən. O, əlli ildir ki, Xorasanda şahlıq edir, ordu onun sözündən çıxmir. Onu həbs etsək, var-dövləti sənin xəzinəni doldurur, ürəyin də sakit olar. ...Əmir Mənsur elə də etdi. Onu saraya çağırıldı. Sahibxəbərlər nə üçün çağrırdığını yazdırılar. Alptəkin şayıə yaydı ki: «Hazırlaşın, Buxaraya gedirik». ...Üç gündən sonra qoşun əmirlərini yiğib dedi: «Sizə sözüm vardır, lazım olanları dedikdən sonra fikrinizi söyləyin, hansının doğru olduğunu mənə deyin, bilim ki, sizin və bizim xeyrimiz nədədir».

Dedi: «Siz Əmir Mənsurun mənə nə üçün çağrırdığını bilişsinizmi?».

Dedilər: «Səni görməklə əhd-peymani təzələmək üçün. Sən onun və əccadlarının atası yerindəsan».

Dedi: «Yox, siz düşündüyüünüz kimi deyildir». Bu şah mənə çağrıır ki, başımı bədənumdən ayırsın, o, uşaqqırd adam qədri bilmir. Siz bilirsınız altmış ildir Samani dövlətini mən qoruyuram. Türküstən xanları onlara hücum etdilər, mən məğlub etdim, hər tərəfdə qaldırılan üşyanları mən yatırdım, bir an da olsa onların sözündən çıxmamış bu şahlığı onun babası və atasına saxlamışam. Axırda da mükafatım bu olubdur ki, başımı bədənimdən ayırmak istəyir. Bunu bilmir ki, onun ölkəsi bədən, o bədənin başı isə mənəm. Baş getdikdən sonra bədən qala bilərmi? İndi nə məsləhət görürsünüz? Bu bəlanın qarşısını necə almaq olar?».

...Əmirlərinin tam səmimiyyətlə belə söylədiklərini görən Alptəkin dedi: «Allah əfv etsin, mən sizi sinamaq istayırdım. Bilirəm ki, dediklərinizin hamısı səmimi və təmiz inamlı deyilən sözlərdir. Mən də elə sızdən bunu gözlöyirdim. İzzət və ələlli allah bu xeyirxahlığınız üçün sizə kömək olsun. Bu gün gedin, görək sabah nə olacaqdır».

Bu əhvalatda Alptəkinin yanında otuz min süvari var idi, istəsəydi, yüz min atlı çıxara bilərdi.

Mən ölkəni alıb, əmisini onun yerində oturda bilər, ya öz əlimdə saxlaya bilərəm, lakin qorxuram adamlar desinlər ki, Alptəkin altmış il öz ağası olan Samanilərin xanədanını mühafizə etdi, axırda ömrü səksənən çatanda ağasının evladlarına ağ olub dövləti onların əlindən aldı, özü isə nankorluq etdi.

Mən bütün ömrüm boyu yaxşı əml ilə yaşamışam, indi bir ayağım burada, o biri ayağım gorda ikən bədnəm olub pis ad qazanmaq mənə yaraşmaz. Doğrudur, günah ondadır, lakin bunu hamı bilmir. Bir dəstə deyər ki, günah əmdir-dədir, bir başqası deyər ki, təqsir Alptəkindədir.

...Şəhərin adamları belə əmin-amanlıq və ədalət gördük-də dedilər: «Bizi elə adil padşah lazımdır ki, özümüz, arvad-uşağımız, mal-dövlətimiz əmin-amanlıqda olsun, şahın türk, ya tacik olmasının əhəmiyyəti yoxdur».

...Alptəkinin uzaqlaşması Samanilər xanədanının və dövlətinin kəskin zəifləməsinə səbəb oldu. Türküstən xanları hücumu başlayıb onların çoxlu vilayətini tutdular.

...Səbüktəkin bu mühabiblərdə xüsusi səy göstərirdi və bir neçə müvəffəqiyət də qazanmışdı...

...Yenidən hücum etməyə, şəhərlər almağa başladı. Bu zaman əcəl gəldi, vəfat etdi. Onun qoşun və qulamları özlərinini itirdilər, ətraf isə kasır (hindular-Y.T.) qoşunları ilə dolu idi.

«Məsləhət odur ki, aramızdan bir layiqli adamı sərkərdə



seçək, hər nə desə, onu da edək. Elə düşüncə ki, belə bir adam Alptəkindir». Hamısı razı oldu.

Sonra böyük vəzifəli qulamların adlarını çəkdilər, hərəsi-na bir ayib tutub, «əməm» qoydular. Səbüktəkinin adı gəl-dikdə, hamı susdu.

Bu aralıqda biri dedi: «Səbüktəkindən daha əvvəl alınan və daha çox xidməti olan bir qulam hanı!».

Digəri dedi: «Sayıqlıqda, vuruşda, ədalətdə, səxavətdə, möminlikdə, xasiyyətdə, dostluqda, sədəqətdə, rəftarda, yol-daşlarla yola getməkdə Səbüktəkin hamidan irəlidədir, onu bizim ağamız tərbiyə etmiş, işlərini bəyənmişdir. Alptəkinin bütün xüsusiyyətləri onda vardır, bizi yaxşı tanır, qədir-qıymətimizi yaxşı bilir. Mən bildiklərimi dedim, qalanları-nız daha yaxşı bilirsınız».

Bir müddət hər şeydən danışdilar, axırdı yekdiliklə belə qərara gəldilər ki, Səbüktəkini özlərinə əmir etsinlər.

...Hamı and içdi, söz verdi, əhd-peyman bağladı. Sonra onu aparıb Alptəkinin balışı üzərində oturtdular, əmir kimi salam verib tazim etdilər, ayağına qızıl və gümüş səpdilər.

Səbüktəkin nə tədbir görürdü, hamısı xeyirli olardı. Sonra o, Zavilistan əmirinin qızına evləndi. Ona görə də Mahmuda zavili deyirlər.

Mahmud böyüdükdə atası ilə birlikdə çoxlu döyüsdə iştirak etmiş, yürüslərdə olmuşdur. Bir çox böyük işlər gördük-dən və Hind ölkəsində ağır mühəribələrdə qələbə qazandıq-dan sonra Bağdad xəlifəsindən «Nəsirəddin» ləqəbini almışdır. Səbüktəkin öldükdən sonra Mahmud atasının yerində oturdu. O, şahlıq tədbirlərini yaxşı öyrənmişdi, həmişə şah-lar haqqında rəvayətlərə qulaq asar, doğruluğa və yaxşı xasiyyəti olmağa can atardı.

Sonra o gedib Nimruz vilayətini əla keçirdi. Xorasani tutdu. Hindistandan Somnata qədər irəlilədi, Mənati zəbt et-di. Hind şahını öldürdü. İş o yerdə çatdı ki, onu dünyanın sul-

tanı adlandırdılar».

Nizamülmükk «Siyasətnamə»də dünyanın «gerçek dö-vələtçilik tarixinin» demək olar, Sultan Mahmudun Qəznəlilər dövlətindən başladığını yazar.

Sayılı oxucu Nizamülmükkün yazdıqlarından düzəltdi-yimiz bu parçanı oxuyandan sonra kimin soyunun bəy, kim-inə qul olduğunu anlaysı.

Üstündə durulan bu fikir «Beşlik»də yaxın çalarlarda bir neçə dəfə verilmişdir. «Xosrov və Şirin»in «Hökmdarın kital-bin nəzmə çəkilməsinə işaret etməsi haqqında» bölümündə şahın dilindən: «Sözün Toğan şahı ölkəyə qələbə çaldı. Qə-ləm Qara xanına qılınc verdi... Bu fikirdəydim ki, «hansi qapıdan gəlim, hansı xəzinənin ağızını açım, necə edim ki, dün-yada qiyməti olsun, nə götürüm ki, dünyada rövnəqi olsun? Dövlət sevincə qapıdan girdi... Aləm şahənşahı belə buyurdu... İsa kimi ruha bir dərs ver, Musa kimi eşqin şamını yan-dır. Səndən üzüyə firuzə daş qoymaq, bizdən Süleyman əli açmaq. Əgər sənin haqqını tanısaq, axırdı naşükürlük et-məzsən. Əgər səninlə biz düz gəlməsək, muzdundan Firdov-sininki kimi ədalətsizlik etsək, qızılı buz möhrü vurub onu pivaçıya verərsən».

Başqa qaynaqların da yazdıqlarına baxaqlı: «Iran türk dövlətini içəridən dağdan iki prosesə start verildi. Birincisi, yüksək rütbəli dövlət məmuru İngiltərənin casusuna çevrildi. İkinci prosesə isə gələcəkdə ölkənin bütün ziyahlarını zəhər-ləyib farsçı edəcək masonluq cərəyanı idı... Hamının prosesin bir neçə onillik davam etməsilə təkcə farslar deyil, Iran türk-ləri, eləcə də Azərbaycan türklərinin ziyahlarını da təsir dai-rasına saldılar. Belə ki, İngiltərə vasitəsilə Hindistanda for-malaşdırılan fars icmasının əlişə orada məqsədyönlü olaraq XVII-XIX əsrlərde ingilis şörqşunaslarının göstərişləhazır-lanan saxta «dəsatır», «Avesta mətnləri», «pəhləvi mətnləri», «qədim fars mətnləri» və s. (Həsən Səfəri «Kredo» q.



3.11.2007, №52).

Bələ saxta matnlorın yazılıb eradan əvvəl fars mənbələri kimi qələmə verilməsindən sonra onlar avropalılar (başda ingilislər olmaqla) və onların hindistanlı məmurları vasitəsilə İran türk ölkəsində yaşayan insanlara aşlandı. Sonrakı mərhələdə isə qeyd edilən təbliğatın nəticəsində Azərbaycan türkləri özləri də bu prosesin aparıcı qüvvəsinə çevrildilər. XIX əsrin azərbaycanlı ziyalılarından olan Cəlaləddin Mirzə Qacar (Fətəli şah Qacarın olli səkkizinci oğlu) Tehranda yaşayan avropalılarla əlaqədə olduğu və onların əsərlərini oxuduğu üçün onların təsirinə düşmüş və erməni Mirzə Melkom xanın rəhbərlik etdiyi Framason (Fəramuşxana) təşkilatının üzvü olmuş və onun himayəsi altında həmin təşkilatın iclasları da onun (Cəlaləddinin) evində keçiriləmiş.

Cəlaləddin Mirzə «Nameyi Xosrovan» adlı İran tarixi əsərini yazmışdır. «Bu kitab heç bir ağıl və məntiqlə qəbul edilməyəcək formada qədim İrana qarşı mədh və tarifləri eh-tiva edən şəhrlər və əfsanələrdən ibarətdir. Xüsusilə Kiyanı, Pişdadi və digər mifik sülalələrdən bəhs edir. Onun əsərinin əsasını qeyri-elmi rəvayətlər, əfsanələr və ya «Şahnamə» təşkil edir.

Cəlaləddin Mirzə Qacarın adı çəkilən əsərini oxuyan Mirzə Fətəli Axundov həmin framasonla məktublaşış və İngiltərənin aşılılığı ideya istiqamətində uzun müddət bir-birlərinə yaxşı təsir göstərə bildilər. Üstəlik, «Cəlaləddin Mirzə Hindistan fars icmasından olan (İngiltərənin qeyd edilən məqsədi həyata keçirmək üçün İrana göndərdiyi xüsusi misioneri) Tehran zərdüştlerinin din xadimi Mankseylo də tanış etdi. Axundovla Mankseyin arasında ciddi dostluq və əqidə birliliyi yarandı...».

Əhəmənilərlə 2500 il qabaq torpağa basdırılan və məhv olub gedən pars-fars sözü Qacarların son dövründə İngiltərə vasitəsilə aşilanandan sonra Azərbaycanın bir çox belə dir-

naqarası ziyalılarının dilindən düşmərdü. Hətta Axundov Mankseyə məktubunda yazar: «Mən zahirən türk olsam da, pars-fars soyundanam».

Bu söz fars yox, İranlı kimi anlaşılmalıdır. Azərbaycanda çap olunmuş sözlüklərdə və başqa qaynaqlarda sözün türk dilindəki ikinci anlamı İranlıdır.

Türklərin farslarla, nə də onların bizimlə heç bir düşmənliyi də yoxdur. Ancaq aranı qarışdırın, suyu bulandıran mason yağılar vardır. Onları görməli, yerlərində oturtmayı öyrənməliyik.

Mirzə Fətəli Axundovun məktubundakı sözlə bağlı, «Azərbaycanda rus müstəmləkəçilik siyaseti» toplusundakı «32. 5 aprel 1842-ci il. «Bakı qəzasında dövlət mallarının durumu haqqında həryönlü bilgilər»dən, Bakı qəzasında dövlət mallarının qorucusu N. Kvartanonun Bakıdan imperator həzratları dəftərxanasının VI müvəqqəti bölməsinin başçısı M.P. Pozenə göndərdiyi 100 №-li raportuna ekləmə» bölgəsindən bir parçası türk dilində veririk:

«...Persiyaaya bağlılığın kəskinliklə aradan qalxmasına baxmayaraq, onlar əski vərdişlə, qəzanın ayrı-ayrı bölgələrində olduğu kimi, əzlərini tatar yox, persiyali adlandıraraq ata-babalarının dini lərini, adətlərini və geyimlərini saxlayırlar.

Xalqın döyüşkənlik ruhu itmişdir. Yollar tam qorxusudur. Zaqafqaziya diyarına gələn qonaq Bakı qəzasına girəndə, yaraqsız, alman soyuqqanlığı ilə çoxu xəncər belə taxmadan qonşu qəzalara gedən, heç bir qorunma tədbiri almadan qonşu qəzalarda düzəldilən yerli mal və yeməli şeylərin gətirilməsindən heyvətlənməyə bilmir.

Yerli polisin işi, qəza başçısının mülayimliyi və inandırma bacarığı, sonda qəzanın topoqrafik hali ilə bağlanmalı bu çox yaxşı duruma Zaqafqaziyanın heç yerində qarşılaşılmalıdır».



Həsən Səfərinin sonrakı fikirlərinə baxaq: «Həmin dövrde Qacar dövlətinin baş nazirləri, İran üçün tarix yayan ziyalılar, Azərbaycanın ziyalıları, o cümlədən «Məşrutəçi Seyid Məhəmməd Təbatəbai, məşrutəçi Yefrim xan, məşrutə şəhidi Mirzə İbrahim ağa, Həsən Pirniya (Qadim İran tarixini yanan), Həsən Mustofi (Mustofi əl Məmalik), İbrahim Həkimi (Həkim əl Mülk), Zəka-əl-Mülk Fruğı... eləcə də Həsən Tağızadə Təbrizi», Ə. Kəsrəvi və fars şovinizminin əsasını qoyan sair şəxslər Framason Təşkilatının üzvü idilər. Belə ki, Osmanlı və İran türk dövlətləri üzrə İngiltərənin tanınmış casusu Mister Hemfer Osmanlı və İran türk dövlətlərini nəzərdə tutaraq yazır: «Bu iki ölkədə masonluğa cəlb etdiyimiz ayrı-ayrı şəxsləri dövlət kürsülərində yerləşdirmişik»

Dorindən araşdıranda Persiya, Persiya dövləti anlayışlarını xristian-mason imperialistlərinin Adam Olearidən Von Hammera kimi alım adı altında Səfəvilər və Qacarlar dövlətinə, eləcə də Quzey Azərbaycana göndərdikləri casusların yaratdıqları aydın olur.

Mason siyasetlərinə aldanan görkəmli Azərbaycan mərisçisi Mirza Fətəli Axundov: «Bu əsər islami sarsıtmaq və fanatizmi möhv etmək işində yüz min nəfərlik bir ordudan daha çox iş görə bilər» dediyi «Kəmalüddövlə məktubları»nda yazır: «Bütün dünyaya məlumdur ki, qadim zamanlarda fars padşahlarının məmləkəti nə qədər geniş idi. Şimal tərəfdən Ceyhun (Amudarya) çayı, Aral gölü, Dəmirqapı-Dərbənd; cənub tərəfdən Fars körfəzi, Ümman dənizi; şərq tərəfdən Sind ilə Hindistan arasından axan Sütlük çayı; qərb tərəfdən isə Bosfor, yəni İstanbul boğazı və Ağ dəniz sahilərinə qədər bütün Belucistan, Əfqanistan, Kabilistan, Quriya, Sistan, Lahur, Kişmir, Şekarpur vilayətləri; bütün Sind, Bəlx, Xiva, Örkənc, Qıpçaq çölü, Şəki-Sırvan, Babil ölkəsi, Hiyra və Diyarbakır, Ermənistan (?), Suriya, yəni Şam və Hələb kimi ərazi İran padşahlarının hökmü altında idi. Bu

yerlərdə yaşayan rəiyyətlər nə qədər əziz və xoşbəxt idilər». Mirza Fətəli Axundovun «Kəmalüddövlə məktubları» əsərinin qəhrəmanlarının adlarının (İran şahzadəsi Cəlalüddövlə, Hindistan şahzadəsi Kəmalüddövlə) da təsadüfən seçilmediyi görünür. Qadim, tərifli «Fars İranı»ndan cəlal - gözallılık, böyüklük, əzəmat, Hindistandan kamal - ideya, fikir. Ən dəyərli aydınlarımız da beləcə masonların toruna düşürülər. Ancaq masonların Mirza Fətəli Axundova «siridiqları» bu uydurma «xəritə» də hayların yaşadığı yerlərin Qafqazda yox, Suriyanın yanında olmasını deyir, həm də Ermənistən adı ilə yox.

Elmi qaynaqlara baxaq: «Yeni ərəb inzibati bölgü sisteminə görə Cənubi Qafqazda ərəb işğal dairəsinə daxil edilmiş bütün torpaqları özündə birləşdirən «Ərminiyyə» ərazisi vaxtilə Bizans imperatoru Yustinianın (527-565) qərbi Ermənistanda həyata keçirdiyi inzibati islahata uyğun olaraq ənənəvi şəkildə I-IV Ərminiyyə adı ilə dörd hissəyə bölünmüdü. I və II Ərminiyyə şimalda Tiflis və Dərbənddən cənubda Araz çayınınadək, qərbədə Kiçik Qafqaz dağlarından şərqi Xəzər dənizininadək olan sahəni əhatə edir və əsasən ərəblərin Arran adlandırdığı qadim Albaniya torpaqlarını özündə birləşdirirdi. Ərəb Arran vilayətinin tərkibinə Albaniyanın özündən başqa 644-cü ildən müsəlmanların tabeliyində olan Tiflis və onun civarları, eləcə də dağlıların yaşadıqları ərazi də daxil edilmişdi. Ermənistənin özü isə III-IV Ərminiyyə bölgüsünə aid idi».

Əziz oxucu sovet dönməndə yazılmış bu elmi bilgilərdə də yanlış olaraq Ermənistən yazıldığını görür.

Professor Qulamhäseyn Beqdeli yazır: «Müasir İran ədəbiyyatşunaslarından Badiuzzaman Fruzənfər Əli Əkbər Deyhim, Cəlaləddin Humai İsfahani Nizamini taqlidçi kimi qələmə verməyə çalışmışlar. Bunların fikrine, Nizami «Xosrov və Şirin», «Yeddi gözəb» və «İskəndərname» poemaları-



nın əsas məzmununu «Şahnamə»dən götürüb Firdovsini təq-lid edərək ona bir növ nəzirə yazmışdır.

Doktor Rzazada Şəfq göstərir ki, «Nizami «Xosrov və Şirin» poemasında az-çox dəyişikliklə Firdovsini təkrar etmişdir. Lakin bu iki şairin əsərlərini müqayisə etdikdə bu kimi müddəaların tamamilə qeyri-elmi olduğu aşkarə çıxır. Vəhid Dəstgirdi isə Nizamini Firdovsidən qat-qat üstün tutur... Məşhur türkoloq G. Yakob Nizamidən tərcümə etdiyi «İskəndərnəmə» əsərinin müqəddiməsində Firdovsi ilə Nizamini müqayisə edərkən ikincini birincidən üstün tutaraq yazar: «Nizami... bir şair kimi Firdovsidən daha böyükdür».

Biz də Qulamhüseyn Beqdelinin istinad etdiyi, «dəniz kimi ayıb yuyan» Nizamini çox öymüş hindistanlı Şibli Nemanı kimi: «Firdovsi Firdovsi, Nizami Nizamidir» deyirik. Ancaq «sözdən iki canda bir ruh yaradan» Nizami Gəncəvinin «Beşlik»ini diqqətlə öyrənib «Şahnamə» ilə tutuşduranda Firdovsinin əsərinin quruluş, obrazlılıq, bədiilik, tarixilik, millilik, bəşərilik və b. yönündə aşağılığı görünür. Onların arasındakı fərq, bəzilərinin yazdığı kimi, «yerdən göyə qədərdir».

Məsələ bu kitabın konusu olmadığından Səfəvilər dönenin şairlərindən Ruh-ül Əminin «ağıl peyğəmberinə Cəbrail olan gözəl sözlü» Nizami haqqında dediyi: «Evində tatar müşkü gizlədib. Əttar onun ən kiçik çırğıdır, eşq onun üfürməsilə alışır. Firdovsi onun hüzurunda hesab verir. Onun şairliyi qarşısında Şirvan ölkəsinin canı olan Xaqani cansız qahir. Padşahın şairləri onunla canlanırlar. Onun qulu olduğundan Xosrovun (Dəhləvi) başı ucalmışdır» fikirlərilə bu yönlü sözlərimizi kasırıq.

Professor Mübariz Əlizadə yazar: «1954-cü ildə Səid Nəfisi ilə Moskvada İranın ilk kommunist şairi Əbü'lqasım La-hutinin mənzilində görüşdük. Söhbət fars və Azərbaycan ədəbiyyatının qarşılıqlı təsirindən gedirdi. Nizamidən bəhs

açarkən İran alimi dedi: «O, Firdovsidən sonra farsın ən böyük şairidir».

Əlbəttə, mən Nizaminin azərbaycanlı oğlu olub öz xalqı, vətəni və ana dili ilə nə qədər bağlı olduğunu əzbərdən söylədiyim beytlərlə bu görkəmli alimə izah etməyə çalışdım. Misal götirdiyim dəlillərdən biri yuxarıda qeyd etdiyim Axsitanın Nizamiyə göndərdiyi parça idi.

Müsahibim inadla deyirdi: məsələni Vəhid Dəstgirdi çoxdan həll etmişdir. XII əsrda Azərbaycanda və habelə başqa ölkələrdə Azərbaycan dilində şeir yazıla bilməzdi.

Sonra Səid Nəfisinin haqqında danışığım kitabını 60-ci ildə onun avtoqrafi ilə aldım və orada gördüm ki, bu görkəmli İran alimi mən götirdiyim misalları oxumuş, amma nəcədə oxumusdur!?

Səid Nəfisi kitabında Axsitan şahin Nizamiyə göndərdiyi məktubu bütünlükən kitabın 96-98-ci sahifələrinə köçürülmüşdür. Lakin o, təkcə «Türkçə bizim vəfamızın sıfəti deyil, türkçəyənə söz bizi layiq deyil» mənasını verən beyt ixtisar etmişdir.

Kitabın 45-ci sahifəsində həmin beytə görkəmli alimin adına, şöhrətinə yaraşmayan saxtalaşdırılmış şəkildə rast gəlirik: «Torki sıfətə vəfaye-mən nist, Torkana soxən səzaye-mən nist». Yəni «Türkşifatlilik mənim vəfamda yoxdur, türkəvari söz mənə layiq deyildir».

Nizami «Xəmsə»sinin əldə olan əlyazması və çap nüsxələrinin heç birində (əsərini təqrübən Səid Nəfisi ilə eyni vaxt da yanan Zəbibullah Səfanın «İranda ədəbiyyat tarixi» kitabından başqa) beytin bu şəkildə yazılığına təsadüf etmirik. Beyt hər yerda belə yazılmış və belə çap olunmuşdur: «Torkane sefat vəfaye-mən nist; Torkane sefat səzaye-mən nist».

Bəzi millətlər nadən belə yalançı, saxtakardırlar!?

Aqafangel Krimski Səlcuq sultanları məclislərdə mədhiyyəçilərin onların nəslinin Keylərdən törəndiyini deyən



şerilərə qulaq asıb dinmədiklərini yazmışdır: «Mahmud Qəz-nəli təmizqanlı türk olsa da, Büyük Əsədi utanmadan Sultan Mahmudun İranın şanlı Sasanilər sülaləsindən, böyük I Xosrov Ənuşirəvannın soyundan olduğunu söyləyirdi».

Öyçü şeirdəki gələnəyə uyğun «Şah Keyqubad və Cəm-şidin yerində, parlaq Günsə kimi yəloşmişdi» və b. sözlər yazsa da, İskəndərin də «nəsəbinin Keyqubada bağla»nməsindən şübhələnən «söz bağının bəzəyi olan sərv» Nizami başqa tarixi bilgiləri öyrənib qərar verir: «Azərpərəst deh-qan...onun nəslini Daraya bağlayır. Mən elə ki tarixləri mü-qayisə etdim, allaha inananın əsərinə də nəzər saldım. Həm onlarda, həm də bunda doğru söz yoxdur. Uydurma sözlərin həqiqəti yoxdur. Hər diyarın rəvayətindən düz olan ancaq budur ki, şəhriyar Feyləqusdan törəmişdir».

Professor Rüstəm Əliyev yazar: «Məlum olduğu kimi, Nizami epoxasında Azərbaycan ərazisində (Quzeydə) iki dövlət, mərkəzi Gəncə olan və Atabəylər tərəfindən idarə edilən Arran və onlara düşməncilik edən Atabəylər. Məlum olduğu kimi, xalis türklər idi, Şirvanşahlar isə öz köklərini qədim İranla bağlamağa çalışırdılar».

Yazarın Atabəylərlə Arranın düşmənciliyi haqqında yazdığı düzgün deyildir. Onların hansısa «düşmənciliyi» ol-mamışdır. Şirvanşah I Axşitani hakimiyətə Eldəgizlər gətirmişdilər. Dövlətlərini böyütməyə çalışan Atabəylər daha çox diş güclərlə uğraşır, türk dövləti Şirvanşahların müstəqilliyinə toxunmurdular. Böyük Səlcuqlular, Azərbaycan Atabəyləri istəsyidlər, kiçik Şirvanşahları asanlıqla hakimiyətdən salardılar.

Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan şairi Nizam» amıttında yazar: «Şirvanşahlar Quzey Azərbaycanda yerli bir sülalə olub, hökmərləri bəzən mərkəzi Gəncə olan Arran vilayətilə, hətta Araz çayı güneyində, Təbrizlə ətrafi-na belə şamil olmuş, bəzən də Güney Azərbaycanda yüksə-

lən hökmədlərə, məsələn, Azərbaycan atabəylərinə tabe bir durumda olmuşlar. Bunlar Doğuda örnəkləri görünmiş ol-duğu kimi, öz nəsillərinin əskiliyini Kəyanılara bağlardı. Nizami də bu ənənəyə uymuş, Şirvanşah Axşitan məlik Ma-nuçehrin «Bəhram nəslindən və Adəmdən bəri şah oğlu şah olduğundan» bəhs etmişdir».

«Xosrov və Şirin»da Atabəy Məhəmməd Cahan Pəhlavana «Şənin kimi bir Keyxosrov», Qızıl Arslana isə II Cəm-şid deyilir. Bunlar çağın ədəbi bənzətmə gələnəyindəndir.

Şirvanşahlar dövləti türk dövləti deyildən Quzey Azərbaycandakı qədim türk kurqanları, quzey rayonlarındakı, eləcə də Bakı kəndlərindəki Hun qəbristanlıqları haradan-dır?

Burada yalanı çıxarılmalı bir uydurma da türk sultanlanının savadsızlığı olmaları fikridir. Əlbəttə, türk sultanlarının hansısa ərəb və ya fars dilini yaxşı bilməyə bilərdi. Türk sultanlarının savadsızlığı haqda deyilənlərin yalan olduğunu 30 il bir neçəsinin baş vaziri olmuş Nizamülmükkə deyir: «Bü-tün türk ağaları (Sultan Toğrul, Sultan Alp Arslan, Sultan Məlikşah - Y.T.) bilikli, təsərrüfatçı, namuslu, işgüzər idilər».

Başqa bir qaynaq isə «Sultan Məlikşah öldü, onunla bir-gə Səlcuq evinin bəxti də öldü» yazar.

Ərəb alimi İbn əl-Əsirin Məlikşah haqqında yazdığını oxuyanda türk sultanlarına qara yaxanların heçliyi bir daha aydın olur: «Onun idarəciliyi dövlətin gənciliyi, hökmənliliğinin yazı, qızıldan tikdiyi dövlət paltarının bəzəyi idi».

Çağın siyasi, sosial-psixoloji ovqatı belə olmuşdur, bir vaxtlar Şərqiñ ərəb, fars dilinə, Qəribin latin, fransız, indi də ingilis dilinə bağlılığı, türk Səfəvilərin siyasi hakimiyyət və şəhərləri özlərinə çəkmək üçün köklərini «yeddiinci şə imamı Museyi Kazimin 21-ci nəslisi» elan etdikləri kimi.

«Leyli və Məcnun»un yazılması ilə bağlı fikirləri sonuc-



lasaq, bu gün insanlıq Azərbaycanın, türkün bu iki şəxsiyyətinə dünya mədəniyyətinə etdikləri böyük xidmətə - Ağsartanın unudulmuş ərəb əfsanəsinə nəzəm çəkdirdiyinə, «şəirinə tanrı yardım edən» Nizamiyə isə «Məcnunuş şeirləşdirdiyinə» (Məhəmməd Əmin Rəsulzadə) görə minnətdar olmalıdır.

Bu böyük insanların arzu və sevgisindən keçən 900 ilə yaxın bir dönmədə «Leyli və Məcnun» dünya mədəniyyətinin incisidir. Başqa bənzətməçi şairlər bir yana, 400 il sonra yənə türk Füzuli «şəiri məcnunlaşdırmış» (Məhəmməd Əmin Rəsulzadə), 400 il ötəndən sonra isə yəni bir türk Üzeyir bəy Hacıbəyli Məcnunla Leylinin «əbədi sevgi»sinə musiqiləşdirmişdir.

«Təzə qəlibdə yenilik yaranan» Nizami çağə uyğun olaraq fars dilində yazsa da, əsərlərində türkü, türklüyü ən yüksək səviyyəyə qaldırmışdır.

«Əfsanə yaranan xəbər sahibi» Nizami Gəncəvi «İskəndərnəmə»də yazır: «O dağlıq yerin ətraf camaatı qəbul vaxtı zülmdən şikayət etdi ki, vahşi xasiyyəti qıpçağın qorxusundan bu torpaqda dənə də əkə bilmirik. Belə ki, bu səmtə tələsdikləri vaxt əkinin dağıdırlar, süyu kəsirlər. Bundan biz çox ziyan görürük, çörək qəhatliyi çox can aparıır. Şah əgər cüzi bir mərhəmət göstərmək istərsə, bizim ölkəməzə asayış gətirmək fikrindədirsa, bu keçid yolunda nə qədər dəlik-deşik var, qoy təmir edilsin, daşla tutulusun. Bəlkə çöl xalqının afətindən Xəzərlərin işi rahatlıq tapsın.

Şah əmr etdi, dağ keçidini Xəzərlərlə birlikdə bağlaşınlar. Gecə də, gündüz də xara daşlardan bu dar yolda sədd qaldırsınlar. Məharətli daşyonanlardan, dağlarda daş hasar bağlayanlardan dəstə-dəstə oraya göndərdi ki, dağdakı keçidə çəpər çəkilsin. Açıq-uçuqlar abad olunandan sonra hərəkət əzmilə bayraq qaldırdı.

Deməli, türk düşmənlərinin son 100-150 ildə uydurub kitabdan kitaba köçürdükləri kimi, Xəzərlər «yox olub getmiş

türk tayfası» yox, indiki Azərbaycan türkləridir.

Seyid Əzim Şirvani qəzəllərinin birində ana yurdumuz Azərbaycana «Xəzərlər diyarı» deyr.

Aqafangel Krimski da kitabının bir yerində «Azərbaycan xəzərləri» deyimini işlədirdi.

Türklərin dəqiq tarixi bilinməyən Dəmirqapı-Dərbənd şəhərini, bəzi qaynaqlarda uydurulduğu kimi, nə «Sasani şahları», nə də Makedoniyalı İskəndər tikməyib. Onlar, olubsa da, «açıq-uçuqları», ucuq-sökükələri hördürüb, yamatdırıblar.

«Xoş təbiətlə bəzənmiş» Nizami Gəncəvi də bu təmirdən sonra «Əvvəlki Dərbənd, həm «dər», həm də «bənd» tapdı» yazır. Dərbənd qalasının divarlarını Toxtamış xanın keçməsini çətinləşdirmək üçün Əmir Teymur da təmir etdirib.

Sovet dönenimdə Dərbənd haqqında yazılmış bəzi əsərlərdə onun tarixi, milli-etnik tərkibi saxtalaşdırılsa da, bəlli qaynaqlar Dəmirqapının hələ Makedoniyalı İskəndər dönenimdən qabaq da Azərbaycan türklərinin böyük şəhərlərinən biri olduğunu deyir.

Dəmirqapı Fəzlullah Rəşidəddinin «Oğuznamə»sində də «Xəzər Dərbəndi» adlanır.

«Dədə Qorqud» boyalarında Oğuz yurdu kimi dəfələrə adı çəkilmiş Dəmirqapı-Dərbəndi tutan Rus siyasətçi və alimləri də onun yiyəsinin və əhalisinin Azərbaycan türkləri olduğunu yaxşı bilirlər.

Atam mənə «Dəmirqapı-Dərbəndə kimi Azərbaycanıdır!» demişdir.

Ruslar Dərbənd xanlığını tutandan sonra yazılmış sənədlərdən birində xanlığın torpaqlarında, meşənin içində dörd yandan su dolu arxla çəpərlənmiş, 15 evlik tək bir erməni köyü olduğu yazılmışdır. Haradansa gəlib meşədə yerləşmiş bu hayların yaşayış tərzini onların xanlığın yerli adamlarına nə qədər yad oldularını göstərir.



Ruslar Bakını tutandan sonra haylar şəhərin qalaqapısının aşağısında, ruslarsa yuxarısında kilsə tikiblər.

Rus dövləti və erməni keşşələrinin çağrıları ilə Rusların ələltisi kimi XIX yüzildə Dəmirqapıya gəlib orada kilsə tikməklə tarix yaranmaz. Rus çarı I Nikolayın 1802-ci ildə verdiyi fərmandan sonra erməniləri Polşadan Dəmirqapının yan-yörəsinə köçürməyə başladılar. Bu siyasetin başlangıcını isə I Pyotr qoymuşdu. O, 1711-ci ildə Osmanlı imperatorluğu ilə Ukraynanın Prut çayı yanındaki savaşa gedəndə sənata yolladığı «Bizimkilər qayidandan sonra nə etməlidirlər» başlıqlı göstərişində «Persiya (Qacarlar dövləti) ilə ticarəti artırıb, erməniləri nazlayaraq onlarda daha çox köçüb gəlmək istəyi oyatmaq üçün mümkün olan hər şeyi etməyi» birinci dərəcəli dövlət işlərinə aid etmişdir. Rus qaynaqlarının yazdığını görə, bu dövrda «Erməni tacirləri Rusyanın İranla (Qacarlar) ticarətində ortaq idilər. Bu ortaqlığı canlandırmak üçün Rusiyaya götürilən ipək və parçaya rüsum çox azaldılmışdı. Qiymətli daşlardan, mırvaridən isə rüsum alınmırdu».

Knyaz G.A. Potiomkin 1783-cü il mayın 19-da rus çarı II Yekaterinaya: «Fürsat tapincə Qarabağı ermənilərin nəzarətinə vermek və bununla da Asiyada bir xristian dövləti yaratmaq üçün lazım olanları etmək gərəkdir» məsləhətini verirdi.

Bunlar Rusların tarixi yanlışlarındandır. Rusiya Federasiyası da, SSRİ dönməndə olduğu kimi, isti dənizlərə çıxməq yanlış siyaseti davam etdirib Quzey Qafqaz xalqlarının arxasında - Güney Qafqazda erməni forpostu yaratmışdır.

Qafqazın bütün xalqları, millətləri isə Qafqazda xoşbəxt yaşamaq üçün Qafqaz geopolitik birliyinə çatmağa çalışmalıdırlar.

«Ayabənzər» Nizami irəlidə verdiyimiz mətndə qışlağa gələn qıpçaqların mal-heyvanlarının Xəzərlərə ziyan vurma-

sından İskəndərə şikayətləndiklərini yazmışdır. Bu iki türk elinin bir-birindən başqa bir narahəti yoxdur. Arandan yaylağa gedən çoxlu mal-qara, heyvan sürüsünün Dəmirqapının şəhər əhalisi olan xəzərlərə müəyyən ziyan vurması təbiidir. Yaylağa-qışlağa köçəndə XX yüzildə də belə olduğunu görmüşük.

Kimilərinin yazdıqlarının əksinə, Asiyadan dördə biri olan türk eli Qırçıq azad, mədəni, «ideal» bir ölkədir. Onun qadınları, başqaları kimi, üzlərini örtmürələr, gəlinlərinin «heç kəsin gərdəyilə işləri yoxdur».

Bir vaxt allahlıq iddisində olmuş Makedoniyalı İskəndər bu «ideal ölkə»ni görəndən sonra insan olmasından şübhələnir: «İskəndər bu adət və bu yolu gördükdə, o yərə heyran qaldı ki, ondan maraqlı nə bir hadisə eşitmİŞdi, nə də şahların kitabında görmüşdü. Ürəyində dedi: «Bu təəccübü sırlarдан, əgər ağıllısan, gərək ibrat alasan. Artıq dünyada mən at çapıb dolaşmayacağam. Hər ovladqa tələq qurmayaçağam. Nə qədər yiğmişəm, mənə bəsdir. Bu adamlardan öyrəndiyimi nəzərə almaliyam. Şübhəsiz ki, dünyani öyrənənin nəzərində dünya bu yaxşı adamlara görə öz yerində qərar tutur. Bununla aləm öz əzəmətini saxlayır. Dünyanın sütunları da bu xalq olmuşdur. Əgər xasiyyət beləsa, bəs bizim xasiyyətimiz nədir? Əgər insanlar bunlardırsa, bəs biz kimik? Bizi dənizlərə və çöllərə göndərməkdə məqsəd bu imiş ki, gərək buradan keçək. Bəlkə mən vəhşi heyvanların xasiyyətdən doyam. Bu müdrik adamların ayınını öyrənəm. Əgər bu xalqı bundan əvvəl görsəydim, dünyani başdan-başa heç dolaşmazdım. Dağın bir küncündə oturardım. Allaha sitayıla məşğul olardım. Mənim ayının bu qaydadan çıxmazdı. Mənim bu dindən başqa dinim olmazdı». Bu cür dini və dinpərəstliyi gördükdə kökündən peyğəmbərliyi yada götirmədi».

Qulamhüseyn Beqdeli yazar: «Şirinin məşəyi, hansı xalqa və ölkəyə mənsub olması, milliyyəti hələlik dəqiq və elmi



surətdə müəyyən edilməmişdir. Bu haqda əldə olan sənədlərin, tarixi mənbələrin heç birisində qəti və mötəbər məlumat yoxdur. Həm də qeyd etdi ki, Şirini bizanslı, aramı, erməni, xuzistanlı (jujistanlı) və İranlı qələmə alanlar da vardır. Nizamiya gəldikdə, şair Şirini gah Qafqaz gözəli, Bərdə şahzadəsi, gah da Ərmən hökmətləri kimi qələmə alaraq onun manşəcə və milliyətcə hansı xalqa, ölkəyə mənsub olduğu barədə açıq və qəti fikir söyləmir. Şair öz poemasında Şirini gah erməni, gah da türk kimi təqdim edir. Nizaminin «Xosrov və Şirin» əsəri ilə «Şahnamə» arasında olan fərqlərdən biri də budur».

Qulamhäuseyn Beqdeli belə bir bilgini də diqqətə çatdırır: «Müsəir İran ədəbiyyatşunası Zəbibulla Səfa bu barədə öz fikrini belə izah edir: Firdovsi «Şahnamə»si və onun səsləflərinin əsərlərində Şirin erməni bir cariyə kimi qələmə alınmışdır, Nizaminin «Xosrov və Şirin»ində o bir erməni şahzadəsi kimi təqdim edilmişdir».

«Pir» Nizami «Xosrov və Şirin»in heç bir yerində Şirinin erməni olduğunu yazmamış, türklüyünü isə dəfələrlə göstərmişdir. Əziz oxocular irəlidə verdiyimiz və sonrakı örnəklərdən bunu açıq-aydın görə bilərlər. Professor Qulamhäuseyn Beqdeli də belə bir düzgün qərrara gelmişdir: «Nizami «Xosrov və Şirin» mənzumasında təkcə Şirinin öz dili ilə onun türk xalqına mənsub olduğunu bildirmir, bəlkə Məhin Banunun dilindən də bu haqda fikir söyləyir. Həm də şair Şirinin geyimi, hansı adət və ənənəyə bağlılığı, etnik xüsusiyyətləri, davranışları və bir sırada digər səciyyələrinə görə də bir türk qızı kimi tərənnüm edir: Əgər o, aydırsa, biz günəşik. O, Keyxosrov dursa, biz Əfrasiyabiq... Nizami Məhin Banu və Şirinin mənşə etibarılı türk olduğunu göstərir».

«Gövhər dənizindən xəbər verən» Nizami Gəncəvi Xəzərə «Xəzərlərin dənizi» deyib, «Xosrov və Şirin»də gözəllərin adını sayanda: «O tərəfdən bütərəstlərin günüşi (yəni Şirin)

on nar məməlinin arasında əyləşmişdi. Firəngiz, sərvboylu Süheyla, Əcəbüns, Fələknaz və Hümeye, Hümayun, Səməntürk və Pərizad, Xütənxatun, şən könülli Gövhərmülk» yazar, «hay dənizi», ya Haykanuş yox.

«Yeddi gözəl»də də nə Hayastan, nə də «Haykanuş» vardır: «Orada yeddi (gözəlin) şəkli rəsm olunmuşdu ki, onların hərəsi bir ölkəyə mənsub idi. Hind Racının qızı, adı Furək - Onun şəkli bütöv Aydan gözəl idi. Çin və Təbriz gözəllərinin fitnəsi Xaşanın qızı adı Yəğmanaz. Xarəzmşahın qızı, adı Nazpəri, Yerisi dağ kəkliyinin yeri (kimi). Saqlabşəhin qızı Nəsrinnu - Çin səbkli, rum libası bir türk (qızı), Məğrib şahının qızı, Azəryun - Kamilləşən Ay kimi bir Güneş! Humayun rəyli qeyşərin qızı, özü Humayun, adı da Humay. Keykavus nəslindən olan Kəsrənin qızı, adı Dürüstü, özü isə tavus kimi gözəl».

«İskəndərnamə»nın «Çin xəşanının İskəndəri qonaq etməsi» bölməsində deyilir: «Musiqi çalmağa hər bir ölkədən seçilmiş oxuyan və çalan gəlməşdi. Heyrətəngiz nəğmə oxuyanlar sözləri ozan qanunları ilə oxuyurdur».

«Sirlər evinin xəzinəsinə gövhər yiğan» Nizami Gəncəvi «Beşlik»də adını çəkdiyi millətlərdən ən çox gözəlliyin, igidliyin, ədalətin göstəricisi, ölçüsü, bənzəri saydığı türkləri öyür, türk qızlarını «ürək uğurlayan türk qızı», «şux türk qızı», «qara gözlü türk qızı» və b. bənzətmələrlə bir az da gözəlləşdirir.

«Dastan nəqəl edən nəqqaş» Nizami «Xosrov və Şirin» poemasında dünyaya «Bu türk xəsiyyətli çərxi-fələk», Günəşə «sultan cələlli türk», «İskəndərnamə»də gündüzə «qalalı türk gözəli saralan zaman, o dünya gözəli qalaya girdi», «Sirlər xəzinəsi»nın «Birinci məqalə, Adəmin yaradılması haqqında» bölməsində Adəmə «o, ay kimi Xatay türkə oldu» deyir, «İskəndərnamə»dəki «Sonuncu peyğəmbərin tərifi»nda Məhəmməd peyğəmbərin meraca çıxdığı gecə «türk kimi at



çaplığı»nı yazar, «Xosrov və Şirin»in «Peyğəmbərin məktubu» bölməsində peyğəmbəri: «əhsən o türkə ki, yeddi tayfanın başçısıdır» sözlərilə öyür, «Peyğəmbərlərin sonuncusunun tarifi...»ndə isə onu çağının «dünya hökmədir» olan türk Sultan Mahmuda bənzədib, «xoşbəxtlikdən Mahmudluğa çatmış», «yeddi ölkənin taxtında (əyləşmiş) Kəbə sultanına bax, əynində yaşıł ipək, başının üstündə qara çətir... O, ərəb bədənlü türkdür və ürəkləri fəth etmək üçün öz ağ yanaqlarına qara xal vurmuş» sözlərilə əzizləyir, Makedoniyalı İskəndərə «rum papaqlı (tachi) türk» deyib, yasəmən gülüne «türkə (oxşar) yasəmən» bəzəyi vurur.

«Biri dedi: gözəllik Xütəndən (TÜRK şəhəri) çıxmış, o yerlərin gözəlləri əfsanədir», «Xəllux (TÜRK şəhəri) gözəllərinin günüşi (Şirin) hörmətlə yeri öpüb cavab verdi». «Biri dedi: o abad yer Ərməndir, onun gözəlləri (sanki) pəridən doğulmuşdur». «TÜRK (gözəllərinin) gülüşlərindən şəkər xəcalət çəkirdi. Onların nəzəri ceyranların gözündən sürməni aparırdu». «O tərif şahı büsbütün tutdu, eşqbazlıq üçün yeni bir təməl qoydu. İstəyirdi Şirinə tərəf bir at çapsın, turksayağı türkü qarət etsin». «O nazəndə türk başını elə (dik) tutdu ki, onun Xosrov yox, Keyxosrov da nazımı çəkərdi». «Naz-qəməz etdiyi zaman ərəbə də, türkə də hücum edirdi».

«Çıraqla çıraq yandıran» Nizami türk sevgisinin böyük-lüyündən İskəndərin qoşunundakı türk əskərlərini «qabaqda arxada tovuztək türklər» sözlərilə əzizləyir, «Xosrov və Şirin»də Şirinin «çimnlilər qaydası ilə başına cəvahirlə bəzənmiş bir örپək atması», başındaki qızların isə «üzlərində heç bir örtük olmadığını» yazar.

Son illərdə özlərini «əsil müsəlman» adlandıranlar Azərbaycan qadınlarının başına «hicab» bağlatmağa çalışırlar. Qədim tarix və mədəniyyət anıtlarındakı şəkilləri (freskləri) öyrənəndə Azərbaycan Respublikasında da yayılmasına çalışılan hicabın miladdan qabaqkı Rum qadınlarının baş ge-

yimi olduğu aydınlaşır. Biz isə millətimizin qadınlarının son dönmə qədər başlarını daha çox «sikkəsinə söz gümüşünə vuran» Nizami Gəncəvinin yuxarıda dediyi kimi, bağladıqlarını bilirik.

Fikrimizcə, yadların adətlərini Azərbaycanın əziz qadınlarının həyatına yeritmək düzgün deyildir.

Azərbaycan Respublikasının, azərbaycanlıların yolu ancaq irəliyə, yüksəlişə, yüksək mədəniyyətədir.

Azərbaycan hökuməti aydınlar-işqli insanlar-ziyalılar milləti geri çəkən bütün güclərə, pisliklərə qarşı çıxmahıdlırlar, çünki «Qələmi qızılı dönen» Nizami Gəncəvi Qıpçaq bəylərinin dilindən Makedoniyalı İskəndərə 850 il qabaq verdiyi cavabda demisidir: «Lakin üzü örtmək əmr ilə olmaz, çünki qıpçağın xislətində belə adat yoxdur. Əgər sonin adətin üzləri bağlamaqdırsa, bizim adətimizlə gərək gözlər qapansın! Madam ki, yad üzə baxmamaq yaxşıdır, cinayət üzdə deyil, baxan gözdədir. Əgər şah üçün qəbahət göstərmiriksa, nə üçün üzə (yox), arxaya baxmaq gərəkdir?! Bizim gəlinlər üçün bu hasar bəsdir ki, heç kəsin gərdəyilə işləri yoxdur. Pərdə ilə bu xalqın üzünə əziyyət vermə. Sən özün öz gözündən o pərdəni as! Kim ki öz gözündən pərdə asar, nə Ayı seyr edər, nə Günəşə baxar. Cahandar bizi fərman verərsə, bizim hər birimiz öz canından keçər. Bəli, bizim hamımız şaha təbeyik. Lakin öz adətimizdən heç vaxt keçmərik».

Azərbaycan türkləri də öz milli adat və gələnəklərindən keçməməli, onları unutmamalıdırılar!

Gələndə «mədh yanan şairlərin hesab vermək üçün ayağa durduqları» Nizaminin Leylisi Ərəbistan türküdür: «O qəbilənin bal dodaqlarından (qızlarından) Gövhər kimi ətrafına bir dəstə düzülmüşdü. Adları Ərəbistanda yaşayan türklər idi. Ərəb əndamlı türk gözəl olur».

Leyli «üzünü göstərməkdə ərəb ayı, könül ovlamaqdə əcəm türkü»dür.



«Xosrov və Şirin»da Şirin Xosrova deyir: «Xidmətində türklər olan cahan hökmədarlarının damında bir hindu keşik çəkər. Mən o qara gözülü türkəm ki, bu damda adım sənin ağ kəniniz olubdur». «Qəmzəm ilə könül ovlayan türk olsam da», «ey Çin üzü türk, türklük etmə», «həbəş qaraları, Çin türkləri» və b.

Sıralanan bir sıra bənzətmədə türk sözü gözəlin qarşılığı olsa da, türkün çağdakı böyüklüğünü göstərir.

«Mənə gövhərini dənizdən çıxaran» Nizami Gəncəvi türk qürurunun böyüklüyündən «Yeddi gözəl»də kurd gözəlini öyrəkən ona: «Kürdün gözəl bir qızı vardi. (O), türk gözlü, hind xallı bir ləbət (gözəl) idি» deyir.

Klassik Şərq şeirində tarix boyu «hay gözəli» və ya «erməni gözəli» bənzətməsi işlədilibmi?

Yox!

Burada «gövhər naxışlı mücrünün söz ustası» Nizaminin Çin xaqanının İskəndərə, Dərbənd hökmədarının ona göndərdiyi türk qızı ilə bağlı da açıqlama gərəkdir.

Məhəmməd peyğəmbərdən sonra islam dininə «fars təsirləri» artmış, Həsən Səbbahlar bölücü, şia təriqətinin ayrı ayrı qollarını yaymaqla islamı zəiflətmiş, qadınlar hərəmənalara salınmış, onlara islam dininin siyasi ilk çağlarında verilən hüquqlar azaldılmışdır.

Türk qadınları isə azad olub, cəmiyyət həyatında daha azad, geniş hüquqlu idilər. Türk gözəlləri ərab, fars və başqa millətlərin gözəllərindən daha bacarıqlı, işbilən, dəyərləri sayılırlılar. Onlarda qadınlardan istənən bütün özəlliliklər var idi.

Şahlar da əla az düşən türk gözəllərini daha çox dəyərləndirirdilər. Məsələn, Çin xaqanı İskəndərə gözəl bağışlayanda onun dörd özəlliyyini sayır.

«Əl dəyməmiş nəzmli» Nizami «İqbalməmə»də «Arximeden Çin kənizilə hekayəti»nin sonunda sevgili Apağından raziqliq etmişdir: «Bundan əvvəl fələk mənimlə xoşrəstar olar-

kən, mənə ondan da gözəl bir kəniz vermişdi. Onun da peşəsi həmin sevgilə mənə xidmət idi, həmin işi bacarmaq onda var idi. Onun «rux»u ayı «piyada» qoymuşdu. Onun «at»ı çox «şah»ları «mat» etmişdi. O, gözəl bir gül idi, mənim qanımla bəslənmişdi. Dünyada məndən başqa onun tanıldığı bir kişi olmamışdır. O mənim gözümü nur çeşməsi etdiyi üçün bəd nəzər onu mənim gözümüzən uzaq saldı. Oğru çarx onu elə oğurladı ki, sanki o heç bu dünyada olmamışdı. Mən ondan o qədər razi idim ki, nə deyim, allah özü ondan razi olsun».

«Beşlik» «Tarixi-coğrafi Azərbaycan»da, eləcə da Yaxın Şərqdə etnik varlıq və milli psixologiya yazılmış əzəzsiz qaynaqdır. «İlahi, türk oğlu olduğumu san bilirsən» deyən Nizamiminin anası kurd qızıdır. O, bunu «Leyli və Məcnun»un «Öz halının necəliyi və keçənləri xatırlamaq barədə» bölümündə oğlu Məhəmmədə yol göstərən qayğıkeş ata kimi: «Əgər mənim kurd rəisəsi anam, ana kimi qarşımıda ödəsə» sözlərilə deyir.

Professorlar Əliyar Səfərli və Xəlil Yusifli «Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı» kitabında mətnədəki kurd sözünün qord şəklində oxunmasını düzgün sayıb yazırlar: «Nizaminin anasının adı Rəisə şəklində qeyd edilmişdir. Son vaxtlara qədər onun kurd olduğunu yazırlar. Lakin bizə görə Nizami onun kurd olduğunu yox, ığid olduğunu yazmışdır. Gər madər-e mən rəisəyi-qord, Madər sefətəne pişə-mən mord (Mənim anam ığid Rəisə ana sıfatında qarşımızda öldü). Buradakı «qord» sözü Nizami dövründə ığid mənasını verən «qord» sözü ilə eyni cür yazıır, «kaş» və «gaf» hərfələri bir-birindən seçilmirdi. Ancaq beytin mənası tələb edir ki, biz onu «qord» şəklində oxuyaq. Sanki Nizami anasının ığidliyi ilə anasayağı ölməsini qarşıdıraraq təzad yaratmışdır. Bu cür faktlar Nizami əsərlərində çoxdur. «İskəndərnəmə»də Abxaz sərkərdəsi Dəvalidən danışanda bu sözü işlədir, lakin



yanlış olaraq indiyə qədər orada da həmin sözü «kord» şəklində oxumuş və yazmışlar. Abxaz sərkərdəsinin kürdlə nə əlaqəsi ola bilər? Aydındır ki, şair Dəvalini kurd yox, qord, yəni igid adlandırmışdır.

Bizcə, taysız bənzətmələrlə sözü göyə qaldıran Nizami ölen anasına igid deməzdi. İnsan «anasayağı», «atasayağı», «ana sıfətində», «ata sıfətində», eləcə də filoloji tərcümədəki «ana kimi» ölmür. Əri də vaxtsız ölmüş qadın nə igidlik edə bilərdi, ölüm ayağında oğlu ona igid anam desin?

Anasını ağlayan, bozlayan hər hansı bir türk «Mənim anam, əziz anam, gözəl anam, sevimi anam, sevgili anam, canım anam, gözümüzün işığı anam, xanım anam, bayım anam, xanım-xatun anam...gözümüzün qabağında öldü» deyir. Ölen xanım, bayım və ya təbiətə xanım-xatun bir adamdırsa bu sözlər ağınnı, bozlamadan ilk sözləri də ola bilər.

Fikrimizcə, «gündən rəngini alan sözlərlə şeirdə yeni bir namə, dastan yaradan» Nizami mənim kurd xanımı, kurd başçısı, ağbirçayı olan anam gözümüzün qarşısında sadə, adı bir ana kimi oldu deyib.

Saygılı bilim adamlarının qeyd etdikləri sözü qurd kimi oxunmasını qəbul etmək də olar. Qurd ən qədim türk tayflarından birinin adıdır. Azərbaycan Respublikasının Göyçay şəhərində «Qurdlar məhəlləsi» də vardır. Əmir Teymur da Qurların başçısı olması ilə öyüñürdü. «İskəndərnəmə»də də Qurların adı dəfələrlə çəkilir.

Professor Rüstəm Əliyev «Azərbaycan şairi Nizami» kitabının 1991-ci il Bakı çapında Məhəmməd Əmin Rəsulzadənin «rəisəyi-kurd»ü anladarkən yazdığı «kurd əşrəfi» qavramını «kurd zadəganı» kimi vermişdir.

Məhəmməd Əmin Rəsulzadə yazar: «Bəziləri, o cümlədən V. Dəstgirdi Rəisəni Nizaminin anasının adı olaraq qəbul etmişlər. Fəqət, biza görə bu, tərkibindən də görüldüyü kimi, bir ad deyil, sadəcə, ünvandır. Kurd rəisəsi deməkdir.

Zatən, qadın adı olaraq «Rəisə»nın başqa bir misali da yoxdur. Buradakı «rəisəyi-kurd»ün «kurd əşrəfindən» mənasına alınması daha mənətiqli olacaqdır. Kurd rəis və ya rəisəsi olmaq eyni zamanda, tarixdə misalları olduğu kimi, bəhs edilən adamın mütləq kurd olduğunu da isbat etməz, çünki kurd əşrətlərinə rəislik etmiş türklərin varlığı bilginlərcə məlumdur».

«Kurd rəisəsini» «kurd zadəganı» kimi açıqlamaq tarixi və milli baxımdan düzgün deyildir. Birincisi, kürdlərdə «zadəgan» anlayışı olmayıb. Orta çağın türk dövlətlərində yüksək görəvli bəzi kürdlərə «bəy» titulu verilsə də, bu söz onlardə çox yayılmayıb. Kürdlər daha çox ağa sözünü işlədirlər. Ərəb sözü rəis isə türkçə başçı deməkdir. Bu söz Türkiye Cümhuriyyətində, daha çox da kürdlər yaşayış bölgələrdə «ailə rəisi»- ailə başçısı anlamında ədəbi dildəindi də işlənir.

Yevgeni Bertels «gövhər naxışlı mücrünün söz ustası» Nizaminin yazdığınındakı «dolaşığa» anaların təbiətdəngəlmə qanuna uyğunluqla məndən qabaq oldu anlamını verib, «bəzəkli xəzinəyə yaraşq verən» Nizaminin «Əgər mənim kurd xanımı anam, bütün analar kimi, məndən qabaq olduşa, onu mənə köməyə gətirməkdən ötrü kima yalvarım» dediyini yazar.

İrəlidə adları çəkilən saygılı professorların «Sanki Nizami anasının igidliyilə anasayağı ölməsini qarışdıraraq təzad yaratmışdır» sözləri isə şeir yazanda «ayağı tük qədər sürüşməyən» Nizaminin ilhamını kiçiltməkdir.

«Barmağım toxunarsa, heç kimdə yazılılıq cəsarəti qalmaz» deyən Nizami Gəncəvi belə təzad yaratmaz, yaratmayışdır!

«Beşlik»ı dərindən öyrənəndə «ruh bağından təzə və təravətli» söz çıxaran Nizaminin «kurd rəisəsi» olan anası ilə daima ruhi-mənəvi bağlılığı görünür.

Ola bilsin, «söz tərzisi quran» Nizami «Yeddi gözəl»dəki «Çin (türk) gözəli»nin söylədiyi, Azərbaycanda daha çox



«Xeyir və Şər» kimi tanınan əfsanədə «Xeyir» dediyi türk atasının kurd qızı ilə evlənməsini və qayınatasından öyrənib düzəldiyi dərmanla daha iki qızı sağaldaraq evləndiyini dəlayi yazıb.

«Balabənzər söz deyən» Nizaminin atasının neçə dəfə evlənməsini təsdiqləyən bilgi yoxdur. Bəzi qaynaqlar isə «hər iki aləmin xəzinəsini sözə çəkən» Nizaminin üç dəfə evləndiyini yazırlar. Bunu «Beşlik»dən də duymaq olur.

«İqbalnamə»nın «Arximedin Çin kənizilə hekayəsi»nın sonunda yazır: «Köhənə dastanları tazələyərkən söz deməkdə mənim taleyim nadirdir. O bayramda ki, mən noğul saçıram, şəker gülüslü bir gəlin qurban verirəm. Elə ki, mən şirin bir halva çaldım, bir halvaçalanı evimdən köçürdüm. Elə ki, Leyli xəzinəsinə hasar çəkdim, orada da başqa bir gövhər nisar etdim. İndi də toy sona çatarkən başqa bir gəlini rizvana tapşırdım. Bilmirəm sinadə belə gəlin dağı ilə mən Rum və Rusun əhvalatını necə şərh edim?».

Balkə «dürr sapına ləl düzən» Nizaminin atası üç dəfə evləniib?...

Yaradıcı adamlar çox vaxt özləri və ya qohumlarının başına gələnləri dəlayi yazıb əbədişdirirlər.

«Yeddi gözəl»dən «Xeyir və Şər»ın bir parçasına baxaq: «O, (diyarda) böyük sərvərlərdən olan bir kurd vardı... Yeddi-səkkiz ev qohum-qardaş onun (yanda yaşayırıdı)... Kürdün gözəl bir qızı vardı. (O) türk gözlü, hind xallı bir löbət (galincik) idi... Axşam kurd səhradan gəlib... Kürd o ciyəri-xəstənin gözlərini bağlı görüb... Kürd qızı kürddən bu sözü eşitək o əlacı hazırlamağa könül verdi... Kürd qızı ondan ötrü o qadər əziyət çəkmişdi ki, (axırda) ona mehriban olmuşdu... Xeyir hər şəhər qoca kürdün önündə nökərlər rəsmili qulluğa könül bağlayırdı... Səhrada dolanan biyabanlı kurd onun köməyilə rifah taparkən, onunla dostlaşış onu əziz tutdu, öz xaniman və mülküün hakimi etdi... O (Xeyir) kürdə

dedi: ey qərib bəsləyən... Sənin xidmətindən rüsxət istəyirəm. Xeyli vaxtdır öz vilayətimdən, işimdən və kifayətimdən uzaqdayam. Niyyətim var ki, sabah səhər evimə tərəf yola düşüm... Yediklərimi mənə halal et... Dənişən sözünü axıra çatdırıb, sanki kürdün ev-eşiyinə od vurdu. Evdən kurd ağlaşması qalxdı... Kürd ağlayındı, qızı ondan betər... Açıq fikirli kurd başını qaldırıb... Mənim bircə əziz qızımdan başqa heç kəsim yoxdur, lakin malim çoxdur... Belə bir qızə azadcasına səni kürəkən seçərəm... Xeyir kürddən bu mehriban sözləri eşidəndə... Kürd qəlbində sevinc yataqdan qalxdı, nikah üçün tədarük görməyə başladı. Nikah qovuşmanın asas şartıdır... O qızını Xeyirə tapşırı... Kürdün nə vari vardısa öz əzizlərinə qoydu. Nəhayət, elə oldu ki, ev-eşik və sürürlər hamısı Xeyirə qaldı».

Ağlılı Xeyir gözlərini sağaldan «səndəl ətirli ağacının yanına gedər»ək «Budağın birindən yox, hər ikisindən çoxlu iri yarpaq yiğdi. O yarpaqlardan iki kisə doldurub dəvə yüklerinin arasına qoyma. Onlardan biri ürəkkeçmənin tam əlacı idi. O birisinin adı isə göz dərmanı idi».

«Nəhayət, yoldan bir şəhərə dönen Xeyir» qızını xəstəlikdən sağaldacaq adama verəcəyini deyən padşaha «Allahın kəramətişə mən onu sağaldaram və sənin şərtini yerinə yetirərəm. Lakin mənimsə şərtim odur ki, mən tamahdan uzaq olduğum üçün məsləhət gördüğüm dərmanı, yalnız allahın razılığı üçün verəcəyəm» deyərək, xəstəni sağaldır və qızın istəyişlə onunla evlənir.

Sonra vəzirin qızının gözlərini sağaldan Xeyir üçüncü dəfə evlənir: «O gah vəzirin qızı ilə əyləşib özünün bütün kamlarına çatırıldı. Gah işqli gözlərlə şahın qızı ilə əylənirdi. Elə bil ki, bu Günəş idi, o biri Ay. Gah da kurd qızı ilə şadlanaraq üç nərd ilə dünyani mars edirdi».

Şahlışa çatan Xeyir bir gün şəhər bağına gedərkən Şəri görür: «Ona səfərdə yol yoldaşı olan Şərin ürəyindəki şər öz



başına bəla oldu. O bir cuhudla alver edirdi. Xeyir cuhudu görən kimi tanıdı. O əmr etdi: «O şəxsi boş vaxtda mənim yanımıza bağa gətirin». O bağa gedib sən oturdu. Kurd əlində qılınc onun qabağında dururdu... Xeyir dedi: «ey haramzada, alçaq...sən xalqın şərisən, adın da Şərdir... Sən məni öldürdүn, allah isə öldürmədi. Bəxtəvər odur ki, allah ona da yaq olsun iqbalmış allah pənahında olduğu üçün indi, budur şahlıq tacını və taxtını verib. Vay sənin canına, çünkü zatın pisdir...Şər Xeyirin üzüna baxıb tanıyan kimi tez özünü yera atdı... Bu inca söz Xeyirin xatırına düşünçə onu dərhal ölüm-dən azad etdi....Qaniçən kurd isə onun izilə gedib qılınc çəkib boynunu arxadan vurdu.

O dedi: «Xeyir xeyirxah adam olsa da, sən şərsən və səndən şərdən başqa bir iş çıxmaz. Bədənini axtarıb o iki gövhəri tapdı. Şər onları qurşağında gizlətmədi. Gəlib onları Xeyirin hüzuruna qoyub dedi: «Gövhər gövhərə qayıtdı».

Xeyir onları öpüb kürdün qabağına atdı. O gövhərlərə gövhəri şadlandırdı...Xeyirin işləri kamınca düzəldəndən sonra xalq ondan çox xeyir gördü...O ədalət işini möhkəmlətdi, hakimiyyəti möhkəmlətdi. Çin gözəli bu gözəl hekayəni qırıq dil ilə düzəldib (söyləyəndən sonra) şah ona camının ortasında yer verdi, yəni onu bəd nəzərdən gizlətdi.

Türklər tarix boyu dövlətlərinin «azsaylı xalqlar»ını öz-lərindən ayırmamışlar, özülliklə də müsəlman kürdləri. Türk-lər tarix boyu xristianlar kimi Şərqə xəç yürüşləri etməmiş, masonlarla «böyük güc»lərin oyunağına çevrilmiş bədbəxt millət olan haylartək irraqı olmamışlar. «Türklər onların dilində danışanları özlərindən saymışlar».

Kürdlər də türklərə xəyanət etməmiş, onlarla bir olmuş, yağlılarla birlikdə savaşımiş, qaynayıb qarışmışlar.

Bəlli tarixlərdə türk dövlətlərinin varlığı Azərbaycanda, Qafqazda, Anadoluda, Avropada və b. yerlərdə yaşayan xristian və başqa milli azlıqların varlığının təminatçısı ol-

muşdur. Haylar da bir millət kimi bu günə gəlib çatmalarında türklərə borcludurlar. Bunu onların az-çox haqqananları dəfəslərlə deyiblər.

Türklərin heç bir millətin haqqında, torpağında gözü, ehtiyacı yoxdur. Onların 1500-2000 illik bəlli tarixləri fransız filosofu Monteskyönüñ «kainatın əsil hökmədarı» adlandırdığı bu millətin başqalarına ədalət, şərəf və ləyaqət örnəyi, ölçüsü olduğunu deyir.

Yuxarıda adları çəkilən saygılı Əliyar Səfərli və Xəlil Yusiflinin «kürd»lə Abxzazın bağlılığının olmaması fikrində müyyəyan həqiqət vardır. Ancaq gürçülərin Tiflis, Kutais və b. yerləri müsəlman türklərdən irəlidə göstərdiyimiz orta çağda, özü də islam dinini qəbul etməmiş türklərin əlia alamları da unudulmamalıdır.

Böyük fikirlərini açıqlamaq üçün bəzən tarixi irəli-geri çəkən «öyrədən təbli» Nizami Gəncəvi Abxzazda «Ad nəslindən (yəhudü) və ya «adi» nəsildən olan bir igidin və ya kürdün (yezidi) əhalini başına yiğib Azərbaycana tabe olduğunu dediyini də irəlidə yazmışıq.

XIX yüzilin sonlarında dəfələrlə müraciət etsələr də, Osmanlı sultanından Fələstini ala bilməyən sionistlər yaxın əlli ildə İsrail dövlətini qurub, sonrakı yüz ildə Dəclə və Fəratın orta kəsimlərindən güneydəki dənizlərə kimi bütün yerləri yəhudilərin əlinə keçirmək strategiyasını çizdilər. Dıqqətlə baxsaq, ABŞ-ın İngiltərə, Fransa və sionistlərlə birlikdə «BOP projesi» adı altında bu planı inadla həyata keçirməyə çalışdığını görə bilərik.

Bu və başqa «böyük» siyasetlərini həyata keçirmək istəyən «böyük güclər» uzun illərdir kürdləri türklərdən ayırb savaşdırmağa çalışırlar. Onlar İraq Respublikasını 2003-cü ildə işğal edəndən sonra ərəblərlə kürdləri yenidən düşmən etdilər. Bu işdə İraqdakı yezidi kürdlərdən də ciddi yararlanırlar.



Xristian-mason birliyi İraq Respublikasında yaşayan müsəlman kürdləri də İraqla Türkiye Cumhuriyyətini parçalamaq, İran və Suriya respublikalarını dağıtmak siyasetinə yardımçı edə biliblər. Bu, yağılarına yardım edən kürdlərin böyük yanlış, tarixialdanışdır.

Burunlarının ucundan uzağı görməyən bir sıra kurd siyasetçiləri Türkiye Cumhuriyyətinin bir çox şəhər və kənd adlarının dəyişdirilməsini istəyirlər. Məsələn, onlar Türkiye Cumhuriyyətinin Diyarbakır şəhərinin adının Ameto edilməsini tələb edirlər.

Kurd siyasetçiləri mason qısqırtmalarına aldambil, haylar kimi, türklərin yer-yurd adlarının axırına bir o hərfi artırmaqla «bu yer mənimdir» desələr, çıxlu faktlar qarşısında qalarlar. Türklərin boylarının yaşı miladdan qabaq III-II minilliklərə dayanan qutsal kitabı «Dədə Qorqud»un «Salur Qazanın evi yağmalandığı boyı bəyan edər» boyu «Bir gün Ulaş oğlu, Tülü quşun yavrısı, bizə miskin umudi, Amit soyunun aslanı, Qaracığın qaplanması, qonur atın yiyesi, xan Uruzın ağası, Bayandır xanın göygüsü, Qalın Oğuzun dövləti, qalmış yigid arxası Salur Qazan yerindən turmuşdu» sözlərlə başlayır.

«Dədə Qorqud» boylarının yarandığı çağlarda hansısa bir kurd soyunun «Qalın Oğuzun dövləti» olması mümkün-dümü? Amit türk soyu olduğundan «Dədə Qorqud»da da yer alıb. Kurd siyasetçiləri bu yerlərdə haçansa bir kurd dövlətinin olduğunu deyə bilməzlər. Türklərinə burada türk süllalərinin və türk adı ilə qurulan Böyük Səlcuqlular, Azərbaycan ataboyları, Cəlairlilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Osmanlılar, Türkiye Cumhuriyyəti... və b. dövlətləri olmuşdur.

Heç kəs özgənin yurdunu özünə baş kənd etməz! Bəlkə Sultan Səncər, Sultan Alp Arslan, Sultan Məlikşah, Atabəy Məhəmməd, Qızıl Arslan, Qara Məhəmməd, Uzun Həsən,

Şah İsmayıł, Sultan Süleyman Qanuni, Atatürk də kürddür?

Kürdlərin Türkiye Cumhuriyyətindən qoparıb dövlət qurmaq istədikləri yerlər Türkiye Cumhuriyyətinin ayrılmaz, bölünməz bir parçası olmaqla yanaşı, həm də türk yurdu «Tarixi-coğrafi Azərbaycan»ın bir parçasıdır. Bunu da unutmaq olmaz!

XX yüzildə kürdlər daha çox da İraq Respublikasındaki sosialist-mason Səddam Hüseyn, Suriyadakı sosialist-mason Hafiz Əsəd rejimlərindən, eləcə də İran şahı və Xomeyni «molla»larından qaçıb demokratik Türkiye Cumhuriyyətinin Diyarbakır şəhərinə, ölkənin Doğu və Güney Doğusuna yayılmışlar.

ABŞ 2010-cu ildən sonra İraqdan çəkiləndən sonra ərəblər kürdlərə saldıracalar. Onda kürdlər yenə də mİN illərlə qardaş deyib yaşadıqları türklərə sığınacaqlar. Türklər onları yenə də qoruyacaq, ancaq ürəklərdə bir soyuqluq qalacaqdır.

Kurd siyasetçiləri sosial-mədəni baxımdan Atatürk devrimlərinin də az dəyişdiyi, hələ də Orta çağ düşüncəsi, aşırı bağları ilə yaşayan insanları, sosial-mədəni yüksəltmək əvəzinə, ermənilər kimi, masonların «dünya hökmranlığı» siyasetinin ucuz kötəyinə çevirilməkdədirler. Bu yanlışı anlayıb ondan qurtulmaq gərkdir.

Kürdlər millətlərin hayatı millətlərarası mübarizədir mason fəlsəfəsindən çəkilib, türklərin, millətlərin hayatı - ədalət yarmaq, qarşılıqli sayğı və sevgili yaşamaqdır yolunu tutmahdırlar, başqa yol sonda onlara bədbəxtlik gətirəcəkdir.

Türklər dünya siyasetində qüdrətsiz olsalar, masonlar hər hansı kurd dövlətini az vaxtda dağıdıb, Orta Doğunu tamam ələ keçirəcəklər. Onda hamidən çox ağlayan da kürdlər olcaq!

«Söz qızılının tayı olmayan» Nizami Gəncəvinin «Beşlik»ında dəfələrlə yer verdiyi kürdlər münasibəti Azərbay-



canda bu gün də eynilə olan dostluq, səmimilik, xoş məzə, yumor, zarafat ölçüsündədir: «Kürd (deyiləm ki) köçənə yaxın axur düzəldəm», «Kurd'lər kimi ürək versən, döş axtarar», «İndi ki, acizliklə axırda ölməliyik, (fərqi yoxdur) ya yunanlı Əflatun ol, ya da kurd», «Bir kurd Kəbədə eşşayını itirdi. Kəbədə oyan-buyana qaçıb, hay-küy qopardı. (Dedi) Bu səhranın yolu uzaqdır, mənim eşşək itirməyimdə nə sərr vardi? Bunu dedi və decək dala baxdı. Eşşayını gördü və eşşəyi görçək gündü. Dedi: - Eşşəyim ortalıqda itmişdi. Onun tapılması hay-küy salmağimdandır. Əgər o kurd hay-küy salmasayıdı, eşşək gedib yükünü də aparacaqdı».

«Eşqbazlığın tarixini yanan» Nizami Gəncəvi Fərhad adlı sevgili obrazı yaratmışdır. İdeal sevgisindən cəmiyyətdəki gerçek durumunu düzgün dəyərləndirə bilməyib «varlığından qıraqa addim atmaq istəyən» «qərib» Fərhad deyir: «Dünyada məndən aşağı bir kurd yoxdur, heç kimi mənim kimi kimsəsiz görməzsən».

«Cadu xəyallı» Nizamidən yüz il sonra yaşamış Arif Ərdəbilisi isə «Fərhadnamə» poemasında Fərhadı Çin xaqanının oğlu olan bir türk kimi vermişdir.

Bu, ədəbiyyatda çox qarşılaşırlır.

«İlləmi Məryəm ana kimi bakirə olan» Nizami «Yeddi gözəl»də «Altıncı iqlim padşahı qızının» (Çin) söylədiyi «Əfsanə» yarımbölməsində Şərin gözlərini çıxardığı Xeyiri ölümdən qurtaran, «yeddi-səkkiz ev qohum-qardaş» yanında olan bir köçəri kurd ailəsindən danışib, daha qədim qaynaqlarda, məsələn, Nizamülmülkün «Siyasətnamə» əsərində çoban kimi verilən, itin qurdla kürsəyə gəlib qoyunları yedirtməsi söylənən anlamlı, tərbiyəvi, Bəhram Guru oyatmış rəvayətdəki çobanı «kurd çobanı» etmişdir.

«Yeddi gözəl»də bir kurd də qaniçən vəzirin zindana atıldı, padşaha «mən bir kurd oğluyam, özüm döyüşçü» deyən «altıncı məzələ»dən.

Biz burada da «tarixin zərgəri» Nizami Gəncəviyə inanmaliyiq.

Orta çağda, daha çox da köçəri yaşayan kürdlər bütün türk dövlətlərinin torpaqlarına yayılmışdır.

«Azərbaycanda rus müstəmləkəçilik siyaseti» toplusunun birinci cildinin 334-cü səhifəsindəki 27 sayılı sənədə baxaq.

Rus çarlığını Qafqazda kökləşdirməyə çalışan dövlət komissiyasının üzvü Nefedyevin «1837-ci il noyabrın 22-dən tez olmayaraq» göndərdiyi qeydlərdə yazılıb: «Mən Naxçıvan əyalətinə girəndə, xanın sultan adlanan nökəri, şəhərdən 32 verst aralı, xan mülkü olan ilk Kevrək köyündə, məni atlı dəstəsilə qarşılıyaraq qorumaq məqsədilə birlikdə getmək istədi. Gecə Arazın qıraqı ilə getməyin qorxuluğu və çayın o biri üzündə hər yerdə köçəri dış kürdlərin işqları yandığından, mən bu təklifi qəbul etdim».

«Qacarlar dövlətindəki kürdlər» kimi anlaşılmalı olan «köçəri dış kürdlər» kurd də olmaya bilərdilər, çünki Orta çağın coğrafi, ədəbi qaynaqlarında «kurd» deyərkən təkcə kürdlər yox, İranın köçəri əlli, tayfaları - köçərilər göstərilirdi. Bu da «düzgün tarix yanan» Nizami Gəncəvinə təsdiq-ləyir.

Sənətə «hünər» deyən Nizami «ana mahəbbətilə bəslədiyi bakirə şeirlərində» türklərdən sonra Rum və rumlulardan, Rum sənətkarlığından saygı ilə yazar, Rum filosoflarının elmi-falsəfi baxışlarını açıqlayır, «dünya hökmədər» etdiyi Makedoniyalı İskəndərlə yer üzünə ədalət və təkallahlı din yayır.

«Sən zəncinin dərisinin qaralığına yox, ağızından çıxan sözlərə bax» deyən Nizami ruslara nifratlı, yəhudilərə isə soyuqdur. Kürdlərdən çox yazması isə «kurd rəisəsi» anasının ruhi-mənəvi etkilərindəndir.

«Beşlik»də yəhudilərə soyuq münasibət öncə dini, sonra



ısa sosial yönlüdür.

«Sırlar xəzinəsi»nin bir yerində səhərin açılmasını yazar kən möcüzəli diliş «Sübə açılan kimi qızıl ipli Yusif, yasəmənin çənəsində quyu qazmağa başladı. Yer yəhudilər kimi sən köynək geyindi. Su Musa kimi öz (möcüzəli) ağ əlini göstərdi» bənzətməsilə orta çağda yəhudilərin müsəlmanlardan ayırmak üçün sarı rəngli paltar geydiklərini yazar.

«Beşlik»də Musanın möcüzəli əli bənzətməsi dəfələrlə işlədilib. «Sırlar xəzinəsi»də belə bir bənzətmə də vardır: «(Elə bil) cəhənnəm cənnətin yerinə köçmüdü. O qəsrin qeyşarı yəhudi məbədinə köçmüdü».

«Beşlik»də Musa peyğəmbərin Məhəmməddən aşağı səyilması, «nəfəsilə möcüza göstərən İsa hər yetən yəhudinin cəfəsini çəkirdi» dindəngəlmə fikirlər olsa da, «İskəndərnəmə»də «Bir yəhudi misi gümüş etməyə çalışdı, qazandığı ancaq dükanının talanması oldu» sözləri yəhudilərin sosial-psixologici özəlliyi kimi verilmişdir.

«Şərq atası» Nizami «Xosrov və Şirin»də deyir: «Dözümü özünə peşə et, ancaq o qədər etmə ki, alçalasan, alçaqlığı həddindən keçirsən cuhudluq olar. Cuhudluq etmək yaramaz. Eşşək qulağını sallayıb dözümlü olduğundan hər bir uşaq onu minir. Şahin uçusdan qaldıqda hər sərçədən gərək bir təpik yeyə... Aslanlarla vuruşmaq niyyətində olan gərək aslan kimi diş göstərsin».

«Yeddi gözəlbədə» «cuhudluq» «Xeyir»in gözlərini çıxaran «Şər»dir: «Dedin ki, o, pişliyi xoşlayan idi. Düz dedin, yüz qat da o yana idi. Onun bütün işləri zülmkarlıq idi. Vəfəsizliq, mərdüməzarlıq idi. Arvada-kışiyə çox cəfa edərdi. Elə (adama) belə də (ölüm) layiqdir. Öz əqidə (cəhatindən) təbiati kini bir cuhud idi... Tanrım öz fəzilət və mərhəmətilə mənə lazımlı olanı qabağıma çıxardı. Kefsinin qulu olanlar kimi, heç kəsin malına və (arvadının) camalına tamah etmadıymış üçün iqbalım mənə camal da mal da verdi. Elə ki, qadın

onun məhəbbətindən agah oldu, ona olan rəğbatı bira-on artıdı. Biş o huribədənin nəvazisini görüb getdi və öz işinə əncam qıldı. Kəbin kəsdirib ona ər oldu. (Böyük) nemət tapıb, nemət üçün (allaha) şürə elədi. O pəriçöhrədən ürək kamı alırdı, özünü bəd nəzərdən əfsun oxuyurdu. Bir şahi bir cuhuddan xilas etdi».

«Bəsirət əhli» Nizami Gəncəvinin İraqdan yazması isə məsələn, «İskəndərnəmə»də «Gümüş küp və qızıl teşt istəyir-sənsə, İraq torpağından qırğığa çıxmə», «Qəlb açan İraq qoy azız olsun, fəzlin şöhrəti burada ucaldı. O gül ki, təzəcə nəfəs almağa başlayıb güləbi yahnı İraqda çəkilir», «Yeddi gözəl»dəki «Onun bağı və evi Bağdad kimi abadlaşdı» və b. sözləri, bir sıra yazarların uydurduğu kimi, atasının İraqdan gəlməsilsə yox, oranın islam dininin elm, mədəniyyət mərkəzlərindən biri olması, islam xəlifəsinin Bağdadda yerləşməsi, Azərbaycan atabəylərinə tabeliyilə bağlıdır.

Əziz oxucu Büyük Səlcuqluların Bağdadda Nizamülmülkün adı ilə «Nizamiyyə» də deyilən çagın ən böyük universitetini açdıqlarını bilməlidir.

Dünya bağının «gözəlliyyini təsvir edən» Nizami Gəncəvi «Sırlar xəzinəsi»nin «Qarı və Sultan Səncərin hekayəsi» bölümündə şıhnəsi (darğa, polis) qariya ədalətsizlik etmiş sultana «Türklərin dövləti ona görə ucaldı ki, məmləkətdə ədalət hakim oldu. Sən isə zülmkar bəslədiyin üçün türk deyil, bir quldur hindlisən» sözlərlə türklərin çagın «ədalət ölçüsü» olduğunu hatırladır, «Leyli və Məcnun»da isə insana qiyomatını bilməyi məsləhət görəndə: «İllkin səcdələrin Səlcuqusan» deyir. Bu sözlər də türklərin o zamandakı hörmət və əzəmətinin göstəricisidir.

Qadim Şərq coğrafyasında Türküstanla Azərbaycana «beşinci ölkə», «beşinci iqlim ölkəsi» deyilirdi. Qaynaqlar «beşinci iqlim»in «Rum şəhərlərindən başlayıb Qafqaz Bərdəsi, Şirvan və Dərbəndi, Türküstan çayalararasını - Amu



Dəryanın Qurgənc, Xarəzm (Xivə), Buxara, Səmərqənd, Xocənd şəhərlərini, Fərqaşa ovalığından o yana İlap şəhəri və Soqda vilayətini» əhatə etdiyini yazmışlar.

«Xosrov və Şirin» poemasının «Xosrovun Bəhramın üzərinə qoşun çəkməsi və qələbə çalması» bölümündə Xosrov hakimiyyəti türk Bəhram Çubindən almaq üçün Rum şahının qızı Məryəmlə evlənəndən sonra Rumdan böyük qoşun alıb Bəhrama qalib gəlir.

Bu evlənmə türklərə qarşı işbirliyinin qədimliyinə işarədir. XX yüzilin başlangıcında da ingilislər dünyada «daimi qaynar nöqtə», gərginlik, iç savaş yaratmaq üçün ən azı minillik türk dövlətini devirib sonradan Pəhləvi olmuş Rza xanı siyasi hakimiyyətə gətirdilər. Bu işdə ingilis siyasetini yönəldən masonlar həlledici rol oynadılar.


Həsən Səfəri yazır: «Ərdəşir Cey Riporter, 1917-ci ilin oktyabr ayında Rza xanla tanış oldu. Lakin Rza xan savadsız olduğundan, onu «Yeni İran»ın təsisçisi» olmağa hazırlamaq lazımdı. Ə.Riporter öz xatırlarından yazır: «Sada dildə İranın tarixini, coğrafiyasını və ictimai-siyasi vəziyyətini ona izah edirdim... Adətən, uzun müddət mənim səhbətimə quşlaq asib arada dincalmak üçün durub çay dəmlayırdı və içirdik». Ə. Riporter 4 il müddətində Rza xanı yeni təsis ediləcək İran dövlətinin başçısı kimi yetiştirdir».

Rza xan və sonralar özüün Pəhləvi soyadı götürmiş oğlu da əsası Firdovsinin «Şahnamə»sında «tarixiləşdirilmiş», İngiltərənin xristian-mason siyasətçilərinin dirçəltdiyi türksevməz (antitürk) «fars şovinizmi»ni ən yüksək həddə çatdırıldı. «İndiki İran fars dövlətçilik tarixinin 1925-ci ildən qabağa getməməsinə artıq heç bir şübhə yoxdur. Ona görə ki, istinad etdikləri saxtalasdırılmış Əhəməni (Nəxaməne) və Sasani dövlətlərinin tarixinin isə əslində, indiki farslara yox, bəlkə qıdas məqsədilə Assurlar tərəfindən didərgin edilmiş yəhudilər vasitəsilə gətirilmiş köçəri tayfalara məxsus olması elm

aləminə məlumdur. Rza xanın İranda hakimiyyətə gətirilməsi və türk birliyini pozmaq, eləcə də İngiltərə müstəmələkəciyyinin təmin edilməsi istiqamətində İran fars dövlətçiliyinin uydurularaq təsis edilməsilə, yenə də yeni təsis edilən İran fars dövlətinin guya tarixi əsasının olmasına əsaslandırmaq məqsədilə, İngiltərə tərəfindən başlanılan tarixi uydurmalar prosesində davam etdirildi.

«Rza şah hakimiyyətinin xidmətində olan vasitələrdən biri də tarix yazmaq idi. Bu əsrə tarix yazmaq şərqşünasların tədqiqatı və yazıqlarına əsaslanan qədim tarix üzərində köklənmişdi. Bu dövrə tarix yazmanın xüsusi ictimai-siyasi məqsədi İranın keçmiş, xüsusilə qədim dövrünün siyasi sisteminin strukturunu verməkdən ibarət idi. Onlar, beləliklə, Rza şah diktaturasını əsaslandırmaq istəyirdilər. Həmin diktatura hakimiyyətini və qurulan yeni dövləti əsaslandırmaq məqsədilə İranın siyasi sistemini, Əhəməni və Sasani dövründə idarəciliyin və qərarların imperatorluğun mərkəzindən verilən tam mütəmərkəz və güclü siyasi sistem kimi olmasına təsvir edilirdi. Halbuki bunların heç birinin tarixi əsası yoxdur... Qərb missionerləri və şərqşünasları, eləcə də onların yerli əlaltıları yenidən əsasını qoyduqları dövlətin adını da, sadəcə «Məmməlik-e Məhrüşə» (həzirki dövrə birləşmiş əyalətlər mənasını daşıyır) terminini ləğv etməklə İran kimi saxladılar. Lakin «İran» sözünü farşların ölkəsi mənasında təqdim etmək üçün yenə də uydurmala əl atdlar. Onlar bu məsələdə uydurduqları «ari» terminindən və uydurularaq guya «Avesta»dan oxuduqları «Əriyan vəecə» olduğunu iddia etdilər. Əslində bunların «İran» terminilə heç bir əlaqəsi yoxdur.

Turan terminilə yanaşı işlənən «İran» sözü də mifik anlayış olaraq, qədim türklərin «Alp Ər Tunqa» dastanı ilə bağlıdır. Sonralar türk dövlətinin himayəsi altında türk sarayında, Firdovsinin özünün də yazdığı kimi, uydurduğu «Şah-



namə» əşərində də İran termini mifik termin olaraq, Turan terminilə barabər işlədilmişdir. Turanla birgə İran və İraq terminləri fars sözü olmadığı üçün bu dildə heç bir mənə kəsb etmir və Turana nisbətdə «İran, türkçə yaxın mənasıdır və İraq (uzaq) qarşılığında» istifadə olunur. İran adı türk-moğol imperatorluğuna qədər ancaq mifik xarakter daşımış və yalnız türk-moğol imperatorluğu dövrü Çingiz xanın vərisləri, yəni Elxani və Cığatay ulusları arasında yaranan ixtilaf nəticəsində həmin İran-Turan mifik terminləri ölkə adı kimi qərarlaşdırılmışdır» (Həsən Səfəri).

«Beşlik»də türklərə bənzətmələr çoxdan çoxdur: «Türklərin o qovğasında türk neyinin səsindən türklərin boğazı tutulmuşdu... Payızda yera tökülen yarpaqlar qədər türklərin başına ox yağırdılar... Bəhram Çubindən bəxt üz döndərdikdə taxt da, qılınc da Xosrova qaldı». «İskəndərnəmə»də: «İgidlərin ürəyi bu vurhavurda, türkün neyi kimi inildiyərdi» və b.

«Söz sərrafı» Nizami Gəncavi: «Tatarın ceyrəni sünbüllükdə otlasa, onun nəsimi bazara müşk qoxusu gətirər» deyib, türkdən, çinlidən, tatardan, xəzərlidən, qıpçaqdan, bulqardan, rumludan, yunandan, ərəbdən, farsdan, deyləmidən, rusdan, burtasdən, eylaqlıdan, yəhudidən, qurdan, buxaralıdan, xorasanlıdan, mazandaranlıdan, soqddan, hindlidən, həbəşdən, zəncidən, kürddən, ləzgidən, abxazdan, alan-dan, isudan, fələstini li firəngdən... danışır, ermənidən yox. Deməli, o çağda haylar dünya tarixində az-çox dəyəri olan bir siyasi millət deyildilər. «Beşlik»də adları çəkilən, çoxunun adı bu gün də eynilə qalmış millətlər avropalıların «millətlər kapitalizmin möhsuludur» fikrinin də yanlılığını göstərir.

«İskəndərnəmə»nin tərcüməçiləri İskəndərin ruslarla savaşında vuruşan Şərvə adlı bir Ərmən igidini də erməni pəhləvanı kimi veriblər: «Erməni pəhləvanlarından bir hiddətli

şir, can almaqdə ürəkli, mərdlikdə cəsur. Adı Şərvə, özü cəsarətdə şirdən irəli». Abdulla Şaiq də: «Açıqli bir aslan Ermenistandan...» yazıb.

Biz mətni tutuşduranda onun: «Ze kordane Ərmən yeki tond şir, Be kostən əvəi del be mərd dəlir» - «Ərmən kürdlərindən bir qızğın aslan. Öldürməkdə ürəkli (güclü), igidlilikdə (kişilikdə) qoçaq» olduğunu gördük. Deməli, Ərmən kürdləri sözünü irəlidə deyildiyitək igidləri oxusaq belə, bəzilərinin dediyinin əksinə, Makedoniyalı İskəndər dənəmində, ya da rusların Azərbaycana quldur axınları etdiyi Orta çağda Ərməndə - dövlətdə, cəmiyyətdə, məsiətdə ictimai şüura psixo-emosional, bədii-tarixi təsir edə biləcək sayda erməni (hay) olmadığı aydınlaşır!

Poemada Ərmən igidini ruslardan vuruşan «Ləzgi dağlarından dağ boyda Cərəm» öldürür. Türk oxucu «ləzgi qardaş» dedikləri «ləzgi igidi»nın ruslar tərəfdən vuruşmasına qızımmalı, açıqlanmamalı, inciməmlədir. Böyük savaşlarda hər şey olur. Poemada türklər də hər iki qoşunda vuruşurlar.

«Ağıl peyğəmbərino Cəbrail olan» Nizami bu sözlərlə «Ləzgi dağları»nın «Tarixi-coğrafi Azərbaycan»dan qıraqda olduğunu deyir.

Qaynaqlar Orta çağda Türküstanda, Ceyhun çayı yanında Ərmən qala şəhərinin olduğunu yazır. Hayların Türküstana nə bağlılığı ola bilər?

«Ərmən» sözünün dağlıq yer mənasında işlənməsinə çağdaş Türkiyə mətbuatında rast golur. Türkiyə Cumhuriyyətində çap olunan «Mesaj» dərgisində Qarabağın tarixilə bağlı bir məqalədə oxuyuruq: «...ermənilər «Ərməniyyə» adıyla anılan bölgəyə yerləşdikləri üçün «Ərməniyyədə yerləşənlər» mənasında «erməni» olaraq adlandırılmışlar» (5-11 mart, 1992, səh.10)... Bu izahlardan aydın olur ki, Nizami «Ərmən» anlamını heç də, bəzi tədqiqatçıların izah etdiyi kimi «Ermənistən» mənasında işlətməmişdir».



Rusiya Federasiyasının Krasnoyarsk vilayətində Qara-bağın taci - Şuşa adlı yuxarı, orta və aşağı Şuşenskoye kəndləri, dünyada isə türklər yaşayan bölgelərdə Araz adlı 6 çay vardır. Haylar hələ «tarixəqədərki dövrdə» bu yerlərdə - Qıpçaqda - Türküstanda - Turanda yaşadıqlarını «sübüt etməyə» girişməyiblər.

Ancaq oranın yerli sakinləri bundan arxayın olmasına, vaxt gələcək haylar bura da mənimdir deyəcəklər. Hayların bu özəlliyini bilən diplomat Aleksandr Qriboyedov rus çarına yazırırdı: «Əlahəzərat, olmaya, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verəsiniz. Onlar elə bir tayfadırlar, bir neçə on il yaşadıqdan sonra dünyaya haykük salacaqlar ki, bura bizim ata-baba torpağımızdır».

Hayların Qafqazda, Azərbaycanda, indi Ermənistan Respublikası deyilən, «Tarixi-coğrafi-siyasi Azərbaycan»ın bir parçası olan yerlərdə qədimdən yaşadığıni göstərən bir toponim və ya başqa bir tarixi göstərici, nişan, sənəd yoxdur. Hayların soyadlarına yapışdırıldıqları yan sonluğu da son iki əsrin məhsuludur.

Ermənilərin indiki sayından iddia etdikləri torpaqlarda ki şəhər və köylərin hər birinə bir hay qoysaq, sayıları yenə də çatmaz. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti parlamenti-nin sədri Əlimərdan bəy Topçubaşovun dediyi kimi: «Ermənilərin iştahları yaman böyükdür!».

Zaman bu iştahi kəsəcəcəkdir!

Bir sıra bilim adamları və siyasetçilər tatarların Azərbaycana XIII yüzildə, «tatar-monqol» işgali çağında gəldiklərini deyirlər. «Söz söyləyənlərin barmaqla göstəriləni» Nizami Gəncəvi isə 850 il qabaq, «Beşlik»ində Azərbaycandakı tatlardan dəfələrlə yazar. Deməli, bu tatarlar, türklərin Kiyat bo-yundan olan Çingiz xan və ondan sonra gələn türklər xristian rusların verdiyi, əskildici «tatar-monqol»lar yox, qaynaqlarda adları çeşidli şəkillərdə yazılmış, ərəb alimi İbn əl-Əsi-

rin dediyi kimi, «milliyyət və cinsiyət dolayısı ilə tatarlara meyil edən türklər»dir.

Yusif Vəzir Çəmənzəminli «Tarixi, coğrafi və iqtisadi Azərbaycan» kitabında venesiyalı Marino Sanutonun miladın 320-ci ilində çap etdirdiyi xəritəsində «Planities Moqan in qna tartare hyimant» (Tatarlar qışlayan Muğan çölü) bilgisini verdiyini yazar.

I Pyotrun Persiya (Qacarlar) və Buxaradakı mənşəcə italyan elçi Florio Beneveni də çara yolladığı bildirişlərində Şamaxidəki əhaliyə gah türk, gah da tatar deyir. «Dədə Qorqud» boylarındakı «kafaş»lərin «Qarı düşmən tatar oğlu olümüza girmişkən cəza ilə öldürələm» sözlərini bir yana qo-yaq. Qarabağda tatarı (türkü) yaşıdan çoxlu toponim vardır. Qaynaqlar Azərbaycan Respublikasının Tərtər şəhərinin adında da tatar etnik göstəricisinin qaldığını yazarlar.

Fransız filosu Monteskyö XVIII yüzildə «İran məktubları» əsərində yazmışdır: «Dünyanın heç bir milləti fatehlik şöhrəti və əzəmətilə tatarlarla yarışa bilməz. Bu millət kainatın əsil hökmardır. Bütün başqa millətlər sanki onlara qulluq etmək üçün yaranıb. Bu millət eyni zamanda həm imperiyalar yaradır, həm də onları dağıdır. Tarixin bütün dönenmlərində dünyani öz qüdrətlərə sərsitsmiş, həmişə xalqların qənimi olmuşlar. Tatarlar iki dəfə Çini fəth etmiş və onu hələ də itaətdə saxlayırlar. Onlar Böyük möğolların son-suz torpaqlarında hökmərliq edirlər. İranın hökmərdarı onlardır... Onlar Moskvani diz çökdürüb'lər. Onlar türk adı ilə Avropada, Asiya və Afrikada fəthlər edib, dünyanın üç tərəfində aqalıq edirlər.

Əgər qədim zamanlara nəzər salsaq, Roma imperiyasını darmadağın edənlərin də onların nəslindən olduğunu görərik. Çingiz xanın fəthlərələ müqayisədə İskəndərin qələbələri nədir ki? Bu müzəffər millətin tarixləri çatışmayıb ki, onları aglaşımaz qələbələrinin şöhrətini yaysınlar. Nə qədər ol-



məz eməllər əbədilik basdırılıb. Tatarlar tarixini bilmədiyimiz nə qədər dövlətlərin əsasını qoymuşlar. Şöhrətilə uğrasan bu cəngavər millət əbədi möglubedilməzliyinə inanaraq keçmiş qələbələrinin əbədiləşdirilməsinin qeydində qətiyyən qalmamışdır.

Qaynaqların yazdığını göra, tarixin ən böyük imperiyasını qurub «dünya xanı» olmuş Çingiz xan oğullarını savaşa göndərəndə «Bütün dünyani tutaqmı?» sorğusuna cavab olaraq: «Bizi ancaq türk dünyası gərkədir. Son türklə rastlaşa na kimi gedin. Son türkү görəndə durun» demişdir.

«Şahlar namasını yazan» Nizami Gəncəvi «Xosrov və Şirin»də də başqa əsərlərində olduğu kimi, bölgənin dövlət başçılarını - Azərbaycan, türk sultanlarını - Sultan Toğrulları, Qızıl Arslanları öyür. Hayaların da şahları olsayıdı, onları da öyərdi, Makedoniyalı İskəndəri öydüyü kimi.

«Xorov və Şirin»in «Atabay Əbu Cəfər Məhəmməd ibn Eldəgizin tərifi» bölməsində oxuyuruq: «Qələm türklərinə yazısız, talansız, onun bir «mim»i kəmər bağışlar, biri tac». «Rumun başındakı daş xaçı zəfər dişlə mum kimi çeynəmişdir. Türkən çox olan Rum qoşununu hind qılıncı ilə özünü qul etmişdir».

«Səadətli padşah Qızıl Arslanın mədhi» bölməsində isə belə deyilir: «Qapısını dəniz kimi hamiya açar. Xəzər yoxsulundan Rum varlısına dək, heç kəs fəsilət dəryasından əlibəş qayıtmaz», «Bütün Çin türkləri onun qulu olsun, çinlilərdən qaşına çin düşməsin!».

«Xosrov və Şirin» poemasında Xosrovun gəlişində xəbər tutan Məhin Banu onu qarşılıyib Bərdədə dincəlməyi təklif edir: «Sizdən bir xahişimiz var, Bərdə mülküne iłtfat göstərib, bir qış orada kef sürəsiniz. O tərəfin havası isti olur, suyu, otu da boldur... Vətən gözəl idi, oraya köçdülər. Şəhin tac-taxtını oraya çəkdilər».

«Bayrağını elmdən kənar ucaltmış hər sözün - bu söz mə-

nim özüm də olsam, üstündən qələm çək» yazar Nizami bu yerde «Dədə Qorqud»un «Bəkil oğlu Əmrənin boyını bayan edər» boyundakı kimi sevincə VƏTƏN (YURD) deyir.

«Dədə Qorqud aydır: «Xanım, bunin üçini dəxi, bir yiğidə verəlim, - dedi, - Oğuz elinə qaravul olsun!» dedi. Xan Bayındır: «Kimi verəlim dedi?». Sağına-soluna baqdı. Kimsə razi olmadı. «Bəkil» deərlərdi, bir yiğit vardi. Ana baqdı aydır: «Sənə nə dərsən?». Bəkil razi oldı. Qalqıdı yer öpdi. Dədə Qorqud himmat qılıncını belinə bağladı. Çomağı omuzuna braqdı. Yayı qarusuna köçürüdü. Şahbaz ağırı çökdirdi, buda bindi. Xəsmini, qövmini ayırdı, evini çözdi. Oğuzdan köç elədi. Bərdəyə, Gəncəyə varub vətən tutdı. Toquz tūmān Gürcüstan ağızına varub qondı. Qaravulliq eylədi. Yad-kafər gəlsə, başını Oğuya ərməğan göndərdi».

Tarixi araşdıranda Azərbaycan türklərinin böyük siyasetçilərinin «Dədə Qorqud» boylarında sınırlanmış «Tarixi-coğrafi Azərbaycan» bir dövlətdə birləşdirmək üçün öz soydaşları ilə də vuruşduqları aydın görünür.

«Gəncə mənim yaxamı düyünləyibdir» deyib yurdundan ayrılmağı ağlına gətirməyən «İrəm bağından uçmuş bülbül» çağının ən böyük qələm türk Nizami erməni yurduna vətən deməzdi. Onun «behişt» adlandırdığı vətəni - Ərmən türk yurdudur, çünki qaynaqların yazdığını göra, Arandakı «Türkmənlərin sayı o qədər çoxdur ki, ağar onlar bir yera yiğilsalar qaynayan qarışqa yuvası və ya çayırtgə buludu olacaqlar», «Oradakı qalaların qalabəyiləri də türkmənlərdir».

Tarix boyu heç bir vaxt böyük dövlətləri, siyasi qüdrətləri olmamış erməni və bəzi gürcü tarixquraşdırılanları dağların başındaki monastırlarda gizlənərək ayaqlarından öpdükləri dünya fatehi türklərə qaralar yaxmış, özlərinin şərəfsizliklərinə isə çəşidli donlar geydirməyə çalışmışlar. Məsələn, gürcü çarı Dimitri 1139-cu ildə Gəncə zəlzələsi zamanı quldurların da etmədiyini etmişdir.

«Gəncəyə gəlinçə, Arranın əski paytaxtı Bərdənin das-tanlar konusu olan sərvət və bayındırılığına varis olan bu şə-hər zamanının ən məruf yerlərindən biri idi. İstəxrinin məlumatına görə, 1139-cu ildə çıxan bir zəlzələdə 300.000-ə qədər tələfat verdiyinə baxlılırsa, əski Gəncənin nə böyük mərkəz olduğu anlaşıılır. Həmdullah Qazvininin yazdığını görə, Gəncə Orta Asiyadan ən gözəl şəhərlərindən biri sayılırdı... gəncə gözəl sənət əsərləri ilə də tanılmış. İndiki halda Gür-cüstanın Kutais vilayəti Gelati monastırında bulunan, yüksək bir sənət əsəri olan Dəmir qapı XII yüzilin ilk yarısında gürcü kralı Demetri tərəfindən zəlzələdən xarab olan Gəncə-dən çalılmış, buraya götürülmüşdür» (Məhəmməd Əmin Rəsulzadə).

Məddahlarının «İveriya çarı» deyib böyüdükləri bu qul-dur balasının üstündə ağı deyən ananın başlığından bir tayı-nı qapan oğruya bənzayır.

Yevgeni Bertels isə Gəncə zəlzələsində 300 min adamın öldüyüne şübhə edir. Bu, xristian-masonların varlığına hop-muş, Şərqə, müsəlmanlara, türkə «üstdən baxmaq», türksev-məzlik, gözögüturməzlik, dargözlük xəstəliyidir. Onların bə-ziləri ruhi xəstələndiklərindən türkün, müsəlmanın ölüsün-dən də qorxurlar. Onlara görə, antik Pompey kəndində zəl-zələdə, vulkanda yüz minlərlə insan öle bilər, xristianlıqdan neçə min il qabaq da böyük şəhər olan Gəncədə XII yüzildə bu qədər adam yaşaya bilməz.

Ərəbdilli qaynaqlar ölenlərin sayını 130-300 min yazır. İstəxri Gəncə zəlzələsində 300 minə yaxın adamın olduğunu deyir. Məhəmməd Əmin Rəsulzalda də 300 min rəqəmini göstərir.

«Qızıl kimi ifadə»lər yazan Nizami Gəncəvi «İqbalna-ma»nın «Padşaha sitayış» (Padşahın öyüməsi, öygüsü, tərisi, mədhi daha düzgündür, çünki «sifətə göydəki aya bənzə-yən» Nizami «Sirlər xəzinəsi»ndəki tovhid duasında: «Pərəs-

tiş ancaq sənədir, səndən başqasına pərəstiş haramdır» de-yir) bölməsində hansısa bir erməninin yox, «Sultan əzəməli Məlik Nüsəratəddin»in Gəncəni az vaxtda tikdirib Rumdan da abad etdiyini yazar:

«Göyləri parçalayan o zəlzələdən ki, yer üzündə o şəhər-lər yox oldu. Dağlara və göllərə elə lərə düşdü ki, toz fəloyin başından aşdı. Yer də göy kimi biqərər oldu, rüzgarın bu oyunundan mayallaq vurdur. Surdan elə bir gurultu səsi gəldi ki, baliq (yeri saxlayan) öküzdən uzağa düşdü. Fəloyin zəncirlərinin həlqələri bir-birindən ayrıldı, yerin bandlarını də sindirib (bir-birindən ayrı saldı). Torpaq əzalarında su-yun yolunu kəsdi, çox döyünməkdən dağları yordu. Yusiflərin üzüna mil çəkdi, misirlilərin qapısını matəm aldı. Bir göz belə yerində qalmadı. Cahana əndazədən artıq (matəm) sür-məsi çəkildi. O gün çoxlu xəzinənin bada getməsindən şənbə gecəsi Gəncəni yaddan çıxardı. O qədər qadın, kişi, cavan və qocadan ah-nalədən başqa ayrı səs çıxmadı. Ancaq bu bir sap gövhər yerində qaldığı üçün yenidən o sapa gövhər dü-züldü. Bu gövhərlər gövhərinin bəxtindən o ətrafdan müsibət uzaqlaşdı. Az bir müddədə o viranə olmuş yer onun himməti-lə Rumdan da abad oldu. Sən yerin titrəməsindən emələ ga-lən o çala-çuxura baxma. İndi artıq xərabəlik ölkədən uzaq-laşib. Bax ki, taxtı gövhər olan bu şahla ölkə yenidən necə quruldu. Palçıqdan olan hasarını çox bəzək-düzəkələ yenidən qızıl divarlarla əvəz etdi. Viranəni xəzinə ilə bəzədi. Zəhmət-lə məmləkətən dərd-azarı uzaqlaşdırdı. Hər xəzinədən yüz cür bağ saldırdı. Hər evdə yüzlərlə çırqaq yandırdı. Abadlıq-dan o ölkəyə işiq verdi ki, xarab olmaq onun dərgahından uzaq olsun».

Sovet dönməmində araşdırıcılarından biri «Nizami Gəncəvi-də kənd məşhumu yoxdur» kimi yanlış fikir də uydurmuşlar.

«Beşlik»də kənd anlayışı dəfələrlə işlədilmişdir. Məsələn, «Xosrov və Şirin»də padşahın kəndlini incitmış oğlu Xosro-



vu cəzalandırması, Şirinin Məhin Banunun yerine hökmrlığa keçəndən sonra «Heç bir kəndlidən xərac almadı...şəhərlə kənd arasında dostluq yarat»ması, «Leyli və Məcnun»da isə «Dağılmış kəndin kəndxudası», «Kəndlının dən səpməsinə baxma» sözləri və b.

Ancaq «dünya sözdeyənlərinin ustası» Nizami Gəncəvi «Beşlik»də hansısa bir köydən, köylündən demək olar heç bir yerdə geniş yazmamışdır. Bu da çağın sosial quruluşu, təbəqələşməsilə bağlıdır. Orta çağda, indi Azərbaycan Respublikasında olduğu kimi, 1000-2000 evli köylər yox idi. Şəhərlərin yaxınlığında yaşayan yarımköçəri, köçəri göbəklər, elatlar, tayfalar sosial anlamda şəhəri yemək-içmək-ərzaqla təmin edən yardımçı ünsürlər idilər.

«Dövlət düyünləri açan səbəbdür» deyən Nizami «Yeddi gözəl»də dediklərimizi «cahanda hayana baxsan, hər yerdə şəhərlər yalnız qala divarları ilə bəzənir» sözlərlə təsdiqləyib, Mahan adlı bir misirli cuhudun dilindən yazır: «Şəhərə çatanda gec idi, şəhərin qapısı bağlı, eva isə yol yox idi. Şəhərin qıraqındakı həmin karvansarada, yükümü möhürülöyib içəri qoydum. Kəndin hakimi kəndə gərəkdir. İmkan var ki, bu qaranlıq gecədə malin yarısını gömrükdən gizləyək».

«Şairlər içinde yadigar Nizamini» də Orta çağın Gəncə kimi böyük şəhərində yaşayirdi. Maddi durumu yaxşı olan yüksək düzəyli bir şəhərlinin qabaqcıl şəhər münasibətlərdən yazması təbiidir.

«Xosrov təbiətilə bəzənmiş inci» Nizami Gəncəvi Orta çağda rus-sovet sosializminin yaratdığı - kolxozlardan yaza bilməzdii.

Gövhərlə bəzənmiş «Beşlik»də türk milli kimliyini, sosial psixologiyasını təsdiqləyən bir maraqlı nişan da vardır. «Şirlər xəzinəsi»ndə «Peyğəmbərin - Allah ona rəhmət eləsin və onu salamlasın! Meraci haqqında» bölümündə: «Səninlə təzəcə bəzənmiş bu evin (dünyanın) birinci aybalası (Adəm),

axırınca kərpici isə sənsən» deyilmişdir.

Gəncə türkləri ciy kərpicə min il qabaq olduğu kimi (gündüz kasılan kərpic Ay çıxandan sonra quruyar anlamında), indi də «aybalası» deyirlər.

Məhəmməd Əmin Rəsulzadə maraqlı bir etnoqrafik faktı da diqqətə çatdırır: «Nizami diqqətədəyər həm gəncəlilərin ağızında bu gün belə «necə» mənasına sözü six-six qullanmaqdadır: hancarı. Ço birun-e ğ o-rah cost, Nəşod hiç hençar bər vey dorost (Mağar aradısa da, heç bir hencarla yol tapa bilmədi)».

Nizamülmülk «Siyasətnamə»də bir neçə dəfə dünya şahlarının türk, tacik (fars), ərəb dillərini bilməsinin gərəkliyini bu ardıcılıqla yazar, hay dilinin yox. Çünkü çağın elm dili ərəb, şeir dili fars dili olsa da, orduunun, eləcə də əhalinin çoxunun danışq dili türk dili idi. Anadolunun yarısından, Qaf-qazdan, İraqdan Hindistanla Çinin quzeyindən okeana kimi hər yerdə türklər yaşayırdılar, siyasi hakim idilər.

Aqafangel Krimski «Şirvan və Azərbaycan»dan İranı gəzən Adam Olearinin yazdığını biza çatdırır: «Farsların onların keçmiş şairlərinin türk və fars dillərində yazdıqları çox yaxşı əsərləri vardır. Onlar hər iki dili eynilə işlətdiklərindən türk şairləri kimi fars şairlərini də həvəslə oxuyurlar».

Adam Olearinin yazıqlarından və tarixi bilgilərdən türk şahları ilə görüşdüyü, fars dedikləri insanların da türklər olduğunu bəlliidir.

Göründüyü kimi, xristian-mason casus-səyyahi sözünün başında türkə fars deyib işləri dolaşdırısa da, bilənlərə fars dedikləri insanların türklər olduğunu göstərir.

Bu anlamda tarix elmləri doktoru, professor Qiyasəddin Qeybullayevin «Azərbaycanlıların etnogenezi» kitabını XX yüzilin ikinci yarısında Quzey Azərbaycanın, Güney Qafqazın etnik tarixi ən düzgün yazılmış elmi əsərlərdən saymaq olar.



Professor antik çağdan bu günə kimi bollı qaynaqları, gerçek siyasi tarixi araşdıraraq Azərbaycanda, Qüney Qafqazda yaşayan əhalinin etnik say nisbatının elə indiki kimi olduğunu sübut etmişdir. Bu əhali içərisində türklər - türk, xəzərli, tatar, kurd, ləzgi, abxaz, gürcü var, hay isə yoxdur.

Belədir Ərmənin, Güney Qafqazın gerçek etnoqrafiyası!

Məhəmməd Əmin Rəsulzadə yazar: «Azərbaycan və Qafqaz şərtləri içində yetişmiş müsəlman Nizami hissiyyat baxımından xalis bir türkdür. Bu qədəri yetər ki, türklüyü sevdiyi için bütün varlığı ilə özlədiyi ədalət idealını «Türk dövləti» şəklində təsəvvür edir, «adil olmayan, türk də ola bilməz!» deyir.

Bu, türklərin çağın həyatındakı uca yerindən, ədalət ölçüsü olmalarından gəlir.

Nizamülmülk deyir: «Eləcə də hər şəhərə bir möhtəsib təyin etmək lazımdır ki, tərəzilər düz, qiymətlər qaydasında olsun, alış-verişə nəzarət etsin, başqa yerdən gətirilib bazaarda satılan şeylərdə möhtəkirlik, saxtakarlıq olmasın, daşların düzlüğünə, halal-harama fikir versin. Şah və onun valiləri möhtəsibə kömək etməlidirlər, ölkə dolandırmağın, ağıllı olmanın şərtlərindən biri budur. Belə etməsələr, yoxsullar acı-naqılı hala düşər, bazar adamları mallarını kefi istidiyi qiymətə satar, artıqtamahlıq, möhtəkirlik artar, fisq-fürük yayılın, şəriətin rövnəqi gedər. Bu işi yaxın adamlardan birinə, ya inanılmış xadimə, ya hamının qorxduğu və onun heç kəs-dən çəkinmədiyi bir qoca türkə tapşırmaq lazımdır ki, işlər ədalətlə getsin və islam qayda-qanunu möhkəm qalsın».

Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan şairi Nizami» anitında «Beşlik»da türk dilinin şəkilçiləri artırılmaqla düzəldilmiş çoxlu söz olduğunu örnəklərlə vermişdir.

«Sözlər yeni paltar geydirən» Nizami «Xosrov və Şirin»i yazma nədənini əsərin «Kitabın tərtibi və eşqin bəzi incəlikləri haqqında» bölməsində aydın yazımışdır: «Könül hatifi

məni sirdəş gördükdə hümmət eyvanından səsini ucaldı: Ey Nizami, tez ol, tələs ki, gecdir, fələk etibarsız, aləm tezdo-yandır. Nəşə bulağından təzə bir bahar çıxart, sözə əldə toxunmuş yeni paltar geydir. Bu mənzildə hümmətlə sazi gö-tür, bu pərdədə öz vaxtında avazını yüksəlt... Hatifin nəsihat-larını eşidən kimi, hatif kimi özümü xəlvətə çökdim... Bir əf-sənəni dayaq etdim... Xosrov və Şirin hekayəsi gizli deyil, doğrudan da ondan şirin dastan yoxdur.

Hərçənd ki, könülə yatan dastandır, gəlin evində dustaq qalıbdır. Bəyazı dillərdə məruf deyildir. Bərdədə bir kənara atılmış yazısı vardı. O yerin kəhən yaşlılarının tarixindən mənə bu xəzinənamə məlum oldu. Bu ölkənin ağsaqqalları mənə bu işi görməyə tövqfləndirdilər.. Bu eşq dastanını əzm etdim.... Bir allahı tanıyan yeganə dostum var idi, yüz könül-la can dostu olmuşdu. Aslantək təssüb kəməri bağlamışdı, mənə qalxan idi, düşmənə qılınca. Dünyanın qapısını biliqlikən bağlayıb, dünyada könlünü bununla şad etmişdi.

Bir gecə qızıl halqası kimi bükülü, qapının halqasını taq-ıldatdı. Başını tuta-tuta gəlib mənə bərk məzəmmət etməyə başladı: Yaşa dedi, ey mənalar dünyasının hökmədər ki, söz mülkünün qalibisən. Qırx ildə əlli çillədən sonra varaqlara yayılmış bu sözə ol vurma... Sən dünya sözdeyənlərinin usta-disan. Tək allahın qapısını çal, söhrətin artsın. Atəşpərəstlərin adətini nə üçün təzələyirsən? Sözdeyənlər sənin ürəyini ölü adlandırırlar. Hərçənd ki, Zənd oxuyanlar dırı deyərlər. O acı sözlərin üzərimə yağıdrımasından, heç qaşqabaq et-mədim. Könül alan Şirinin şirin ədəsindən qulağına bir neçə incə fikir oxudum. Bəzəyini vurdugum o ipəyin könül oxşa-yan naxışlarını göstərdim. O vüqarlı insan Ərjəng naxışları-nı görək, daşa vurulmuş naxış kimi durdu. Ona dedim: Sü-kutdan nə axtarırsan? Hami bir dilin ki, əhsən deyəsan. Yüz üzrlə dedi: Sənin qulunam, dilim yalnız adının tarifini deyə-cək. Şirinin dastanını eşitdikdə, şirinlikdən dilimi uddum.



Bela sehirkarlığı sən edə bilərsən. Bir büttdən bir Kəbəni sən düzəldərsən. Ağzımı elə şirin etdin ki, dilim ağzında şəkərə döndü. Mən dilimi şəkər kimi yediməsə, sənin kimisinin dili şəkərli olsun! Bu yolu ki açmışan, sona çatdır. Əsasını qoy-musən tamamla. Bu işdə bəxt sənə yar olsun, sağ qalib onun bəhrəsini görəsən.

«Allaha and olsun, ömrümüzdə heç vaxt dodağımın ucunu da şərabə bulamamışam. Əgər mənim dodağıma cam dəyib-sə, qoy allahın halası mənə haram olsun», «şərab sənə halaldırsa da, o haramzadadan yan keç» demiş, görüşünə getdiyi Qızıl Arslan kimi böyük sultanın kef məclisini kəsib: «Xəbər verəndə ki, Nizami gəldi, onun şadlığına yeni bir sevinc əlavə olundu. Mənim allahporəstliyimin hörmətini gözlədi, məni başı yun papaqlı zahidlər kimi qarşılamadı. Buyurdu ortaçıdan meyi yiğisdirsinlar, mənim istəyimlə rəftər etsinlər. Saqılırları xidmatdən saxladı, mürtrübərə baş oyib getdilər. İşarə etdi ki, «Bu gün axşamadək nə mey, nə musiqi, Nizami bəsdir» dediyi, «saqısı allahın vədəsi olan» Nizamini müsəlman cəmiyyətində heç bir yüksək sosial-mədəni, dini yeri, dayağı olmayan hansısa 5-10 «xristian, ya erməni ağsaqqalı» «Xosrov və Şirin»i yazmağa necə «şövqləndir» bilərdi, «çar» adlanan bəzi «qapı oğulları»nın quldurluğu bir yana.

Əsəri alqışlayan «bir allahi tanıyan yeganə cəndətu»nun da türk-müsəlman olması sözsüzdür.

Buna görə də Yevgeni Bertelsin sözlərini bütün yəhudi və haylar desələr də, yalandır!

Böyük mədəniyyət kiçiyə təsir edər, kiçik böyüyə yox. Bütbəii, içtimai qanundur. XII yüzildə Azərbaycan isə böyük Doğu islam mədəniyyətinin an zəngin mərkəzlərindən biri idi və bu qabaqcıl mədəniyyət gürçüləri də etkiləyirdi.

Gürçülər şərqli olsalar da, xristian olduqlarından bu aparıcı dünya mədəniyyətindən bir az qiraqda idilər. Onların sayı çox az, siyasi, iqtisadi qüdrətləri kiçik, mədəniyyətləri

etnik çərçivədə sınırlansa da, çox vaxt türk-islam dövlətlərinə tabe olduqlarından, türklərin də yaradıb yaydıqları böyük Doğu islam mədəniyyətindən yararlanmışlar. Bunu gürçü alimləri dəfələrlə deyiblər. Məsələn, gürçü aydını Şalva Nusubidze «əxlaq, təmizlik və təqvada» dünya şairləri içinde təysiz» Nizami Gəncəvinin Şota Rustaveliyyə təsirini «Rustaveli Nizaminin açdığı Doğu renessansının cığırında getmişdir» sözlərlə bildirmişdir.

«Təzə əhd galininin bəzəkçisi» Nizami Gəncəvi «Xosrov və Şirin»in sonunda Xosrov «Bütün Şəmira mülküni Şapura verdi» deyir.

Şəmira yurdunu - Dərbənd erməni yurdunu idisə, nə üçün hayların hökməri «nəeqş yaradan» Nizamiyə erməni yox, qıpçaq - türk gözəli göndərmişdi?

«Şehirli sözqoşan» Nizami yazır: «Bu dastanı oxuyub gərək göz yaşı tökasən. Şirinin (qəbrinə) acı güləb səpasən. Ona görə ki, o azömürlü, cavan ikan gül kimi (solub) bada getdi. Mənim qıpçaq bütün kimi yerisi yüngül idi, sanki elə mənim Afaqımın özü idi. O, ağıllı, kamallı, gözəl, xoşqədəm (bir qız idi). Dərbənd hökmətləri mənə göndərmişdi... Türkər kimi köçməyə möhtac olanda evimi türk kimi talan elədi. Türküm çadırımdan köçüb getdisə, ilahi, türkzadəmi (türk oğlumu) sən özün saxla!».

Çağın ən böyük dövlətinin sultani Qızıl Arslan «ağıl oyanan» Nizamini qəbul edəndə: «Gövhəri sapə düzgün, bir əsas qoydun. Sənətinlə sözün haqqını verdin. Hədsiz mətləblər açıb söylədin, onunla bizim tariximizi təzələdin» deyir, hay tarixini yox.

«Əfsanə yaradan xəbər sahibi» Nizami Gəncəvi başqa poemalarında da vaxtsız ölümü ilə onu yandırıb-yaxmış gənc Apağına yeri göldikcə sevgi öygülləri demişdir. Məsələn, «İqbalnamənin» «Arximedin Çin kənizi ilə həkayəti» bölməsində: «Ruslarla hərbdə əlinə düşənlərdən bir kənizi xaqan ona



vermişdi» dediyi hekayeni Apağ sevgisinden golən ağı ilə bəzəyir:

«Bundan əvvəl fəlak mənimlə xoşrəstar olarkən, mənə ondan da gözəl bir kəniz vermişdi. Onun da peşəsi haman sevgi və mənə xidmət idi. Haman işi bacarmaq onda var idi. Onun «trux» Ayı «piyada» qoymuşdu. Onun «atı» çox «şah»ları «mat» etmişdi. O, gözəl bir gül idi, mənim qanımla bəslənmişdi. Dünyada məndən başqa onun tanıldığı bir kişi olmamışdır. O, mənim gözümü nur çeşması etdiyi üçün bəd nəzər onu mənim gözündən uzaq saldı. Oğru çərx onu elə uğurladı ki, sənki o heç bu dünyada olmamışdı. Mən ondan o qədər razi idim ki, nə deyim, allah özü ondan razi olsun. Köhnə dastanları təzələyərkən söz deməkdə - mənim taleyim nadirdir. O bayramda ki mən noğul saçırəm, şəkər gülüslü bir gəlin qurban verirəm. Elə ki, mən şirin bir halva çaldım, bir halvaçalanı evimdən köçürdüm. Elə ki, Leyli xəzinəsinə hasar çəkdim, orada da başqa bir gövərə nisar etdim. İndi də toy sona çatarkən başqa bir gəlini rizvana (behışə) tapşırıdım».

Buradan da «zəmanənin natiqi», islam dininin dönməz ideoloqu Nizaminin «Xosrov və Şirin» yazarkən Yevgeni Bertelsin düşündüyü kimi, hansısa bir erməni qızından və ya «gürçü gözəli Tamara»dan ilham almadığı görünür. Uyğun ictimai, siyasi, mədəni mühit olmadıqından bu mümkün də deyildi.

Bertels bu fikrini gürçü qaynaqlarına əsaslanan akademik Marrdan götürmüştür. Ancaq Aqafangel Krimski ilə Mikail Rəfili onu tarixi uygunszuluğuna görə rədd etdilər.

Tamara hakimiyətə «Xosrov və Şirin» tamamlanandan dörd il sonra - 1184-cü ildə gəlib. Deməli, gürçülərlə Marrın yazdıqları yalandır. Sonralar yanlışını anlayan Yevgeni Bertels bu sözü dilinə gətirməmişdir.

Şirin, «Mənim kətan geymiş ayabənzər türk gözəlim ürə-

yımı kətan kimi yara salmışdı» deyən Nizaminin sevgilisi Apaqdır.

«Ədəb çarçivasından uzaqlaşan bir söz görsən, onu əzisdir at, çünki belə məsləhətdir» yazan Nizami Gəncəvi sevimli arvadı, türk gözəli Apağın mənəvi təmizliyini belə öymüşdür: «İlpək paltarı dəmir zireh idi, ondan da möhkəm, donun qolu köynəkdən də dar idi. Yad adamların qulağını burub mənimlə balışa baş qoyaraq ər-arvad olmuşdu».

Apaq ailə münasibatlarda bu mənəvi təmizliyi dünyasın «ağlimın çəşdiyi» indiki çağda də qoruyan Azərbaycan, türk gözəlidir. «Gövhər saçan» Nizami isə bütün əsərlərində yaratdığı Məcnun, Fərhad sevgisi səviyyəsində durmuş böyük bir insandır. O, bütün görkəmli yaradıcı adamlar kimi, əsərlərində özünün ruhi-mənəvi aləmini, həyatını, yاشınlarını yazmışdır. Buna görə də «xəzinəçan» Nizamini özündə axtarmaq gərəkdir.

«Beşlik»dəki sevgi münasibətləri də sevimli Apağına «söz deməkdə taleyi nadir» Nizaminin sevgisidir. Bu sevgi və minnətdarlığa görə ulu tanrı «Sənsiz» qaldığı «Sevgili canan»ı Apağı: «Qəlbim də sənin, mən də sənin, can də sənindir. Yıxsan, dağıdır, məhv edib atsan da sənindir» deyən sevgili Nizamidən də razi olsun.

«Tayı-bərabəri olmayan» Nizami Gəncəvi «İqbalmə» poemasında antik çağın Aristotel, Platon, Vales, Bolinas, Porfir, Sokrat, Hörmüzd kimi «yeddi müdrik»inin fikirlərindən sonra «İskəndərin dedikləri» bölməsində yazar: «Söze yekun vurmaq püşkü şaha düşəndə, o, söz sikkəsinin qədrini Aya yüksəltdi».

Söz sikkəsinin qədrini Aya Makedoniyalı İskəndər yox, «Çin ədali nəzmi»lə: «Şeir mənim arxımdan su içir. O mənim zəmanəmdə şöhrət tapmışdır» deyən Nizami Gəncəvi yüksəltmişdir.

Sözlərimi «oyer və şahin əksilə parladaraq onun üstüne,



şahənşahın şəklini eks elədim, ki, onun şəklilə əl işlərim rövnəqlənsin» yazar Nizami «İqbalməmə»nin «Nizaminin dedikləri» bölümündə başqalarının adından söylədiklərini özünün dediyini yazar:

«Doğrudan da Xızır adlı o gizli səs qayaları çapib göylərdə gəzir. Mənə salam çatdırı, salamdan sonra günbəzdən aşağı endi və sarayımı gəldi. Sözlə mənim dımağımı qızdırı. Mənimlə yumşaq səslə səhbət etdi (və mənə dedi): gizli mənəsi olan bir neçə sözü sən lal dillərə həvalə etmə. Bu sərvin kökünü tərpədən sənsən. Niyə sözü o filosoflara bağlayırsan? Beyni çürümüş o sümüklərə gözəl sözləri niya bağlamaq gərək? Öz çörəyini başqalarının süfrəsində yemə. Öz məhsulunu öz süfrənin başına qoy. Bəli, dövrün adamları nakişilərdir. (Elm) məclisinə yox, ulduzlara məftundurlar».

«Sözu yumşaq demək yaxşıdır» deyən Nizami bu ağır sözlərlə çağının elmə yox, ulduzlara, göylərə, əfsanələrə meyilli insanlarından incikliyini kəskin bildirir.

Bütün varlığı ilə yaradana bağlı, «şirin sözlü» Nizaminin «Beşlik»inin «Xosrov və Şirin» poemasındaki bir neçə özəlliyi də qeyd edək. Bütçərəst Şirin Şapura ilk müraciətlə «Ey zahid, səni and verirəm o tanrına» deyir, başqa bir yerdə «Şirin səhərin kimyasını tapan kimi...sizildəyaraq öz tanrısına dedi» yazar. «Əsərlərini nəzmlə cılveləndirən» Nizami burada da türk Şirinin tanrıya bağlılığını göstərir.

«Ruh bağından təzə və təravəti sözlər» deyən Nizami «Beşlik»də bir dəfə də hayların «astvasını» diləmir. Cəmiyyətdəki dini şüurda astvas olsaydı, heç olmasa bir dəfə də ona üz tutuları.

«Xosrov və Şirin»də türk gözəli Şirinin atının adı Gülgündür, Mesrop yox.

Şirinin Xosrova cavabında: «Bir çiçək kimi idim, Səqlab banusu», «əgər Banu buyursa», gecə ilə...» deyilir.

Banu türk qadınlarının yüksək tituludur. Səqlab banusu,

yəni Qıpçaq banusu. Səqlab - sakların (saq) - türklərin eli, yurdu, vətəni, dövləti deməkdir. Səqlab da deyilmiş Qıpçaq çölü, indi «Cənubi Rusiya düzənlüyü» adlandırılan yerlər də qədim Turanın bir parçasıdır. Rus deyilən yer isə Səqlabın çox quzeyindədir.

«Dediklərini ondan qabaq kimse yazmamış» Nizami «Yeddi gözəl»də Rus gözəlinin hekayesini Dördüncü iqlim padşahının qızı, «qırmızı yanaqlı Səqlab xanımı»nın dilindən söylətməsi də tarixi gerçəkliliyi göstərir.

Ərəb tarixçisi İbn Fadlan (X yüzil) Səqlabın Bolqar olduğunu yazar. Qaynaqlar Volqa çayıının adının təhrif olunmuş Bolqa(r) olduğunu da bildirirlər (AEA-nın «Xəbərlər»i, Tarix, Fəlsəfə, Hüquq, B., 1991, №4).

Azərbaycan Respublikasının Biləsuvar rayonunda «Bolqarçay» çayı vardır. Bölğədə XX yüzilin əvvəllərində Bolqarkənd adlı yaşayış məntəqəsi də olmuşdur. O, yerli türklərin «Yanqı» dedikləri, erməni-rus hərbiçilərinin 1918-ci ildə törətdikləri soyqırırmış qırğınları zamanı tam dağıdılib.

«Beşlik»də Səqlabla bağlı bənzətimələr onlarcadır.

«Şehirkar incilər yaradan» Nizami Cəncəvinin «Yeddi gözəl»ində oxuyuruq: «O, qalada Səqlab xatunu kimi (yaşa yıldı). Heç bir qala xanımı elə (yaşayışı) yuxuda da görməmişdi».

Səqlab «İskəndərnəmə»nin «İskəndərin Qıpçaq çolunu çatması» bölümündə: «Axırda Səqlab çolunu gəlib yetişdi. Bu çolda çoxlu Qıpçaq eli gördü. Baldırı samantək parlaq gözəllər gördü. Üzləri od kimi yanır, yanaqları sutək lətif. Günsədən və Aydan daha çox parlaq. Hamısı piyqacı baxışlı, adamovlayan. Mələk görərkən səbirsizləşirdi. Üzlərində əsla örtük olmazdı», «Səqlabi atını Çına yürüdü», «Səqlabilərin gümüşüna sikkəni vuram», «Leyli və Məcnun»da: «Şəki alması kimi sadə (hamar)» (Səqlab - sinab alması Azərbaycanın Şəki bölgəsində yetişdirilir) sözlərlə



öyümüşdür. Qabığının çox hamar və yarasının olmaması bu almanın özəlliklərindən biridir. «Təzə qəlibdə yeni gözəllik yaranan» Nizami də yurdunun meyvəsinin bu özəlliyini göstərməşdir.

«Mənim Babilim Harut yandırın Gəncəmdir» deyən Nizaminin «Beşlik»də türk qadınlarına önəm verması onun Azərbaycan - türk milli psixologiyasından, o döndəmət türk qadınlarının cəmiyyətdəki azad, saygılı yerini göstərmək istəyindəndir.

«XII yüzildə, özəlliklə də Şirvanda türk elementinin varlığı məsələsinə gəlincə, türklərin bu yerlərdə heç olmamaşı görünür. Ancaq əksinə, Arran bölgəsi və Gəncə şəhəri az sayda türk köçərilərini, bəlkə də oturaq türk köckünlərini yaxşı tanıydırdı. Azərbaycanın qalan yerlərində, XII yüzildə türk köckünləri çox az, ancaq var idi».

Aqafangel Krimski bu uydurulmuş xristian-mason ehkamını-doqmasını təkrarlaşa da, bir az vicdanlı bilim adamı olduğundan «ancaq var idi» yazar.

Duyğulara qapılıb xristian-mason, erməni yalanlarına uymuş bu bilim adamının bir aldanişını da göstərək: «V yüzildən Arran (Aqvan) dilinin yazısı və bu dildə xristian dininin kitabları, eləcə də başqa kilsə əsərləri var idi. Onlar başdan-ayağa erməni kilsəsinin etkilərlə dolu idi, çünkü onların allahsevər yazarları bəzən öz dillərində yox, erməni dilində yazardılar».

Məzhəbləri və dilləri ayrı olan Aqvan və erməni kilsələrinin bir-birindən tam ayrı, müstəqil olduqları sübut olunmuşdur.

Rus çarlığı Azərbaycanı tutandan sonra onları Qafqaza çağırılan ermənilərin kilsəsinin araçılığı ilə 1836-cı ildə Alban kilsəsi bağlatdırıldı, xristian alban türklərini erməni yazdırdılar, Həsən Cəlallar oldu Həsən Cəlalyan.

Haylar Alban kilsəsindəki onlara əks olan kitabları

yandırdılar. Yazarların adlarını erməniləşdirdikləri bəzi kitabları təhriflərlə erməni dilinə çevirdikləri indi elm aləminə tam aydın olub və hayların dana bilmədikləri həqiqətlərdir.

Aqvan (Alban) keşşələrinin hay dilində danışmaları da erməni tarixquraşdırıranların uydurmasıdır, Aqafangel Krimski də bunu təkrarlayıb.

O çağda türk dili təkcə Azərbaycanda yox, bütün Qafqazda etnik toplumlar arasında ünsiyyət - möşət dili idi. Karguzarlıq yazışmalar isə çox vaxt fars, bəzən də ərəb dilində yazılırdı.

Sayılı oxucular kitabın «Qaynaqlar» bölməsində sıralanmış, eləcə də başqa elmi araşdırılardan Alban tarixi haqqında daha dərin bilgilar ala bilərlər.

Türklərin Azərbaycana gəlmə olmalarını yananların cavabı XX yüzilin ikinci yarısında çoxyönü elmi tutalqalarla verildiyindən bu yöndə sözlərimizi kəsirik.

Əziz oxucu fikirlərimizi çatdırmaq üçün çoxlu qaynağa dayanmadığımızdan yaranmış fikir ağırlığından, qırıqlığından yorulub, türkləri ideoloji öyməmizdən şübhələnməsin. Ağlılı adamların üçdən çox şahidə ehtiyacı olmaz. Biz buna məcbur olduk. Çiyinə milli-mənəvi borc götürmiş hər bir türk, azərbaycanlı belə edərdi. Çünkü «dəlili güclü olan» Nizami Gəncəvinin «Leyli və Məcnun» poemasında dediyi «altı-yeddi min illik» dünyada xristian-mason birliliyinin son bir neçə yüz ildə etdikləri hökmranlıq savaşının ideoloji kötüyinə çevrilmiş haylarla onları siyasi «forpost»a çevirənlər məsələləri tarixi gerçəklilikdən uzaqlaşdırıb ağlaşılmaz etmişlər.

Orta çağ tarixin «Türk çağı»dır. Bunu kimsə dana bilməz. Türklər ən azı min il dünya tarixini yaradıblar, yalan tarixquraşdırıranlar isə ruhi-mənəvi əşkikliklərindən tarixyanadaları kiçiltməyə çalışıblar. Amma qədim və Orta çağın



gerçek tarix görünən hansı qapısını açırıq, üzümüzə türk gülür.

Biz bu kitabda heç bir millətin haqqını az da olsa kəsmək fikrində olmadıq. Nə gördük, nə duyduq, nə bulduq-nə tapdıq, nə bildik onu da yazdıq, həqiqəti deməyə çalışdıq. Ancaq yazdıqlarımızı təsdiqləyən qaynaqların hamisən baxa bilmədik. Ola bilsin kiçik yanlışlar da etdiq, ancaq onları bilərək etmədiq.

«Böyük güclər» adlanan xristian-mason işbirlikçilərlə «forpost» yiyələrinin oyuncağı olan haylar indi də saxtakarlıq, düşməncilik yolundadırlar. Onlar XX yüzilin başında Azərbaycanın quzeyində və güneyində, dağilan Osmanlı və Rusiya imperatorluqlarında yüz minlərlə türk və müsəlmanı öldürsələr də, yüz ildən sonra Qərbin türksevməz xristian dövlətlərinin dəstəyi ilə, açıq və gizli türklərin soyunu kəsib torpaqlarını əla keçiriblər.

Biz türklər deyirik: Biz tarix boyu kiminsə soyunu qırımadıq, əksinə, haylar son iki yüz ildə, özləlkə də 1905, 1915, eləcə də ondan qabaq və sonrakı illərdə rus və xristian-mason güclərinin yardımı ilə, açıq və gizli türklərin soyunu kəsib torpaqlarını əla keçiriblər.

Xristian-mason dövlətləri isə işgalçi, antitürk, antimüsləman siyasetlərini yeritmək üçün parlamentlərində millətlərinə ayıb, beynəlxalq hüquq və siyasi davranış normalarına əks olan, dayarsız «erməni soyqırımı» yasaları çıxarırlar.

Türklər deyirlər: Bir faktınız varsa, göstərin!

«Böyük güclər» qoyun dərisinə girmiş qurd kimi ağlayan hayların göz yaşlarını bayraq edib onları siyasetlərinin kötəyitəkullanırlar.

Bu ikiüzlülükdən yararlanmağa çalışan «yazılıq ermənilər» də həvəslənərək türklərin qədim tarix və mədəniyyət nümunələrini əla keçirməkdən doymayıb, Üzeyir bəy Hacı-

bəylinin «Arşın mal alan» operettasının erməni əsəri olduğunu yazar, Qara Qarayevi İngiltərədə erməni kimi ensiklopediyaya saldırır, Moskvada «Yeni Naxçıvan» adlı kilsə, Nyu Yorkda «Ağ ev»in yanında soyqırım müzeyi tikdirirlər...

Onlar bu bağışlanmaz istəklərilə, «cavahirsatan sərraf» Nizaminin dediyi kimi, bizim «gizli (söz xəzinəmizi) aşkarə aparırlar». Amma ermənilər türk Nizamilərin malını «Buxaraya qədər də aparsalar (bil ki), Gəncədəndir» sözlərini də unutmamalıdırular.

Son 200 ildə türklərin dünya siyasetindəki yeri, ermənilərin də bir vaxt onlara tabe olduğu çaglardakı kimi, həlledici deyildir. «Söz deməkdə taleyi nadir» Nizaminin sözlərlə desək: «Türkün yayı oxdan uzaq düşüb» erməni kimi «qoca müträbə köhnə bir dəf olmuşdur».

Tarixi saxtakarlıq, yalan, güclüyə yarınmaq, yaltaqlanmaq, xəyanət yoluń həyat tərzi, milli nişan, göstərici, simvol etmiş ermənilər «dünyanı namusla saxlamaq lazımdır» deyən Nizami Gəncəvinin bu sözlərini anlamalı, türklərlə düşməncilikdən, Azərbaycan Respublikasının bir vaxt sığındıqları Dağılıq Qarabağ bölgəsinə, Türkiye Cumhuriyyətinin torpaqlarına, eləcə də Gürcüstan Respublikası və başqa qonşu dövlətlərə bağışlanmaz torpaq iddialarından əl çəkməli, qonşu millətlərlə sülhə, barışla, yaşamalıdırular.

Haylar 1988-1993-cü illərdə növbəti xəyanət edib, Rusiya Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikasının Dağılıq Qarabağ bölgəsini və yanındakı yeddi rayonu tutdular. Ötən dönmədə onlar Azərbaycan Respublikasının bu siyasi toqquşmanın sülh yolu ilə çözümək istəyinə və beynəlxalq araçlarının «çalışmaları»na baxmayaraq yola gəlmirlər. «Böyük güclər» bu işi İsrail-Fələstin oyununa çevirmək istəyirlər. Ancaq yanılırlar. Gec-tez bir igid Atatürk doğulacaq, bu düyüünü açacaq, bu yaranı kəsib atacaq, Dağılıq



Qarabağdan hay bayrağını endirəcək, bölgəyə sülh gətirəcəkdir.

«Ətraf ölkələrin hamısı sözünün hökmü altında olan» Nizami Gəncəvi «İskəndərnamə»də savaşın bütün millətlərə böyük ziyan vurduğunu yazmışdır. Rum və Rus qoşunlarının içində olan millətlərin nümayəndələri bir-birlə, türklər isə başqaları və özlərilə vuruşur: «Ruslara xəbər çatdı ki, Rum hökmdarı bu diyara öz ordusunu getirmişdir... Vur-tut vaxtı çatanda çinli qulamları bir tükdən yüzlərlə ox yağıdırılar... Rusların sərdarı Qıntal idi. Dövrənin isindən xəbər tutunca, yeddi Rus elindən ordu topladı... Burtasdan, Alandan, Xəzrandan dəstə-dəstə... İsu torpağından Qıpçaq çölündədək... O biri tərəfdən ordular sindiran şah tədbir tökmək üçün məclisdə əyləşdi. Ordu böyükleri şah ətrafında oturdular, sanki ulduzlar Ayı əhatə etmişdi: Qədər xan Çindən, Qur xan Xütəndən, Dübeys Mədəindən, Vəlid Yəməndən, Dəvalı Abxazdan, Hindi Reydən, Keyin qohumlarından olan İstəxli Qubad, Gilanlı Zərirəvən Mazandarandan, Xavər ölkəsindən Niyal pəhləvan. Sipənd Xorasandan, Fur İraqdan, Bərişad Ərməndən bu ittifaqda. Yunnandan, Əfrəngdən, Misirdən, Şamdan».

Sıralamadakı Bərişad sözünə baxaq. Türkün börü-qurd və şad sözlərindən yaranmış Börüşad (fars deymində Bərişad) sözünün hər iki parçası haqqında yetərinə bilgilər vardır.

Xəzərlərin şadı - xaçanın oğlu dövlət sıralamasında üçüncü, bəzən də ikinci olurdu. Xəzərlər şadlarının başçılığı ilə Azərbaycanda uzun illər ərəblərlə savaşmışlar.

Bu «dünya savaşı»nda «Ordu nəzarətçisi şahın əmri üzrə ordunu saflarə böldü... Hər elin ordusundan ayrılıqda dağ boyda bir qala düzəltdi. Dəvalı və İran pəhləvanları sağ cinaha sarı kinlə getdilər. Qədər xan, Fəğfur havadarları bir başa sol qolda bayraqı tez ucaltdılar... Filgövdə şah isə min

ümidə ağ filin üstündə kəmər bağlamışdı. Qarşıda qırmızı üzlü ruslar məcəsun qibləgahitək od tutub yanındı. Sağ tərəfi Xəzran (Xəzərli) dəstələri bəzəmiş, soldan da Burtasın nərəsi gəlir. Alanlar arxada, isular cinahda baş qoparmağı özlərinə halal etmişdilər. Mərkəzdə kinlə dolu ruslar, köksündən İskəndər mehrini yuyub atmışlar... Rus təbilləri tez cuşa gəldi, yaralı hindlitək nərə qopardı... Yenə də türk ney şur qaldırmışdı, türklərin qoluna qüvvət salmışdı...».

Bu gün dünya «İskəndər çağı»ndan daha qovuşmuş, bütünləşmişdir. Qovuşmuş, bütünləşmiş (qlobal) dünyada zoraklıq və beynəlxalq qanunları qulaq ardına vurmaq onda olmaz. Vaxt gələcək, Rusiya siyasetçiləri «erməni forpostu»nu atacaqlar. Onda qonşularına pislik etmiş haylar yanlışlarını anlayacaqlar.

Onda də Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi: «Başqalarının yanlış alışqanlıqlarını pozmamaq için Azərbaycan öz təbii haqqından» keçməyəcəkdir.

Dünya xam siyasetləri bağışlamır. O vaxt «dəlili güclü olan hər bir bayanı dinişməmək bədbəxtlikdir» söylemiş Nizami deyən kimi: «kim bilir, Şəddadın ayağı və əli kimin atının nəli altında sinacaqdır?».

Azərbaycan Respublikası hökumətləri azərbaycanlılığın iç ideyalarından olan qafqazlılığı gücləndirməli, bölgədə çoxylonlu Qafqaz geopolitik birliyi siyaseti yeridib. Qafqazın böyükü-küçüklü millət və xalqlarının geopolitik bütünlüyünə çatılmasına çalışmalıdır.

Qafqazın xristian dinindən olan millətləri - gürcülər, abaxzlar, osetinlər aldanmış ermənilər də varlıqlarını Qafqaz birliyində, qafqazlıqla qoruya, iqtisadi, mədəni yüksəlişə bu yolla çata biləcəklərini anlamalıdırılar.

Yurdumuzda etnik millətçilik tumu səpməyə çalışanlar isə Azərbaycan Respublikasının gözəl bir güllük, xalqlarının da onun gülləri olduğunu anlamalıdırılar.



Bu güllüün ortasında böyük bir qızıl gül bitmişdir. Bu gözəl gül türklərdir. Qızıl türkün yanında o biri azərbaycanlılar - ruslar, ukraynalılar, tatarlar, gürçülər, yəhudilər, talişlər, tatlar, ləzgilər, avarlar, kürdlər, saxurlar, çeçenlər, osetinlər... gül açıb. Yağlılar bu gözəlliyi poza bilməyəcəklər!

Ulu tanrı bu gözəl güllüyü soldurmasın, insanlar arasındaki sevgi, saygı bağını heç vaxt qırmasın, Azərbaycan Respublikasını sonsuzadək qorusun, yaşıtsın!

## BİLİMLƏ DİNİN OXŞARLIĞI VƏ AYRILIĞI HAQQINDA

Yaranmışların ən şərflisi adlandırılan insan ikili - biososial mahiyyətlidir. Onun sinir sistemi mərkəzəqəçan və mərkəzdənqəçan quruluşudur. İnsanın sinir sistemi iç və dış mühitdən bilgili (qıcıqları) alıb mərkəzə - beyninə ötürür. Bilgilar beynində incələnərək (analiz) gərəkli-düzgün qərar (sintez) verilir.

Düzgünlük anlayışı nisbi olduğundan sinir sistemi həm də yanılan (səhv edən) tipli sayılr.

Sosial anlamda xeyrigüdmə prosesləri olan həyat özəl və toplum (ictimai) mahiyyətlidir.

Xeyrigüdmə mahiyyətcə yarı-yarıyadır. Onun özünüsevən və özgəsevən hədləri vardır. Yaranışdan özünüsevənlər özgəsevənlərdən çıxdır.

Bənzərsiz yaradıcılığı ilə «Şərqdən Qərbədək tanınmış» Nizami Gəncəvi «Beşlik»indəki poemalarda dini-ideoloji məsələlərə də böyük yer vermişdir.

Kəsin tarixi bəlli olmasa da, dinin ən qədim çağlardan yarandığı qəbul edilmişdir. İnsanlar, cəmiyyət və dövlətlər tarix boyu dinin ciddi ictimai-siyasi, mənəvi basqısı altında olmuşdur. İnsanlığın 8-10 min illik gelişmə, yüksəliş, mədəniyyət tarixini «din çağ» da adlandırmaq olar.

Son iki yüz ildə Qərbdə və qərbyönü lökələrdə elmi-mədəni təbliğat və qanunlarla dinin cəmiyyətin həyatına basqısi çox azaldılsa da o, yeni üsul və şəkillərlə ortaya çıxır, bütün dünyada insanlara və dövlətlərə güclü təsir edib siyasetləri yönəldir.

Din cəmiyyətdəki etnik, milli birlik bağını da qıra bılır. Tarix boyu gündoğandan günbatana hər yerdə iki qardaşın, soyu qohum olan bir elin dinini, hətta məzəhbəini belə dəyi-



şəndən sonra barışmaz düşmənciliyi bu gün də davam edir.

Tarixdə etnik savaşlar çox olsa da, Varfolomey gecələri, din xadimlərinin fitvaları ilə tonqallarda yandırmalar, döri-soymalar da insanlığın böyük ayribi sayılır.

Bu və başqa tarixi olaylar dinin insanlara fanatik təsir gücü olan bir ideologiya olduğunu göstərir.

Ancaq hər hansı ideya artıb, çoxalıb ideologiyaya çevrilidikcə məhdudlaşdır. Din də ehmamlarını qoruduqca məhdudlaşdır, çatışmazlıqları ortaya çıxır.

Buna görə də, dünyanın dərki məsələsində bilimlə (elm) din mahiyətçə yaxın,

təbiətin

bilgi – bilik – bilim – mütləqin <                                  > dərki yolu ilə  
tanrıının

getsələr də, yolları heç vaxt birləşmir.

Bilimin öz ölçüləri vardır, dinin öz. Bilim dini tam qəbul edərsə mahiyətindən çıxar. Bilimin fəlsəfəsi axtarışdır, dinni ehmama inam.

«Bilim əmləlin xəzinədarıdır!», ancaq «dinlə dünya bir-birilə düz gəlməz» (Nizami Gəncəvi).

Hər biləndən üstün bir bilən vardır!  
Quran, Yusif surəsi, 76-cı ayə

## «BEŞLİK»DƏKİ DİNİ-IDEOLOJİ BAXIŞLAR

Sovet dönməndə Orta çağın Nizami, Füzuli və başqa Şərq bilginlərini materialist, ateist etməyə çalışırdılar. Məsələn, «sözə dirilik suyu verən» Nizami Gəncəvi «allahla təbiəti birləşdirən panteizm, allahı təbiətin canlı ruhu kimi başa düşən hilozoizm, bəzən isə «eşitmışəm ki, hər bir uledüz bir dünyadır, hərəsinin ayrıca yeri və göyü vardır» deyə dünyanın çoxluğunu və sonsuzluğunu qəbul edən materialist baxışa meyil etmişdir» (ASE, VII c., s. 247).

Biz bu araşdırımada məsələyə dinçi, ya ateist kimi yox, bilimsəl yanaşaraq, «sevinc bulağından təzə bir bahar çıxaran» Nizami Gəncəvinin «Beşlik»indəki oxuculara mənbəşü-nashıq baxımından dəyəri olan mətnləri seçib yazmaqla, «Mən demirəm dünya bizim üçün deyildir», «Bəla bir yaxşı və şən dünya yaratdığın halda, əbədilik nə üçün cənnətə həvalə edildi?», «Həyat mülkü ən gözəl mülkdür, heç nə yaşamaqdan gözəl sayılmaz», «Hər nə əhd varsa, o, həyatdadır, ölümündən sonra isə əhdin [mənası] yoxdur» deşə də, varlıığına ilahi bir allah sevgisi yeritmiş Nizami Gəncəvinin dini-ideo-loji baxışlarının bəzi özəlliklərini aşaşdırmağa, aćmaşa, açıqlamaşa, oxucuların işini asanlaşdıracaq yönədə sıralamağa çalışacaqıq.

### «Sirlər xəzinəsi»

Nizami Gəncəvinin ilk poeması gənc yaşlarında yazdığı «Sirlər xəzinəsi»dir. «Sözlərinə düşmənlərinin gözü ilə baxan» Nizami bu əsərdə böyük həyat yolunun başladığını du-



yaraq, «Söz almazından qılınc düzəldib, dalımcı gələn şair-ların hamusının başını vurmuşam. Hələ indiki səviyyəmdə tayim olmasa da, mənim rütbəmin başı yənə də ucalacaqdır. Mən ən yüksək zirvələrə uçacağam. Ola bilsin ki, öz (yüksek) himmatimdən də qalxacağam» deyib, «mənzum sözün mənsur sözdən üstünlüyü»నü göza alaraq, dəyərlər fəlsəfi, siyasi, əxlaqi, dini-ideoloji, böyük bir bilim əsəri yaratmışdır.

«Sözün sapını çox inçə ayıran» Nizami «Sirlər xəzinəsi» poeması ilə özünü islam dininin ilahi sevgisi - eşqıl qovrulan dönməz ideoloqu, siyasetçi alimi, dövlət idarəciliyi nəzəriyəcisi, yüksək mənəvi-əxlaqi dəyərlərin yayıcısı olan bir filosof kimi tanıtmışdır.

Nizami Gəncəvi yüksək din təhsili almış, islam dininin «Quran»dakı fəlsəfəsini dərindən öyrənmiş, Azərbaycan, türk ruhu, «üzü nurlu» bir bilgindir. O, «Bunu mənə verən bir vəlinəmət olub. Xoylu İmad - o nəcib insan ki, yol göstərməklə başı ucalmışdı» deyir.

«Sözü tovuz kimi gözəl» Nizami bu böyük vəlinəmətə saygı və sevgisini doğrudan da «Sirlər xəzinəsi» olan «nəsihat kitabı»nın «Birinci gizli qəlbin tərbiyəsi» bölməsində sirlərə - gizlinlərə bürüyüb: «Müəllim mənə adəb öyrətməyə başlayıb məni doqquz fələyin düyündən açdı...Xülasa, biz i bəndə salan xacəmiz tanrı olmasa da, bizim ağamızdır. O, mənim iki cahanda yolumun şihənidir. Belə olmasayı, o mənim canımın dərdini çəkərdim? Mənimlə arası o qədər saz olmasa da, o öz şəfqətini məndən əsirgəmir. Mənim kimi ədəbsizə qul olub, o ədəbəyərən (müəllim) məni ram etdi. Mənim kimi (bir dəcəlin əlindən) başını götürüb qaçmadı. Xacə çirağın yaxasından tutub...məni yaxama qədər gülə bürüdü».

«Hər bilikdə tək» Nizami bu və sonrakı gizlində xacənin onu «maraca» yönəltiyini, bu yolla qəlbinin cismindən ayrılib allaha qovuşduğunu üstüortülü yazaraq, «Ikinci gizli

söhbətin səmərəsi»ndə deyir: «Ey bütün gecələri gündüz keçirdiyi şadlıqların qabağında xəcalətdən qara olan insan, mən ki, burada o gecənin sıfətini azacıq təsvir etdim, mərisətin sıfətini təsvir etdim. Gecə təkklik pərdəsinin sıfətidir, onun şəmi isə (haqqı) görmək gövhəridir...Süfrədə olan bütün nemətlər qədir gecəsindəki xəyalların nuru idi...Çalış bu şəm səni azacıq dağlaşın ki, sən də Nizami kimi işığa (haqqa) yetişə bələsən».

İslam dininə qarşı Xaç yürüşü fitvası verən xristian papalardan, Qərbin Məhəmməd peyğəmbəri «insan nəslinin yurtucusu» adlandıran Volter kimi aydınlarından fərqli olaraq, zərdüştlükdən başqa bütün təkallahlı dinlərə, peyğəmbərlərə saygı ilə yanaşan «köyrənməli ölkə, zəngin xəzinə» Nizami Gəncəvi axırıncı din saylığı islam dininin peyğəmbərini ga-lib keçmiş peyğəmbərlərdən uca tutub peyğəmbərlərin başçısı, öndəgedəni, sonuncusu, haqyolgöstərəni və b. adlarla öyür, bütün bu öygülərdə «Quran» aylorundan qırqağa çıxmır.

«Söz gövhəridir, sözdeyən üzgüyü» deyən Nizami Gəncəvi «Beşlik»dəki poemalarını o döndəmdə qəbul edildiyi kimi, allaha, Məhəmməd peyğəmbərə, çağın sultanlarına, şahları-na öygülərlə başlayır. Mahiyyətə yaxın olub, bəzən «həddini aşan» kimi görünən bu öymələr «söz qızılıının tayı olmayan» Nizaminin dəyişən bənzətmələrinin gözəlliyyindən oxucunu yormur.

«Sirlər xəzinəsi» poemasında tanrıının tərifi öygüsü allahın «ən gözəl biçimdə yaratdığı» insanlara göydən endirdiyi, haqq yolunu göstərən «allahın nuru» (əl-Maidə surəsi, 15-ci ayə) «Quran»dangəlmə allah sevgisidir. «Düzungən yol yalnız allahın göstərdiyi yoldur» (əl-Bəqərə surəsi, 120-ci ayə).

«Quran»dangəlmə dediyimiz bu sevgi islam dininin - allah vardır, bıdır, əzəlidir, əbədidir, böyükdür, müqəddəsdir, doğmamış, doğulmamışdır, dırıdır, Götür və Yerin nuru-



dur, yaradıcıdır, aqildir, adildir, qadirdir, hikmət yiyasıdır, hər şeyi görəndir, biləndir, eşidəndir, bağışlayandır, hakimlər hakimidir, bənzərsizdir, özündəndir, ortaqsızdır və b. ehkamlarından doğub.

«Yeri son dərəcə yüksək» Nizami Gəncəvi söz bəzəyi getdiçə durulub gözəlləşən sonrakı poemalarında içindəki al-lah sevgisini daha da dolğunlaşdırıb tamamlamışdır.

«Sirlər xəzinəsi»ni «Bismillahir-rəhmanir-rəhim həkimlər xəzinəsinin açarıdır» sözlərilə başlayan «öyrədənə meyilli» Nizamiyə görə, «Fikrin başlangıcı və sözün sonu tanrıının adı ilədir. Dünyaya gələnlərdən öncə var olan odur. Dünyada əbədi qalanların hamisindən da əbədi odur. O, dünyanın ilkin salarıdır, bütün varlıqların yaradıcısıdır. Ağlın incə sapına inci düzən, görən gözlərinə işiq verəndir. Tanrıının «yü-cudu və sıfətləri əzəli və əbədidir, kainatı var edən və yox edəndir...O var ikən hələ uca (göylər) və yastı (yerlər) yox idi. İndi olanlar olmayıanda da o, var olacaq».

Bu «varlıq və qüdrət fəlsəfəsi»nə görə də, «kimsədən borc almamış» Nizami «Ayağıyalın fəhm çox yollar dolaşdı», amma tanrıının «qapısından əlibəş qayıtdı», çünkü ağıl ortaya çıxıb «mən fəhmi çağırıb, ədəbsizliyinə görə tənbəh etdim» deyir.

Son illərdə Azərbaycan Respublikasında söz, din, əqidə azadlığından dinə münasibətdə sapmalar yaranmışdır. Kimlərinə fəhmlə nələrisə qabaqcadan görmələri haqqında uydurmalar yazılır, yayılır. Ancaq fəhmlə edilən bu «öncəgörən»lərdən danişan yazılar demokratik cəmiyyətdəki ruhi-mənəvi azadlıqdan sui-istifadə, yalan-palan, dinə soxulmuş batıl şeylər - xürafatdır.

«Dünyanın qapısını biliklə açan» Nizami Gəncəvi də al-la-ha yalvarıb, ondan fəhmilərin, münəccimlərin «dəftərlərin-i yandır»masını diləyir.

Allahın köməyilə yaşıdığını deyən Nizami «Sirlər xəzi-

nəsi»nin «Tovhid və münacat» bölməsində «Quran»dangol-ma din fəlsəfəsini yeni, gözəl söz çalarları ilə bəzəyir. Ey bütün varlığı yaradan, kainat sənin bayraqın altında oturmuşdur. Bizim varlığımız səndən, səninsə varlığın zatındandır. Sənin varlığının nə surəti var, nə də ona bir şey calanıb. Sən heç kimə bənzəmirsən, kimsə də sənə bənzəməz. Döyişmə-yən, ölməyən ancaq sənsən. Biz hamımız oləriyik, qalan tek-cə sənsən. Səndən başqa haqq yoxdur. Pərəstiş ancaq sənədir, səndən başqasına pərəstiş haramdır. Sənin təkliyini tə-rənnüm edən qulun Nizami hər iki dünyada sənin ayağının altının torpağıdır.

«Fikir cövlənində yerisi qızığın» Nizami Gəncəvi «Sirlər xəzinəsi»nin «Peyğəmbərlərin axırıncı Məhəmmədə (allah ona rəhmət eləsin və onu salamlaşın) sitayışı» bölməsində Məhəmmədin tanrıının «lövhədə birinci nəqs edilmiş aliñi olub peyğəmbərlik bayrağını bütün peyğəmbərlərdən qabaq qaldırdığını, onunla «peyğəmbərliyə son qoyulmasını», onun «sahəlcən xacə, Məsihin işə nökəri», onun allahdan müjdəgətirən, İsanın işə müştuluqçu, yaranmış dairənin ən işqli nöqtəsi, bütün deyilmiş sözlərin ən gözəli olduğunu yazar.

«Qəlb qoşununun bayrağını tapan» Nizami Gəncəvi «Peyğəmbərin (allah ona rəhmət eləsin və onu salamlaşın) məracı haqqında» adlı növbəti bölmədə «cənub şahı» adlan-dırdığı Məhəmmədi yənə ən yüksək sözlərlə öyüb onun ürək quşunun (ruhunun) «cisinin qəfəsi» olan bu dünyadan din-cilik məkanına uçduğunu deyir.

«Güldən gülə, budaqdan budağa uçan» Nizaminin fik-rincə, hər iki dunyanın gözləri Məhəmmədə dikilmişdir: «O, (göylərin) firuzə rəngli fərşləri üstündə, gül kimi əldən-əla (verilərək) ərşin (allah taxtının) ayaqlarına yetişdi», «O, (yollandakı) qəribələr kimi heyrətə dalib, onun (allahın) sarayının qapısının halqasını vurdu...Ondan başqa heç kəs o sir-



li qapının ağzına çatmamıştı. O da oraya yetişmeyindən heyrətə gəldi... O öz yolunu addım-addım irəliləyərək cisim libasını çıxardı. O, çox uzun yol getdikdən sonra başını təbiətin yaxasından çıxardı... Onun himməti öz sonsuz paklığı ilə onu mənzili məlum olmayanın mənzilinə yetirdi... Zavah olmayan o nur ayəsini xəyalala sığmayan bir baxışla sezdi. Bu yerdə təqđidə layiqdir ki, (deyim) mütləq o, tanrıni gördü və tanrı görülməlidir.

Lakin onu görməyin məkan və zamanı yoxdur... Onun görülə biləcəyini (ağıl) gözündən qaçırmamalıq, «onu görmək mümkün deyil» deyənlərin özleri kordur... O, görülməli, görülməli, görülməlidir!... O vardır, lakin bir yerdə qərar tutmayıb, hər kim belə deyilsə tanrı ola bilməz... Məhəmməd o varlıq çeşməsini başqa gözə deyil, yalnız öz idrak gözələrə görə... Dodaqlarını şirin təbəssümlərlə bəzəyərək, o, tanrıdan öz ümmətinin (nicatını) dilədi... Eşqin cazibəsilə getdiyi bu səfəri o, bir göz qırpmında başa vurub geri qayıdı».

Bu, «Quran»dangalma islam fəlsəfəsidir. Cisimdən çıxmadan allaha çatmaq, ona qovuşmaq olmaz. Allah dərk ediləndir, ona ancaq qəlb gözü, qəlb sevgisilə çatmaq olar. «Qəlbini tanrıya bağlamış» Nizami Gəncəvi də bunu, «Quran»dakı kimi, ilk olaraq Məhəmməd peyğəmbərə yaraşdırır.

«Beşlik»də ona «dini bəsləmək işi tapşırılıbdır» deyən Nizaminin Məhəmməd peyğəmbərə öygülləri dindar şairin «şeir bülbülü»nün diliə bəzənir. «Quran»da Məhəmməd peyğəmbərə sevgi - allahın elçisidir, aləmlərə rəhmətdir, bütün insanlara göndərilmişdir, haqq yol göstərəndir, insandır, zorakı deyildir, ən yüksək əxlaqlıdır, isləhatçıdır, mücjədverən, qorxudandır, kefi istəyəndə danışmayandır, möminlərə canlarından yaxındır, təbliğatını ədalətli etmişdir, əməyindən haqq istəməz, biət edilməlidir, salat və salam olunmalıdır, saygı göstərilməlidir, hakim sayılmalıdır, xanımları mö-

minlərin anasıdır, imanda dayanıqlıdır, sözü vəhyidir, təvazö-kardır, ümmətinə bağlıdır, hakimliyinə itaat edilməlidir, allah xəzinəsinin yiyesi deyildir, mələk deyildir, möminlərə şəfqətlidir və b. hökmələrə dayanır.

Məhəmməd peyğəmbərə sevgisində bəzən bu hökmələri «aşan», «ömrünü ürəkləri razi salmaqla keçir» deyən Nizami Gəncəvinin bu düşüncəsi də «Qurana dayanır. «Quran»ın əl-Bəqərə surəsinin 253-cü ayəsində: «(Ey Məhəmməd) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir».

Əl-Ənbiya surəsinin 107-ci ayəsində isə Məhəmmədə: «Səni də aləmlərə bir rəhmət olaraq göndərdik» deyilir.

«Quran»da «müjdəverən və qorxudan peyğəmbər» Məhəmmədə «ancaq qabaqkı peyğəmbərlərə deyilənlər deyilsə» də o, allahın «çox zəlîm və cahil», «əxəsis», «nankor», «məşəqqətdə yaradılmış» insani «açıq-aşkar qorxudan», «öz peyğəmbəridir», «carçısıdır», «çırığıdır», insanlara «haqq yolu göstərən»idir.

Əl-Əraf surəsinin 158-ci ayəsində Məhəmmədin dilindən belə deyilir: «Ey insanlar! Mən allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O allah ki) göylərin və yerin hökmü onundur, ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də allaha və allahın sözlərinə (ayələrinə, göndərdiyi kitablarla) inanın və ümmi-peyğəmbər olan rəsuluna iman gatırın və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!».

Növbəti «İkinci sitayış» bölməsində ağlin tanrı «elçilərinin sonu və peyğəmbərlərin xəmti», «sərr dəryasının ən qıymətli gövhəri» adlandırdığı peyğəmbərin öyüləməsi davam etdirilir, Məhəmmədin insanları «onun kərəməsinə baxmaları», «tikanı qoyub onun gülündən bəhrələnmələri üçün şəxsi arzularının «dişini çəkdiyi» deyilir.

«Sirlər xəzinəsi»nin Məhəmməd peyğəmbərə yönəlmüş



«Üçüncü sitayış» bölümisi «ruhumuz sənə qurban olsun kələm ilə tərbiyəlnib» sözlərlə başlayır.

«Ay və Gənoş kimi cömərd» Nizami Gəncəvinin fikrinə, «Ərəb yolcuları üçün Ay» olan Məhəmməd «Əcəm şahlarının şahı»dır. Ağıl onun üzünün vurğunuñdur. Bu vurğuların silsiləsi peyğəmbərin saçının sayı qədərdir. Məhəmmədin təsirindən ərəb torpağı müşk saçlığından ölkənin hüdüdu müşk ətri yağıdır: «Sənin saçığın bu titrət ənbər ətinini hər iki aləmə belə dəyişsən, ucuz vermiş olarsan», «sənin kölgən yoxdur, çünki sən bir işıqsan, (bircə bu) kifayətdir ki, allah işığının kölgəsison».

«Cavanlığını cahana vermiş» Nizaminin fikrinə, peyğəmbərin «ruhunun bacası sübh çığı parladığı üçün əş həmin günəş qarşısında bir zərrəyə bənzayır».

Məhəmməd peyğəmbərə yönəlmış «Dördüncü sitayış» da islam dininin «Əcəm»da üzləşdiyi çətinliklərin aradan qalxmasını istəyən «dindar» Nizaminin duası, çağırışıdır: «Ey Mədina, Məkkə niqablı günəş, nə qədər kölgə altında oturaçaqsan? Sən aysansa, öz günəşindən (ışığından) bir az (bizi) saç. Əgər gülsənsə, öz bağından (bizi) atır ver!... (Atını) Əcəmə (tərəf) çap, Ərəbistanda oturma! Budur gündüzün qızıl köhləni, gecənin qır atı səni (gözləyir). (Bu köhnə) mülkü (dünyanı) yenidən bəzə, cahani elə təzələ ki, bu (əməlin) səsi hər iki cahani tutsun... Sənin torpağın ölkəyə atır saçdı, lakin fitnə küləyi gəlib o ətri apardı». Buna görə də, «minbəri (günahkar kahinlərin) çirkindən yu», çünki «onlar evdə yaşayın cinlərdir, hamisini yoxluq zirzəmisinə at... Şihənə sənsən, bəs karvan niyə başsızdır? (Ordunun) mərkəzi sənsən, bəs nə üçün bayraq oradadır? Bir tərəfdən, dinin (altından) yargın açırlar, digər tərəfdən, pusqu qururlar. Ya bir Əlini vuruş meydanına yolla, ya bir Öməri şeytanın qabağına yolla».

«Yaxası gülə bürünmüş» Nizami Gəncəvi tanrıçılıqdan doğmuş zərdüştliyü qəbul etməmişdir. O, bunu «Beşlik»da

Makedoniyalı İskəndərlə Məhəmməd peyğəmbərin, eləcə də öz dilindən dəfələrlə yazmışdır. Bu da «Quran»dangəlmədir.

«Quran»da yəhudilərlə xristianlar «qazəbə düber olmuşlar», atəşpərəstlər, bütəpərəstlər «haqqdan azmişlər»dır.

«Quran»ın an-Nəml surəsinin 24-cü ayəsində deyilir: «Mən onun və tayfasının allahı qoyub Günəşə sitayış etdiklərini gördüm. Şeytan əməllərini onlara gözəl göstərmış, onları yoldan sapdırılmışdır. Buna görə də haqq yolu tapa bilmirlər».

«Quran»a yazılmış açıqlamalarda Günəşə sitayış edən sabiilərin Yəməndə yaşıyan bir tayfa olduğu bildirilir.

«Quran»ın əs-Şəms surəsinin 1-ci ayəsində «And olsun Günəşə və onun işığına» nidası vardır. Başqa ayələrdəki «And olsun gecəyə, gündüza, səhərə, əncirə və zeytuna, atlara» kimi nidalar islam dininin qəbul etmədiyi bütəpərəstliyin «Quran»dakı gözə dəyən nişanlarındandır.

XIX-XX yüzillərdə türk tarixi və tanrıçılıqla bağlı tapi lan mədəniyyət abidələri, Orxon-Yenisey, Qobustan-Gəmiqaya mədəniyyətinin daş əlisbası tanrıçılığın tək Tanrıya-Göyo-Günəşə sitayış olduğunu deyir: «Atəşə tapınaraq tək tanrıını buldular».

«Ağlı ilə ucalmış» Nizami Gəncəvi də «Xosrov və Şirin»da «Cəmşidin dinində ikilik məqđul deyil» yazmışdır.

Atəşpərəstlik «Quran»ın al-Həcc surəsinin 17-ci ayəsində: «Həqiqətən, allah iman gətirənlər, yəhudilər, sabiilər, xəçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət gүnү hökmünü verəcəkdir» sözlərilə də xatırlanıb.

«Yaxıslarla ünsiyyət axtaran» Nizami Gəncəvinin tanrıya münacatında «Günəşə pərəstiş edənlərin gözərini kor et» deməsi, «Sirlər xəzinəsindəki «Üzünü ona tut ki, o böyük arxdadır. Arxanı isə Günəşə tut ki, o zərdüştliyün mənbəyi dir» və b. deyimləri allahın haqq dininin yeni ideologiya kimli, ən bilgin adamların da dini yaddasını sildiyini deyir.



«Nəfsini heç kimin nəfsilə qarışdırımayan» Nizami Gəncəvi «İskəndərnâmə» poemasında atəşpərəstliyi «yxası ad» qazandırıldığı İskəndərin əlilə yer üzündə silməyə çalışır. Poemanın «İskəndərin İran atəşgədələrini dağıtması» bölümündə deyilir: «Ağlılı şah belə fərman verdi: müglərin rəsmiyyə heç kəs riayət etməsin. Əziz qızların üzü örtülü olsun. Ancaq ana və ya ar üzərini görə bilsin... Dünyani bulanıq dinlərdən təmizlədi. Xalqı doğru dına tərəf gətirdi. İran torpağında bu himayədən heç bir zərdüştidə atəş qalmadı... Şah dünyadan atəş rəsmini sildi. Atəşə pərəstiş edənlərin tüstüsünü çıxardı. Əmr etdi; camaat onun dövründə İzzədə (allah) pərəstiş etsin. Həniçi (təkallahlıq) dininə pənah gətirsin... Öz ulu babasının yolunu xalqa göstərdi. Ürəkləri atəşin istisindən və tüstüsündən xilas etdi. Sonra nədimlərin tədbirilə Azərbaycana tərəf yönəldi. Hər yerdə atəş görərəkən tez odu söndürdü, «Zənd»i silirdi.

«Ağlin boyu hünardən azad deyil» deyən Nizami Gəncəvinin Makedoniyalı İskəndərin adından söylədiyi yuxarıdakı sözler dini-ideoloji savaşın göstəricisidir.

Nizamülmülkün «Siyasətnamə»sında də bu ideoloji savaşının əsas yönü, demək olar, eynilə verilmişdir: «Ulduzların göstərdiyinə görə, bir adam zühr edib peyğəmbərlik iddiası etməli, qəribə bir kitab gətirməli, əcayıb möcüzələr göstərməli, Ayi göydə iki yera bölməli, xalqı haqq yoluna davat etməli, pak din gətirməli, atəşpərəstlik və başqa məzhəbləri aradan qaldırmalı, cənnət vəd etməli, cəhənnəmələ qorxutmalı, dövlət, arvad məsələsini şəriətə görə qaydaya salmalı, xalqı divin əlindən qurtarmalı, Suruşla (mələk) dostlaşdırmalı, atəşgədə və bütxanlıları dağıtmalı, onun dini bütün dünyaya yayılmalı, qiyamətə qədər davam etməli, yer-göy onun peyğəmbərliyinə şahidlik etməlidir.

İndi Məzdəkin başına düşmüştür ki, bu adam guya onun özüdür. Lakin bu adam əvvələ, əcəm olmamalıdır. Məzdək

əcəmdir, bundan əlavə, camaati atəşpərəstlikdən saqındırımlı, Zərdüştü inkar etməlidir.

Məzdək həm Zərdüştü, həm də atəşpərəstliyi təbliğ edir. O, icazə verməyəcək bir adam başqa bir adamın arvadının həndəvərinə dolansın, ya başqasının malını zorla alsın, o oğurluq üstə əl kəsdirəcək, Məzdək isə xalqın malını, arvadını halal buyurmuşdur.

O peyğəmbərin fərmanı göydən mələklə göndəriləcəkdir, Məzdəkinkı isə oddan golir. Məzdəkin məzhəbinin heç aslı yoxdur.

Zaman keçdikcə bu əfsanəvi dini-ideoloji bacarıqlar, dünyəvi arzular Məhəmməd peyğəmbərin özəllikləri və möcüzələrinə çevrilmişdir.

Ancaq islam dininin çoxlu təriqətə parçalanması «ürəyinin gözlərini allahın pərdəsinin məhrəmisi» etmiş Nizami Gəncəvidə qəlbini verdiyi dinin göləcəyinə şübhə yaratmışdır. Buna görə də o, «Tovhid və münacat» bölümündə özünü qulu, bandəsi saydığı tanrıdan soruşur: «Zəmanənin yeni yolu nə qədər davam edəcək»dir? O köhnə yolen pardəsini gətir» deyir.

«Mələklər yolu ilə gedən» Nizami Gəncəvi çağının bütün yanlışlıqlarından, pisliklərdən, dini sapmalarından yüksəkdə durmuşdur. Məsələn, onun yaşıdı, yüksək səviyyəli əxlaq kitabı «Qabusnamə»də, yazıçı şah oğluna: «Heç vaxt qoşusu əlavə olan ev alma!» deyir. «Qəlbini bağışlayan allaha vermiş» Nizami Gəncəvi isə şəliyin siyasi olub islam dinini böldüyünü, bilənlərin bu bölgələr təriqətlərlə savaşdığını görəsə də, islamın heç bir yolunu üstün tutmamış, içdən tək allaha bağlı mömin müsəlmanlılığı ilə öyünmüştür.

«İslam ideoloqu» Nizami islam xəliflərinə eyni saygı ilə yanaşır. «Leyli və Məcnun»da «Sonuncu peyğəmbərin (ona salavat və salam olsun) mədhində» «Yeddi səqflı etdiyin bu evi dörd xəlifəyə vəqf etdin. Siddiq (Əbübəkr) sidqə (doğru-



luğalı) rəhbər idi. Faruq (Ömər) fərqdən (ayrı-seçkidən) uzaqdır. Allahdan qorxan o allahpərəst qoca (Osman) allahın şirilə (Əli ilə) həmdərs id. Hər dördü bir mayadan (bərabər) id. (Dördü də) bir bulağın çıçəkləri id. Ölkə bu dörd xəlifə ilə düzəldi. Ev dörd divarla hazır olar (tikilər).

«İllahi sirlərin məhrəmi» Nizami Gəncəvi «Beşlik»də islam dininin təriqətlərə bölünməsindən rahatsızlığını çox yerdə açıqlamış, terrorcu ismaililərə nifratını isə gizlətməmişdir.

Bölli olduğu kimi, ideya və maliyyə qaynaqlarını Misirdəki şəhər «Fatimilər krallığı»ndan, farslar, yəhudü və xristianlardan alan ismaililik, əslində, islama, özəlliklə də türk sultانlarına qarşı idi.

İsmaililər türk sultanlarını və dövlətlərin başçılarını indi terror deyilən sui-qəsdlərlə öldürürdülər. Şəhər sənətkarlarının Gəncədəki «Əxi» dəstəsi də ismaililərin pərdəli yığnağı (lojası) ola bilərdi.

«Vəfa əhlində məqama yetişmiş» Nizami ismaililərə münasibətini belə bildirmiştir: «Qılıncla vurasan boynumu gər sən, səsimi çıxarmam, qurbanınam mən. Sənə sevgilim, mən ismailəm, söylər isəm yalan - ismailiyəm» (Çevirmə Məhəmməd Əmin Rəsulzadəninindir).

Bu fikrir professor Mübariz Əlizadənin «Leyli və Macnun»un filoloji tərcüməsində isə belədir: «Əgər bu başa qılınc endirən, qapında məni özüna qurban kəsmiş olarsan. Özümü bir İsmail hesab edərəm, incisəm ismailiyəm».

Məhəmməd Əmin Rəsulzadə də «Azərbaycan şairi Nizami» anitında yazdıqlarımızı təsdiqləyir: «Nizami, hər şeydən öncə, xalis bir müvəhhiddir. Allahın təkliyinə inanır. Yazısı farşca isə də, duyğu və şüuru farşlıdan uzaqdır. Bu uzaqlıq onun zamanında olduqca qüvvətli bulunan ismailiyə məz-həbinə qarşı gizlətmədiyi düşmənçilik ilə nifratı dəxi, göstərə bilir. Vaqif olanlar bilirlər ki, içlərində Həsən Səbbah kimi qorxunc terroristlər yetişərək xilafətə qarşı şiddetlə mücadidi-

la edən bu hərəkat əski farşlığın islamlığa qarşı gəlişinin bir ifadəsi id. Nizaminin mədh etdiyi Azərbaycan atabəyi Sultan Qızıl Arslanın bunlar tərəfindən öldürülüyü rəvayat edilməkdədir. Ərəb xilafəti ilə türk səltənətinə düşmənlik edən bu «irənlə» məhzəbin ünvani Nizaminin lügətində bir söyüstdür. «Dediym kimi deyilsə, ismailiyi olum» növündən beytləri bir-iki deyildir...

«Az ye, az danış, az incit» deyən Nizami çox gənc yaşlarında yazdığı «Sirlər xəzinəsi»nin «İslam padşahı Məlik Fəxrəddin Bəhrəm şah İbn Davuda sitayış» bölməsində də ismaililəri yamanlaşır: «İshaqın bayrağını o ucaltmışdır. Onun əleyhinə kim çıxış etsə, o ismailidir».

«Əlimi allahın pərdəsindən başqa yərə vurmasan cismini candan da təmiz edərsən» deyən Nizami «Sirlər xəzinəsi»nin «Beşinci sitayış» başlığında «elçilər tacının gövhəri» adlandırdığı Məhəmmədə: «Səninlə təzəcə bəzənmüş bu evin (dünyanın) birinci aybalası (Adəm), axırıncı kərpici isə sənsən. Sən həm Adəm, həm də Nuhsan. Yox, sən onların hər ikisindən yaxşısan... Sənin qoşduğun yolla (şəriətlə) ağıl qan dərəyasından can gəmisini sahilə çıxmışdır» deyir.

«Sənin torpağın mənim canumin behiştidir» deyən Nizami Gəncəvi burada da Məhəmməd peyğəmbəri «Quran»a uyğun olaraq o biri peyğəmbərlərdən üstün tutur, çünki o, «ilk müsəlmandır». («Onun (allahın) heç bir şərki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!», (əl-Ənam surəsi, 163-cü ayə).

Bu ayə ilə ən-Nəhl surəsinin 123-cü «Sonra (Ey Məhəmməd!) sənə: «Batıldən haqqə dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!» deyə vəhü etdi» ayəsini tutuşdur-saq, «ilk müsəlman»ın İbrahim peyğəmbər olduğunu anla-malıyük, çünki «Quran»ın Ali-İmrən surəsinin 67-ci ayəsində deyilir: «İbrahim nə yəhudü, nə də xristian id. O ancaq hənif (batıldən haqqə tapinan, haqqə yönəlmış) müsəlman (allaha



təslim olan) idi və (allaha) şərik qoşanlardan deyildi».

Məhəmmədin irəlidə verdiyimiz sözləri isə məhz müsəlman anlamına gəlir və «Quran»ın əz Zümər surəsinin 12-ci ayəsində təkrarlanır; «Mənə ilk müsəlman olmaq buyurulmuşdur».

«Heç kəs ruzisindən çox yeyə bilməyib» deyən Nizami Gəncəvinin fikrincə, islam dinlə insanlar çəkişmələrdən, savaşlardan qurtulmuşlar. Bu da «Quran»dangalmadır: «Düngün yol yalnız allahın göstərdiyi yoldur», «İslamdan başqa din qəbul olunmaz», «Sizin üçün din olaraq islamı bayanib sedim» (Əl-Maidə surəsi, 3-cü ayə).

Ancaq belə deyildir. Din insanları idarəetmə vasitələrin-dən biridir. Heç bir dirlə insanları çəkişmələrdən tam qurtarmaq olmaz. Onları azaltmaq olar, yox etmək olmaz.

Yaranışın bu fəlsəfəsinin göza alan «əhdinə uyğun iş görən» Nizami də ikinci münacatda «Quran»dakı kimi: «Bütün bu ümid və qorxu səndəndir» deyib, «Xosrov və Şirin» poemasında Məhəmməd «peyğəmbərin məktubu» bölməsində «Afərin o peyğəmbər ki, qorxu və ümidi Firiduna və Cəmşidə hökmünü yeridir» yazar.

«Bütün aləmdə əziz» Nizami Gəncəvi «Beşlik»dəki poemalarda «qorxu və ümid» haqqında fikirini dəfələrlə söyləmişdir. İnsanların həyatını düzənləmək üçün gərəkli olan bu «qorxu və ümid» nəzəriyyəsi, dində olduğu kimi, tarix boyu siyasetin də əsas idarəetmə vasitələrindən biri olmuşdur.

«Quran»da axırətdəki allah qorxusu və gözəl cənnət həyatına inama əsaslanan «qorxu və ümid» baxışı da islam dininin insani əsas tərbiyə vasitələrindən biridir.

«Quran»ın ər-Rum surəsinin 58-ci ayəsində insanları haqq yoluna, doğru yola gətirmək üçün: «Biz bu Quranda insanlar üçün hər çür məsəl çökədik» deyilir.

Əl-Maidə surəsi, 19-cu ayə: «Siza müjdəverən və qorxudan şəxs golmişdir». Əl-Ənam surəsi, 48-ci ayə: «Biz pey-

ğəmbərləri müjdəverənlər və (əzabla) qorxudanlar sıfətilə göndəririk». 92-ci ayə: «Bu (Quran) da mübarək, özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafindəki insanları (allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik». İbrahim surəsi, 52-ci ayə: «Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!».

Sovet dönməndə, eləcə də ondan qabaq bəzi yazarlar «ürəyin qüdrətini və canın rütbəsini dərk etmək yalnız riyazət (nəfsi öldürmə) vasitəsilə olar» deyən Nizami Gəncəvinin sufiliklə bağlamağa çalışmışlar.

«Beşlik»in yazılılığı çağın sosial-siyasi, mədəni qaynaq, dəyər və olaylarının dərindən öyrənilməsi «Riyazılı bir məqama çatarsan» deyən Nizaminin sufi yox, məmin bir müsəlman olduğunu göstərir.

«Sənin qollarına qüvvət verən din sənin ədalət tərzini düzəldər» deyən Nizami Gəncəvi «Xosrov və Şirin» poemasında sufişlərin çox yayılmış: «Ey igit, gec gəl, amma doğru gəl», «Nəfsindən özünü gözlə... nəfsini öldür, ondan sənə yar olmaz», «Candan keçməklə bu torpaq zindanından qurtarmaq olar», «Bacarıqla özünü bu mağaradan qurtar», «Ölündən qabaq bir növbə olək» yazmış, «İqbəlnamə»də İskəndərin dilindən «gec gəl, yaxşı gəl, əzab çəkəmə» çağrılarını işlətmüşdir.

Yevgeni Bertels də Aqasangel Krimskitək ilk araşdırmlarında «Bu cahan alış-veriş evident, bir şey verən kimi dərhal (əvəzinə) başqa bir şey alır» deyən Nizamini sufi saymış, sonralar daha səmballi «Nizami və Füzuli» əsərində bu fikrinin yanlış olduğunu yazmışdır.

Bu nədəndən Şərqi xalqlarının həyatını, ruhi-mənəvi aləmini yaxşı bilməyən bəzi Avropa əsərşünasları «hər kəs möni görmək istəsə» yaratdığım «gəlin»lərə baxın, deyən Niz-



mi Gəncəvinin «İqbalməm» əsərində İskəndərlə filosofları bir-bir öldürəndən sonra «Nizaminin rüzgarının sonu» bölümündə yazdı: «Elə ki, bu dastan tamam oldu, Nizami də yola düşmək məqsədilə addımladı. Bundan çox zaman keçmədi ki, ömrünün tarixinin vərəqi yazıldı. Altmış üç yaşından altı ay artıq idi ki, yola düşmək üçün təbil çaldı. Keçmiş filosofların halından danışdı. Filosoflar yatdırılar (öldürülər), və o da yatdı (öldü). Köc zamanı öz dostlarına, gah yoldan xəbər verdi, gah nəsihət etdi. Güldü və dedi: «hər şeyi bağışlayan (allah) ümidi var etdi ki, məni bağışlayacaq. Siz bizim üçün zəhmət çəkməyin, bu sizin saray, bu da bizim sevinc evimiz. Bu səhbətdə idi ki, yuxu onu apardı. Elə bil ki, heç oyaq olmamışdı» fikrini şairin ölüm tarixi kimi anlamışlar.

«Fəlakdən də yüksək» Nizami Gəncəvi «Leyli və Məcnun»da da ölməmişdən ölmək fikrindən yazılmışdır: «Qabaqcadan ölümün ağırlığını sinaqdan keçir ki, ölüm çatanda sənə ağır gəlməsin. Ölümün məngənəsindən o adam canını qurtar ki, ölümdən əvvəl ölmüş olsun... O dodaq ki, (ölüm) səfərindən gülümşəyir, özünün bişirdiyi yol azuqasılə səfərə çıxır».

İslam dininin özül tərbiyə prinsiplərindən olan bu sözlər, o dünyadaki əbədi həyata qısamüddətli bir keçid olan bu dünyadaki ömürdə insana nəfsini öldür, özünü axirətə hazırla, şərəflə işlər görüb ad çıxart demək olub, «təbiətində vəhşilik də» olan insanın tərbiyəsi üçün çox gərəklidir. İnsan, Makedoniyalı İskəndər deyən kimi, 36 yox, 36 mil il yaşasa da, dünyadan doymayacaq. Ölən insanın bu maddi dünyadan apardığı isə ancaq yaxşı ad olacaqdır.

Dərinlən düşünəndə, doğrudan da, «sənə nə veriblərsə alacaqlar» deyən Nizami kimi, «əziyyət evi olan bu ev, bir neçə il üçündür», «elə bir adam varmı, bu oğru onu oğurlamasın?».

Bu mənada sovet dönməmində rus təhsil və tərbiyəsi görüb

ruhi-mənəvi dəyişmiş, özgələşmiş, olayların mahiyyətini dərindən anlaya bilməyən azərbaycanlıların da «bacardığın qədar ürəyini biliklə alovlandı» deyən Nizami Gəncəvi, «Beşlik», özülliklə də ondakı susılık haqqında düzgün fikirlər söyləmələri çox çatındır.

«Haqqqa qovuşan» Nizami Gəncəvi qəbuluna getdiyi Azərbaycan hökmədarı Sultan Qızıl Arslana: «Sırrım şaha gizli deyil ki, mənim duadan başqa bir kəslə sazişim yoxdur. Nizami gizlində ayləşən bir dörədir. Yarısı sırkə, yarısı baldır. Tər təbindən şirin çeşmə axıdır. Quru zahidliyi ciyinənən yük etmişdir. Zahidlik ağzım quru hovuz olsa da, şirin dilim dirilik suyudur. Müşk kimi göbəkdə gizləndim, simurq kimi təkliyə adət etmişəm. Mənim kimi bir tikandan məclis gülü olmaz. Mənim əlimdən duadan başqa bir şey galmaz. Qulluğumu ərz etməyə gec gəlmİŞəm, gec. Gec gəlmİŞəmsə də şir kimi gəlmİŞəm, şir. O, dünyani gəzən şair, nə xoş söylədi: «Ey igid, gec gəl, amma doğru gal!». Şahın xidmətlərinin öhdəsində gələ bilmərəm, yalnız bir qədər səhər səcdəsini edə bilərəm... Mən bir də mücərrəd bir eşq olsa, təklikdə mən o zaman dincələ bilərəm», «Nizami, qızıl xalat çox olsa da, sənin xalatin zahidlikdir, onu əldən vermə! Sən boyununu bu zinətlə bəzəsən, başıucalardan sənin başın uca olar» deməsi, çağın şah və sultanlarının saygı göstərdiyi, «hər kim allahu etiraf etmir ölü» deyən Nizaminin cəmiyyətdə sixisdirulan, təqib olunan hansısa bir sufı və ya sufı şeyx yox, içdən haqq-a tapınan, hənif müsəlman olduğunu deyir.

«Aslan ol, mətbəx pişiyindən qorxma» deyən Nizami Gəncəvi erkən yaşlarında yazdı: «Sırlar xəzinəsi»nın «Sufi və hacinin hekayəsi» bölümündə sufılara münasibətini bəlkə də özünün başına gələn olayda açıq-aydın göstərmmişdir: «Kəbəyə gedən (bir nəfər) yola düşmək niyyatılı Kəbəyə gedənlər kimi hazırlıq görməyə başladı. Xərcindən artıq olan vari bir çanta dinardan ibarət idi. O (öz-özünə) dedi: «Filan sufı



nəcib adamdır, o, öz əllərini aləmdən üzübdür!». Ürəyində fi-kırlaşdırı ki, o dəyanətli adamdır, başqalarında olsa da, onda xəyanət olmaz. O gedib ehtiyatını (susfinin) evinə apardı. Dinar çantasını susiya tapşırıdı.

Hacı ziyarətdən qayıdanda «ürəyi qızılın bəndinə düşmüş» dərvişdən axçasını istəyir. Ancaq bağışlanması üçün yalvaran sufi axçaları xərclədiyini bildirir: «Gülə-gülə mal tarac etmiş (sufi) yüz dəfə ağlayaraq (hacının) ayağına düşdü. O deyirdi: «Kərəm et ki, peşman olmuşam, kaşır idim, indi müsəlman olmuşam... Axçanın sahibi tanrıya qayıtdı, axçanın üstündən keçdi və (susfini) bağışladı. O, özünü təsəlli veridi: «Bundan ötru sixılma, onun heç bir şeyi yoxdur, yoxdan nə almaq olar?... (Sufiya) dedi: «Əgər istəyirsən ki, səni incitməyim və o haramı sənə halal eləyim. Ey fələk kimi ri-yakar olan (sufi), gödək qolçaqdan və əliuzunluqdan əl çək!».

Buradakı gödək qolçaq sufilərin geydiyi xırqə deyilən paltara işarə olub, suflilikdən əl çək! deməkdir.

«Ədəb doğuran aqlı mast etmə» deyən Nizami bundan sonra özüne üz tutur: «Din yüksək ayarlı qızıldır, onu şeytan'a verme! Fəğfurun bilərziyini itsaxlayana verme!».

«Balığın fəlakəti onun pulundadır» deyən Nizami Gəncəvinin sufliliyə baxışı bu «başagaldı»də açıqlanmış və suflik bir də «Yeddi gözəl»də gözəl bağı öyrəkən «İçəri girdi ki, tamşa eləsin, susiyana bir ayaq götürsün» sözlərilə xatırlanmışdır.

«İqbalmə»nin «İskəndərin anasına məktub yazması» bölümündə İskəndərin ölümqabağı saydıqlarının içində and olsun «dərvişə dost sultanın hayasına, özünü sultan bilən qanatçıl dərvişə» fikri də vardır.

Duyğulara qapılıb «ayıbuyaşın» Nizaminin yuxarıda verdiyimiz üstürtülü, gizli, sirlə sözlərini dərindən araşdırmadan, tutuşdurmadan onu tərkidünya (mistik), kötümsər

(pessimist), sufi adlandırmış olar. Ancaq bu sözler onun hənifliyi önündə kiçilər.

Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan şairi Nizami» anitında yazar: «Din alanında göstərdiyi bu etidalı o, sıfir səhnəsində də göstərirdi. Bir mütasavvif sıfətilə susiliyyə çox yabançı deyildisə də, tərki-dünyalıq istəyən dərvishliyə dəxi, özünü qapdirmamışdı. İsrəfdən, irtikapdan və hər türlü düşkünlükdən sakınmaqla bərabər, həyatı sevər və həyatsevərlikdə özünəməxsus bir özəllik və gözəllik bulurdu, gözəl yaşamağı candan tərcih edərdi.

Təsəvvüfdəki seyr və sülük ilə təhsil və irşadını kimlərdən aldığı haqqında şair özü sükit etməkdədir».

«Ağlin yolu birdir» deyən Nizami Gəncəvi «Sirlər xəzinəsi»nin «Birinci gizlin qəlbin tərbiyası» başlığında özüne bir «peyğəmbər meraci» yazmışdır. Bu nəsihət əsərində (o birlərində də) sufliliklə qarışdırılıb biləcək çox tərbiyəvi, düşündürəcü sözlər vardır. Ancaq bu və başqa sözlərə dayanıb, «dövlətin məzhabında zülm haramdır» deyən Nizamiyə sufi demək çox yanlışdır. Onun dedikləri insanı dünyanın aldadıcı var-dövlətinə çox uyub pisliklər etməməyə, allahi tanımaga səsləyən «Quran»dangalma islam fəlsəfəsidir.

«Beşlik»də insana, cəmiyyətə, həyata xas eyimsərlik (optimizm) də, kötümsərlik də vardır. Kötümsər dediyiniz Nizami sizi anında mübarizəyə, savaşa çağırır: «Aslan ürəkli olmadan iş aşmaz... Alçaqlardan aşağı olmayı niyə istəyirsən? Nakəslərin oyuncağı niyə olursan? Hər hadisəyə niyə boyun əyirsən? Hər zülmə niyə razi olursan? Başını dağ kimi uca tut! Dünyanın yumşaqlığını qarşı sərt ol!», bu «keçid yolu»nda «həyat bir nəfəs də olsa, şən keçirməli», çünkü «həyat mülkü ən gözəl mülkdür», «cahan qəmə dəyməz, şadlığa meyl et» deyər.

Məhəmməd Əmin Rəsulzadə də «Azərbaycan şairi Nizami» anitında sözlərimizi təsdiqləyir: «Şair təsəvvüfdə, təqva-



da və sülukda kəndindən heç bir söz anlatmır».

«Yaxşılıq mülkünün sultani» Nizami Gəncəvi «Beşlik»da bir neçə yerdə özünə zahid desə də, «Xosrov və Şirin»da Sultan Qızıl Arslanın onu «Mənim allahpərəstliyimin hörmətini gözlədi, məni başı yun papaqlı zahidlər kimi qarşılamadı»ından sevinərək yazmışdır: «Sonra xüsusi xidmətçişi galib dedi: «Buyur, ey hər bılıklə qoşa olan yeganə (insan)! Söyüd kimi titrək bədənlə içəri girdim. Günsə tərəf gedən zərrə kimi (getdim). Başımı eləcə öz böynuma ayərək xəcalatlılə aşağı salıb irəli getdim. İstəyirdim onun ayağının torpağını öpəm, onda gördüm ki, Götüründən qalxdı. Kənlümü almaq üçün yanında ayləşdirdi. Süleyman kimi bir qarışqaya yanaşdı. Mən onun təmkinindən coşdum, iki aləmi bir qucağımda tutdum. Xidmətində dayanıb naxış kimi durdum. Onun iqbali ayləş dedi, ayləşdim... Elə ki, ayaq üstə durdum, dedi: ayləş. And verib oturtdu, sən hörmətə bax! O fitva ilə indi harada olsam, otururam, necə ki, orada oturdum».

«Quru zahidliyilə öyünən» Nizami «Sirlər xəzinəsi»ndə isə zahidliyini belə bildirib: «Nizaminin zahidliyi elə bir naxışdır ki, qızıl güləbatınla (tikilmiş) bayraqın altındadır».

Çağın ən görkəmli siyasilərindən böyük saygı görən, «diplilik suyu arayan» Nizami Gəncəvinin sufi dərvişlərinin başçısı olması və ya Gəncə sənətkarlarının birliyinə qatılması uydurmadır, çünki o hələ gənc yaşlarında «Şeirin onun sayəsində tüsəylilikdən çıxaraq müstəqil təkyə sahibi olduğunu və xırqa ilə zünnarlarını atan zahidlərlə rahiiblərin ona qədəqalarını» «müzəffəranə bir əda ilə ifadə etməkdədir» (Məhəmməd Əmin Rəsulzadə).

Öyünməyə davam edən «qələm türkү» Nizami Gəncəvi deyir: «Şeiri mənəm minbərə sahib qılan, şairliyi tabelikdən qurtaran».

Minbər «Quran» oxumaq üçün məscidlərdə tikilmiş hü-

dür bir yerdir. «Dilindən xalqın ağızı şirin olan» Nizami şeiri ucaltdığını, çağın sultanlarının yanında saygılandırdığını, uca allahın dininə yaxınlaşdırduğunu deyir.

«Hər beytində bir nişanı olan» Nizaminin sufi ola bilməyəcəyinin, eləcə də əxilərlə oturub-dura bilməyəcəyinin bir nədəni də vardır.

Məhəmməd peyğəmbərin ölümündən sonra islam dini təriqətlərə bölünmüdüdü. İslam dininin əsas təriqəti Məhəmmədin ardıcılları da deyilən sünnetlik idi. Sünnilər dini hakimiyatdə idilər və bütün yerlərdə rafizilər, batinilər, ismaililər, qərmətilər, mübarəkilər, cənnabilər... və başqa adlarla gizlənməyə çalışan bələcü şələrlə təqib edir, onları islamın başışlanmaz düşmənləri sayıb öldürdülər.

Çağın Türk-islam imperiyası Böyük Səlcuqlu dövlətinin sultanları, baş vəzir Nizamülmülk də sünni olub, şəliyi bələcülük sayır, ona qarşı çıxırdılar.

Nizamülmülk Alp Arslanın heç bir təriqəti qəbul etməyən hənəfi, özünün isə şafii olduğunu, sultanın vəzirini dəfələrlə hənəfi yoluna keçməyə çağırduğunu, bir dəfə bir elçinin qəbulu vaxtı Nizamülmülkün buraxdığı bir yanlış üzündən bağışlamayacağını bildiyindən, sultana rafizi kimi çatdırıla-cağının qabığını almaq üçün 30 min dinar pul xərclədiyini bütün qüvvələrini ayağa qaldırmaqla ciddi tədbirlər görüdüyüünü yazmışdır: «Xoştale Sultan Alp Arslanın dövründə mənim öz başıma da belə bir hadisə gəlməmişdi. Dünyada iki yaxşı məzhəb vardır: biri bu hənəfi, biri şafiidir. Xoştale sultan isə allah ona rəhmət eləsin, öz məzhəbində möhkəm adam idи və dəfələrlə ağzından qaçırmışdı ki: «kaş mənim vəzirim şafii məzhəb olmayıyadı».

O, çox müstəbid, zəhmlili, dinpərəst idi və şafii məzhəbinə ayıb hesab edərdi, ona görə qorxumdan heç vaxt boynuma almaz və ondan ehtiyat edərdim.

...Hamisindən təccübüsü budur ki, bütün zamanlarda



vəzifəni etiqadı təmiz, əslİ-nəcabəti məlum, əlidüz, gözütox adama tapşırmışlar, o, razılıq vermədikdə, boyun qaçırdıqda, üzr istədikdə, xoşla-zorla onun boynuna qoymuşlar, nəticədə dövlətin mali zay olmamış, şah isə arxayı və rahatlıqla ömür sürmüdüür.

İndi bu qayda aradan qalxmışdır, bir yəhudi türklərin ağası olub, onların vəzifəsilə yaşasa yarayar, istərsə, tərsə, gəbr, ya kəraməti olsun, yənə də yarayar. İndi laqeydlik hamiya hakimdir, nə dina əhəmiyyət verirlir, nə mala, nə də rəiyətə rəhm edirlər. Dövlət kamala çatmışdır, mən bədnəzərdən qorxuram, bilmirəm bu işin axırı hara çatacaqdır.

Mahmud, Məsud, Toğrul və Alp Arslanın dövründə heç bir atəşpərvəst, yəhudi, tərsə və rafizi cəsarət etməzdii ki, səhriaya çıxısin, ya bir böyüyün yanına getsin. Bütün türk ağaları bilikli, təsərrüfatçı, namuslu, işgüzar idilər. Türklər İraqın bədməzəhbə qulamlarını heç vaxt yaxına buraxmaz, onlara vəzifə tapşırma və deyərdilər: «Bunlar deyləmlilərlə bir məzəhbəbdədirlər, onların tərəfdarıdırırlar, ayaqlarını bərkitsələr, türklərə ziyan vurarlar, müsəlmanlara əziyyət verərlər, aramızda düşmən olmasa yaxşıdır... Buna görə o sultanlar rahat yaşamışlar. İndi isə iş elə yera çatmışdır ki, dərgah və divan onlarla doludur, hər türkün qarşısında onlardan on, iyirmi nəfər yürüür, çalışırlar ki, bir xorasanlıni belə, dərgahıa buraxmasınlar, qoymasınlar onlar bir parça çörək sahibi olsunlar.

Sultan Toğrul və Alp Arslan (allah onlardan razi olsun, allah onların qəbrini nurlandırsın) eşidəndə ki, bir türk, ya bir türk əmiri rafisini öz yanına buraxmışdır, ona töhmət verirdi... Biz hamımız pakiza müsəlmanlarıq, bu bağdadlılar isə bədməzəhbə və deyləmlilərin tərəfdarıdırırlar. Bu gün allah-taala türkləri ona görə belə hörmətli etmişdir ki, onlar təmiz müsəlmandırlar, bidət və natəmiz işlərlə məşğul olmurlar».

Saygılı oxuculara çağın ən böyük dövlətindəki dini-siya-

si ovqatı daha yaxşı anlatmaq üçün Nizamülmülkün «Siyasətnamə»silə davam edək: «Qulunuz xəvariclərin xürucu haqqında bir neçə fəsil yazmaq qərarına gəldi ki, dünya adamları bu qulunuzun Səlcuq dövlətinə, xüsusişlə dünyanın bugünkü hökmədarına (allah onun dövlətini əbədi etsin, övladlarını, dudmanını, dövranını bədnəzərlərdən saxlasın) nə qədər sadiq və havadər olduğunu bilsin.

Bütün dövrlərdə xəvariclər olmuşlar. Adəm. ə.s. zamanından başlamış indiyə qədər dünyada olan bütün ölkələrdə şah və peyğəmbərlərə qarşı xüruc etmişlər. Bu tayfadan da-ha rəzil, daha bədfeil, daha bəddin bir dəstə tapmaq olmaz. Onlar divar arxasında, küncədə-bucaqda bu ölkənin pisliyi haqqında tədbirlər düşünür, dini fəsadlar axtarırlar. Qulaqları səsdə, gözləri yoldadır.

Allah eləməsin, əgər bu qüdrətli dövlətə (allah onu daha möhkəm etsin) bir bədbəxtlik üz versə, ya bir zərər baş qaldırsa, allah onun qarşısını alsın, bu köpəklər pusquvardan çıxıb, bu dövlətə qarşı xüruc edər, pisliyə çağırırlar, bunlar rafizilər, xürrəmdinlərdən də güclü olarlar. Nə lazımsa: fisq-fəsad, hay-küy, araqaşdırma, pozğunluq hamisini edərlər, heç şeydən çəkinməzlər.

Sözdə müsəlmanlıq iddiası edər, əməldə kafirlər kimi iş görərlər. Onların batını (allah onlara lənat etsin) zahirlərinin əksinə olar, sözləri əməllerinin ziddini.

Məhəmməd Mustafa ə.s. dininə onlardan daha qəddar, dəha murdar bir düşmən ola bilməz, dünya hökmədarının məmələkətində onlardan dəha dəhşətli bir yağı tapıla bilməz.

Bu gün heç bir qüvvətə malik olmayan, camaati şəliyə çağırın adamlar bu dəstədəndirlər. Onlar gizlində bu dəstənin işlərini düzəldir, qüvvətlənmələrinə çalışır, təbliğat aparırlar, dünya hökmədarını Bəni Abbasilər xanədanını dağıtmaga təhrik edirlər.

Əgər qulunuz bu qazanın ağızından qapağı qaldırsa, çox



rüşvayçılıqlar çıkar. Lakin dünya hökmdarı onların tamaşalarından vergi aldığından, onlar şahı tarifləyib şirnikləndirmiş, onu pula həris etmiş, mən qərəzçi kimi qələmə vermişlər, ona görə mənim nəsihətim bu vəziyyətdə ürəyə yata bilməz.

Onların hiyləgərlik və fitnəkarlığı mən ortaçıdan getdikdən sonra molum olar. Şah mənim bu mağlubedilməz dövlətə nə qədər sədaqətli havadar olduğumu onda bilər, onda bilər ki, mən bu dəstənin fikrindən vaxtında xəbər tutmuş, onları gizlətməmiş və həmişə şahın ali xidmətinə (allah daşı ali etsin) ərz etmişəm. Lakin indi bu barədə dediklərimin qəbul edilmədiyini gördüyümdən təkrar etməyi lazımlı bilmədim.

Bu kitabda onlardan qısa şəkildə bir fəsil yazıldı, çünkü çox mühüm məsələdir, bu batınılıların necə adam olduqlarını, hansı məzhabə və əqidəyə qulluq etdiklərini və hər dəfə şahın əlilə necə möğlüb edildiklərini demək lazımdır ki, mənim ölümümdən sonra şaha, ölkəyə və dina bir yadigar olsun.

Bu mələn tayfa Şam, Yəmən, Əndəlis torpaqlarında xüruclar etmiş, qətl-qarətlər düzəltmişdir. Lakin mən bunların hamisindən danışmayacağam. Əgər biri onların hamisının gördüyü işləri öyrənmək istəsə, tarixlər oxumalıdır, xüsusilə İsfahan tarixini.

Mən dünya hökmdarının məmələkətinin bir hissəsi olan Əcəm torpağında onların etdiklərinin yüzdən birini xatırladacağam ki, şahın ali düşüncəsi (həmişə ali olsun) əvvəldən axıra qədər işindən xəbərdar olsun».

«Hikmət bulağı olan söz sənətinin suyu iki-üç çörək quşlunun əlindən qurumuşdur» deyən Nizami «Leyli və Məcnun»un «Öz halının necəliyi və keçənləri xatırlamaq barədə» bölməsində dayısının adının Ömr olduğunu, ana və dayısının ölümündən sonra «bu dərdin kasası o qədər böyükdür ki, onu min nəfəsə belə içib qurtarmaq olmaz» deyib ağlayı-

«Xacə Ömr ki, mənim dayım idi, onun ölməsi mənim bədəxştliyimdi. Bu tikənin (itkinin) acılığından naləm boğazının yolunda boğuldub».

Məhəmməd Əmin Rəsulzadə «Sirlər xəzinəsi»ni inçəlib «Azərbaycan şairi Nizami» anıtında yazımışdır: «Məxənə-nül-əsrar»ın yazılışmasındaki əsil məqsəd şairdən ziyadə hökim və Şeyx Nizaminin əxlaçı fikirlərini içdən bir bağlılıqla oxuculara təlqin etməkdir. Bu nöqtədəndir ki, ona bir kitab deyə bilərik: *din yanın müqəddəs bir kitab*».

Azərbaycanın milli ideoloquunun bu sözləri də «ədaləti ağılı məmənun edən rəhbər» sayan Nizami Gəncəvinin İsləm dininin görkəmli ideoloqu olduğunu göstərir.

«Xalqın inciməsindənə özünün inciməyin yaxşıdır» deyən Nizami «Beşlik»də nə qədər «Qarşısında 72 yol var, hamısı tikandır, biri gül» deyib, Məhəmməd peyğəmbərdən sonra önce sünni və şəiyyə, sonra da başqa təriqətlərə bölünmüş İsləm dininin heç bir tikanlı yoluna uymayan hənif müslimən olsa da, onun böyüdüyü, imperiyanın bir bölgəsi olan Azərbaycanın Quzeyindəki Gəncədə də islam dininin əsas yolu sünni - şafiliyik idi.

«Dinin qapısını döyen» Nizaminin çağdaş Azərbaycanın işqli insanları - aydınları üçün heç bir dəyəri olmayan, ancaq yazdığımız fikirlərimizi gücləndirmək, qarşıdurulanları inandırmaq üçün araşdırduğumuz «sünni-şəiyyə»liyini ilk dəfə xristian-mason araşdırıcılarından Vilson «atəsi sünnidirmi?» deyə sormuş, Yevgeni Bertels isə «sözlərinə yağlıların gözü ilə baxan» Nizaminin atasının sünni olduğunu kəskinliklə yazmışdır.

Vilson «sözün sağırsına dağ çəkən» Nizaminin oldukça yüksək düzüylü bənzətmələrində pornoqrafiya da görmüşdür.

Nə etməli, hər kəs şeyləri öz gözü ilə görür, ağılı, milli düşüncəsinə uyğun düşünür...

«Qələminin nizə ucunda xəzinə olan» Nizami Gəncəvi



«ağlin gözlerini yuxulu edib yaratdıgı» «Xosrov və Şirin»da deyir: «Mənim atam, onun ruhu nura qərq olsun, mənə qocalara xas məşhur bir nasihat vermişdi: «kasib adamlardan ox kimi uzağa çəkil, xoşbəxt adamların məhəlləsində yerləş. Əgər istayırsan gecən səhərdən də parlaq olsun, (qalbi) işıqlandırınan məşəllilə çıraqını yandır. Dürrün qiyoməti ona görə böyük olur ki, əvvəldən böyüklərlə durub-oturur».

Bu və başqa nədənlərlə «aslansansa qəribləri yixma» deyən Nizami Gəncəvi hər hansı şəxsiyəsi ola bilməz, ismaililərin gizli yığnağı da ola biləcək əxilərlə oturub-dura bilməzdi.

«İki mənzildən ibarət olan iki aləmin yolü ürəyin bir nəfəsi üçün yarımlı addımlıq yoldur» deyən Nizami Gəncəvi yüksək fikirlər, bənzətmələr bulağı olan böyük insansevər bilgindir. Ancaq o, hədsiz möiminliyindən «Sirlər xəzinəsi»nin tanrıya «İlkinci münacat»ında: «Biz sənin damğanı daşıyınq və damğalı itlərinik. Şahlar ova damğalı itləri (yəni başqa şahın itlərini) qəbul etməzlər. Yalnız sən bizi qəbul edə bilərsən, çünki biz sənin bağındanıq. Biz sənin boynubağlı qulunuq və damğalı itinik», eləcə də «Leyli və Məcnun»un «Gecənin öygüsü və Məcnunun haqq ilə dərdləşməsi» bölməsində «kim sənin itindirsə, zati pakdır» sözlərilə daim uçaltmağa çalışdığı insani çox alçaldıb.

Sözlərinin insana təhqir olduğunu bilən «vəfa əhli» Nizami növbəti qoşa sıradə: «(İlahi), bu nə dil və necə dilbilməkdir ki, danışanda da, danışmayanda da peşman oluram» deyib yanlışını düzəltəsə də, oxucunun qalbində yaratdığı mənəvi aşağılıq duyusunu silə bilmir.

20 yaşlı möimin bir gənci alışqanlıqla allaha üz tutub dediyi bu sözlərə görə bağışlamaq mümkün olsa da, onu poemanın Ərzincan hakimi Məlik Fəxrəddin Bəhram Şah ibn Davudun öygüsündəki: «Bir gecə fələklə süfrə atrafında oturarkən, mənə də bir sümük at, çünki mən sənin itin olmaqdan dəm vururam, sənə qul olmağım üçün haray salmışam»

sözlərinə görə bağışlamaq olmur, axı «saza ipək tel çəkən» Nizami «saqın çörək üçün bir kəsin iti olmayasan» da deyib insanı mənəvi ucalığa səsləmişdir.

«Sən şəkərsənsə, öz yükündə qərar tut» deyən Nizami Gəncəvinin «Beşlik»ında itlə bağlı çoxlu bənzətmə vardır. «Beşlik»ın bütün əlyazmalarını tutuşdurub, irəlidə dediyimiz bu əskildici sözlərin üzköçürənlərin artırması olduğunu sübut edən bilim adamları böyük iş görərlər.

### «Xosrov və Şirin»

«Təvfiq qapısının yolcusu» Nizami Gəncəvinin ikinci böyük əsəri «Xosrov və Şirin» poemasında da dini-ideoloji baxışlar «Quran»dangəlmə allah sevgisidir. O bu əsərində də İsləm dininin dənməz ideoloqu olduğunu göstərir.

«Xosrov və Şirin» daha kamil bədii-tarixi əsər olduğunu, «dili şükrlü» Nizaminin allah sevgisi açıqlanan bənzətmələri da çox gözəldir.

Poema «Ey allah, tovfiq qapısını aç, Nizamiyə həqiqət yolunu göstər. Bir könlük ver ki, varlığına inanmağa layiq olsun. Bir dil (ver) ki, sənin yaradıcı olduğunu tərif edə bilsin...» yazılmış «adsız bölmə» ilə başlanır.

26 qoşalıq duada «haqq nuru ilə işıqlanmış» Nizami allahdan bəzəmək istədiyi «canında bəslədiyi bu yeni galını» «dünyada üzüağ» etməsini diləyəndən sonra özünə üz tutub «İndi ki, feyz verən köməyi yar oldu, (de): ey gövhər mədəni, gətir görək nəyin var?» deyir.

Sonrakı «Adı əziz olan yaradının təkliyi haqqında» bölmə «Onun adı ilə ki, varlıq ondan ad tapdı, fələk hərəkəti, Yer sükünatı ondan tapdı» fikirilə davam etdirilir.

«Təbiət mülkünü sözə fəth edən» Nizamiyə görə: «Bir misli bərabəri olmayan ulu tanrı ki, böyüklər ona allah deyirlər... Gecəni, gündüzü, Ayı, Günəşi yaradandır... Bütün



varlıq onun varlığına şahiddir... Nişanı hər bir görənə zahirdir... Aləmdə olan hər bir əsasdan o üzədir. Təfəkkürə gələn hər bir müqayisədən kənardadır. Fələklərin damında onu axtararkən xəyalın idrak ayaqqabısı dağılmışdır. Ağıl onu axtarmağa ayıq qalxdı, onu dərk edəndə isə sağını-solunu bilmədi. Göz öz naxışını (ortadan) götürən zaman onu gördü».

Tanrıının «czati alçaq-ucaliqdan təmizlidir. Kainatın hərf-lərini axtarmaq istəsən, hamısı səndədir və sən onun lövhəsindəsən».

«Quran»da bu lövhə «lövhi-məhfuz» adlanır.

«Ürəkdən başqa hər nə varsa sözdən xəbərsizdir» deyən Nizaminin fikrincə, onu tanımaq heç kəsə çətin deyil. Onu tamam tanımağın ölçüsü isə dəlil və müqayisədir-tutusdurmadır. Ancaq «Ağlın müqayisəsi orayadək işləyə bilər ki, yaradana bir dəlil aşkara çıxınsın. Təfəkkürü bundan irəliyə getməyə qoyma, çünkü qarşına ya dağ çıxar, ya da quyu».

«Kim doğru danışsa şöhrəti uclar» deyən Nizami «biləndə ki, səni bir yaradan var, necəni və nəyi axtarmaqdan əl çək!» deyir.

«Oğulabənzər çevik beytlər yazan» Nizami başqa poemalarında da ağılla bağlı bu dini fikri başqa deyimlər, bənzətmələrlə vermişdir. Ancaq bilim insan təfəkkürünü sınırlayan, məhdudlaşdırılan bu idealist baxışı qəbul etmir. O çağda da bəzi islam alımları bu fikirlərlə razılışmayıblar. Necə və nə cirü axtarmaq insan bilincinin əsas göstəricilərindən biri, bilimin özül daşı, cəmiyyətin varlığının özüldür.

«Sırlar xəzinəsi» və «biliklə qoşa yeganə insan» Nizami Gəncəvinin yaradıcılığını dərindən öyrənəndə onun dünyani öyrən, ancaq sırlı pərdə arxasındaki biri - birincini - allahı axtarma dediyi aydın görünür.

«Doğru yolun yolcusu» Nizaminin fikrincə, bu axtarışa girişən: «İşiq axtardığın hər bir şəmdən onun təkliyinə ş-

hid taparsan», çünkü o, bir damcı sudan bizim kimi bir naxış çəkər.

«Şəriət möhrünü sözlu vuran» Nizami burada «Quran»ın ən-Nəhl surəsinin 4-cü: «Allah insəni nütfədən yaratdı» və b. ayələrinə işaret edir.

«Hikmət bulağı» Nizami Gəncəviyə görə, allah dünyani əzəldən «izinə düşən kəs o sirdən baş çıxarması» kimi qurmuşudur. Buna görə də «özündə allahlıq axtarmaq yaramaz», «allah mülküdə heç kəslə ortaq deyil... torpağı ölçər, bir tük götürməz, yeli əsdirər, bir qoxu belə götürməz».

«Sözü quşların qanadına bağlayan» Nizami poemanın «Sübuta yetirmək və tanımağa nail olmaq haqqında söz» adlı bölümündə də dini baxışlarını açıqlamışdır. O burada bir neçə «əbədi fəlsəfi sual» qoyur: «Xəbərin var ki, fələklərin səyyahları torpaq (Yer) kəbəsinin ətrafında nə üçün dolanırlar? Bu mehrabda onların pərəstiş etdikləri kimdir? Bu gəlgidən niyyətləri nədir? Bu yük daşımaqla nə istəyirlər? Bu mənzil kəsməklə nə axtarırlar? Nədən bunun adı sabit, onunku dəyişəndir? Kim buna dedi tərpan, ona aram ol?».

Çağdaş təbiət elmlərinin «eşqin bələdçi kimi yüksənindən tutduğu» Nizami Gəncəvinin təysiz yaradıcılığında çeşidi şəkillərdə deyilmiş, yanlış saya biləcəyi tək söz Günsün Yerin başına dolanması fikridir. O dönmədə Yer kürəsinin hərəkətsiz olması, planetlərin onun dövrəsində dolanması qəbul olunmuşdu.

Ancaq «İskəndərnəmə»də «Kim bilir, bu kəhnə-qədimdən dolanan torpaq hər bir mağarada nələr gizlədib» də deyib. «İqbalməmə»də isə «Yer yuvarlaqdır» fikri vardır.

«İşığa çatmış» Nizami Gəncəvinin «Beşlik»ində çağdaş bilimin son yüzillərdə, ya da XX yüzildə yetdiyi çoxlu bilgilər vardır. Onlardan birinə baxaş: «Yerindən çıxarılmış gözləri isə büküb yerinə qoysu və allahın adını çəkdi. Göz pərdəsinin ağı siyrilmiş olsa da, giləsi hələ piydən ayrılmamış-



*di... (Göz) piyini gözüne qoyub bağladı». Yatırı yazısı ile verdiyimiz tâcürübü sîkî tibb elmi XX yüzyıldan çatı bilmıştır.*

«Qâlbin çaparı» Nizami allaha yöneltidiyi sorğularдан onu doydururan cavablar ala bilmâdiyindən bütþerestlər kimi şəkkə yönəlir. Ancaq «heyranhıq baş alib getdikdə, mərhəmətli (allah)» onu «ucadan səsləyib»: «ey Nizami, bu bütlärin fitnəsinə uyma», onlar «özlərini yaradanan axtarırlar. Səndə axı əlini yüksəkliyə qaldırıb, nə üçün bütxanənin qapısını bağlamırsan? İbrahim kimi bütlə eşqbazlıq et, lakin bütxanəni bütdən təmizlə. Bütə nəzər salsan, surətpərəst olarsan, bütə ayaq bassan, nicat taparsan... Fələyin naxışına aldanma, o xayaldır. Bu müşkülün düyüünü açmaq mümkün deyildir» deyir.

Yaranışın (yaradılışın) sırlarını açmaq istəyən bilgin davam edir: «Fələyin sırrını (açmağa) mənə (kömək edən) bir rəhbər yoxdur. Ancaq (onu) bilirəm ki, bu naxış sərsori deyil. Əgər bu sîr açılmalı olsaydı, bu naxışlardan biri səslənib (deyərdi): bu dolanan işqli günbəzlərin (ətrafında) dolanmaqdan başqa uzaqdən nə görmək olar? Doğrusu budur ki, bu dolanmaq bir iş üçündür, bu dolanmaqdə da bir ixtiyar var. Bəli, hər anlayan bunu bilir ki, dolanarı bir dolandıran var»dır, yəni «Quran»da dəfələrlə deyildiyi kimi, yaradılışın başlangıcı allahdandır, çünkü «Allahın feyzi özünü göstərib, təfakkür üstürləbini işqlandırmasa, nə qışın tərpənməsi ilə yeni məktub gələr, nə də dirnağın təsirindən təzə paltar tiki-lər». Allahla axtaranda işə qaradan işiq taparsan: Allahdan qaçan çölesşəyidir (əl-Müddəssir surəsi, 50-ci aya).

Fəlsəfi suallar davam eddirilir. «Dema ki, insan rüknlərdən əmələ gəlir. Necə ki, rüknlər də ulduzlardan tövriyir. On-da sən qüdrati səbəb (hesab) etmiş olarsan» deyən bilgin soruşur: «Əgər yaradılış səbəbə həvalə olunsa, bəs səbəbin özünün səbəbi nadir?» sualının cavabı bir olanın təsdiqi olar. Çünkü: «ondan (allahdan) fərman xətti gəlməyinə, heç bir

vücudə can galmaz».

Bu, yaradılış haqqında səbəb-nəticə fəlsəfəsinin gözal-poetik açımıdır. İnsan yaradılmışdır, yaradılmış yaradani axıradək qavraya, dərk edə, anlaya bilməz, qavrassa allahlaşar. Bu da çox böyük faciələrə gətirir.

«Gecə də, gündüz də pənahim sənsən» deyən Nizaminin fikrincə, allah: «İbadət edənlərdən o adamı sevir ki, allah yolunda özünü unutsun. Nizami, vüsəl şərabını o gecə içərsən ki, onun yadı ilə özünü unutmuş olasın».

Sonrakı «Münacat» bölməsi «İlahi, bizim palçıığımızı yığuranda, bizi bir vəsiqə yazdırın. Biza öz xidmətinə vacib burydun» sözlərində başlayır. Qüdrətin önündə zəif olan biz də bacardıqca sənə xidmət etmək niyyətindəyik. Sən çox lütfkar olduğundan zaiflərin haqqını tapdamazsan. Sənən kərəmin və bu qol-budaqlı ümidi bizi sənə xidmətə həvəsləndirdi. Özümüzdən üz çevirib sənə xidmət etmək üçün tovfiq tapmaqdə bizi bir nicat ver. Bızdən sənən tanrı dərgahına yaraşan elə layiqli bir xidmət çıxmaz. Ancaq «qulluq halqası qulağımızdadır». Əgər üstümzdən xətt çəkmək istəsən, sənən fərmanından kim boyun qaçıra bilər? «O saatda ki, biz bir olub» sənən yalvararıq, «öz vəfanla bizi bağışla. Öz görünüşünə bizi kəramət elə», «mən o torpağam ki, beynim sənən (yadının) dənəsədir». Kənlüm də şam kimi sənən üçün yanır. Məni torpaqdan sən yaratdin və yaranmışlar içindən seçib ucaltdın. «Üzümü işqlandırdın, gözümü (də) işqlandır. Mənə nemət verdin, şürk etməyi də öyrət... Qəşət pərdəsini qarşımından götür», yolgöstərən quş uçuşunu məndən alma. Çünkü mən həddindən artıq təqsirlərimə görə «xəcalət çəkməyimi üzr-xahlıq vasitəsi etmişəm».

«Gündüz də, gecə də səndən kömək istəyirəm, məni bu işdə utandırma» deyən Nizami qarşısında «yetmiş iki sayaq yolum var»dır. «Ondan biri güldür, yetmiş biri tikan». Bütün din və məzhabələr tikandır, allah yolu işə gül. Sən «mənim



inanımı bu yolda o tərəfə çək ki, o yol qurtuluş yoludur»dır.

Allah yolunun qurtuluş yolu olması «Quran»ın əl-Bəqərə surəsinin 120-ci ayosunda yazılmışdır.

Cüntki mən «bildiyim hər bir naxışdan səni axtarıram. Oxuduğum hər bir sözün məqsədi sənsən» (Yusif surəsi, 105-ci ay), «Göylərdə və yerdə olan ən yüksək sıfət yalnız ona məxsusdur» (ər-Rum surəsi, 27-ci ay).

Qaynaqlar «mən mən olduqca, mənimlə olan yalnız sənsən» deyən Nizaminin Kəbəni ziyarətə getdiyini yazırlar. Maddi durumu yaxşı olan, «ulduzların örtüyünü ciran» Nizamitək mömin müsəlmanın-islam ideoloqunun haca getmədiyini düşünmək belə yanlışlıq olar.

«Sənin qapından əsirgəmodiyim başa ümidiim odur bir tac qoyasan» deyən Nizami «Xosrov və Şirin» poemasının «Münacat» bölməsində yazır: «Sənə xidmət azmi ilə yola düşürəm. Əgər yoldan bürdəsem, mənə yol göstər. Canım Kəbəni niyyət edibdir. Əgər səhrada olsam, onu bilmirəm. Ortağıda olan hər yaxşı-pisə kərəm sənini lädir, başqları bəhanədir... Dindar olsam da, bütərəst olsam da, hər növ olsam da məni bağışla! Öz fəzilətinlə sən mənə kömək et, mənimlə işimə görə rəftər etmə».

Bu misralar Kəbəyə getmək istəyən «qurtuluş yolcusu» Nizaminin içinde bir ruhi-mənəvi gərginlik olduğunu göstərir. O, allah qarşısında bağışlanıb-bağışlanmayacağından, «məqbul, ya məhrum»lardan olacağını bilmir. Buna görə də, etdiyi hər yaxşı-pisə görə bağışlanması istəyir, cüntki allahı bağışlayan bilib: «Məni heç kəsə möhtac etmə. İstərəm ki, olanda da, olmayanda da elə olam ki» sən məndən razı qalasan, «Mənim çəkə bilmədiyim dərdi mənə yükəmə, mənim qüvvəmə görə məni yükə. Çıraqına öz feyzinlə nur ver. Məcazimi itaətlə mötədil saxla» itaəti ona «dördli beynimə dərman et, onun dərmanını Mustafanın ayağının torpağından

et» deyir.

«Sözimdə bir səhvim olsa, bağışla» deyən Nizami Gəncəvi «Beşlik»da dəfələrlə Mustafanın, yəni Məhəmməd peyğəmbərin ayağının torpağı olmasını arzulayır.

Sonrakı, «Peyğəmbərin sonuncusunun tərifində, ona salam və salavat» başlığı: «Yaradılış torpağı olan Məhəmmədin pak ruhuna minlərlə aferin olsun!» çağırışı ilə başlayır.

«Mənim işim bandəlik etməkdir» deyən Nizaminin fikrincə, uzaqgörənlərin gözünün çırığı, vəfa meydanının başçısı və sərkərdəsi olan Məhəmməd «peyğəmbərlərin rəhbəri və baş komandanıdır... Sübə bağına gullər bağışlayan, ilahi xəzinəsinin açarıdır». O, öz şəriətilə peyğəmbərləri yenilik gətirəndir. «Onun şəriətinin asası dünyanın axırınadəkdir», cüntki «Quran»da «Onu bütün dinlərdən üstün etmək üçün öz peyğəmbərini hidayət və haqq dinlə göndərən odur» (əl-Fəth surəsi, 28-ci ay) deyilmişdir.

Məhəmmədin şəriəti çıxandan başqa şəriətlər batıl oldular.

Məhəmmədin «dili gah açıardır, gah da qılınc», «o, bütün seçilmişlərdən seçilmiş bir Ayazdır. Xoşbəxtlikdən Mahmudluğa çatmışdır».

«Böyük ər» Nizami Gəncəvi burada Məhəmməd peyğəmbəri çağın dünya dövləti Qəznəlilərin hökmədarı, türk sultani Mahmud Qəznəliyə bənzədir. Sultan Mahmuda qara yaxanlar bundan utansınlar.

«Cahan bir zərrə də nazəkən deyil» deyən Nizami Məhəmmədin «dörd yoldaşı növbə ilə beş növbə o şahsuvarın yanında (təbil) çalmışlar» yazıb, peyğəmbərdən sonra xəlifə olmuş Əbübəkr, Ömrə, Osman və Əlinin ona sadıqlığını sultanların sarayının qapısında gündə beş dəfə düzəldilən törənlərdə təbilçalmaya oxşadır.

«Lalədən gövhər yonan» Nizamiyə görə, İbrahimxəlil peyğəmbər Məhəmmədin «qoşununun dostlarından, Məsih



onun sarayının çavuşlarındandır». Onun «dili qiyamətədək ümmətim deməkdədir».

«Fələyə yüksəl, əgər ürəyə can atırsansa» deyən Nizami Gəncəvi o biri poemalarında da Məhəmməd peyğəmbəri başqa peyğəmbərlərdən üstün tutan bənzətmələr işlətmüşdür. Bu da «Quran»dakı ayələrə uyğundur.

«Haqq iki olsa, birinə qulaq asılmaz» deyən Nizami Məhəmməd peyğəmbərdən «Yəmən qumaşından əlini» göyə qaldırıb «İlahi, Nizaminin (düyun) işini aç, onun kafir nəfəsində zünənarı aç. Ürəyini dinclik xəzinəsinə çatdır. O bağışlanmaliya rəhmin gəlsin» xahişini edir. Onun fikirincə, «Hərçənd ki, onun günahı ağır bir dağdır, sənin rəhamat dənizin ucsuz -bucaqsızdır. Axi sən ruh bağışlayansan, onu bağışla. Axi sən əvəzsiz bağışlayan allahsan».

«Düzlüyü yazımağı bacarırsansa, bir neçə yalanı xərcə vermək nəyə gərək» deyən Nizami Gəncəvi «Xosrov və Şirin»ın «Hikmət, nəsihat və aləmin əhvalı» bölməsində özünü aləmin sirlərinin bilicisi sayır: «Aləmin pərgarında bilici mənəm. Aləmin gərdişini və sirlərini bilən mənəm. Bütün fələk zicini cədvəl-cədvəl təfəkkür üstürləbi ilə açmışam... Bu köhnə gülşəni (dünyani) başdan ayağadək qulaq assan, sənə aydınlaşdıraram. Xətləri müxtəlif olan o nöqtədən ilk gələn hərəkət əlif oldu. Sonra pərgar o xəttə başqa xətt bağladı. O, iki əzaqlıqdan «bəsit» (müstəvi) yarandı. Elə ki, üç xətt mərkəzi əhatə etdi. Bəsit şəklindən cisim hazır oldu. Xətdir, sahədir, sonra da cisimlər ki, onlara sən üç ölçü adı vermişən. Bu tərtiblə əvvəldən axıradək aləmi layiqincə öyrənmək olar. Bu göstərmə ağa zahir olunca, bircə sıçrayışla əvvəldən axıra qədər qaçar. O allahdır ki, zahiri ölçüsü yoxdur. Vücudunun əvvəli, axırı yoxdur. Allahi tanı ki, bəsirət əhlinin yanında xilqətin örtüyü çox nazik olur. Özünü tanı ki, mənalar yolu ilə özünü tanışan, allahi da tanıyarsan».

İslam dininin allahı «mənalar yolu ilə» tanıyan ideoloğu

Nizami Gəncəvi bu dinin atasپرəstlikdən üstünlüğünü əsərin «Xosrovun yuxusu» başlığında qurduğu maraqlı səhnədə verir.

Xosrov «Ay kimi işqli bir gecədə Müstafanın camalını yuxuda görmüşdü. (Məhəmməd) bir ərəb atının üstündə cövlən edirdi... Yağı (dillə) ona (Pərvizə) dedi: «Ey igid, islam yolunu tut, küfrdən dön!».

(Pərviz) ona cavab verdi: «Başım getməsə, öz ayinimdən dönen deyiləm».

«Süvari oradan tez çapib keçdi, hirsələ ona bir qamçı çəkdi. Xosrov yuxudan oyanan kimi başından od kimi bir tüstü qalxdı. Qorxusundan üç ay xəstə yatdı».

Xosrov bir gün ruhi-mənəvi halını arvadı Şirina bildirib onunla dövlət xəzinəsinə keçir. Oradakı otaqların birində təmiz qızıl lövhədə qızilla gümüşün qarışığı ilə bir tilsim yazılımışdı: «Şahlıq Ərdəşir Babəkanda olanda, o... fələyin hökmələrini yaxşı bilirdi. Yeddi ulduzun seyrini öyrənib belə nəticə çıxardı ki, fələyin dövr etdiyi neçə qırandan (uzlaşmadan) Ərəb diyarında bu şəkildə və nişanda bir qalib insan ortalaşaq. Söz danişan, casarətli və gözəl görkəmlü, inamlı, əhdidi doğru, sözü doğru. Məcüzəsilə uzduzların qulağını buracaq. Din gətirən peyğəmbərlərin sonuncusu olacaq. Millətlərdən padşahlığı götürəcək, onun şəriati millətə aqlılıq edəcək. Ağlılı gərək tez ona tabe olsun. Onunla müharibə etmək ziyanlıdır, sülh xeyirli».

Xosrov şəkli göründə qorxuya düşür, çünkü o, eynilə yuxuda gördüyü atlı idi. Şah dünyani gəzib-dolaşanlardan «dünyada belə bir kişini kim görüb?» deyə soruşur.

Soruşulanlar ona könlüla, göza işiq verən bu adamın «o pak peyğəmbər» oxşadığını deyir: «Məkkədə torpaq ondan ənbər qoxusu aldı, xalqın arasından allahın seçdiyi Məhəmmədin dili aləmin qışılının açarıdır».

Arvadı Şirin Xosrova Məhəmmədin dininə keçməyi



məsləhət bilir. Xosrov isə deyir: «...Könlüm istəyir, lakin bəxtim düz gəlmir. Bəxti yar olan təzə yol tutar».

Bundan sonra möcüzələr yaradıb «...dünyada peyğəmbəriyini zahira çıxaran» Məhəmməd Xosrova allahın adı ilə başlayan bir məktub yazar. Məktub başdan-başa «Quran»dakı allahla bağlı hikmətlərlə bəzənib: «Məktubun əvvəli o padşahın adınadır ki, o məkansızdır və heç bir yer onsuza deyil». O padşahın əvvəli olmamışdır, sonu da sonsuzluqdadır. Varlığı yaradan allah əbədi səxavət mədənidir. «Onun sıfətlərindən (ər-Rum surəsi, 27-ci aya) təriflə danişan dodaq tikilər. Ağıl ondan (xəyanətlə) danişsa, o saat yanar...Əgər itaat sahibi ona itaat elə. Onu tanışan tanımaq bəs edər. Onsuza nə yad olunsa, dodağını tərpətmə, onun məzəhəbindən kənar olan hər şeydən üz döndər. Hər bir iddiada olsan da allah odur. Hər şeydə mənə axtarsan, padşah odur. Qüdrətindən danişma, qüdrət qəzadadır. Sən əmri icra edirsən, əmr edən isə allahdır. Bir ovuc pərəstərin (əlindən allahlıq) gəlməz. Allahlığa yalnız allah layiqdir. Sən ey aciz ki, adın Xosrovdur, əgər Keyxosrov da olsan...Allahı görən ol, özünü görmək hünər deyil...Şəhadət ver ki, aləmin (bir) allahi var. Nə bir yerdədir, nə də bir yera ehtiyacı var. O, allah ki, insana ağılıq verdi, mənə insanlıq üçün peyğəmbərlək verdi. Başından atəşpərəstliyi çıxart...Odda qalmışan, bu yaxşı deyil, müsəlman ol, oddan qurtar».

Məhəmmədin məktubunu alan Xosrovun qorxudan «qanı qaynadi. O məktubdan hər hərfi oxuduqda tiryək çəkən adam kimi xumarlandı. Hirsindən hər bir tükü nizə oldu. Odlanmaqdən hər damarı bir vulkan oldu...Gördü bir dəhşət doğuran xətlə yazılmış: «Məhəmməddən Pərvizə».

Ancaq şahlıq qüruru Xosrovu yoldan çıxarıb: «Mənim kimi şahla kim belə cəsarət edə bilər? Kimdə o cürət var ki, bu hörmətimlə öz adını mənim adımın üstündə yazsın? Üzü öz atəsgahı kimi qızardı. Hirsindən pis düşündü və pis elədi.

O boyun sindiran naməni cirdi, naməni yox, bəlkə də öz adını».

Bu hərəkətdən sonra Məhəmmədin elçisi gedib «boş tüs-tünün saçdığı atəş əhvalatını agahların çıraqına xəbər verib, «o dikbaş hirsəndiyindən duanı pərvanə kimi uçurdu» de-yir.

«Kim quyu qazsa, özü o quyuya düşər» deyən Nizaminin yazdığını görə, «o duadan əcəmə qılıq düşdü. Kəsranın başından papağı (yəni tacı) düşdü». Mustafanın şəriətinin möcüzələrindən «onun padşahlıq işləri qarışıdı. Taxtını fələk altından götürdü...Bir kişi əlində ağac içəri girdi...Ona dedi: Mən o polad pəncəliyəm ki, sənin dinini belə xarlıqla sindürdim. O dövlətdə peyğəmbərin möcüzələrindən bu kimi iibratımız işlər çox göründü. Sən daş ürəklilərə bax ki, bunları görüb allahın istədiyi (yola) gəlmədilər».

«Deyilmış söz deməyən» Nizami Gəncəvi bundan sonra yazar: «Afərin o peyğəmbərə ki, qorxu və ümidi Firdiduna və Cəmşidə hökmünü yeridir».

«Dünyanın qapısını biliklə bağlamış» Nizami «Xosrov və Şirin»in bu yerində övdüyü, ərəb peyğəmbərini türkə bənzədir: «Əhsən o türkə ki, yeddi tayfanın başçısidir. Balaqdan Ayadək hamı onun süfrasından yeyir». Sonra isə Məhəmməd peyğəmbərin tərifi davam etdirilir.

«Xırtək dirilik suyu arayan» Nizami «Xosrov və Şirin» poemasının sonuna yaxın yazdığı «Peyğəmbərin meracı» adlı bölümədə Məhəmmədin bir gecə bu «fani dünyadan» üz cəvirib künəysi «Ümmi-hani» olan Fəxtə adlı arvadının evində olduğu vaxt Cəbrailin «Beytül-məmurdan» ona işiqdan yaranmış Bürəq adlı bir at götirməsilə başlayır. Bürəqin tərifindən sonra peyğəmbərlərin Məhəmmədi özlərinə qiblə etdikləri deyilir və onlara başçılıq edən Məhəmməd allaha doğru yola çıxır.

Məhəmməd atını varlıqdan çıraqa sıçradaraq, məkan,



zaman və cəhətlərdən çıxarıb «məkansız məkanında, nişanlığın nişanını görür, ilahi kələmi vasitəcizisiz eşidib, cahan padşahını (allahi) cəhətsiz görür».

Allahın dərgahında qəlbini hər tükündən bir göz çıxaran, heyran olmuş Məhəmməddən soruşuldu: «Ey dərgahın məqsədi, məqsədində nə arzun var onu istə!».

Məhəmməd «rahm etmək (bağışlanmaq) xəzinəsinin müjdəsini istədi. Ümmətin müqəssirləri üçün dua elədi. Allahı onun bütün istəklərini qəbul elədi».

Məhəmməd «kəramətdən xüsusi xələt geydikdən sonra həqiqi məhəbbət xəzinəsilə geri qayıtdı...Xalqlara sevinc müjdəsi gətiirdi, cəhənnəmdən azad olmaq vəsiqəsi gətiirdi», «Quran»ın əl-Əraf surəsinin 158-ci ayəsində deyilən, bütün insanlara göndərilmiş peyğəmbər kimi qayıdı.

«Hər bir örtülü bizə bəllidir» deyən Nizami Gəncəvi «Xosrov və Şirin» poemasının «Peyğəmbərin meracı» bölüməsini «adi gözəl» Məhəmmədə alqışlarla qurtarır.

«Nə Yer, nə də göy hakimsiz deyil» deyən Nizami poemanın «Şirinin Xosrovu elmə rəğbətləndirməsi» bölüməsində də dinlə bağlı bilgi verir: «söz məsumlara çatanda, şah ondan peyğəmbərliyin tacından soruşdu: «O şəxs ki ərəblər (arasında) peyğəmbər olub - kimdir? Onun dininin bizim dina münasibəti necədir?».

Cavab verdi: «O, ilahi sözdür (və) ağıldan, qaralıqdan kənardır. Bu xalq öz şöhrətini fələyə yüksəldər, bu kişinin səsi fələkdən (hərfən: günbəzdən) aşar. Nə ulduzdan deyər, nə ülvi çarxdan, çünki bu ikisi naxışdır, o isə nəqqəş şagirdidir. Bu doqquz pərdənin üstündə pərvaz edər. Mən o pərdədə olmadığımdan o sırrı bilmərəm. Ərəb dini ilə şahim, oynamama, çünki din haqqıdır, haqq ilə oynamaq olmaz!».

«İlahi, sözqapanlar pusquda durublar» deyən Nizami Gəncəvi «Quran»dakıtk qurtuluş saylığı islami tərifləsə də, haqq dinin hakim olduğu gerçek cəmiyyətdəki bəzi ədalətsiz-

likləri əfsanəvi atəşpərəst şahın çığı ilə tutuşdurub deyir: «Bax gör (şahlar) bundan əvvəl yadları deyil, öz dürdənlərini (də) necə tənbəh edirdilər! O ədalət və insaf harada qaldı? Övladla belə rəşfər indi hanı? İndi yüz məzлumun qanı axıdilsa, heç bir damcı su da bənddən kənarə çıxmaz. Dünya atəşpərəstlikdən elə rövnəq tapmışdı, indi sən bu müsəlmanlıqdan utanmalısan! Biz müsəlmanıq, onun adı isə atəşpərəst idi. Əgər o atəşpərəstlikdirsə, bəs müsəlmanlıq hansıdır?».

Sorğusunun düzgün anlaşılmayacağından qorxan «yüz sözü bir elə deyən» Nizami fikirini dəyişir: «Nizami, yənə də əfsanəyə qayıt, çünki nəsihət quşunun səsi acı olur».

«Şah xalqla savaşa gırsa, basılar» deyən Nizami Gəncəvi «Xosrov və Şirin»in «Şirinin Xosrovu elmə rəğbətləndirməsi» bölüməsində elmi-fəlsəfi soruları islam fəlsəfəsi silə sınırlandırır: «(Xosrov) bir gün o könlül işıqlandırıla gözirdi, ədalətdən, elmdən söhbət edirdilər. Şirin yeri öpüb dedi: «Mənim sərvərim, bir az da işratdan elma sarı keç...Köhnə hökumət uzun yaşasa, rəiyyətin əsla fikrində olmaz. Dünyada özünə tay görmədiyindən dünyani özünə bir xas mal bilər. Məgrurluqdan başı elə gicəllənər ki, rəiyyət gözləməyi tamam unudar. Bir təzə iqballı birdən əlini qaldırar, uzun əli xalqdan qısalıdar. Xalqın yaxşılığını istədiyindən xalqın toplanması ilə şah olar».

«Xosrov görəndə ki, o əziz sevgilisi ona bilikdən yaxşı ad arzulayıb, Büzürgümidi öz yanına çağırıb, böyük ümidi lə onu qarşısında oturtdu: «Ey xalqın böyük ümidi gözlədiyi (adam), məni öz (biliyinlə) daha böyük ümidi lərə çatdır. Xəbər ver, birinci hərəkət nədir ki, onu bilmək bilən üçün əzizdir?».

Cavab verdi: «Biz kənddən qovulmuşluq. Birinci pərdədən qırqaqdə qalmışlarıq. Geridəqalmışlar doğrusunu bilməzlər. Birincini birincidən başqası bilməz».

«Dünya hökmədəri yənə də soruşdu: «Məndə bu cür fikir-



lər çoxdur. Birinci düşünürəm ki, bu fələk nadir? İçərisində canlılardır, cölündə kim var?».

«İncəlikləri söyləyən kişi cavabını verdi: «Məsələni bu qədər uzağa atma. Bu günbəzdən qırqaqda olan hesabı allahdan başqa kimsə bilməz ki, necədir. (Ancaq) bu məhəllənin gələnindən, gedənindən ona (allaha) üz tutmaq məsləhətdir. Gözün görmədiyi bir surət haqqında cəsarətlə söz danışmaq rəvə deyil. Sirri yavaş söyləyən böyükler fələyin sözlərini üstüortülü deyərlər. Müəmmalı danışanların sözü örtülü olduğu kimi, fələk (də) qapılarını insana bağlamışdır».

«Sonra dedi: «Ulduzların kültəsi söylə görüm nəyin üstündə dayanır? Eşitmışəm ki, hər ulduz bir aləmdir, ayrıca yer və göy qədərdir».

«Cavabında dedi: «Bunu biz də eşitmışik. Bu sözün doğruluğunu qayım görmədim. O surət ki vardır, onu axtardıq rəsəd göstərdi ki, bu məna mühaldır».

«Sonra o dedi: «Biz nə üçün buradayıq, hara gedəcəyik və haradaniq».

«Cavabında dedi: «Bu sərr pərdədən heç kəsə açılmamışdır, pərdə ilə ötüş, çünki bizim olduğumuz bu mənzildən yol uzundur, mənzilin yolunu görməmiş necə göstərmək olar? Bu yolbağlayanlardan (yəni dörd ünsürdən) sən qurtarsan bilərsən ki, nəsən və haradasan».

«Yenə də dedi: «Ey bütün sırlarə hali, hər işin sərrindən xəbəri olan, təcəccübüm budur ki, yatmış dostlarım gördükəri yuxunu heç kəsə demədilər. Hamısı dedi bizim kimi torpağa gəl».

«Gizli (sırlarə) agah olan bilici dedi: «O dünya bu dünyanın əvəzidir. Bu nəğmə o sazda çalınmaz. Səsini ucaltsan, müxalif çıxar. Əgər oda üfürsən alışar, əgər odu suya salsan, ölü (söñər)».

«Bəxtiyoq şah bir daha ona çox maraqlı bir sual verdi: «Cahan, canı qalib kimi yeyəndən sonra yuxuda bizimlə bəs

nə üçün vuruşur? Və əgər qəlbindən ayrılanдан sonra can qalırsa, de görək, bu qədər adamın canı hara getdi?».

«Cavab verdi: «Bu çatın sualdır, lakin canı cəsədsiz görmək mühaldır (olmaz). Cəsədsiz bir candan danışmaq olmaz, pərgarsız bir hərəkət də görmək olmaz. Bədən pərgarından (can) ayrı düşdükdə fələk pərgarını hərəkətə götürər».

«Bir daha dedi: «Əgər can da bədənlə birlikdə batıl olub gedirsa, yuxuda gördüyüümüz bu naxışlar nadir, bu naxışları qoruyub saxlayan kimdir?».

«Cavabında dedi: «Neçə şahid var ki, ölmüş xəyalların səndə maddəsi var. Yuxu ilə fikir birləşəndə o maddədə canlar aşkarı çıxır».

«Bu yuxu haqqında düzgün, genəl, elmi bilgidir.

«Bir daha dedi: «Həyatdan sonra bu dünyanın hadisələrini yadına salarammı?».

«Biliköyrədən qoca cavab verdi: «...Səndən əgər o nişanları soruşalar, onlardan heç bir söz də yadına düşməz. Bir gün bu qəm mənzilindən köçəndə qorxuram bundan da heç nə yadında qalmasın. Dünən olan hadisələri yadında saxlamayan adam bu gecəni də yadından çıxara bilər».

«Bir daha söylədi: «Ey uğurlu ustاد, adəm övladında təfəkkür nadir?».

«Könülaçan dürr kimi cavab verdi: «Təfəkkürün keyfiyyətindən soruşduν. Təfəkkür allaha münacatda istədiyin məqsədə (çatmaq üçün) yalvarışdır».

«Cavabında dedi: «Yaxşısı budur ki, nəsihətdən soruşaşan, Yerdən-göydən nə qədər soruşacaqsan? Hava bir küləkdir, bir küləkdən titrəyər, Yer bir torpaqdır ki, bir torpağa dəyməz. Dünyanın əzəl bətni Yerdir, Yerin də sonuncu bətni insandır».

Sovet dönməmində «Hər elmdə mən bir dəftər bəzəmişəm» deyən Nizami Gəncəvinin «Eşitmışəm ki, hər bir ulduz bir dünyadır, hərəsinin ayrıca yeri və göyü vardır» və b. sözləri-



lə materialist adlandıranlar göstərdikləri örnəklərlə materializm və idealizm cərəyanlarındakı ən kəskin ayrılığı bili-bilə, ya da bilmədən qarışdırmışlar.

Gətirilən bu sitat da «xoş təbiətlə bəzənmış inci», «aləmin pərgarında bilici mənəm» deyən Nizami Gəncəvinə materialist etməyə yaramaz!

Idealizm fəlsəfəsi də dünyannın maddiliyini qəbul edir, ancaq tanrıının birinciliyi, dünyani allahın yaratması, *yaranış* yox, *yaradılış* onun baş ideyasıdır.

### «Leyli və Məcnun»

Poema «Leyli və Məcnun kitabı» bölməsilə başlayır. «Çadırını Xızır tək bulaq başında quran» Nizami Gəncəvi allaha üz tutub bənzətmələri poetik heyrət doğuran, «Quran»dangəlmə bütün ilahi hökmələri demək olar, içinqə alan dini-fəlsəfi dua edir: «Ey adı ən yaxşı başlanğıç olan! Sənin adın olmadan kitabı necə başlayım?». «[Sənin] adın bütün bağlanmış [qapıların] açarıdır... Ey varlığın əsasını yaradan!... Ey necəliyi soruşulmayan varlıq, ey batın və zahirin bilicisi! Ey hərəkat edən və hərəkətsiz nə varsa sənin «kün-fə-yəkun»uňla (ol-oldular) yaranmış! Ey ağılı əta edən, canı yaradan, sənin hökmünlə varlıq və yoxluq birdir. Ey heyrət aləminin məhrəmi, aləm sənin iradənlə həm boşalır, həm də dolur... Ey əmri mütləq təsirə malik olan! Sənin əmrinlə kainat törənmişdir. Ey böyükler himmətinin məqsədi. Ey möhtəclar könlünün istəyi!... Ey varlığına zəmanənin dərsi əvvəldən axıra qədər yazılmış! Sahib sənsən, başqları qullandır... Sənin sayagelməz yaradıcılığınızı sayımaqda səbəbləri düşünən ağıl aciz qaldı».

Filosof Nizami burada da «səbəb-nəticə fəlsəfəsi»nın allahda qurtardığını deyir. Onca, allah hər şeyi yaratdığından «səbəb-nəticə fəlsəfəsi» ona çatanda dəyərsizləşir.

«Allahın verdiyinə şükər edən» Nizami deyir: «...Dünya-nın tərtibini necə ki lazımdır, layiq olduğu səviyyədə qurdun... Sən fələyə yeddi dügün vurdunsa, onuna yetmiş dügün açdırın... hər vərqdə ki hərf yazdırın, bütün naxışları iki hərfə oxudun... Bir hərf də səhv buraxmadın... Aləm yaratmaq aləmində bundan daha yaxşı qələm vurmaq ol-maz... Hər an zəhmətimin haqqı kimi deyil, [bağış kimi], mən xaraba [yazığə] bir xəzinə bağışlaysırsan... Gözəllik və şahlıq qismətindən istədiyin hər kəsə payı sən verirsən... Ağlın aya-ğı qabar, ətraf qaranlıq, yol işə tük kimi nazik. Sənin kömə-yin yol göstərməzsə, bu düyüni ağıl necə aça bilər? Ağıl gö-zünү sənin qapından işıqlandırar, ayağını ciziqdan kənarə qoysa, yanar. Ey mənim ağlıma kamillik verən!... Lütif göstər-sən də, qəzəblənsən də, səndən gələn şorbat də, zəhər də xoş-dur... Nə qədər ki nəfəsimdə tutar var, sənin ətəyini alımdən necə buraxaram?!».

«Allahın cəzasını özünə bore bilən» Nizami duasını daha da əksinləşdirir deyir: «Nə vaxt ki nəfəsim sona çatar... O anda ki ölüm məni aparar, sənin adını hönuta ataram».

Keçmişdə müsəlmanlar ölümləri basdırmağa hazırlayın-da meyidin üstündə hönut adlı xoşiyi maddə səpirmişlər. Şair ölkəkən də allahın adını xoşiyi hönuta qatıb qəbrə aparacağını deyir.

«Qələm görmüşlərin üstündən qələm çəkən» Nizami əsərin «Leylinin əri İbn Salamin ölməsi» bölməsindəki «zərurət və təsadüf fəlsəfə»sini də tanrıda qurtarıb, «Bu işin gedisində hər nöqtənin zərurət üzündən öz yeri vardır. Var olan hər şeyin hərəkatında məqsəd yazılarından biri vardır» deyir.

«Əgər ixlas kimyasından bir zərrə mənim misimə vursan, xalis (qızıl) olaram... Mən istər gövhərəm, istərsə də saxsı, üzümə çəkilən sənin bəzəyindir... Nə qədər ki, gəmim suda qərq olmayıbdır, rəhm elə, alımdən tut, dadıma çat!... Məni cəhalət miniyindən düşür!... Nə vaxta qədər məni qorxu və



ümidlə Ayın, Günsün qapısına göndərəcəksən? Nə vaxta qədər ehtiyacım olan hər tikəni şaha, çobana həvalə edəcəksən? Sənin süfrəndən daha nemətlı [süfrə] harada var? Sənin şəxsin dən daha kəramətlü kim var? Mənim zəkatımı öz xırmanın dən ver. Baratımı onun-bunun üstünə yazma! Qoy mənim kimi bir yazığın tarlısı, [sənin] torpağın və suyunla abad olsun!... Hamının qapısı əhdən xalidir, təkcə sənin qapındır ki, əbədidir. Hər nə əhd varsa, o həyatdadır. Ölüm dən sonra isə əhdin [mənası] yoxdur. Sənin əhdin isə əbədidir. Yəni həm ölümdə, həm həyatdadır. Nə qədər ki, əhdimdə varam, sənin əhdindən üz döndərmərəm... Əvvəldə xilqatimi [vücumu] sən yaratdır. Axırda məni avara qoyma! Ölüm çatarşa, nədən qorxuram, bilirəm ki, sənə tərəf gedən yoldur... Necə ki, nəql edirlər ağar belədirsa, belə ölüm ölüm deyil, yer dəyişməkdir... Yataq yerindən isə şah məclisini [getməkdir]. O yuxu ki, yolu sənə tərəfdir, [elə bir] yuxuya dalmadan boyun qaçırıram!... Qulun Nizami dərd üzündən dua nəzmində [cəsarət] etdi, onun [ilham] kuzası sənin ümmanından doldurulmuşdur... [onun] dilindən yüz [söz] açılsa belə, hər sözündə səni vəsf edər... Əgər məni yenidən mühabiməyə çəksən, ey hakimlər hakimi, ixtiyar səndədir.

Məhəmməd peyğəmbərin sevgisilə də yaşayıb «hər göz-dən güləb axıtdıran» Nizami ona salavat və salam olsun mədhinə keçmək üçün allahdan: «Nə qədər ki hələ əcal mənə çatmayıbdır... Duamu qəbul etmək yolu ilə mənə peyğəmbərin türbəti bağına [məzarına] yol ver!» diləyir.

«Sonuncu peyğəmbərin (ona salavat və salam olsun) mədhində» bölməsi «Ey varlıq mülkünün şahsuvari, zirəklidə ağıl sultani! Ey göndərilmiş peyğəmbərlərin sonuncusu!» sözləri ilə başlayıb, Məhəmməd peyğəmbəri gözəl sözlərlə öyməklə davam edir.

«Fəlakətək olçatmaz» Nizami Gəncəvi Məhəmməd peyğəmbəri «Qəbilələrin əbədi, aydın sözsöyləyəni, ilahi dəlilişləri

saxlayan, yaradılışın - başlanğıçın sırrını bilən, iki dünya evinin ağası, hər iki dünyada yuxarı başda əyləşən» adlandırır.

«Hər elmdə əvəzsiz» Nizaminin fikrincə, «altı-yeddi min ildə dünya ilk dəfə bu dəbdəbəni [meraci] eşitmışdır. Ey kün-yəsi Əbülfəsəd, adı Məhəmməd təsbit olunmuş!».

Bu gün biliim dünyanın mədəniyyət tarixinin 8-10 min il olduğunu deyir. «Dolanan dünyada biliç mənəm» deyən Nizamini bir neçə əsərində yazdığı bu rəqəmlərin üstünə min il gələndə Nizami Gəncəvinin bilgi və bilik düzəyindən hey-rətlənməmək olmur.

«İqbaldən» poemasında isə bu tarixin 8 min olduğunu deyilir.

«Hər elmdən işiq almış» Nizami Məhəmməd peyğəmbərin meracda allahı necə görməsini anladır: «Həm zülccələl həzrətlərini gördün, həm də haqq kələminin sırrını eşitdin. Fəhmin çoxluğu, idrakin dərinliyindən həm görməyin, həm eşitməyin pak idi».

«Xalqa az görünsem yaxşıdır» deyən Nizami Gəncəviyi görə, «kim Məhəmməd dinində deyil, onun möhürüün etibarı yoxdur», çünki Məhəmməd peyğəmbər «allahın dərgahına yaxın olanların şahı», «mənalalar məğzinin baş hərfidir», Günsən ona səcdə etmək üçün tələsir, batmasını isə bəhanə tutur».

Peyğəmbər «el başçısidir», «qalanlar qara camaatdır». O, «beş bünövrə ilə din evində yüz min zülmün qapısını bağlamışdır». O, yeddi səqflı etdiyi bu evi dörd xalifəyə vəqf etmişdir: «Siddiq [Əbüubəkr] sidqə [doğruluğa] rəhbər idi. Faruq [Ömər] fərqdən [ayrı-seçkidən] uzaqdı. Allahdan qorxan o allahporəst qoca [Osman] allahın şirli [Əli ilə] həmdərs idi. Hər dördü bir mayadan idi, [bərabər idi]. [Dördü də] bir bulağın çıçəkləri idi».

«Allah yolundan başqa 71 din və təriqətə tikan» deyən Nizami Gəncəvinin «Beşlik»də islam xəlifələrini eyni sevgilə



bir neçə dəfə xatırlaması onun islamın hansısa bir təriqətinə bağlı olmayan bir müsəlman olduğunu deyir.

«Humay az göründüyü üçün uca oldu» deyən Nizami Gəncəvi sonrakı, «Allahın peyğəmbərinin meracı haqqında (allahın salavat və salamı ona olsun!)» başlıqlı bölməni «Ey varlığı mənə aləmini yüksəldən!» nidası ilə başlayıb, dəfələrlə yazdığı öygülərini Cəbrailin dilindən gözəl bənzətəmə ilə davam etdirir: «Ay sən günəşin intizarındadır».

Bu öygüdə göydəki planetlərin Məhəmmədi həsrətlə gözləmələri verilmişdir: «Belə xidmətçilərin müşayiati ilə səfərə çıxmak şərtlidir. Bu gecə sənin qədir gecəndir, tələs...Əbədiyyət bəzəyidir bu gecə, Məhəmmədin merac gecəsidir bu gecə. Nə xoşbaxtdır o gecə ki, sənin dünyani işıqlandıran qədəmin-lə gündüzə döndü».

Öygülərinə davam edib «kora çiraq göstərmək olmaz» deyən Nizami Bürəq adlı atında olduqca sürətlə gedən Məhəmmədə: «həm zülçələl (cəlal sahibi allah) həzrətlərini gördün, həm də haqq kələminin sırrını eşitdin. Fəhmin çıxlığı, idrakin dərinliyindən həm görməyin, həm də eşitməyin pak idi...İlahi həzrətlərinin yanından...alnında nar gülü (ilahi nur) əlində kərəm fərmani. Bizim kimi günahkarlar üçün bağışlanmaq baratını gətirdin...Rəyin xeyrxahlıq dəryasıdır, yerin peyğəmbərlik səməsidi. Xeyrxahlıq qapısı sənsiz xalqa peyğəmbərlik qapısından bərk bağlanmışdır» deyir.

İslam peyğəmbərinin öygüsü davam edir: «Elə ki, həyatı təbiya etdin, bütün çətinlikləri həll etmisən. O müşkindən küləyə bir ətir bağışla ki, bəlkə bize də bir pay çatsın. O lövhü (mətni) ki, əvvəldən oxumusan, bizim xatırımıza bir aya sal! O səfədən ki, səfəsiz sayırsan, bizim dəftərimizə bir hərf yaz!», çünki sənin səfəsiz saydırığın şeydən bizim dəftərimizə yazacağın hərf bizim üçün ən böyük dəyərdir.

«Merac»ın son bəndi də maraqlıdır. Peyğəmbər ilahi sevgili bağlı Nizami deyir: «Ey bütün işləri səndən asılı olan

Nizami qəlbinin qüvvəti səndən olan! Bu qəlbdən bir duaya qane ol, allah xatırına şəfaət et!», qoy aramızdakı sevgi pərdəsini bize çox görməsinlər, bu pərdəni aramızdan götürməsinlər!

«Simurq kimi bir guşədə oturmuş» Nizamının fikrincə, hər elmdə bir işiq olsa da, fələyin elmindən düyun açılmaz! Təbiətdən qırqaqdə bir yer var ki, oraya ancaq mütiliklə, allah sevgisilə çatmaq olar.

«Hər sözən bir gül yonan» Nizami Gəncəvinin fəlsəfi-ideoloji kimliyini yaxşı anlamayanlara «Leyli və Məcnun» poemasının «Hikmət və nəsihət haqqında» bölümündə söylədiyi bir parçanı göstərək: «Təbiətlərin yoğrulduğu mayadan bizim üçün başqa varaq yazıblar ki, diqqətlə baxaq, sırrı axtaraq. İşin tel ucunu (başlanğıcını) tapaq. Yeri də, göyü də görək, birər-birər bunu da, onu da araşdırıaq. (Bilək) bu iş, bu hikmət nə üçündür. O kimdir, onun işinin yaradıcısı kimdir? Bu varlığa çəkilmiş hər xətti, şübhə yoxdur ki, o yaratmışdır... Bütün ağıllıllar, vurğunular aciz qalıblar ki, bu dünya necə meydana gəlmişdir?! Əgər bir kəs dünyanyanın necə yarandığını bilsə, mümkündür ki, o da elə bir iş görməyi bacarsın. Madam ki, dünyani yaratmaq bizi mümkin deyil, onun necəliyi təsəvvürümüz xaricindədir... Fələk zəncirinə əl vurma! Bu zəncirin də bir sonu vardır. Əgər təbiətlərin hökmü varsa, qoy o da işinin sonuna çatın. Bundan da xarıcedə bir yer var ki, oraya mütilik vasitosilə yol tapmaq olar... O pərdəni axtar (istə) ki, Nizami kimi, yaxşı adla şöhrət tapasın... Gah zəlzələ, gah sel qalxır, torpağı buradan alır, oraya tökür. Elə ki, zəlzələ çökürür, sel yuyub aparır. Yer lövhəsinə bir şırıu açır. O çökək zamanın zərbəsindən, nəhayət, bir vadıya çevrilir. Bu xaraba torpaqda (dünyada) olan hər bir arx küləyin, tozun, suyun cizdiyi eğirdir... Fələk elmindən düyun açılmaz (hərçənd) hər elmin özündə bir işıqlıq vardır... Bizi düşündürən bu pərdədə, nəhayət, şəkli dəyişən bir



səbəb vardır... O səbəbi görən bilik sahibi bilər ki, səbəbkar yaradandır. Ey Nizamı, ehtiyath ol ki, bu seyrgahda bu dünyanın toruna düşməyəsən», çünkü «adəm övladı» dünya adlı əjdəhanın gec-tez udacağı «yazılıq kimsədir», «elə torpaqdır ki, püfləsən külək aparar». Buna görə də onun xilası qəlbdən allaha qovuşmaqdır, ölmədən nəşsini öldürməkdə – ölmədən qabaq ölməkdə, yaxşı işlər görməkdə – insanlıqdadır.

Ömrünü yaxşıqlarla keçirən insan ölmədən qorxmamalıdır, çünkü hənif müsəlmanın ölümü: «Ölüm çatarsa, nədən qorxuram, bilirəm ki, sənə tərəf gedən yoldur. O, ölüm deyil, bağdır, bostandır. O dostlar sarayına gedən yoldur. Nə vaxta qədər ölmədən fəryad çəkəcəyəm, əgər ölümü o rəvə görürsə, mənim ölümümə (eşq) olsun!... Belə ölüm ölüm deyil, yer dəyişməkdir».

### «Yeddi gözəl»

«Yeddi gözəl» poemasındaki dini-ideoloji bölmə «Beşlik»in o biri əsərlərinə nisbətən kiçik olsa da, «adamsansa, adamlara qatıl» deyən Nizami burada da böyük istədədi ilə «Quran»dangalma dini fikirləri ən yüksək poetik düzəyə qaldırmışdır.

«Yeddi gözəl» poeması «Mərhəmətli və rəhmlı allahın adı ilə» başlayır. Bütün bölmə «Quran»dakı allahın təkliyi, birliliyi və yaradılış fəlsəfəsidir: «Ey dünyagörmüş, sənin varlığın özündədir. Səndən əvvəl heç bir varlıq olmamışdır. Başlangıçda hər şeyin başlanğıcı, sonda hər şeyin sonu... Varlığı ixtira və icad edən».

«Əlçatmaz xəzinə» Nizami bundan sonra «Sənsən bütün və bütün (varlığı) yaradan» deyir.

«Sən varsan, sənəbənzər və səninkimisi yoxdur. Ağlıllar səni başqa cür bilmirlər». Anlayanlar, bilicilər, uzaqqorən-

lər», yəni «bəsirət əhli qarşısında sən aydinsan, amma surəcə deyil, yaratdıqlarınla».

Burada allahın «Quran»dakı sıfətlərini yada salmalıdır: «Göylərdə və yerdə olan ən yüksək sıfət yalnız ona məxsusdur» (ər-Rum, surəsi, 27-ci aya).

«Allah yaratdıqlarında görünür» deyən Nizami davam edir: «Bütün varlığın diriliyi həyatlaşdır. Həyatın diriliyi isə sənin varlığındadır... Sən doğulmamışan, qalan hamı doğulmuşdur».

«Ağlın varsa, hər şeyin var» deyən Nizami bundan sonra «Beynin içini çıraqdan işıqlı ağıl ilə sən işıqlandırdın» yazır.

«Bilikli adamlar uzaqqorən olurlar» deyən Nizami Gəncəvinin beyinlə bağlı bu sözləri bəzi canlıların, əzallılıkla da insanların həyatını beynin idarə etməsini XVIII yüzildə Avropa alimlərinin tapmaları haqqında fikrin bilim tarixindən ən azı 600 il, bəlkə də bir neçə min il geri qaldığını deyir.

«Quran»dangalma fikirlər davam edir: «Sən hər yerdə (varsan) yerin isə yoxdur... Hamının surətini tanrıda gördüm, hamiya tanrılığı səndə gördüm».

«Dostluğa layiq yalnız ağıldır» deyən Nizaminin oxuyaçağınız panteizməbənzər bu sözləri də «Quran»dangalmadır: «Göylərdə və yerdə (allahın birliliyini sübut edən) neçə-neçə əlamətlər (nişanlar) vardır ki, insanlar onların yanlarından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mənaları haqqında düşünməzler) (Yusif surəsi, 105-ci aya).

Allah hər yerdə vardır, ancaq cismilə yox, yaratdıqları nişanlarla.

«Hər kəs bəhəna tapmaqda zirəkdir» deyən Nizami bir az sonra yazdığını bu fikri açıqlayır: «Nücumda olan dəqiqlirin hamisini, bütün elmlərin sırlarını bir-bir oxudum və hər vərəqin sırrını axtardım. Səni tapandan sonra bütün vərəqlə-



rı yudum, hamının surətini tanrıda gördüm, hamiya tanrılığı səndə gördüm. Harada can varsa, onun diriliyi səndəndir, ki-min çörəyi varsa, o sənin təndirindəndir».

«Ey Nizamini öz pənahında saxlayan, onu öz qapından başqasının qapısına qovma! Öz tanrılığına münasib onun başını ucalt, onun himmətinin başına qənaət tacını qoy ki, əməllər nümayiş etdirilən zaman öz yoxsuluğum ilə tac sahibi olum», yəni üz tutub sığındığım allah, məni yaxşı, içtimai gərəkli işlərə yönəlt. O dünyada – yoxluqda sorğu-sual zamanı da tac sahibi, uca olmağım üçün bu dünyadakı arzu və istəklərimdə, səylərimdə qənaətcil et.

Sonrakı, «Peyğəmbərə sitayış» başlığı «tanrıının elçisi, qılınc və tacı ilə peyğəmbərlərin şahı» Əhmədi-Mürsələ «pərgarın ilk dairəsinin (mərkəz) nöqtəsi, yaradılış işinin axırını xəmti» öygüsü ilə başlayır.

«Qanad çalan quş kimi qanadlanan» Nizaminin fikrincə, peyğəmbərin qılıncı şəriət, tacı isə onun meracıdır. Onun əmri və yasağı düzlük üstündə qurulmuşdur. Onun yasağı qəbul, əmri isə tanınmışdır. O, Yer mülkündə allahın naibi (elçisi) idi, «o, şahların hamisəna mat verən idı».

«Onun görüş nuru ilk xilqatdəndir. Onun yaranışına aferinlər olsun!... Yaradan ona aferin dedi. Bu seçəndir, o isə seçilən. Gök çərxin dövranından çox seçenek və seçilmiş salam olsun!».

«Xətti düz çəkən rəssam» Nizami Gəncəvi «Peyğəmbərə sitayış» öygüsünün sonunda da dünya və dünyadakılardan çox tanrı ilə sonuncu peyğəmbərə salam göndərir.

«Kəramətlə peyğəmbərin meraci» başlığı «Onun tacı bu cahana siğmadığı üçün Merac onun taxtını ərşa qaldırdı. Onun başını alçaq mərtəbədən (Yerdən) ucaltmaq üçün Cəbrail Bürəq yediyində onun yanına gəldi və dedi» sözlərilə başlayıb, islam dini olayları ilə davam etdirilir: «Minik üçün sənə Bürəq gətirmişəm. Öz kəcavəni çərxə sür, çünki Ay sən-

sən, ulduzlara çap, çünki şah sənsən... O əbədinin dərgahına yönəl, ta ki o qədəmlərinə qədəmhaqqı olmaq üçün hər iki aləmdə bayraqın rəvan olsun. Elə ki, Məhəmməd gizlice Cəbraildən bu ruhoxşayan xəbəri eşitdi, o sözlərdən huşunu tamamilə itirdi və qulağına qulluq halqası taxdı... Qaranlıq gecədə o işqli çıraq murad günəşlə naxışlandı».

Peyğəmbər «mənlik yox olan dəryanın yoluna düzəldi... Uca ərşin ayağına çataraq öz dualarının kəməndindən nərdivan düzəltdi. Nurani ərşdən daha yüksəklərə baş vurub ilahi sırrının heybətli səhnəsinə daxil oldu... İlahi heyratdan dəhşətə gəldi. Lakin (ilahi) mərhəmati galib onun cilovunu saxladı... Elə ki, min nur pərdəsini yırtdı, onun gözü nuru pərdəsiz gördü. Varlığından bir addım da yüksəldi ki, tanrıni görmək ona müəssir oldu. Öz məbədunu dürüst görüb gözlərini bütün gördükərlərdən yuyub (təmizlədi)... Aşağı və yuxarı, ön və arxa, sağ və sol bir cəhətə çevrildilər, altı cəhət aradan qalxdı... Cəhət gözdən itəndə cəhətsizi o cür görmək olar. Orada peyğəmbərin nəfəsindən başqa bir şey yox idi. Orada haqqdan başqa bir kimsə yox idi».

«Dürr dənəsitsək əziz» Nizamico, içdən allaha bağlı müsəlman allahı ancaq Məhəmməd peyğəmbər kimi görə bilər və görməlidir.

Məhəmməd «Onun xüsusi şərbətini içib, ondan xüsusi xələt aldı. Onun camı iqbəl, saqısı isə mərifət oldu... Yüz min mehriban salamlarla o dairənin zirvəsindən o, aşağı endi. Gətirdiyi bütün (təhsələri) yoldaşlarına bağışladı və günahkarların işinə vəqf elədi».

«Əstəğfürulla – allah bağışla» deyən Nizami Gəncəvi bu dini, ruhi-mənəvi öyüg və söyləmlərdən sonra özünə üz tutub deyir: «Ey Nizami, nə qədər dünyapərəstlik olar? Yüksəklərə ucal, nə qədər alçaqlarda qalmaq olar? Səy elə ki, əbədiyyət mülkünü tapasən, onu isə Məhəmmədin dinindən taparsan».



«Yeddi gözəl»də atəşpərəst Bəhramı da təkallahlı kimi öldürən, «gec əmələ gələn ləl çox yaxşıdır, tez gələn ləl tez də gedir» deyən Nizami Gəncəvi əsərin «Oğlum Məhəmmədə nasihat» bölməsində «Quran»dangəlmə təkallahlıq fəlsəfəsini yenidən söyləyib, «Beşlik»də dəfələrlə arzuladığı, Makedoniyalı İskəndəri də dalinca göndərib yetdirmədiyi, qara və qarantalıqdakı gizlin - «dirilik suyu»nun» nə olduğunu açıqlayıb: «Ürəyini geniş tut, daraltma!... Öz əhdini allahla möhkəm saxla. Başqa əlaqələr üçün ürəyinə qəm salma. Sən allahın əhdini sindirməsan, səni əmin edirəm ki, hər şeydən xilas olarsan... Xızır kimi sən özünü tanı ki, sən də onun kimi dirilik suyunu içə biləsen. Dirilik suyu dirilik suyu deyil, canla ağlın və ağılla canın birliyidir. Can çıraqdır, ağıl isə onun yağı. Ağıl candır və bizim canımız onun bədənidir.

Ağıl bağışlanmış can, allahın biza bəxşisidir. Can ağılla əbədi dırıdır. Bunların ikisinin hasılı yalnız o Birdir... Bunların hər ikisinin vasitəsi o Birə çatmasan, heç kima demə ki, sən hələ heç kimsən. O Biri tapan kimi hər ikisindən əl çək. Ayığını hər iki aləmin başına qoys.

Üçlükdən vaz keç, çünki bu boş təsəvvürdür. İkilikdən də vaz keç ki, bu ikisəvərlidir. Kişi kimi birləşmiş sapından yapış. İkiliyi at, üçlüyü isə birə çevir. Sən o üçün üçlüyündən canını qurtarmayınca, Birləşməni göylərə ucalda bilməzsən... O Biri tapandan sonra bəhanə axtarma. Bu məqama yetişəndən sonra qalan hər şey hava və həvəsdır.

«Yeddi gözəl»da Bişrə Məlixanın deyişməsində də verilən elmi-fəlsəfi suallar allahla sınırlandırılır.

## «İskəndərnamə»

«İskəndərnamə» poeması bilgin şairin ən böyük əsəridir. «Şərəfnamə» və «İqbalmə» adlı iki poemadan oluşan bu əsərin quruluşu, məna düzümü, fikir ardıcılılığı bir-birini təmamilayır.

«Ağıl harada xəzinə taparsa, allahın adından ona açar düzəldər» deyən Nizami «İqbalmə»nın «Məlik İzzəddinin mədhi» bölməsində yazar: «Şahın xidmətinə iki hindli qul göndərdim. Birinin adı «Müqbil», digərinin adı «İqbaldır»... Çünkü...ana məhəbbətli bəslənən bakirənin pərdətutani qardaşı olsa yaxşıdır».

«İskəndərnamə» poeması da çağın ədəbi gələnəyinə uyğun olaraq tanrıya müraciətlə başlayır. «Gecə yarısı» edilən «Quran»dangəlmə dua çağın yazı gələnəklərinə uyğun adsızdır.

«Ədalət bəxş edən böyük tanrılarının» adı ilə yaşayan Nizami yazar: «... Yuxarıda da, aşağıda da hamı yaranmışlardır. Hər nə varsa yaradımı sənsən. Ən yüksək və təmiz bilik öyrədən sənsən. Torpaq lövhəsinə müdrük qələmlə naxış vurubsan. Sənin tanrılığına dəlil tapılan kimi, ağıl birinci olaraq sənin varlığına şəhadət verdi. Sən ağlın gözünə işiq verdin, doğru yolu ona sən çıraqla işıqlandırdın... Sən bir damcı sudan yaratdır Günəşdən də parlaq gövhərləri».

Yaradılış, tanrı və onun yaratdığı ağıl haqqında «Quran»dangəlmə dini öygülər davam etdirilir. Sən «Elə bir (kainat) yüksəltidin və (onu) elə bəzədin ki, ağıl ondan yaxşısını təsəvvürə gətirə bilməz. Mühəndis onların sırrını hey axtarırsa da, anlaya bilmir ki, onları necə başladın... Sən bu Yeri və zamanı elə yaratdırın, ulduzların və göyün gərdişini elə qurdun ki, düşüncə nə qədər ucalsa da, başını bu kəmənddən xilas edə bilməz... Ağıl axıra kimi səni tapa bilməz. Ağlın nuru



səni işıqlandırı bilməz. Nəzərin xəyalı sənə aparan yollardan məhrumdur. Gah bir nütfədən xoşbəxt bir insan yaradırsan, gah da bir çayırdağdən bir ağac yaradırsan».

Son iki abzasdə insanın yaradılması haqqında «Quran»da dəfələrlə deyilmiş (Ən-Nəhl surəsi, 4-cü ayə və b.) fikrin bədii təkrarı, bənzətməsi verilmişdir.

«Heç kəs malına və canına güvenmır» deyən Nizami «Mənə bu qara Yerin toz-torpağı içində sən işqli ürək və təmiz qan verdin» deyib allahından razılıq edir.

Doğrudan da, təbiət «cahanı səxavətlə bəzəmək istəyən» Nizami Gəncəviyi «işqli ürək və təmiz qan vermiş», o isə işqli ürəyilə şəri göyə qaldırmış, «ağıl və canla» dirilik suyu tapmışdır.

«İnsanı dünyaya götərən sənsən, (onu) öldürən də, dirildən də sənsən... Yaxşılıq səndən gəlir, yamanlıq məndən tövəyir. Sən yaxşılıq edirsən, mən də pislik etməmişəm. (Baxmayaraq) ki, pisliyi özümə həvalə etmişəm... Sənin yanında heç rəvə deyil ki, özümü öyərək, «sən» kəlməsindən sonra «mən» kəlməsini dila götürim... Bu müvəqqəti saraydan mənim yegana ümidi odur ki, bu kargahdan uzaqlaşarkən cismimin nəzm və tərtibini dağdırıb öz tərkibimi dəyişəndə, əsen yellər mənim tozumu dağıtsın, mənim pak canımı heç kəs görməsin, mənim gizli vücudumu arayan varlığıma yoxluq töhməti vuranda sən qeybdən onun əlinə sübut ver ki, o bu qeyb olanın mövcudluğundan agah olsun... Sən də mənim beşiyim torpaq altında qalandı xəbər ver ki, torpaqda yatıbsa da, onun canı qalır... Sənə tərəf galmak əzmimi elə isindir ki, sənin yanına gələndə şad ürəklə gəlim... Mən mən olduqca, mənimlə olan yalnız sənsən... Bəli, sənin işin bəndə yaratmaqdır, mənim işim də bəndəlik etməkdir... Harada oluram-sa olum, səni tanrı biləcəyəm. Həminin vücudu yoxluqda qərar tutub, təkcə sənin vücudun dəyişməzdir. Səni arayanların açarı ona görə boşça çıxdı ki, səni öz ölçüləri ilə ölçmək ist-

dilər. Kim ki səni sənin gözünlə görmək istədi, bu boş vərəqlərin hamisini parçalayıb atar. Səni ancaq sənin vasitənlə axtarıb tapmaq olar. Özü də gərək başqa qapılara baş vurma-yasan. Nəzər ancaq buraya qədər mənzilləri seçir... Mən öz varımı, yoxumu sənə tapşırdım, hesabımın artığını, əskiyini özün bilirsən».

«İskəndərnəmə»nin ikinci bölməsi «Münacat» adlanır. «Ey ulu və böyüklik verən, kimsəsizəm!» sözlərilə başlayan bu duadan sevimli, qayğıkeş Apaqını itirmiş, ömrünün də yavaş-yavaş sona çatdığını duyan «pislik etməmiş» Nizami-nın bəzəmək istədiyi yeni «gəlin»ini başa çatdırı bilməyəcəyindən qorxduğu aydın görünür: «Elə ki, güzgüyə nəzər saldım, onda öz surətimi tanıdım. O yaşıl bağda mən (özümü) başqa cür gördüm. Elə bil ki (saçım) qarğı qanadında ağ ipak idi... Fikrim süstüldü və söz deyə bilmədim. Nə ayağında taqat var idi ki, sürəti artırı, nə əlim gəldirdi ki, köhnə nəqşə təzələyim. Öz qəçmiş bənizimdən xəcalat çəkdim, ahəngimə uyğun şəkildə nəvaya başladım. Qorxdum ki, iti addimlayan taleyim bu nəqşə natatam qoysun».

Qocaldığını, ömrünün sona çatdığını duymuş «xeyirxah işlər quran» Nizami dua edir: «Sən bilirsən ki, nəyim var hamisi sənindir... Sən məni bu seldöyəndən elə keçir ki, mən keçəndə daşqın çaylar körpünü qırməsin... Sənin dərgahına üzüqara gəlməşim. (Üzümün) qaralığını da sən özün ağart, məni öz dərgahından ümidsiz qaytarma... Sənin qüdrətinlə hər birimiz diriyik. Hər yaradılmış, görmək imkanına malik olana, öz yaradanını nişan verir. Sənin nəzərin nüfuz edən yolları mən seyr edirəm. Bununla mən sənə tərəf aparan yolları necə görməyim?

Bütün yaradılmışlarda ancaq səni görürəm, çünkü sən yaradansan, onlar yaradılmışlardır... Səninlə mənim aramda çox mənzillər var. Səni ancaq sənin qüdrətinlə tapmaq olar. Asimanda və Yerdə olan sirlər insan düşüncəsinin ölçüsün-



dədir. Düşüncə ölçüsündən qabağa düşmək istəsə, başını ölçünün sərhədindən kənara çıxara bilməz. Hər bir səviyyəyə o qədər çata bilər ki, o səviyyənin sərhədi sona yetir. Kainatın həddi sona çatanda düşüncədə cəhətlərdən əsər qalmaz. Düşüncə bundan artıq düşüna bilmir: Sən varlıq deyilsən, onun fövqündəsen!».

Bu, «Beşlik»də dəfələrlə təkrarlanmış, insan bilincinin məhdudluğunu fəlsəfəsidir.

İnsan bilinci sayca (kəmiyyətə) sonsuz, keyfiyyətə məhduddur, sonladur.

«Bu dualarla bir xətt yazıram, o da ki peyğəmbərin imzası ilə möhürlənib» deyən Nizami dörd xəlifanın peyğəmbərə şəhadət verdiyini yazaraq «dördünə də yüz aferin olsun!» deyir.

«Qulağımı tutanlardan qaçıb gizlənmək istəyən» Nizami «Sən mənə uca rütba vermisən. Bu zindanda elə özün əlimdən yapış. İndi ki mənə böyük ərin namusunu layiq görmüşən, ey hakimlər hakimi, özün mənim dadıma çat. Özün tac qoyduğun başı, hər alçaq adamın ayığının altına salma. Dərgahının sirdəsi olan bir ürəyi, hər bir qapının dilənciliyindən saxla! Sən mənim işimi öz əməlin kimi yaxşılaşdır, mənimlə əməlimə görə rəftar etmə. Sənin bu uca dərgahına Nizami minnət üçün Müstafadan başqasını gətirməyəcək» deyib, «Sonuncu peyğəmbərin tərifi»na keçir.

Məhəmməd peyğəmbərin bu tərifi də «Beşlik»in başqa poemalarındaki «Quran»dangəlmə öygülərə bənzəyir. Ancaq ayrı deymə və bənzətmələr onları bir-birindən ayırmış: «Pərvərdigarın seçilmiş elçisi... Azadələrin ən qiymətli tacı. Adəmdən törəyənlərin ən dəyərlisi Məhəmməddir ki, əzəldən hər nə varsa onun adının yaraşığı ilə naxışlanmışdır... Bütün yaranmışların ziyası da odur. Qaralar və ağlar dünyasının zamini odur... Təmizəsillilərin ziyarətgahıdır... Ağlın sütunu onun belinin payasıdır... Ona xərac gətirənlər Rum və Rey

hakimləridir. Kəsra da, Key də ona xərac göndərmişlər... Bir əlingə gövhər, birində qılınc. Gövhərlə o, dünyani bəzəmişdir. Qılıncla ədalət və din tələb etmişdir. Əgər bir hakim qılıncı başı üstə qaldırsa, onda onun qılıncı tacları başdan salar. Bu isə başları bədəndən ayırmak istəyəndə başlar üzülər, ancaq qılınc qalxmaz».

«Dili sözdən doymamış» Nizami burada «Quran»da Məhəmmədə dəfələrlə deyilmiş «qorxu və ümid»in zordan uzaqlığını göstərməyə çalışır.

Allahın qəzəbi də adildir, çünkü «hakimi-mütləq» olan allah «ən yaxşı», «ən ədalətli hakim»dır. Allahın «carcısı», «açıq-aşkar qorxudan» Məhəmməd də allahın «hamiya gəndərilmiş» «öz peyğəmbəri»nə buyurduqlarını tələb etdiyindən, bütün dediklərinə qulaq asılmalıdır, yoxsa qiyamət günü allah günahkarları bağışlamaz!

Peyğəmbərin öygüsü davam etdirilir: «Hər iki aləmin qəbasını bir-birinə calayıb ona yaraşlıq bir paltar tikdilər. O, bəzəkli paltarı geyərkən onun boyuna bir qarış gödək gəldi. Tanrıının yaratdığı boy üçün tanrıının öz tikişi rast gələ bilər», çünkü Məhəmməd tanrıının «nuru»dur, ona tikilən paltar allahın ölçüsünə uyğun olmalıdır.

«Məsuqun telindən tuğ yaradan» Nizami taysız bənzətmələrini «onun meraca çıxıb türk kimi at çaplığı gecə mələklər göylərdə bəzənmiş idi» sözlərlə bir az da gözəlləşdirir.

Bu kitabın konusu olmasa da, bir-iki örnəklə «tapanlar axtaranlardır» deyən Nizami Gəncəvinin «söz büsət»inin gözəlliyyində danışaq.

«Xızırla həmsüfrə» Nizami Günəş çıxır, gün batır yox, «Ertəsi gün o, üzünü yumuş narıncı gülşatantək künçdən göründü», «Elə ki şübh günün xoşluq fali kimi dünyani işıqlandıran bayraqı qaldırdı, həbəşin qaşı çinləndi, Çin güzgüsü Cindən gəldi», «Dolanan gümüş teşin başını açanda, qara qarğı qızıl yumurta saçdı», «Gündüz Şəbdizə qızıl nal vuran



zaman», «Sübh çırağının kırmızı gövhəri qaranlıqdan ağılıq gösterdi», «Səhər-səhər Çin xəzinədəri», «Günəşin şüşəsi daşa dəyəndə, dünya xalqa şüşə kimi daralandı», «Elə ki sübhün şahı şadlıqla qalxaraq, səhər-səhər taxta əyləşdi», «Aləm qəm ordusunu talan edən o qızıl bayraqını sancıdı zaman», «Səhər çığı mina rəngli göy daşa yaqtı tozu saçarkən, bu altı xanəli yeddi nərddə bir dənədən sünbüllə hasıl olan kimi», «Gecə, mürəkkəb kimi qara samurun altında Burtas yorğanını gizlədərkən», «Təbilçi elə ki tabilinin üstünə isti dəri çəkdi (Günəş doğdu), soyuq gecənin havasını qızdırıcı, qara qarğı ümidişizliyi yuvarlandı, səhər xoruzu danışmağa başladı», «Gecənin gözü yuxu ilə tikişən kimi, səhər çırağının gözünü alovlandırdılar. Sübh səhəri işiqlandıran bir çəraq oldu, gecənin sürməsi gündüzün qırmızısı ilə əvəz oldu» deyir.

«Güldən rəngini alan sözlərilə şeirdə yeni bir namə, das-tan yaradan» Nizaminin «Beşlik»indəki bu və başqa bənzət-mələr onun şeir dilinin, şeiriyyətin ağlasığımız gözəlliyyinin örnəklərindəndir.

Poemanın növbəti bölməsi «Peyğəmbərin meracı» adlanır. «İskəndərnamə»nın bu «Merac»ı da, o biri «merac»lar kimi şövqlə yazılmışdır: «O gecə ki göylər möclis parıldatmışdı, gecə parıldaması ilə gündüzlük iddiası edirdi, behişt bağının yaşıł don geyənlərinin başçısı, bütün çəmənlikləri yaşıllıqla bəzəmişdi, bu vilayətin beşiyi, sultani olan Məhəmməd...müsəkkə dolu göbəyi «Beyti-əqsa»da açdı...Özünü dün-yə bəndindən xilas etdi...Yetmiş yollu bu diyardan köçünü vurdur...dördqifilli bənddən çıxdı, xilas oldu».

Öygü davam etdirilib Məhəmmədin göyə çıxdığı Bürəq adlı təriflənir: «Altında ildirim sürətli atı - Bürəq, yəhəri, yuyoni Günəş kimi nura qərq olmuşdu...Ən kəskin və göylərə uçan təxəyyül ondan yetmiş addım geri qalırdı...Onun ayağının sürəti baxış sürəti idi».

Allaha qovuşan Məhəmmədin cismindən çıxması bur-

da belə verilib: «Bu xanəgahdan göyün darvazasına azim olanda, asiman onun əlindən təzə xırqə geydi. Onun vücudunda qaranlıq göylər gülşənə çevrildi. Ulduzların gözü onuna işıqlandı. Toz izi görməyən təmiz pərdəyə ətəyi tozlu yaxınlaşmaq olmazdı. Ona görə yeddi səyyarənin dənizinə çatar-kən, orada ayağının toz-torpaqlarını yudu. Öz təbiətinin varlığını bu səyyarələrə payladı...Varlığından ancaq ürəyi qalmışdı. Peyğəmbərlərin canı onun (ayağının) torpağı oldu. Onlardan hər biri yəhərinin qunzuğuna əl çəkirdi».

Məhəmməd peyğəmbər burada «Quran»ın əl-Bəqərə surəsinin 253-cü: «(Ey Məhəmməd) Bu peyğəmbərlərin bəzisi-ni digərindən üstün etdik» ayəsinə uyğun öyümüşdür.

Öygü davam edir: «...Musa və Xizr qasid kimi qaçırdı. İsa, nə deyim, atının qabağında yürürdü. Bunlar bir nəfəs alınca, bir göz qırpinca, göyün ən uca günbəzini o aşdı, məkan və zaman vərəqini (oxuyub) başa vurdı. Onun hərəkəti-nin fövqələdə sürətindən ətrafindakılar heç tozunu da gör-mədilər...O yolda ki daha yolazma mümkin deyildi, həm yükü qaldı, həm də mindiyi atı...O mələklərin dərgahını keçdi, «Dərc»ə daxil oldu, «Dərc»dən ötüb keçdi. Burada cəhətlərin hökmü sona yetdi, dövrənin pərgarı birdən dayandı. Yerdə doğulmuş göylərdə gəzdi, Yeri, asimanı aşağıda buraxdı, mücərrəd dolanmayı o yera çatdırıldı ki, artıq onun varlığından heç bir şey qalmadı. Yoxluq yolunda o, dövr et-məyə başladığı üçün öz varlığından kənarə çıxdı. O, dövr et-diyi dairədə onun ayağı ilə başı bilinmirdi. O, aşağı-yuxarısı olmayan yolda cəsarətlə irəlilədi, çünki dairənin nə aşağısı, nə də yuxarısı var...Heç sikrin də görə bilmədiyi yerdə Mə-həmməd dua oxudu, allah qəbul etdi. O, söz ki ağızından çıxmamışdı, eşitdi, o üz ki görmək olardı, gördü. O gördü ki, həzrəti-zülçələldən o tərəfə nə məkan mövcuddur, nə də tə-səvvür...Onun ürəyi allahın fəziləti, nuru ilə doldu. Bax, bir yetim necə şahlıqaya layiq görüldü!...Elə getdi və elə geriya



döndü ki, bunu heç kəsin təsəvvürü qavraya bilməz. O, ildırım kimi elə qızığlıqla o yolu keçdi ki, onun yatağının istiliyi hələ də getməmişdi.

Əziz oxucu burada verilən çox maraqlı bir bilgiyə də diqqət etməlidir: «O dövr etdiyi dairədə onun ayağı ilə başı bilinmirdi. O, aşağı-yuxarısı olmayan yolda casarətlə irəlilədi».

İnsanlar XX yüzildə kosmonavtların süni peyk'lərlə gəyə uşub Yer kürəsinin orbitindən çıxandan sonra başaşağı-başyuxarı gəzmənin sərqiñin olmamasını öyrəndilər.

Təbiət kimi olğun Nizaminin «cəhətlərin itdiyi yer» dediyi «çəkisizlik şəraiti»ni 800 il qabaq yazması düşündürücüdür.

Bundan sonra «canının gövhərini allaha qovuşmuş Məhəmmədin ayağının altına atan» Nizami islam dininin dörd xəlifəsini yenidən öyür: «Gövhəralan dördür, gövhər də dördür. Gövhər satanın füzulluq etməklə nə işi var? Əlinin eşqində, hərçənd ki, möhkəməm, Ömrənin eşqindən də xali deyiləm. Eyni zamanda, mənim işqli dımağımın gözündə Əbübəkr şəmdir, Osman çıraqdır...Peyğəmbərlərin önündə gedənə alqış».

Hənif müsəlman heç bir təriqətlə bağlanmamalı, ancaq «La ilahā illəllah, Məhəmmədən rəsul allah!» deməlidir.

Öygü: «Gəncədə əsir olan» Nizami, qoy sənin «salam»ından faydasız qalmasın!» nidası ilə qurtarır.

«Sözü nəzəmə çəkmək asandır, lakin nəzmin üstündə durmaq lazımdır» deyən Nizami Gəncəvinin islam dininə qalbdən bağlılığı, yaradıcılığında «Quran»dan yararlanması «İskəndərnâmə» poemasındaki «İskəndərin Əlbürz dağına getməsi», «İskəndərin Dərbənd qalası yanında döyüşü. Zahidin yanına getməsi», «İskəndərin Sərir qalasına getməsi» bölmələrində də «Quran»dakı kimi, çətinanlaşılan, gizlinlərlə doludur.

«İskəndərnâmə» anıtını diqqətlə oxuyanda «sözü az de,

qoy vecə gəlsin, çox olsa, ona çox (irad) tutarlar» deyən Nizaminin elə bil «Quran»dakı üstüörtülü, mürəkkəb olayları açıqlamağa, onları oxucuya daha çatartı etməyə çalışdığı götürün.

«Quran»dan İskəndərin peyğəmbər olmadığını, ancaq hər cür bilik və bacarıqla dünyada möhkəmləndirildiyini, «tərcüməçi və miyançı olmadan hamının dilini anladığını» bilən «can dostu» Nizami Gəncəvi «Şərəfnamə»da «Səadət xəzinəsinin mayasını əlinə aldı, bilikdə, elmdə çox mayası vardı, tanrı hikmətinin qapısını açdı, peyğəmbərlik etmək üçün fərman çatanda» dünyaya ədalət gətirmək üçün yola çıxardığı İskəndərin peyğəmbərliyi «yada gətirmədi»yini yazar.

Qaynaqlar, o cümlədən İskəndərin müəllimi, həkimi, vəziri, məsləhətçisi olmuş Aristotel İskəndərin Azərbaycanda -ki Araz və Kür çayları arasındaki ovalıqdan Xəzər dənizinə tərəf keçmədiyini yazırlar.

Qərbdə İskəndərlə bağlı makedoniyalıların iç münasibətlərindən danışılan, yazılı «Yalançı Kallisfen» sayılı bir roman yazılmış, sonra yunanlar İskəndərin guya Şərqə getdiyi ni artırmışlar.

Yüz illər keçəndən sonra isə «sehirkar sözlü» Nizami Gəncəvi «İskəndərnâmə» poeması ilə İskəndərin adını daha da əfsanələşdirmiş, tarixiləşdirmişdir: «İndi söz-səir büsətinin üstündə İskəndərin iqbalının təbilini vururam. Onun səadətiindən, biliyindən söz açıram, onun tac və taxtını ucaldıram. Bu qədər dövrdən sonra onu öz dirilik suyuyla dirildi -ram. İskəndər mənə yolunu izleyərək həyat çeşməsinin dalınca getdi. Xoşbəxt taleyiñə ümid edərək həyat çeşməsindən əbədi həyat tapmaq istədi. O həyat çeşməsini çox axtardı, ancaq o vaxt axtardığını indi tapdı. Natiqlər padşahının belə bir məsəli var: «Tapanlar - Axtaranlardır».

«Mələklər yolu ilə gedən» Nizaminin fikrine, «dirilik



suyu» ağılla canın birliyidir.

İskəndərin tarix boyu bəzədilib şışirdilən şöhrəti, adı zaman keçidkə əfsanələşdirilib dildən-dilə düşmüş, onunla bağlı bəzi olaylar hətta «Quran» və ona açıqlamalarda belə eks olunmuşdur.

«Quran»ın əl-Kəhf (Mağara) surəsinin 83-cü ayəsi: «(Ey Məhəmməd!) səndən Zülqərneyn barəsində soruşalar, de: onun barəsində sizə bir hekayət (bəzi xəbərlər) söyləyəcəyəm!».

84. Biz onu yer üzündə möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik).

85. O, (məğribə çatmaq üçün) yola çıxdı. (Tövbə qapısı məğribdə olduğuna görə səfərini oradan başladı).

86. Nəhayət, Günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü. O, çeşmənin yanında (allahı tanımayan, kafir) bir tayfa da görüdü. Biz ona belə buyurduq: «Ey Zülqərney! Sən onlara (imana gəlməsələr) əzab da vera bilərsən, (haqq yola dəvət edib), onlarla yaxşı rəftar da edə bilərsən!».

87. O (İskəndər) belə cavab verdi: «Zülm edənə əzab verəcəyik. Sonra o, rəbbinin hüzuruna qaytarılacaq. (Rəbbi də) ona (cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir!

88. İman götürüb yaxşı iş görənləri isə ən gözəl mükafat (cənnət) gözləyir. Biz ona asan bir iş əmr edəcəyik!» (Onu allaha yaxınlaşdırmaq üçün bacardığımız hər şeyi - oruc, namaz, zəkat, cihad və s. öyrədəcək, gücü çatmayan bir işi görməyə vadar etməyəcəyik).

89. Sonra o, başqa bir yola (məşriqə) tərəf üz tutub getdi.

90. Nəhayət, Günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərinə doğan gördü ki, onlardan ötrü ona (Günəşə) qarşı bir sıpar yaratmamışdıq (Yalnız Günəşin özü onlar üçün sıpar idi).

91. (Zülqərneyin qüdrət və saltənəti, səyahəti) belə idi. Biz hələ onun yanında nələr olduğunu da bilirik (Zülqərneyin qüdrətini, nə qədər əşkarla səfərə çıxdığını allahdan başqa heç kəs dəqiqlik bilməz).

92. Daha sonra o (Zülqərney), başqa bir yola (cənubdan şimala) üz tutub getdi.

93. Nəhayət (Sədd salmış olduğu Azərbaycanlı, ya-xud Türküstənda Yəcuc-Məcuc tayfaları yaşayış ərazidəki), iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan (yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü.

94. Onlar dedilər: «Ey Zülqərney! Yəcuc-Məcuc (tayfları) bu ərazidə fitnə-fəsad törədirirlər. Bizimlə onlar arasında sədd çəkmək üçün sənə müyyəyen məbləğ (yaxud xərac) versək, olarmı?».

95. O (Zülqərney) dedi: «Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verdiyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim!

96. Mənə dəmir parçaları gətirin! «(Onlar gətirdilər). O (Zülqərney), iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərəşdirən kimi: «(Körükəri) üfürün!» - dedi (Onlar körükəri üfürdülər). (Zülqərneyin dəmiri) od halına salınca: «Mənə ərimiş mis gətirin, onun üstüne tökün!» - dedi (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurub və beləliklə, möhkəm bir sədd əmələ gəldi).

97. (Yəcuc-Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər.

98. O (Zülqərney) dedi: «Bu (sədd) rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (qiymətə yaxın) Yəcuc-Məcuc tayfalarının dünyani bürüyəcəyi zaman) galidikdə isə onu yerlə bir (dümdüz) edəcəkdir. Rəbbimin və



di haqqdır!» (Allahın buyurduğu her bir şey, o cümledeñ İskəndərin səddinin dağılıması, Yəcuc-Məcuc tayfalarının yer üzünən hər tərəfinə səpələnməsi, orada fitnə-fəsad törətməsi, nəhayət, bir cür həşərat tərəfindən məhv edilməsi mütləq baş verəcəkdir).

«Sözlər gövhər kimi parıldarkən aqla batmasa yalan görünər» deyən Nizami Gəncəvi «İskəndərnəmə»nin hər iki kitabında olayları «Quran»da deyildi kimi izləyib, ədalət və din yayan İskəndərə yaxşı ad qazandırır: «Yaxşı addan başqa özgə ad yoxdur... Bu ayin xəyaldan səhbət açanlar yaxşı ad qazanmışlardan aylar və illərlə dəm vurur. Yaxşı ad qazanmış böyük İskəndər... Ordunu Əlbürz dağına yürüdərək, hər vilayətə bir naib təyin etdi. Keçi yollarının dar dəhlizindən Şirvandan şir kimi yürüüb keçdi. Bu yürüş ki onun arzusunda idi, onun yolunu Dərbənd keçidindən salırdı. O vaxtlar bura indiki bəzənmiş şəhər deyildi. Ancaq bir qala idi, içində çoxluca dövlət».

«Tarixlər şeirlə yazılsa əgər, yolu azmamaq mümkün deyildir. Mənim işim incəliklə söyləməkdir» deyən Nizami Gəncəvi ədalət, din, əxlaq yolu ilə yaymağa çalışdığı əsas ideoloji baxışlarının bir neçəsini də Makedoniyalı İskəndərin dilindən «İskəndərin İstəxrda taxta oturması» bölümündə vermişdir: «Nil çayının başlanğıcından Qanq çayına qədər, şoran Çin dənizindən acı sulu Zənzibar dənizinə qədər hər yandan elçilər axıṣdı, bacla, xəracla şahın taxt və tacına mübarək deyə-deya».

Şahsa ayağını qızıl taxta qoyarkən, söz xəzinəsinin qızıl qılıfını açdı: «Ulu yaradana şükrələr olsun! Ona şürə deyəni haqqı tanıyan etdi. Yastiğı torpaq olan mənim kimisinin başını pak bir nur kimi ulduzlara ucaltdı... O göylərin sahibindən mən qəbul etdim ki, bir an da ədalətdən usanmayam. Məzлlumların dadına mən gərk çatam. Qaranlıq gecələrə batmışlara mən işq olam. Ağıl vəfa yolunda mənə yol göstə-

rəndir. Dünyanın yaxşılığı mənim vəfədarlığımla bağlıdır.

Bu gün qabağıma düz yol tuturam, çünki sabahki günü də nəzərimdə tutmuşam. Üzrələr gətiriləcək gündən mən çəkinirəm, ona görə idarəetmədə ehtiyatlıyam. Filin alnından qarışqanın ayağına qadər heç kəsə mənim qolumun zorundan xətər çatmaz. Heç kəsin qızıl-gümüşünə tamah salıram.

Baxmayaraq mənim əlim hamiya çatır. Camaatdan mən çoxlu əzab çəkmışəmsə də, istəmərəm məndən bir kəs incisin.

Kənddən, kəndlilərdən xəracı götürdüm. Vilayətdən nə bac, nə də xərac istayıram. Dünyada əlimə xəzinə düşsə, hər kəsin payını özünə verərəm. Hünər sahiblərinin başını ucaldaram. Divanələrinə ayağına zəncir salaram. Müftəxər kələrdən üz döndərərəm, demirəm dilsiz və çərəsiz ola.

Əgər sağlam insan işbilən olsa, qoymaram o işsiz qalsın. Görsəm bir nəfər zəhmət çəkir və onun galırı xərcindən azdır ona yaşamağa ümid verərəm. Öz xəzinəmdən ona yardım edərəm. Hər işi dirlə birlikdə tutaram.

Ədalət bazarını genişlədərəm. Heç bir işdə bir kəsdən də qorxmaram, ancaq o kəsdən ki tanrıdan qorxa. Faydasızları dəyirmana ataram, bağışlanmalıları mən bağışlaram.

Cahani mən səxavatla bazarəm. Səxavat əhlinə dövlətim-lə kömək edərəm. Zülmü huşumla özümdən uzaqlaşdıraram. Məzлlumu əzizləyər, zalımı öldürərəm.

Bir pislik qarşısında bir pislik edərəm, yaxşılıq qarşısında yüz yaxşılıq edərəm. Günah iş tutana caza verərəm, üz istəyənə mərhəmət göstərərəm. Düşmən dikbaş olsa, boynunu vuraram, düşmənçilikdən əl çəksə, əl çəkərəm. Xeyirxah işlərin binasını qurmaq məndən olsun, pis işlər ancaq düşməndən baş verə... Rumdan İrana özbaşına gəlmədəm, o vilayətdən məni tanım gətirdi. Onunla haqqı batıldıñən ayıram. Bağı qıſıl məndən açar tapar. Doğruya inananların başını torpaqdan qaldıraram, batılıq inananları isə öldürərəm.



Yoxsulluq rəngini dünyadan silərəm... Harada mənim ədalətim sərvət boy atsa, şahinin zülmündən qırqovul qorxmaz, qurdalar qoyunların çobanı olar, həmin aslan marala bir də toxunmaz... Həç kəsə mən dünyaya atəş vurmağı öyrətməmişəm. Səbəbsiz bir xırman da yandırmamışam... Məndən bir gözə gözağrısı düşsə, ona mən özüm tutiya da çəkərəm. Qoy mənə bu işdə tanrımlar yar olsun! Özü də bəd gözdən xilas eləsin!».

«Söz-şerif büsatının üstündə İskəndərin iqbaliyin təbilini vuran» Nizaminin bu, ədalətlə idarəetmə fəlsəfəsinin İskəndərin adından vermasının köklü nədənlərindən birlərinin də Zülqərneyinin adının «Quran»da olmasıdır.

### «İqbalməm»

«İqbalməm» «dövranın gedisi hər dövr üçün başqa tərzdə müəllim istər» deyən Nizami Gəncəvinin sonuncu anıtıdır. O, birinci bölməsi «Şərəfnamə» adlanan «İskəndərnamə»nın davamı kimi yazılmış, aydın süjetli bitkin bir əsərdir.

«İqbalməm»ni ömrünün sona yaxınlaşdığını duysa da, «söz qoşan hər adamın ürəyinə şeir mələyi ilham verir» deyən Nizami Gəncəvinin dünya anlamı güzgülənən fəlsəfi traktatı da adlandırmaq olar.

«Köhənə tarixləri təzələyən» Nizami «Xosrov və Şirin»i yazarkən qiyamət günündə bağışlanıb-bağışlanmayacağını bilmir, allaha «Dindar olsam da, bütürəst olsam da, hər növ olsam da, məni bağışla! Öz fəzilətinlə sən mənə kömək et, mənimlə işimə görə rəstər etmə» deyirdi. Ancaq tək allaha tapınıb ləyaqətlə yaşıdagı ömrünün sonunda, «İqbalməm»nin «Nizaminin rüzgarının sonu» bölməsində allahın onu bağışlayacağını düşünüb inamlı yazır: «Elə ki bu dastan tamam oldu, Nizami də yola düşmək məqsədilə addımladı. Bundan çox zaman keçmədi ki, ömrünün tarixinin vərəqi ya-

zıldı. Altmış üç yaşından altı ay artıq idi ki, yola düşmək üçün təbil çaldı.

Keçmiş filosofların halından danişdı. Filosoflar yatıldı və o da yatdı. Köç zamanı öz dostlarına gah yoldan xəbər verdi, gah nəsihat etdi. Güldü və dedi: «Hər şeyi bağışlayan ümidvar etdi ki, məni bağışlayacaq. Siz bizim üçün zəhmət çəkməyin, bu sizin saray, bu da bizim sevinc evimiz». Bu söhbətdə idi ki, yuxu onu apardı. Elə bil heç oyaq olmamışdı.

Bu sözləri «qocalığın nalını oda atan» Nizami Gəncəvinin allaha inamının bir gizlini sayaq!

«İqbalməm»nin əsərin başlangıcındakı dini-ideoloji baxışları da mənə və məntiqə bilgin şairin o biri poemalarındaki dini baxışlara çox yaxındır və tək allahla ədalət fəlsəfəsinin zirvəsidir.

«Mənə öyrən və mənasına var» deyən Nizami Gəncəvi «İqbalməm»ni «Ağıl harada xəzino taparsa, allahın adından ona açar düzəldər. Elə bir allahın ki ağıl bəxş edir və ağıllıya nəvazış edir» sözlərilə başlıyır.

Poemanın ağıl və allahın tərifilə başlaması açıqlanacaq fəlsəfi istəklə bağlıdır.

«Ürəyini elm odu ilə yandırmış» Nizami allah «...Ağıl onun öz dərgahına yol göstərir... Ağlı onu tanımışı vacibdir... Bütün varlıqlardan əvvəl o var idi. Hami onun cövhərinin canıdır. O təkdir, ikiilikdən həzrəti pakdır. Nə sudan, nə oddan, nə hava, nə də torpaqdandır. Bütün varlıq yalnız ona mənsubdur. Həç kəsin varlığına onun mənsubiyyəti yoxdur. Yeddi dəri (göy) içində bütün varlığı o yaratmışdır. Ona afa-rin, çünki yaradan odur. Həç kəsə ona yol tapa bilməz. Ağıl bu hikmətdən agah deyil... Bütün kainat ondan qüvvət alır. Kimin ki həyatı vardır, onunla yaşayır. Bütün varlıq onun varlığından ad almışdır. O tamdır, qalan hər şey natamamdır» deyir.



Bütün bu öygü və deyimlərin «Quran»dangəlmə islam fəlsəfəsi olduğu irəlidə göstərilmişdir.

«İqbalməmə»nin sonrakı «Münacat» bölməsi: «İlahi, bəndənin köməyi sənsən. Bənda allaha möhtacdır. Olmuşları və olacaqları yaradan sənsən... Hər cür arzum olduqda, mən səni çağırıram, çünki hər arzuya sənin köməyinlə çatırlar» sözlərlə başlayır.

«Qoca sərvî canlandırın» Nizami əsərin bu yerində çox maraqlı dünyəvi, fəlsəfi sorğu verir: «Belə bir yaxşı və şən dünya yaratdığın halda, əbədilik nə üçün cənnətə həvalə edildi?».

Ancaq «Quran»dakı ehhkamlara əks söz deməyi, şəkk etməyi təsəvvür etməyən, «göylərlə söz danışan» sayan Nizami: «Başqa (dünya) bundan daha yaxşı ola bilməz» deməyə məcbur olub, şübhəsinə cavab verir: «Sən onu (cənnəti) da-ha yaxşı hesab edirsənə, qoy sən deyən olsun, o cənnət bağında bizim yerimizi xoş et... Mən özümdə elə cəsarət görmürəm ki, sənə deyəm: «Bunu və onu mənə ver». Hər kimdən ehtiyacım olduğunu istəyirəmə, əgər istədiyimi tapmış ol-sam, verən o deyil, sən olursan. Sənin yoluñ üstündə olan heç bir şeyə sənin ehtiyacın yoxdur. Hamının sənin dərgahına ehtiyacı var. Bir halda ki qapımı dostluqla açdın... Gözümə sən özündən işiq ver ki, başqalarının gözündən rahatlıq tapım... Mən gözdən uzaq o kiçik zərrəyəm ki, sənin qüdrətin mənim üzərimə işiq saldı. Sənin qüdrətinlə yarandığımı görə xəzinələr qapısına açar olmuşam... Mənim işlərimə elə kömək et ki, dediklərimdən razı qalasan».

«Allah məni bəndəlik etmək üçün yaratmışdır» deyən Nizami bundan sonra «Münacat»ın sonunda «Sənin hüzuru-na razılıq yolu ilə gələrəmə, sənin peyğəmbərinin sözündən boyun qaçırmaram» sözlərlə «taxt və tac təmənnasında olmadan şahlardan qılıncla xərac alan» Məhəmmədin tərifinə keçir: «Şəhv etdim, taxtı şanagüllə olan o şahin həm tacı var

idi, həm də taxtı... Allahı tanıyan, mələkləri göstərən odur. Biz allaha onunla şürə edirik... O, kainat üzərində açılan səhərdir, sanki zülmətdə tapılan dirilik suyudur».

«İlahi, bəndənin köməyi sənsən» deyən Nizaminin üç nöqtə qoymadığımız yerdə Məhəmməd peyğəmbərə yazdığı: «Biz allaha onunla şürə edirik. Bizi şən behiştə çatdırın odur. Dar və iyərən cəhənnəmdən qurtaran odur» fikri və sonrakı bəzi öyğülər dolayı, məcazi deyilsə də, şisirtmə kimi görünüb allaha aid oluna bilən sözlərdir.

«Açar dəmirdən, xəzinə qızıldan olar» deyən Nizami Gəncəvinin başqa poemalarında da Məhəmməd peyğəmbərə bir az çox bəzənmiş kimi görünən,ancaq allaha aid edilə bilən fikirlər vardır.

«Peyğəmbərlərin axırincisinin tərifi» davam edir: «Mə-nəvi aləmə çatmaq atını biza o verib. Ərşin hədiyyəsini biza o göndərib. Onun sakin olduğu torpaq önündə bizim hamimizin başı onun başının bir tüküna dəyməz... O, bütün başçı-klärin ən böyüydür, bütün peyğəmbərlərdən ən seçilən-idir... Sən o bulaqsan ki, suyun safdır... Sən yaxşı həkimsan, üzün nurani. Allahın hökmü ilə elində dərman var... Sənin camından birən damcı içən hər kəs illər boyu dərd-azar bilməz. Belə olmasın ki, o dadlı şərbətdən mənim kimisən bir qurtum içmək qismət olmasın!».

«Şeir cəmənino ceyranlar dolduran» Nizami bu anitında «Şərfnamə»dəki şəxsiyyətləri tək allaha qovuşdurandan sonra öldürür.

Allah yolundakı sorğu-sual «Hind həkiminin İskəndərlə səhbəti»ndən başlayıb getdikcə ayrı-ayrı söz bəzəyilə yenilənir.

Hind bilgini İskəndərə deyir: «Eştidim, bu dövrün ən böyük alimi dünyada sənsən... Mən öləndən sonra allaha doğru necə yollana bilərəm? Bilərəm ki, bir yaradan var. Əgər yolu əla alsam, onu mən harada axtarım? Onun nişanı ay-



dindir, özü gözü görünürm...».

«Cahandar belə cavab verdi: «bu söz həm qıсадır, həm uzun. Elə ki özündən üz çevirdin, bil ki, allaha yol tapmisan. Onun yerini soruşmaq lazımdır, çünkü Yeri yaradınan yeri olmaz. Nə kimsə onun sırlarını saya bilər, nə də fikir ona yol tapa bilər... Allah ki yaradılmışların pənahıdır, ehtiyac olduğu əndəzədə bizi göləcək sırlardan xəbərdar edir. Bir qasıd göndərir və onunla açar ki, gizli sırrı biza aşkar etsin».

Bu danışından sonra İskəndər gizlinə çəkilib yeddi filosofun «Bu dünya başlangıçda necə olmuşdur? Yaradının hökmü və təqdirilə əvvəlcə göy yaranmışdır, yoxsa Yer? Gəlin bu sırrı aşkar edək ki, cahanın ilk baharı necə çıxıqlanmışdır? Dünyanın əsasını qoyan bu əsası necə qoymuşdur?» sorularına cavabını dinləyir.

«Şahin dövləti əlindən tutan» Nizami Aristotelin yaradılış haqqında elmi-fəlsəfi baxışlarını «Allahın əmrilə hər dörd cövhər öz mərkəzlərində yer tutandan sonra hamısı bir-biri-nə qarışır, ondan nəbatat meydana gəlib və o yaranmış nəbatatdan cürbəcür heyvanlar yaradılıb. Nisbət bilən ağlin əndəzəsinə görə, bundan artıq fikir söyləmək olmaz» sözləri-lə verir.

Valesin yaranışın başlangıcı sudur tezisi də «Bunun hamisinin ən yaxşısının lütfündən dünya yaranıb və hərəkətə gəlib. Dinləyici əgər bunu eşitmək istəməsə ki, sudan bu cür cism meydana gəlmmişdir?» sözləri «Quran»ın ən-Nəhl surəsinin 4-cü ayasındakı «Allah insanı nütfədən yaratdı» hökmü ilə sınırlanır.

Sokrat baxışını İskəndərə «din və biliyə can at» sözlərlə başlayır: «...Bu məsələlər qapalıdır, lakin öz rəyi əndəzəsində hər kəs öz bildiyini ərz edir. Əvvəlcə ki yaranmışlar olmayıb, allahdan başqa heç bir şey olmayıb».

Forſiri deyir: «Allahi tanıyan şahin sualından mənim ürəyimə belə bir fikir gəldi: bu dünya yaranmadan əvvəl

dünyanı yaradan bir cövhər yaranıb. Allahın feyzinin təbiiyəsilə o sulu cövhər suya çevrilib... Ağıl ancaq buraya qədər cəhd edə bilər, bu xətdən kənardı fikrə yer yoxdur».

Hörmüzd: «Yaradılmışın varlığıni yaxşıca bilirom, lakin bilmirəm ki, ilk əvvəldə necə yaranıb».

Əflatun deyir: «Mənim fikrimə görə, həqiqət belədir: ilk onca varlıq naçiz (heç) olmuşdur. Əgər allah seydən şey yaratsayıdı, əzəldən əbədə kim maye öz yerində qalardı. (Yaradan) hər gövhəri ayrı-ayrılıqda yaradıb ki, heç bir gövhər vəsitəci olmamışdır... İnsanı yaratdı ki, o sərvər olsun. Əgər bir qarışqanın qanadına fikir verəsən, onunla allahın qüdrətin-dən iibrət dərsi ala bilərsən».

Filosofların baxışlarını tamamlayan İskəndər «Müşkül məsələləri açan o filosoflara allah adından çox yeni aferinlər dedi... Ayla gələn hər bir surəti, şübhəsiz, əməldə yaratmaq olar. Əgər biz yaradılışın sırrını oxuya bilmiriksə, onun haqqında nə tədqiqat apara bilərik? Göylərin vərəqlərini oxuyan sizlər görürsünüzüm, müxtəlif fikirlər söylədiniz. Bundan artıq danışmaq layiq deyil ki, dünyanın surəti nəqqaşsız deyil» deyir.

«Keçmiş filosofların halından» danışan «xəzinələr qapısının açarı» Nizami «İqbalmə»də də başlangıcı biliñməyən gündən gəlişən elmi-fəlsəfi, dini-ideoloji fikirləri «Qu-ran»dangəlmə islam fəlsəfəsi-sa sinirlandırır.

«Dili, sözü, ürəyi bir olan» Nizami «əbədi fəlsəfi problemlər» haqqında antik dövrün Aristotel, Vales, Bolinas, Sokrat, Forſiri, Hörmüzd, Platon kimi «yeddi müdrik»inin fikirlərindən sonra «İskəndərin dedikləri»ndə yazır: «Sözə son vurmaq püşkü şaha düşəndə, o, söz sikkəsinin qədrini Aya yüksəltdi».

Söz sikkəsinin qədrini Aya Makedoniyalı İskəndər yox, «şəir mənim arxımdan su içir, o mənim zəmanəmdə şöhrət tapmışdır» deyən, şəir-sənat tarixinin ən böyük «qaləm tür-



kü» Nizami Gəncəvi yüksəltmişdir.

Sözlərimi «ayar və şahin əksilə parladaraq onun üstüne, şahənşahın şəklini əks elədim ki, onun şəklilə əl işlərim röv-nəqlənsin» deyən Nizami «İqbalməmə»nin «Nizaminin dedikləri» bölməsində başqalarının adından söylədiklərini özünün dediyini yazar: «Doğrudan da, Xırz adlı o gizli səs qayaları çapılı göylərdə gəzir. Mənə salam çatdırıcı, salamdan sonra günbəzdən aşağı endi və sarayımı gəldi. Sözlə mənim dınağımı qızdırıcı. Mənimlə yumşaq səslə səhbət etdi (və məna dedi): Gizli mənası olan bir neçə sözü sən lal dillərə tapşırma. Bu sərvin kökünü tərpədən sənsən. Niyə sözü o filosflara bağlayırsan? Beyni çürümüş o sümüklorə gözəl sözləri niyə bağlamaq gərək? Öz çörəyini başqalarının süfrəsində yemə. Öz məhsulunu öz süfrənin başına qoy. Bəli, dövrün adamları nəkişilərdir. (Elm) maclisinə deyil, ulduzlara məftundurlar».

İskəndərlə dünyaya ədalət və təkallahlı din yayan «sözə təzə paltar geydirən» Nizami Gəncəvi onu Xırıldakı (Qıpçaqdakı) «Ədalətli ölkə»yə aparıb ədalətin türklərin bu ölkəsində olduğunu yazar.

Makedoniyalı İskəndər «Ədalətli ölkə»dəki ədaləti görəndən sonra insan adlanmağından utanır.

«Ömrümü əfsanə ilə başa vururam» deyən Nizami Gəncəvinin gizlinlərlə dolu «İqbalməmə» anıtındaki insanı təbiyələndirəcək bir neçə baxışını da araşdırıq.

Anıtın «İskəndərin anasına məktub yazması» bölməsinde öncə təkallahlı dinə tapınması «Mənim yanğımı gör, sazinəni köklə, bəlkə sənin avazınla mən şirin yatam...Çünki mənim həyatım başa çatıb... Bağışlanmağım haqqında dua et...Sən birsən və hamı sənə möhtacdır, bir-bir bütün xalqın işini qaydaya sal...Öz əlinə böyüdüyünün dalınca yanma. Əlini öz yanan dərdinin üstünə qoy. Bu yanğıdan səni zəmanəna uzaqlaşdırırsın, allahın bu qəmdə sənə səbir versin. Döşün-

dən əmdiyim südə and verirəm...dünya və dinin fərmanında hazır duranlara, göyün və Yerin sahibinə...o əmrə ki varlıq onunla yarandı, o ada ki hər bir addan ucadır...allahı tanıyan adamların agahlığına...din-pərvərlərin sidqinə, peyğəmbərlərə gələn vəhya, hamının keçəcəyi o yola, o yol göstərənə ki o əltutandır...adil yaradana ki hər şeyin sahibi odur» deyilir, sonra isə dünya malından, dünyadan doymayan, ölmək istəməyən insanın sonu düşünüb dünyada və axırətdə yaxşı ad qazanmaq istəyinin gərəkliyi söylənir: «Elə ki İskəndərin cavanhıtı siddətli küləkdən şahlıq ağacından yera düşdü, onun qızıl kəmərlərindən ona layiq bir qızıl tabut düzəltdi-lər...bir qul ki onun kəfəninə ətir töküdü, qapağı qızıldan olan tabutu onu yerləşdirdi. Bədən ki öldü və əndam gümüş kimi oldu ətirli kəfənin və qızıl tabutun nə faydası? Şah əmr vermişdi ki, qızıl tabutdan onun bir əlini qırğaq çıxarsınlar, onun əlinə boş torpaq töksünlər».

Bu dünyadan gedəndə ovucuna ancaq bir ovuc torpaq qoyula bilən insan bu dünyada yaxşı ad qoyacaq işlər görməlidir. Budur yaranışın, insanların fəlsəfəsi!

Bu fəlsəfəni ən yüksəkdən anlayıb biza ötürən «imanlı adam» Nizami Gəncəviyə min rəhmət!

«Heç kəsin işinin korlanmasını istəməyən» Nizami bu bölmədə peyğəmbər kimi, ədalət dililə bütün millətlərin dili-ni anlayan İskəndərin qüdrətilə Xırıldan (Qara Qırğız, Böyük Qırğız, Qıpçaq anlamındadır. XX yüzilin başlarında rus-mason bolşeviklər türk ellərini bir-birindən ayıranı kimi qazaxlara qazax-qırğız da deyilirdi) quzeydəki vəhşi yəcuclar arasında «İskəndər səddi» çəkir.

«Təzə əhd gəlininin bəzəkçisi» Nizami «özünün insanlıq fəlsəfəsini» İskəndərin «Xırıldada qarşılaşdığı «allahın il-ham ilə peyğəmbərsiz müsəlman olan» xalqın dilindən ümumiyyətdir: «O dağda din-pərvər bir xalq var idi. Müsəlman (idi) və peyğəmbərdən azad idi. Allahın ilhamı ilə öz əhvalla-



rına uyğun allahı tanımlışlar. Onlar İskəndərin üzünü goren kimi onun peygəmbərliyini qəbul etdilər. Onun təlimilə könlüllərini bəzəyib ondan bilik və ədalət istədilər. İskəndər onlara din qapısını açdı, din və bilikdən başqa da çox şey verdi... Bir qədər də getdikdən sonra o çəmənlikdən və sulardan keçdilər. Hər cür nemətlə və ürək istəyən şəyə bəzənmış connat kimi bir şəhər göründü. Şəhər qapısına yaxın gəldikdə dəmirdən, ağacdan və ya daşdan onda qapı görmədi. Bir neçə qoca ilə o, şəhərə girdi. [Qocaların] hamısı çox düşüncəli və iibrəli idi. Bəzədilmiş çoxlu dükanlar gördü. Onların hamisindan qapı və qifil götürülmüşdü. O şəhərin insanpərvər sakinləri yüz üzr və minnətlə İskəndərə qarşı gəldilər, onu yoldan saraya getirdilər. Elə bir saraya ki sanki connat minası ilə işləmişdi. Çoxlu nemətlə dolu süfrə açıldılar. [Yeməkləri] qoyular, özləri ayaq üstə durdular, min cür xahişlə pərəstiş etdilər. Çox qonaqpərəst, çox mehriban idilər. Şah onların qonaqsevərliyini çox bəyəndi, o gülərzüzlülərə mehriban üz göstərdi. Onlardan soruşdu: «Na səbəbə siz belə qorxmazsınız və özünüzü mühafizə etmirsiniz? Təhlükədən necə bu cür rəhatlıqla yaşayırsınız ki, heç kəsin qapısında qifil və bənd yoxdur, bağlarda bir nəfər bağban belə yoxdur, bir çoban yox, yüz minlərlə sürü; sürürlər dağlarda və çöllərdə buraxılmış. Bu necədir, bu qorunmamaq nədəndir? Sizi qorumaq kimə tapşırılıb? O ədaləti ölkənin böyükleri şəhriyara bir də dua etdilər [və dedilər]: «O kəs ki sənin başına tac qoyub, sənin ömrünü tacına uyğun versin, bütün işlərdə köməyin allah olsun, hünər sənə ad qazanmaqdə ad sikkəsi olsun! Bizim halımızdan pis-yaxşı soruşduğun üçün biz bütün halımızı şaha danışırıq. Həqiqəti belə bil ki, biz, bu xalq ki bu dağda və çöldə saknik, dinpərvər zəif bir xalqıq, doğrudan baş tükü qədər də keçmərik. Əyrlər pərdəsində bizim işimiş yoxdur, doğruluqdan başqa heç bir şey bilmirik, dünyada əyrilik qapısını bağlamışq, dünyadan bu doğruluqla xilas olmuşuq.



Heç bir halda yalan danışmırıq. Gecələr əyri yuxular görmərik. Faydası olmayan bir şey haqqında soruşturmırıq, çünkü allah özü o işdən xoş olmur. Allahdan olan hər şeyi qəbul edirik. Allahı sinamaq allaha düşməncilikdir. Allahın işləri ilə biz uyuşurraq, pərəstiş edənин düşmənciliklə na işi. Yoldaş acız olsa, kömək edirik; əgər çətinlik çəkirsə, onu xilas edirik. Və əgər bizdən bir kimsəyə ziyan dəysə və o zərərdən bize xəbər çatsa, o zərərin dəyərini öz kisəmizdən çıxarırıq və öz malımızı verməklə tamamlayırıq. Bizlərdə heç kəsin malı başqasının malından çox deyil. Biz öz mallarımızın hamisini bərabər bölürük. Biz hamımızı bərabər sayıraq, başqasının ağlamasına gülməyirik. Oğrulardan əsla qorxmuruq, nə şəhərdə gözətçi, nə də məhəllədə qarovalı qoyuruq. Başqa kəşlərdən biz bir şey oğurlamırıq, bizdən da başqları oğurlamırlar. Evlərin qapısında nə qifil, nə bəndimiz var, mal-qaramızı güdən də yoxdur. Bizim balalarımızı allah böyüdür. Bizim ilxilərimiz aslanlar və qurdlardan arxayındır. Əgər qurd bizim qoyunumuza toxunsa, dərhal ölüb gedər. Əgər əkinimizdən bir kəs bir başaq aparsa, kündən onun ürəyinə ox sancılar. Biz əkin zamanı toxumu sapıb, tarlanı allaha tapşırırıq. Altı ay biçin başlanmamış, arpa-buğda zəmisi ətrafında dolanırıq. Əkin yerindən bitəndən bize bir dəndən yeddi yüz dən çatır. Bu cür bir iş və ya yüz iş görsək belə, özümüza deyil, allaha təvəkkül edirik. Bizi saxlayan yalnız allahdır, pənahımız allahadır, daha heç kimə deyil. Başqlarının eyibinə göz yummuşuq. Əgər bizdən biri mübahisəyə başlasa, ona məsləhətlə kömək edirik. Heç kəsi pis yola dəvət etmirik, fitnə axtarırıq, qan tökmürük. Bir-birimizin kədəri na kədərlənirik. Şadlıqda da bir-birimizə yar oluruq. Qızılı və gümüşə aldanmayıq biz hesaba almırıq, çünkü onlar heç kəsin işinə gəlməz. Bir-birimizdən heç bir şeyi əsirgəmirik. Heç kəsdən qılınca gücünə bir arpa belə istəmirik. Heyvanlar və quşlar bizdən qaçmırlar, onlardan da bizə zərər dəymir. Eh-



tiyac olanda ahu, dağkeçisi və cüyür qapımızdan içəri zorla özləri galırlar. Onlardan əgər biz ovlaşaq, ancaq ehtiyac ol- duğu qadər ovlarıq. Başqaları ki bizim onlara ehtiyacımız yoxdur, onları biz qapıdan və çöllərdən qovmuruq. Öküz və eşək kimi nə çox yeyənik, nə də qurudan və yaşdan dodaqlarımızı bağlayırıq. İsti və soyuq [yeməklərdən] o qadər yeyi- rik ki, bir o qadər də yeya bilək. Bizdən heç kəs cavanhıda ölmür, ancaq çox ömür sürmüş qocalar olur. Əgər bir kəs ölürsə, ürəyimiz sixilmir, çünkü o dərdin dərmanı əla galməz. Bir kəsin dalınca əla gizli bir şey demərik ki, o şeyi onun üzü- na deyə bilməyək. Maraqlanmırıq ki, bu adam nə yedi, fəğan etmirik ki, o yemək ona nə etdi, pis və yaxşı biza nə gəlirsə, [qəbul edirik]. O alnimizə yazılıandan biz başımızı çəkmirik. Hər nəyi ki yaranan düz yaradıbdır, demirik ki, bu necə olub, o haradandır. Bizimlə ancaq o xalq birgə yaşaya bilər ki, bizim kimi pak və pəhrizkar olsun. Əgər o bizim xasiyyətimizə uyğun olmasa, bizim dairədən çox tez çıxar».

Bəlli olduğu kimi, türklər ən qədim çağlardan təkallahlı olub tək tanrıya tapınmışlar. «Tək allahın qapısını çal, şoh- rətin artsin» deyən Nizami Gəncəvi də burada xırxız-qıpçaq-türk xalqının dünyada təkallahlığı yayan İskəndərə kimi, İbrahim peyğəmbər çagından batıldən tanrıya tapınmış - hənif bir millət olduğunu deyir.

Dünyaya ədalət yayan İskəndəri qəbul edən bu dinçi xalq «dünya şahı»na dərdini deyib çərə istəyir: «Ey əltutan hakim, şəfqətini göstər. Sənin sərmanına hazır duran bu zəiflərə bu dağın dalında. Bu daşlıqda dəniz kimi görünən bir çöl görürsən, o çöldə yəcuc adlı bir xalq bizim kimi insandan do- ğulmuşdur, lakin divə bənzəyir... Vaxtaşırı biza hücum edər- lər, bizim yuvalarımızı xarab edərlər... Sürlülər qurddan o qadər də bərk qaçmırlar, necə ki o itsifat qurdpeşəlilər- dən... Şah yəcucların əhvalatını eşitdi... o, yüksək ulduzlu- nun taleyi yar olduğu üçün «İskəndər səddi» tikildi».



«Sözündə İsa möcüzəsi olan» Nizami Gəncəvi «Sirlər xə- zinosi»ndə də «Mənə xeyir xəbər göndərən tanrı bir dənin əvəzində yeddi yüz verəcəkdir» fikrini işlətmışdır.

«Yəcuc-Məcuc» və əkinçiliklə bağlı bu sözlər də, «Qu- ran»dangolmədir.

«Murdar bir sümüklə orucunu açma» deyən Nizami «İs- kəndərnəmə»də «İskəndərin ruslarla müharibəsi», «İskəndə- rin rus qoşununa qalib gəlməsi» bölmələrində Xırixzdan qüzeydəki rusları div kimi təsvir etmişdir.

Bu, Rus adı altında toplanmış quldurların ana yurdu Azərbaycanda törətdikləri vəhşiliklərin çagın insanların bilincində buraxıldığı izlərdəndir.

«Qeyb güzgüsü» Nizami «İqbəlnamə»də əski rusların ha- yatının əsas prinsiplərindən olan «vodka» içmək özülliyyəndən də üstüörtülü danışır: «İldə bir dəfə qara buluddan sitəmkar bir əcdaha o yərə düşər. (Əjdaha) o boyda olar ki, o çöldə və dağda ondan o cür xalq doya bilsin. O əjdahanın qanından məstlikdən bir ay dişlərinə və suya istirahət verirlər».

«Vodka» içib günlərlə, aylarla qaraqızdırma olmaq bu gün də rusların özülliklərindəndir.

Kitabın bu bölməsində «Dövrəni hərlədənin tərəzisi heç kəsi çəkilməmiş qoymayıb və qoymaz» deyən Nizami Gəncəvinin «Beşlik»indəki daha çox Orta çagın ədəbi gələnəklə- rına uyğun, əsərlərin başlangıcında, eləcə də içində yazdığı dini-ideoloji baxışlarının elmi-fəlsəfi dəyərli parçalarını ba- cardığımız qadər milli duyarlılıq və saygı ilə araşdırıb daha çox da özünün sözlərilə danışmağa çalışdıq.

«Şeir mənim zəmanəmdə şöhrət tapmışdır» deyən Nizami Gəncəvi «Beşlik» adlanan taysız mədəniyyət anıtında is- lam dininin «Quran»dangolmə fəlsəfəsindən qirağa çıxmaya- yan dönməz islam ideoloqudur.

Kitabın bu bölməsini Azərbaycanın milli ideoloqu Mə- həmməd Əmin Rəsulzadənin sözlərilə bitiririk: «Dünya ölçü-



sündə yaradıcılığı ilə cahan ədəbiyyatına ölməz şeir kitabları ilə eşq, bağlılıq, namus, iman və fədakarlıq tipləri verən, fəlsəfi yüksək düşüncə və siyasi kəskin görüşlərlə də insanlığın ən səmimi duyguları və ən əziz ideallarına tərcümən olan bu ilahi sənətkar dünya mədəniyyətinin dahi öndəridir».

## Son söz

Nizami Gəncəvinin «Beşlik»indəki dini-ideoloji baxışları araşdırıb aşağıdakı sona çatdıq:

1. Nizami Gəncəvinin «Beşlik»ində dini-ideoloji baxış «Quran»dangəlmə təkallahlı-islam fəlsəfəsidir.

2. Nizami Gəncəvi «Beşlik»də islam dininin dönməz ideoloqudur.

3. Nizami Gəncəviyə «şəitmişəm ki, hər bir ilduz bir dünyadır, hərəsinin ayrıca yeri və göyü vardır», «kim bilir, parıldadıqları bu cılvgahdan qıraqda Günəş və Ay daha hərada cılvalənir» kimi sözlərə görə materialist demək olmaz, Nizami Gəncəvi idealist filosofdur.

4. Nizami Gəncəvinin «Beşlik»ində onun «sufi» olması ilə bağlı heç bir tutalqa yoxdur. Nizami Qızıl Arslanla görüşə gedəndə özünə «üzü nurlu zahid» demişdir, bu da içdən tək allaha tapınan - mömin müsəlman deməkdir.

«Beşlik»də allaha qovuşmanın ancaq «varlıqdan qıraqa çıxmaqla» ola biləcəyi Məhəmməd peyğəmbərin, Makedoniyalı İskəndərin, eləcə də özünün misalında verilmişdir, «Quran»dangəlmədir. Nizami Gəncəvi «İqbalmə»də İskəndəri, Platonu, Aristoteli, Valesi, Bolinası, Porsirini, Sokratı, Hörmüzdü də təkallahlı kimi öldürmüdü.

Nizami Gəncəvi «Xosrov və Şirin»də sufilərə aid edilən çox yayılmış «ey igid, gec gəl, amma doğru gəl» sözlərini Qızıl Arslanın görüşüne gedəndə «O, dünyani gəzən şair nə xoş söylədi: «ey igid, gec gəl, amma doğru gəl» şəklində işlətmişdir, «İqbalmə»də isə çox yayılmış «gec gəl, yaxşı gəl, əzab çəkmə» sözləri verilib.

5. Nizami Gəncəvinin «Beşlik»ində panteizm yoxdur. Nizami Gəncəvi «Beşlik»də bir neçə yerdə allahın yer üzündəki hər seydə olduğunu deyib, o anda da bunu deyənlərin



«ağızlarını yumalarını» bildirir. Nizamiyə görə, allah hər yerdədir, ancaq cisimlə yox, yaratdıqları, nişanları ilə. Allahi tamımaq üçün onun hər yerdə görünən nişanlarından biri də yetərlidir. Bu da «Quran»a uyğundur.

6. Nizami Gəncəvinin «Beşlik»ində hilozoizm yoxdur. «Beşlik»da ancaq canlılarda duygu vardır. «Sirlər xəzinəsi»ndə «Ürəkdən başqa hər nə varsa, sözdən xəbərsizdir», «Torpaq nə bilir ki, bu torpaqda nə var», «Xosrov və Şirin»də «Nə od bilir ki, o yandırındır, nə də su agahdır ki, o, canparıldadandır», «Məndə bu cür fikirlər çoxdur. Birinci düşünürəm ki, bu fələk nədir? İçərisində canlılardır, cölündə kim var?» deyilib.

«Əşyalarda can təsəvvürü Nizaminin təşbehləri üzərində də təsir yapmaqdadır. Bir gül, məsələn, Nizaminin şeirində, sadəcə, açmaz, «köynəyini yırtar», bir bülbül, sadəcə, ötməz, «eşqini bəyan edər», yasamən bir çiçək ikən «türk» olur və səhrada «cadır qurar». «Lalə bir hindudur - atəşə tapınır».

Buna görə də Nizami Gəncəvini hilozoist adlandırmaq olmaz!

7. Nizami Gəncəvinin «Beşlik»ində əsaslanıb onu islam dininin hər hansı təriqətinə bağlamaq mümkün deyildir.

8. Nizami Gəncəvi Musa və İsanın dininə (yəhudilik, xristianlıq) soyuq yanaşır. Onun «Kəsra»nın dinini (atəşpərəstliyi), bütپərəstliyi rədd etməsi də «Quran»dangəlmə olub: «(Ey Məhəmməd) Bu, peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir» ayəsinə uyğundur.

9. Nizami Gəncəvinin «Beşlik»ində «Əxi»liklə bağlı heç bir söz, fikir yoxdur. Gəncə sənətkarlarının «Əxi» təşkilatından danışan ərəb səyyahı Ibn Bəttutə də bu barədə heç bir söz deməyib. Ancaq o, gözəl insanlar saydığı əxilərin ədalətsiz dövlət başçılarını öldürdüklərini qeyd edərək, «bu xüssüda bütün dünyada bunlardan daha çox qeyrət və qayğı gö-

tərən başqa bir kimsə yoxdur!» da demişdir.

Nizami Gəncəvinin çağın ədalət ölçüsü sayılmış, onun də çox böyük saygı ilə övdüyü türk millətinin böyük sultanlarının terrorcu şio ismaililər tərəfindən sui-qəsdlərlə öldürülüyü illərdə, ismaililərin şəhər sənətkarları adı altında gizlənmiş yiğnağı da ola biləcək bir dəstəsələ ilişkisi ola bilməzdi.

10. Nizami Gəncəvi türkçülük, islamçılıq, azərbaycançılıq və qafqazlılığın böyük ideoloqudur.

11. Azərbaycan Respublikasının təhsil sistemində ərəb və fars dillərinin öyrədilməsinə geniş yer verməli, ərəb dilini dini xürasfatdan uzaq öyrənib Doğu mədəniyyətini dərinlənərək bilim adamlarının yetişdirilməsinə çalışılmalıdır.



**QAYNAQLAR**  
**(Türk dilində)**

- Abbaskuli Aqa Bakixanov. Soçineniya, zapiski, pisma. B., 1983.
- Azərbaycan tarixi. B., 1993.
- Azərbaycan tarixi üzrə qaynaqlar. B., 1989.
- Aqafangel Krimski. Nizami i yeqo sovremenniki. B., 1981.
- Allahşükün Paşazadə. Qafqazda islam. B., 1991.
- AEA. «Xəbərlər». Tarix, fəlsəfə, hüquq. B., 1191 №4.
- ASE. 10 cilddə. B., 1976-1987.
- Araz Qurbanov. Skazki armyanskix «mudresov». B., 2005.
- Aydın Mədətoğlu. Dünyanın tacı türklər. B., 2006.
- Bəhlul Abdulla. Kitabi-Dədə Qorqudun poetikası. B., 1999.
- Cəlal Zahidi. İslam fəlsəfsinə bir baxış. B., 1997.
- Elməddin Əlibəyzadə. «Nizami və tariximiz». B., 2004.
- Elməddin Əlibəyzadə. Azərbaycan dilinin tarixi. 2 cilddə, 1-ci c. B., 2007.
- «Elturan» j. B., 1996, №1-2 (9).
- Əbu Osman el-Caiz. Türklerin fəzilətləri. B., 2001.
- Əbülgasim Firdovsi. Şahnamə. B., 1987.
- Əhməd Zəki Vələdi Toqan. Azərbaycan. B., 2007.
- Əjdər Fərzəli. Gəmiqaya-Qobustan əlifbası. B., 2003.
- Əli bəy Hüseynzadə. Türkler kimdir və kimlərdən ibarətdir. B., 1997.
- Əli Abbasov. Nizaminin «İskəndərnamə» poeması. B., 1966.
- Əlikram Tağıyev. Milli ideya və milli ideologiya. B., 1995.
- Əlikram Tağıyev. Qloballaşma və millilik fəlsəfi-siyasi reallıqlar kontekstində. B., 2010.
- Əliyar Səfərli, Xəlil Yusifli. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. B., 1998.
- Fəridə Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi

- coğrafiyası. B., 1993.
- Fəzlullah Rəşidəddin. Oğuznamə. B., 1992.
- Fəzlullah İbn Ruzvixan xundci. Tirix-i alam-ara-yi Amini. B., 1998.
- German Vamberi. Əmir Teymur. B., 1991.
- Georgi Vernadski. Çingiz xanın ulu yasasının quruluşu haqqında. B., 2001.
- Güney Azərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə. B., 2010.
- Hacı Sabir Həsənli. Peygəmbərlər tarixi. B., 2001.
- Həmid Arash. Şairin həyatı. B., 1967.
- Həmid İmanov,... Etnik dinlər və dünya dinləri. B., 2003.
- Həsən Həsənov. Türklüyümüz. B., 2007.
- İslam (qısa məlumat kitabı). B., 1985.
- İslam (tarix, fəlsəfə, ibadətlər). B., 1994.
- Kitabi Dədə Qorqud. B., 1988.
- «Kredo» qəzeti, 3 noyabr, 2007, № 52.
- Qabusnamə. B., 1989.
- Qafar Cəxmaqlı «Erməni məsələsi» tarixinin izi ilə. B., 2008.
- Quran. B., 2001
- Qasim Hacıyev. Bərdə şəhəri (coğrafi, siyasi, və mədəni tarixi). B., 2008.
- Qulamhüseyn Beqdeli. Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu. B., 1970.
- Qiyasəddin Qeybullayev. K etnoqenezu Azerbaydcansev. B., 1991.
- Qurban Məmmədov. Nizami Gəncəvinin ictimai və siyasi görüşləri. B., 1962.
- Masonlar (I kitab). B., 2010.
- Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami. B., 2008.
- Məhəmməd Muradzadə. Mart hadisəyi-əliməsi. B., 1996.
- Məmmədəli Zeynalov. Fəlsəfə tarixi. B., 2001.



- Məmmədəli Zeynalov. Xarici ölkələrin fəlsəfə tarixi. B., 2009.
- Məmmədağa Sərdarov. Qloballaşma və miqrasiya siyasəti. B., 2010.
- Mirzə Fətəli Axundov. Kəmalüddövlə məktubları. B., 1969.
- Mübariz Süleymanlı. Əhməd Ağaoğlunun «İslama görə və islamiyyətdə qadın» əsərinə elmi-tənqidi yanaşmalar». B., 2008.
- Müstəqil Ağayev. XX əsr Azərbaycan ictimai və fəlsəfi fikrində din problemi. B., 2008.
- Murad Açı. Qırqaq çölünün yovşanı. B., 1997.
- Mustafa Əsfəndi Selaniki. Tarix-i Selaniki. B., 1992.
- Nizami Gəncəvi. Sirlər xəzinası (filoloji tərcümə). B., 1981.
- Necib Taylan. İslam fəlsəfəsi. İslam fəlsəfəsi. İst. 1991.
- Nizami Gəncəvi. Xosrov və Şirin (filoloji tərcümə). B., 1981.
- Nizami Gəncəvi. Leyli və Məcnun (filoloji tərcümə). B., 1981.
- Nizami Gəncəvi. Yeddi gözəl (filoloji tərcümə). B., 1983.
- Nizami Gəncəvi. İskəndərnəma (filoloji tərcümə). B., 1983.
- Nizami Gəncəvi. İskəndərnəma (Abdulla Şaiqin şeirlə tərc.). B., 1982.
- Nizamülmük. Siyasetnamə. B., 1989.
- Orta əsrlər tarixi. B., 1988.
- Rafail Əhəmədli. Azərbaycan milli-dövlətçilik məskəni (Türkçülük, müasirlik, islamçılıq). B., 2007.
- Rəfiq Qaradağ. Nəst firtınası. B., 2009.
- Rəfiq Özədək. Türkün qızıl kitabı. I kitab. B., 1992.
- Rəvfiq Özədək. Türkün qızıl kitabı. II k. B., 1993.
- Rüstəm Əliyev. Nizami (biblioqrafiya). B., 1983.
- Siracəddin Hacı. Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s.). I kitab. B., 2006.
- Şeyxüislam Allahşükür Paşazadə. Qafqazda islam. B., 1991.

- Şərq fəlsəfəsi problemləri. №1, c. B., 2008.
- Şəriət kitabı. B., 1992.
- Talibov M.Ə. Səma elçisi. 1991.
- Vaqif Arzumanlı. Tarix siyasetin, siyaset tarixin dili ilə. B., 1999.
- Vaqif Piriyev. Azərbaycanın tarixi-siyasi coğrafiyası. B., 2006.
- Vəli Həbiboğlu. Qədim türklərin dünyagörüşü. B., 1995.
- Yadigar Türkel. Demokratik cəmiyyətin milli-mənəvi problemləri. B., 2002.
- Yadigar Türkel. Politologiya (açıqlamalarla sözlük və ya milli kimlik dərsləri). B., 2008.
- Yevgeni Bertels. Büyük Azərbaycan şairi Nizami. B., 1940.
- Yüsif Vəzir Çəmənzəminli. Tarixi, coğrafi və iqtisadi Azərbaycan. B., 1993.
- Yusif Cəfərov. Qunnı i Azerbaydcan. B., 1985.
- Zeynəddin bin Həmdullah Qəzvini. Zeyl-i tarixi qozida. B., 1990.
- Ziya Göyalp. Türkülüyün əsasları. B., 1994.



**QAYNAQLAR**  
**(Rus dilində)**

- Аббаскули Ага Бакиханов. Сочинения, записки, письма. Б., 1983.
- Агафангель Крымски. Низами и его современники. Б., 1981.
- Аристотель. Соч. в 4-х т-х, т.1, М., 1975.
- Аристотель. Соч. т. II, М., 1978.
- Аристотель. Соч. т. III, М., 1981.
- Аристотель. Соч. т. IV, М., 1984.
- Джамал Муставфаев. Северные ханства Азербайджана Б., 1989.
- Эсай Хасан Джалаал. Краткая история страны Албанской (1702-1722 гг.). Б., 1989.
- Фарда Асадов. Арабские источники о тюрках в раннее средневековье. Б., 1993.
- Хроника мусульманских государств I-IV веков хиджри. М., 2004.
- Ибрагим Эфенди Печеви. История. Б., 1988.
- Исламский энциклопедический словарь. М., 2007.
- История Азербайджанской философии. Б., 2002.
- История древнего мира. М., 1985.
- Историческая география Азербайджана. Б., 1987.
- Гасан Гасанов. Цель истории. Б., 2004.
- Гияседдин Гейбуллаев. К этногенезу Азербайджанцев. Б., 1991.
- Лев Гумилёв. Древние тюрки. М., 1993.
- Колониальная политика российского царизма в Азербайджане в 20-60 гг. XIX века. М-Л, 1936-1937.
- Матлаб Махмудов. Особенности управления переходного периода. Б., 2010.
- Мирза Кязым Бек. Избранные произведения. Б., 1985.

Мурад Аджи. Европа, тюрки, Великая степь. М., 1998.



Посланник Петра I на Востоке. М., 1986.

Оппенхейм А. Древняя Месопотамия. М., 1990.

Евгений Бертельс. Низами и Физули. (Избр. труды). М., 1966.

Юсиф Джабаров. Гунины и Азербайджан. Б., 1985.

Зумруд Кулизаде. Концепция...В.А.Шнирельмана...как очередная политico-идеологическая провокация этнополитических конфликтов в регионе Южного Кавказа. Б., 2009.



## KİTABIN İÇİNDƏKİLƏR

Nizami Gəncəvinin «Beşlik»indəki siyasi baxışları.....	3
Bilimlə dinin oxşarlığı və əksliyi haqqında.....	109
«Beşlik»dəki dini-ideolojibaxışlar.....	111
«Sirlər xəzinəsi».....	111
«Xorov və Şirin».....	137
«Leyli və Məcnun».....	152
«Yeddi gözəl».....	158
«İskəndərnama».....	163
«İqbalnamə».....	176
Son söz.....	189
Qaynaqlar.....	192
İçindəkilər.....	198

YADIGAR TÜRKEL

## NİZAMİ GƏNCƏVİNİN SİYASI VƏ DİNİ-İDEOLOJİ BAXIŞLARI

Mətbəənin direktoru:  
Ələkbər Məmmədov

Komputer yığıcı: Nigar Nəsibqızı  
Dizayner: Fariz Məhərrəmov





---

Çapa imzalanmışdır: 09.10.2010.  
Formatı: 60x84 1/8. Həcmi: 12,5 ç.v.

Sifariş 30. Tiraj 100.  
«Təknur» MMC-nin mətbəəsində  
hazır diapozitivlərdən çap olunmuşdur.

---

Mətbəənin direktoru: Ələkbər Məmmədov

---

Mətbəə kitabıın məzmununa görə  
heç bir cavabdehlik daşımırlı!

---

Ünvan: Baku ş., H.Cavid pr., 31  
Telefon: 497-59-64

Azf-259408



1951-ci il aprelin 28-də Biləsuvar rayonunun Bəydili kəndində doğulub. 1969-76-ci illərdə Nəriman Nərimanov adına ADTİ-də oxuyub. 1993-cü ildə «Ekoloji mədəniyyətin formallaşmasının sosial-fəlsəfi və tibbi aspektləri»ndən namizədlik, 2005-ci ildə «İnsan, təbiət, cəmiyyət münasibətləri (Biososial və fəlsəfi aspektlər)» mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1999-cu ildən AMEA Milli Münasibətlər İnstitutunda, 2003-cü ildən Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun politologiya şöbəsində işləyir, aparıcı elmi işcidir.

«İnsan, təbiət, cəmiyyət», «Biləsuvar», «Dünyanın mahiyyəti və dərki haqqında», «İnsan, təbiət, cəmiyyət münasibətləri (Biososial və fəlsəfi aspektlər)», «Yazışma və karguzarlıq» (1997, 1999, 2007), «Demokratik cəmiyyətin milli-mənəvi problemləri», «Politologiya (açıqlamalarla sözlük)», «Politlogiya (açıqlamalarla sözlük və ya milli kimlik dərsləri)» və b. kitab və dərs vəsaitlərini yazmışdır.

Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami» (2008) və «Milli birlik» (2009) kitablarını tərtibçi və elmi redaktor kimi çap etdirib.